

informatika

DƏRSLİK

11





AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

Musiqisi *Üzeyir Hacıbəylinin*,
sözləri *Əhməd Cavadındır*.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadırız!
Üçrəngli bayraqınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştəqdir!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

RAMİN MAHMUDZADƏ
İSMAYIL SADIQOV
NAİDƏ İSAYEVA

11

İNFORMATİKA

Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün
İnformatika fənni üzrə
DƏRSLİK

Bu nəşrlə bağlı irad və təkliflərinizi
bn@bakineshr.az və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

B A K I N Ş R



Bakı – 2018

11

Başlıqlar

1

2

3

Dərsliklə necə işləməli? 6

INFORMASIYA SİSTEMLƏRİ

1.1. İnformasiya sistemi və onun elementləri	11
1.2. İnformasiya sistemlərinin təsnifatı	16
1.3. Coğrafi informasiya sistemləri	19
1.4. Süni intellekt	23
1.5. Ekspert sistemləri	28
1.6. Axtarış sistemləri	32
1.7. "Böyük verilənlər" texnologiyası	36
1.8. İnformasiya cəmiyyəti	39
Ümumiləşdirici sual və tapşırıqlar	43

MODELLƏŞDİRİMƏ

2.1. Kompyuter modelləşdirməsi	47
2.2. Elektron cədvəl programında modelləşdirmə	50
2.3. Fiziki proseslərin kompyuter modeli	53
2.4. Statistik verilənlər əsasında proseslərin modelləşdirilməsi	57
2.5. Programlaşdırma dillərinin köməyi ilə riyazi məsələlərin modelləşdirilməsi	64
2.6. Üçölçülü qrafik modellər	68
Ümumiləşdirici sual və tapşırıqlar	73

VERİLƏNLƏR BAZASI

3.1. Layihə və onun mərhələləri	77
3.2. Verilənlər bazasının layihələndirilməsi	80
3.3. "Tələbələr" verilənlər bazası layihəsi	84
3.4. "Azərbaycan kinosu" verilənlər bazası	91
3.5. "Azərbaycan xalçası" verilənlər bazası	97
Ümumiləşdirici sual və tapşırıqlar	105

4

ŞƏBƏKƏ TEXNOLOGİYALARI

4.1. Şəbəkədə kompüterlərin "ünsiyəti"	109
4.2. Şəbəkə arxitekturası	113
4.3. Simsiz şəbəkə texnologiyaları	116
4.4. TCP/IP modeli	122
4.5. Mobil rabitə texnologiyaları	127
4.6. Internet xidmətləri	131
Ümumiləşdirici sual və tapşırıqlar	135

5

KOMPÜTER

5.1. İdarəetmə paneli	139
5.2. Səsin idarə edilməsi	144
5.3. Kompüterin elektrik enerjisi sərfiyyatının idarə edilməsi.	149
5.4. İstifadəçi hesabları və ailə təhlükəsizliyi	153
5.5. Kompüterin uzaqdan idarə edilməsi	158
Ümumiləşdirici sual və tapşırıqlar	161

6

WEB-LAYİHƏ

6.1. Veb-sayt layihəsi	165
6.2. Word programında veb-səhifənin hazırlanması	168
6.3. Excel cədvəllərinin veb-səhifə kimi saxlanması	173
6.4. PowerPoint programında veb-təqdimat	176
6.5. Saytların Internetdə nəşri və onların qiymətləndirilməsi	179
Ümumiləşdirici sual və tapşırıqlar	185

LAYİHƏLƏR ÜÇÜN YARDIMÇI MATERİALLAR

A. Hesablama texnikasının tarixi	187
B. Kompüterlərin nəsilləri	190
C. Məntiqi əməllər	193
D. Kompüterin məntiqi əsasları	197
E. Məntiqi məsələlərin həlli	201

Terminlər lüğəti	204
------------------	-----

• **İllkin yoxlama.** Mövzu ilə əlaqəli əvvəlki illərdə mənimsənilmiş anlayışların yada salınması.

• **Maraqoyatma.** Mövzuya maraq oyatmaq üçün müxtəlif situasiya və hadisələr təsvir edilir və suallarla yekunlaşdırılır.

• **Fəaliyyət.** Maraq oyadılan hadisələrin araşdırılmasına, onlarda səbəb-nəticə əlaqəlerinin müəyyən edilməsinə yönəlmüş tapşırıqlar verilir. Bu tapşırıqlar əvvəlki biliklərinizlə yeni öyrənəcəyiniz materiallar arasında əlaqə yaratmağa xidmət edir. Yerinə yetirilmiş işin nəticəsini müzakirə etmək və səhv'ləri araşdırmaq üçün suallar verilir.

• **İzahlar.** Fəaliyyət zamanı müəyyən etdiyiniz faktlarla bağlı açıqlamalar verilir. Əsas anlayışlar, mövzu ilə bağlı izahlar, təriflər, qaydalar, bir sözlə, dərsin əsas məzmunu burada əks olunur.

1

2

3

4

5

6

7

8

DƏRSLİKLƏ NECƏ İŞLƏMƏLİ?

Açar sözlər. Hər mövzu üzrə öyrənilən əsas anlayışlar.

Addım-addım. Praktik vərdişləri formalasdırır.

Bu maraqlıdır. Mövzu ilə bağlı bilikləri genişləndirmək üçün nümunələr və maraqlı məlumatlar.

Nümunə. İzahı verilən yeni anlayışın daha yaxşı qavranılması üçün misallar.


Araşdırıq öyrənək. Mövzuda öyrənilənləri möhkəmləndirmək, tətbiq etmək və onlara münasibət bildirmək məqsədilə verilən tapşırıqlardır.


9

10

Özünüüzü yoxlayın. Hər mövzuda öyrəndiklərinizi qiymətləndirmək, zəif cəhətlərinizi müəyyən etmək üçün nəzərdə tutulur.

1 

2 

3 

4 


5 

6 

7 

8 

9 

10 

11 

12 


Ümumiləşdirici sual və tapşırıqlar.
Her bölümün sonunda öyrendiklərinizin tətbiqi ilə bağlı sual və tapşırıqlar.

1



İNFORMASIYA SİSTEMLƏRİ

- 1.1. İnformasiya sistemi və onun elementləri**
- 1.2. İnformasiya sistemlərinin təsnifikasi**
- 1.3. Coğrafi informasiya sistemləri**
- 1.4. Süni intellekt**
- 1.5. Ekspert sistemləri**
- 1.6. Axtarış sistemləri**
- 1.7. "Böyük verilənlər" texnologiyası**
- 1.8. İnformasiya cəmiyyəti**



Biz hər gün evdə, işdə, küçədə, nəqliyyatda **informasiya sistemləri** ilə qarşılışırıq. Bu sistemlər bizim "köməkçi"lərimizdir və belə sistemlər olmadan həyatımızı təsəvvür etmək çox çətindir! Elektron lügətlər, ensiklopediyalar, hüquqi-normativ sənədlərin saxlandığı informasiya sistemlərindən, demək olar ki, hər kəs istifadə edir. Təbabət, meteorologiya, seysmologiya, kosmik uçuşlar kimi sahələrdə araşdırılan obyektin durumu və parametrləri haqqında informasiyanın xüsusi sensorlar vasitəsilə toplanması üçün informasiya və ölçü sistemləri geniş tətbiq olunur. Sadə alətlərin modellərindən tutmuş binaların, təyyarələrin, integrallı sxemlərin və molekulların modellərinədək hər cür mühəndis, memarlıq və elmi modellərin layihələndirilməsində *avtomatlaşdırılmış layihələndirmə sistemləri* istifadə edilir. Sənayedə uzunmüddətli proqnozların hazırlanmasında, tibbi diaqnozların qoyulmasında, hüquqsünaslıq sahəsində daha böyük ehtimallı variantın seçilməsində *ekspert sistemləri* əvəzsizdir.

Tədris prosesində *öyrədici informasiya sistemləri* – elektron dərsliklər, kompüter testləri, öyrədici proqramlar, eləcə də trenajorlar geniş istifadə olunur.

- 1.** Kompüterin fiziki qurğularının və ya onun ayrı-ayrı hissələrinin ümumi adı nədir?
 a) kompüter şəbəkəsi
 b) aparat təminatı
 c) program təminatı
 d) periferiya qurğuları

- 2.** Kompüter sisteminin işini idarə edən proqramlar necə adlanır?
 a) sistem program təminatı
 b) tətbiqi program təminatı
 c) programlaşdırma alətləri
 d) utilit programlar

- 3.** Verilənlər bazası ilə bağlı aşağıdakı mühakimələrdən hansı doğru deyil?
 a) Verilənlər bazasının mərkəzi obyekti cədvəldir.
 b) Hər bir cədvəlin başlıca açarı olmalıdır.
 c) İstənilən verilənlər bazasında ən azı iki cədvəl olmalıdır.
 d) Cədvəldə verilənlərin çeşidlənməsi nəticəsində yeni cədvəl yaranır.

- 4.** Verilənlər bazasının aşağıda verilmiş cədvəlində neçə sahə var?

Soyad	Ad	Cins	Doğulduğu il	Sınıf
Abbaslı	Ayxan	k	2001	11
Bağırzadə	Ruslan	k	2000	11
Vəliyeva	Günel	q	2001	11

 a) 3
 b) 4
 c) 5
 d) 15

- 5.** İnfomasiya ilə işləmək üçün üsul və vasitələrin toplusu necə adlanır?
 a) infomasiya prosesləri
 b) infomasiya inqilabları
 c) infomasiya texnologiyaları
 d) infomasiya sistemləri

- 6.** Bunlardan hansı axtarış sistemi deyil?
 a) Google
 b) Bing
 c) Gmail
 d) Yahoo!

- 7.** 1 meqabaytda neçə bayt var?

- 8.** 1 terabayt təqribən neçə baytdır?
 a) 10^6
 b) 10^9
 c) 10^{12}
 d) 10^{15}

- 9.** OpenOffice Impress programından hansı işlərdə istifadə olunur və o, program təminatının hansı növünə aiddir?

- 10.** Hansı anlayış bilavasitə infomasiya cəmiyyəti ilə bağlı deyil?
 a) kompüter
 b) ağıllı ev
 c) kompüter savadlılığı
 d) fasiləsiz təhsil

1.1

İNFORMASIYA SİSTEMİ VƏ ONUN ELEMENTLƏRİ

- "Sistem" sözündən istifadə etməklə hər bir şəkli necə adlandırmaq olar?
- "Sistem" sözünə daha hansı söz birləşmələrində rast gəlmişsiniz?



1



2

$$\begin{cases} y = \sqrt{16 - (x - 3)^2}, \\ a(x - 8) = y - 4. \end{cases}$$

3

FƏALİYYƏT

Belə bir cədvəl hazırlayın və verilmiş sistemlər haqqında düşüncələrinizi cədvəlin uyğun xanalarında qeyd edin.

Sistemin adı	Elementləri	Elementlər arasında əlaqə
Günəş sistemi		
Kimyəvi elementlərin dövri sistemi		
Onluq say sistemi		
Verilənlər bazasının idarəolunması sistemi (VBİS)		

- Bu sistemlərdən ən çox elementi olan hansıdır?
- Onluq say sisteminin elementləri arasındaki əlaqəni ikilik say sisteminə də şamil etmək olarmı?

"Sistem" termini qədim yunan dilində "hissələrdən ibarət tam", "birləşmə" mənalarını verən "σύστημα" sözündəndir. Nəyinsə böyük, mürəkkəb, ilk baxışda aydın olmadığını, eyni zamanda bütöv, tam olduğunu göstərmək lazım gəldikdə bu termin-dən istifadə edilir. Gündəlik təcrübədə "sistem" sözünə müxtəlif mənalarda rast gəlinir: "Günəş sistemi", "Kimyəvi elementlərin dövri sistemi", "Onluq say sistemi", "Siyasi sistem", "Axtarış sistemi", "Əməliyyat sistemi" və s.

Hər bir sistem elementlərdən ibarətdir və bu elementlər arasında qarşılıqlı əlaqələr mövcuddur. Sistemi təşkil edən elementlər istənilən sayıda ola bilər. Detallardan ibarət olan texniki qurğu, hüceyrələrdən təşkil olunmuş canlı orqanizm, insan kollektivi, hər hansı müəssisə, dövlətin özü – bunların hər biri ayrıca bir sistemdir. Müəllim və şagirdlərin olduğu sınıf otağı da sistemdir, hər bir şagirdin özü ayrılıqda bir sistemdir, sınıf otağının avadanlıqları sistemdir. Ayrıca bir masa da sistemdir,

- Sistem
- İnformasiya sistemi (İS)
- İnformasiya sisteminin elementləri
- İnformasiya texnologiyaları
- Verilənlər bazası
- Proses
- İnformasiya sisteminin istifadəçiləri

ancaq masanın ayağı sistem deyil (əlbəttə, mikroskopik baxımdan o da sistemdir, çünki molekul və atomlardan təşkil olunub və onlar arasında əlaqə var).


Ümumi sistemlər nəzəriyyəsinə görə, istənilən gerçək obyektdə (əşya və ya hadisəyə) sistem kimi baxmaq olar. Eyni zamanda istənilən sistemə müstəqil obyekt kimi baxmaq olar. Sual yaranır: bəlkə, "obyekt" və "sistem" anlayışları sinonimdir? Həm hə, həm də yox. Onlar fərqli kontekstlərdə istifadə olunur və obyektdə fərqli

baxışları əks etdirir; məsələn: "Gedim kompüterdə işləyim" və ya "Kompüter oyuncaq deyil" deyəndə biz kompüterə obyekt kimi yanaşırıq. Ancaq "Kompüterin əsas hissələri sistem bloku, monitor, klaviatura və siçandır" və ya "Kompüter aparat və program təminatının məcmusudur" ifadələrində kompüterə sistem kimi baxılır.

Hər hansı obyektdə sistem kimi baxmaq üçün önce onu təşkil edən əsas elementləri və onlar arasında qarşılıqlı əlaqələri ayırmagi bacarmaq lazımdır. Həm də nəzərə almaq lazımdır ki, bu əlaqələr müxtəlif – fiziki, kimyəvi, bioloji, sosial və başqa təbiəti ola bilər.

"Sistem" anlayışı informatikada da geniş yayılıb və bir çox mənalarda işlənir. Bu sözdən çox zaman texniki vasitələr və proqramlar toplusunda istifadə olunur; məsələn: kompüter sistemi, əməliyyat sistemi, telekommunikasiya sistemi və s. Belə anlayışlardan biri də "informasiya sistemi"dir. **İnformasiya sistemi (information system)** dedikdə informasiyanın toplanması, saxlanması və istifadəçilər üçün erişimli (əlçatan) olmasını təmin edən sistem nəzərdə tutulur.

Hər hansı informasiya sistemi (İS) 5 əsas komponentdən ibarətdir: *aparat təminatı, program təminatı, verilənlər, istifadəçilər və proses*.



İnformasiya sisteminin əsas komponentləri

İnformasiya sisteminə bəzən yanlış olaraq yalnız ilk üç komponenti – aparat təminatını, program təminatını və verilənləri aid edirlər. Əslində isə bu üç komponent **informasiya texnologiyaları** kateqoriyasını təşkil edir.

1 İnformasiya sisteminin **aparat təminatı (hardware)** onun əllə toxunula bilən hissəsidir. Aparat təminatına kompüterlər, onların ayrı-ayrı hissələri, o cümlədən periferiya qurğuları aiddir.

2 Proqram təminatı (software) aparat vasitələrini işləməyə məcbur edən komandalar toplusudur. Yerinə yetirdikləri işlərin növünə görə program təminatını bir neçə sinfə ayırmak olar: kompüteri idarə edən *sistem program təminatı (system software)*, tətbiqi məsələlərin kompüter vasitəsilə həlli üçün nəzərdə tutulmuş *tətbiqi programlar (application software)* və bu iki növ proqramların özlərinin yazılıdığı *programlaşdırma dilləri (programming languages)*.

3 İformasiya sisteminin üçüncü elementi verilənlərdir (data). Burada verilənlərə faktlar toplusu kimi baxmaq olar; məsələn: yaşadığınız ünvan, telefon nömrəniz, oxuduğunuz məktəb – bunların hamısı verilənlərdir. Verilənlər öz-özlüyündə o qədər də faydalı deyil, ancaq bir yerə yiğilmiş, indekslənmiş və **verilənlər bazası (database)** şəklində təşkil olunmuş verilənlər çox güclü alət ola bilər. Ona görə də informasiya sistemlərində verilənlər, adətən, verilənlər bazası şəklində saxlanılır. Bu bazalara müxtəlif növ verilənlər toplanılır və çeşidli məsələlərin həllində, qərarların qəbul edilməsində onlardan istifadə olunur.

Diqqət! Bəzən informasiya sistemlərinin informasiya texnologiyaları kateqoriyasına dör-düncü komponentin – **rabitənin** və ya **kommunikasiya vasitələrinin (communication)** də əlavə edilməsinin vacibliyi qeyd olunur. Ancaq məsələ ondadır ki, informasiya sistemləri kommunikasiya imkanları olmadan da ayrıca bir fərdi kompüterdə mövcud ola bilər. Digər tərəfdən şəbəkələrin özləri də texniki baxımdan aparat və program təminatından ibarətdir.

4 İformasiya sistemlərini onların istifadəçiləri (users) – insanlar olmadan təsəvvür etmək olmaz. İformasiya sisteminin istifadəçilərini bir neçə qrupa ayırmak olar:

1) **təsadüfi istifadəçi** – belə istifadəçinin İS ilə qarşılıqlı əlaqəsi onun xidməti vəzifəsi ilə bağlı olmur;

2) **son istifadəçi (end user)** – informasiya sistemi məhz bu şəxs(lər) üçün nəzərdə tutulub. Sistemin işlənib-hazırlanması ilə məşğul olan şəxslərdən fərqli olaraq, son istifadəçi (məsələn: mühasib, iqtisadçı, bölmə rəhbəri) yalnız ondan istifadə edir;

3) **İS heyəti** – bu heyətə aşağıdakı mütəxəssislər daxildir:

– **verilənlər bazasının inzibatçısı (database administrator, DBA)** son istifadəçilərin tələbatını anlayan bu mütəxəssis onlarla six təmasda işləyir və verilənlər bazasının müəyyənləşdirilməsi, yüklənməsi, qorunması və səmərəli işləməsinə cavabdehdir. O, informasiyanın toplanması prosesini uzlaşdırmalı, verilənlər bazasını layihələndirməli və istismar etməli, istifadəçilərin cari və perspektiv tələbatlarını nəzərə almalıdır.

– **sistem analitiki (systems analyst)** son istifadəçilərin tələbatına əsaslanaraq informasiya sisteminin riyazi modelini quran mütəxəssisidir. O, tətbiqi proqramçılar üçün məsələlər hazırlayıır.


– **sistem programçısı (systems programmer)** sistem və ya şəbəkə programlarını işləyib-hazırlayan, yaxud onlara xidmət edən mütəxəssisidir.

– **tətbiqi programçı (applications programmer)** verilənlər bazasına sorğuları gerçəkləşdirən programları işləyib-hazırlayan mütəxəssisidir.

Cox da böyük olmayan informasiya sistemlərində bütün bu sadalanan işləri, adətən, bir-iki nəfərdən ibarət heyət yerinə yetirir.

5 İformasiya sistemlərinin sonuncu komponenti prosesdir. **Proses (process)** arzuedilən nəticəyə və ya hədəfə nail olmaq üçün atılmış addımlar seriyasıdır. İstənilən təyinathlı informasiya sisteminin işini təmin edən prosesləri aşağıdakı bloklardan ibarət sxem şəklində göstərmək olar:

- daxili və ya xarici mənbələrdən informasiyanın daxil edilməsi;
- giriş informasiyasının emalı və onun əlverişli şəkildə təqdim olunması;
- müştərilərə təqdim edilməsi və ya başqa sistemə ötürülməsi üçün informasiyanın çıxışa verilməsi;
- əks-əlaqə – giriş informasiyasının korrektəsi üçün sistemin istifadəçiləri tərəfindən emal edilmiş informasiya.



Qeyd edildiyi kimi, istənilən informasiya sisteminin ayrılmaz hissəsi verilənlər bazasının idarəolunması sistemidir (VBİS). İstifadə olunan VBİS-in tipi, adətən, informasiya sisteminin miqyasına görə müəyyən edilir: kiçik informasiya sistemlərdə lokal VBİS-lərdən istifadə edilə bilər, irihəcmli (korporativ) informasiya sistemlərində isə çoxistifadəçi rejimini dəstəkləyən müştəri-server arxitekturalı güclü VBİS-lər tələb olunur. Hazırda Oracle, Informix, Sybase, DB2, MS SQL Server kimi relyasiyalı VBİS-lər daha geniş yayılıb.

İformasiya sisteminin yaradılmasına onun əhatə etdiyi sahənin öyrənilməsindən və informasiya modelinin qurulmasından başlanılır. Məntiqi baxımdan mürəkkəb olan, çox zəhmət, eyni zamanda çox zaman tələb edən bu işin görüləməsi üçün yüksəkxitəsəsli mütəxəssislərə ehtiyac var.

Bir amilin də nəzərə alınması çox vacibdir: informasiya sisteminin yaradılması və istifadəsi gedişində istifadəçilərin tələbləri dəyişə, yaxud dəqiqləşə bilər ki, bu da belə sistemlərin işlənib-hazırlanmasını və müşayiət edilməsini daha da çətinləşdirir. Bu sadalanan çətinliklər xüsusi növ program vəstələrinin yaranmasına səbəb olmuşdur. CASE adlandırılan (ingiliscə: Computer-Aided Software Engineering – kompüter dəstəkli program mühəndisliyi) belə programlaşdırma mühiti kompüter programlarının işlənib-hazırlanmasının, planlaşdırma və modelləşdirmədən tutmuş kodlaşdırma və sənədləşdirməyədək bütün mərhələlərinin avtomatlaşdırılması üçün nəzərdə tutulub.

İnformasiya sisteminin layihələndirilməsi zamanı həll edilməsi vacib olan məsələlərdən biri də informasiya sisteminin məqsədlərinə uyğun olan əlverişli *istifadəçi interfeysinin* yaradılmasıdır. Bu çox mühüm məsələdir, çünki istifadəçilər, adətən, sistemin ümumilikdə keyfiyyətinə onun interfeysinə görə qiymət verirlər. Bundan başqa, sistemin səmərəli istifadəsi interfeysin keyfiyyətindən çox asılıdır.

Tarix

İlk informasiya sistemləri ötən əsrin 50-ci illərində meydana çıxmışdır. Onlar hesabların emalı və əmək-haqqının hesablanması üçün nəzərdə tutulmuşdu və elektromexaniki **hesab maşınlarında** (accounting machine) yerinə yetirilirdi. İlk hesab maşınları elektron maşınlar deyildi və perfokartlarla işləyirdi; da-ha sonrakı modellərdə elektronika tətbiq edilməyə başladı.



ARAŞDIRAQ – öyrənək

Ötən dərs ilində yaratdığınız "Map" verilənlər bazasını informasiya sistemi (VBİS) kimi təhlil edin və beş əsas komponenti göstərin.

Özünüyü yoxlayın

1. "Sistem" dedikdə nə başa düşülür?
2. "İnformasiya sistemi" nədir və hansı əsas komponentlərdən ibarətdir?
3. İnformasiya texnologiyaları kateqoriyasına hansı komponentlər daxildir?
4. VBİS informasiya sistemində hansı rol oynayır?
5. İnformasiya sisteminin istifadəçiləri dedikdə kim nəzərdə tutulur?

1.2 İNFORMASIYA SİSTEMLƏRİNİN TƏSNİFATI

İnformasiya sistemləri insan fəaliyyətinin, demək olar ki, bütün sahələrdə tətbiq edilir: müəssisə və təşkilatların, istehsalatın idarəedilməsində, elmi tədqiqatların təşkilində, kitabxana işində, təhsildə, konstruktur və layihələndirmə işlərində və s.

- "Təsnifat" termini nəyi bildirir?



FƏALİYYƏT

Bələ bir cədvəl hazırlayın və verilmiş informasiya sistemləri haqqında məlumat toplayaraq onun boş xanalarını doldurun.

Nö	İnformasiya sisteminin adı	Müəlliflik hüququnun sahibi	Təyinatı
1	"Tələbə-məzun" dövlət elektron məlumat sistemi		
2	"Giriş-çıxış və qeydiyyat" məlumat axtarış sistemi		
3	GoMap		

– Bu informasiya sistemlərinin hər birində hansı növ informasiya saxlanılır?

– İkinci məlumat sisteminin verilənlər bazasında açar sahə nədir?

İnformasiya sistemləri vasitəsilə həll edilən məsələlərin rəngarəngliyi çoxlu sayda müxtəlif növ sistemlərin yaranması ilə nəticələnmişdir. Bu sistemlər həm quruluş prinsipləri, həm də informasiyanın emalı qaydaları baxımından bir-birindən fərqlənir. Ona görə də informasiya sistemlərini bir sıra fərqli əlamətlərə görə təsnif etmək olar; məsələn: arxitekturaya, avtomatlaşdırma dərəcəsinə, tətbiq sahəsinə və başqa əlamətlərə görə. Gəlin bu təsnifatlardan biri – informasiya sistemlərinin tətbiq sahəsi, yaxud təyinat üzrə növləri ilə yaxından tanış olaq.

- İnformasiya və ölçü sistəmləri (information and measurement systems)** – araşdırılan obyektin durumu və parametrləri haqqında informasiyanın xüsusi sensorlar vasitəsilə toplanması üçün istifadə edilir. Bu sistemlər olmadan atom-elektrik stansiyaları, insan sağlığının ziyanolan kimyəvi istehsalat kimi sahələrin işini təsəvvür etmək belə çətindir. İnformasiya və ölçü sistemləri təbabət, meteorologiya, seismologiya, kosmik uçuşlar və başqa sahələrdə geniş tətbiq edilir.
- İnformasiya əldəetmə sistəmləri**, yaxud **informasiya-axtarış sistemləri (information retrieval systems, IRS)** – bu növə cürbəcür elektron lügətlər, elektron ensiklopediyalar, normativ-hüquqi sənədlərin saxlandığı informasiya sistemləri, eləcə də, sadəcə, informasiya mənbəyi rolunu oynayan və əlverişli axtarış imkanlarına malik sistemlər aiddir.

- **Sənədlərin idarəedilməsi sistemləri (document management systems, DMS),** yaxud **elektron sənəd dövriyyəsi sistemləri** – bu sistemlərdən müəssisələrdə giriş və çıxış sənədlərinin dövriyyəsini, eləcə də müəssisədaxili yazışmaları təşkil etmək üçün istifadə olunur.
- **Avtomatlaşdırılmış layihələndirmə sistemləri (computer-aided design, CAD)** – bu növ programlardan sadə alətlərin modellərindən tutmuş binaların, təyyarələrin, integral sxemlərin və molekulların modellərinədək hər cür mühəndis, memarlıq və elmi modellərin layihələndirilməsində istifadə edilir.
- **Ekspert sistemləri (expert systems)** – bu sistemlərin əsasını müəyyən sahə üzrə biliklər bazası təşkil edir. Bu sistemlərdən sənayedə uzunmüddətli proqnozların hazırlanmasında, tibbi diaqnozların qoyulmasında, hüquqşunaslıq sahəsində ən böyük ehtimallı versiyanın seçilməsində və başqa sahələrdə istifadə edilir.

Bu maraqlıdır

Məşhur "Nə? Harada? Nə zaman?" intellektual oyununda hər bir suala bəzi elementləri verilməmiş informasiya bloku və ya hətta informasiya sistemi kimi baxmaq olar. Sual müəllifi preambulada "geniş kütləyə", o cümlədən oyunçulara, adətən, az tanış olan hansısa informasiya verir. Müəllif hesab edir ki:



- əlavə informasiya oyunçuların yaddaşındadır;
- aşkar verilmiş elementlər əlavə informasiya "elementlərini" oyunçuların yaddaşından "çəkib çıxartmağa" yardımçı olacaq;
- verilmiş və yeni elementlər arasında əlaqə (mənə əlaqələri, çünki söhbət informasiya sistemindən gedir) qurulacaq;
- aşkar olmayan informasiya elementlərini bərpa etməklə oyunçular sualın preambulası ilə axtarılan cavab arasında mənə əlaqələrini izləyə biləcəklər.

Bəs əlavə informasiya neçə "çıxarılır"? Ənənəvi qaydada, yəni özünə verdiyi suallarla. Hansı sualların verilməli olduğunu isə sualın özü diktə edir.

Sual: Bir çox ərəb qəsəbələrində, adətən, onun mərkəzində yerləşən ictimai sobalar var və ilin bir neçə ayı qəsəbə sakinləri öz ailələri üçün çörəyi həmin sobalarda bişirirlər. Hər bir ailənin evdə sobası olduğu halda nə üçün onlar ictimai sobalardan istifadə edirlər?

Bu tam olmayan informasiya sisteminin elementlərini nəzərdən keçirək:

- söhbət ərəb qəsəbələrindən gedir;
- söhbət bu qəsəbələrdəki ictimai sobalardan gedir;
- bu sobalardan ilin bir neçə ayı istifadə olunur.

Birinci və ikinci informasiya elementindən hansı əlavə informasiya ala bilərik? Ərəblərin yaşadığı istər Ərəbistan yarımadasında, istərsə də Afrika ölkələrində hava çox isti olur. Sobalar da, təbii ki, istilik yayır. Bəs evdəki sobadan nə vaxt istifadə etmək əlverişli deyil? Əlbəttə ki, yay aylarında.

Beləliklə: ərəb ailələri öz evlərindəki sobalardan yayda – hava çox isti olanda istifadə etmirlər.

- *Avtomatlaşdırılmış idarəetmə sistemləri (automatized management system)*, yaxud *sənaye nəzarət sistemləri (industrial control systems, ICS)* – bu növ informasiya sistemləri ayrı-ayrı texnoloji proseslərin idarə edilməsindən tutmuş bütöv bir müəssisənin və istehsalın tam bir sahəsinin idarə edilməsinədək çox geniş sahəni əhatə edir.
- *Coğrafi informasiya sistemləri (geographic information systems, GIS)* – Yerin xəritələri, planlar, sxemlər və bu kimi fəza verilənlərinin daxil edilməsi, emalı, saxlanması və əks etdirilməsi ilə bağlı program sistemləri sinfidir.
- *Öyrədici informasiya sistemləri (learning information systems)* – bu növə hər cür elektron dərsliklər, kompüter testləri, öyrədici proqramlar, eləcə də hansısa qurğunun (təyyarənin, avtomobilin və s.) işini imitasiya edən trenajorlar aid edilir. Bu sistemlərdən tədris prosesində, müxtəlif sahələrdə işçilərin hazırlanmasında və ixtisaslarının artırılmasında istifadə edilir.

- İformasiya və ölçü sistemləri
- İformasiya-axtarış sistemləri
- Elektron sənəd dövriyyəsi sistemləri
- Avtomatlaşdırılmış layihələndirmə sistemləri
- Ekspert sistemləri
- Avtomatlaşdırılmış idarəetmə sistemləri
- Coğrafi informasiya sistemləri
- Öyrədici informasiya sistemləri

ARAŞDIRAQ – öyrənək

1. İformasiya sistemlərinin tətbiq sahələri üzrə yuxarıda verilmiş təsnifatı mütləq deyil. Gerçek sistemlər müxtəlif növ informasiya sistemlərinin imkanlarını özündə birləşdirə bilər. İnternetdə axtarış edərək belə təsnifatların daha ikisi ilə tanış olun. Dərslikdəki təsnifatda verilmiş informasiya sistemlərinin hansı növü tapdığınız digər təsnifatlarda da var?
2. "Fəaliyyət" bölümündə verilmiş informasiya sistemlərinin növünü müəyyənləşdirin.

Özünüzü yoxlayın

1. İformasiya sistemləri hansı əlamətlərə görə təsnif edilir?
2. İformasiya və ölçü sistemlərindən hansı sahələrdə istifadə olunur?
3. Avtomobil trenajorları informasiya sistemlərinin hansı növünə aiddir?
4. "Elektron sənəd dövriyyəsi" nə deməkdir?
5. Aşağı siniflərdə tanış olduğunuz SketchUp programı təsnifatdakı hansı növ informasiya sistemlərinə uyğundur?

1.3 COĞRAFİ İNFORMASIYA SİSTEMLƏRİ

- "Coğrafiya" fənni nəyi öyrənir?
- Xəritə üzərində coğrafi obyektlərin yeri necə təyin olunur?


FƏALİYYƏT

Xəritə üzərində yaşadığınız bölgənin koordinatlarını müəyyən edin.

- Azərbaycan Respublikası hansı paralel və meridianların arasında yerləşir?
- "Coğrafi enlik" və "coğrafi uzunluq" nədir və onlar nə ilə ölçülür?
- Ekvatorun coğrafi enliyi nəyə bərabərdir?
- Hansı meridianın coğrafi uzunluğu 0° -dır?



Yer səthinin hər hansı hissəsini və ya bu səth üzərindəki obyektləri təsvir edən verilənlərə **coğrafi verilənlər** (**geographic data**) və ya **fəza verilənləri** (**spatial data**) deyilir. Bu verilənlər obyektlərin Yer səthindəki yerlərini göstərir. Hər bir obyekt (ölkə, bölgə, şəhər, yollar və s.) ona verilmiş atribut və əməliyyatlar vasitəsilə təsvir edilir. *Atributlar* mətn, ədədlər, qrafik, audio və video şəklində verilənlərdir.



ACAR sözlər

- Coğrafi informasiya sistemi
- Geoinformatika
- Coğrafi verilənlər
- Fəza verilənləri
- İnfomasiya qatları
- Naviqasiya peyki
- Qlobal mövqətəyinət mə sistemi
- Kadastr sistemi

Hazırda **coğrafi informasiya sistemləri** (**geographic information systems, GIS**) daha geniş yayılır. Bu sistemlər coğrafi və ya fəza verilənləri də daxil olmaqla hər növ verilənlərin emalı üçün nəzərdə tutulub. Coğrafi informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və istifadəsinin elmi, texniki, texnoloji və tətbiqi məsələləri ilə məşğul olan sahə **geoinformatika** adlanır.

Coğrafi informasiya sistemlərinin işləməsi üçün çox güclü aparat vasitələri – irihəcmli yaddasaxlama qurğuları, əksetdirmə sistemləri, yüksəksürətli şəbəkə avadanlıqları tələb olunur.


Coğrafi informasiya sistemlərinin verilənlər bazası **infomasiya qatları** yığını şəklində təşkil edilir. Əsas qat coğrafi verilənlərdən ibarətdir. Onun üzərinə başqa bir qat – verilmiş ərazidə yerləşən obyektlər (rabitə, sənaye, iaşə obyektləri və başqa fəza verilənləri) haqqında infomasiya daşıyan qat qoyulur. Növbəti qatlarda bu obyektlər haqqında tam infomasiya detallaşdırılır və konkretləşdirilir. Qatlarnın yaradılması və üst-üstə qoyulması prosesində onlar arasında zəruri əlaqələr qurulur.

Coğrafi informasiya sistemlərdə verilənlər, adətən, gerçək obyektləri (yolları, binaları, su hövzələrini, meşə massivlərini və s.) təsvir edir. Belə obyektləri iki kateqoriyaya ayırmak olar: *diskret* (evlər, ərazi zonaları və s.) və *kəsilməz* (relyef, yağıntıların səviyyəsi, orta illik temperatur) obyektlər. Bu iki kateqoriyalı obyektləri göstərmək üçün vektor və rastraqfikasından istifadə olunur.

Coğrafi informasiya sistemləri xəritəçəkmə (kartografiya), geologiya, meteorologiya, Yer quruluşu, ekologiya, nəqliyyat, iqtisadiyyat, müdafiə və bir sıra başqa sahələrdə tətbiq edilir.

İnformasiya mənbəyi

İnformasiya qatları



Əhatə dairəsinə görə bu sistemlər bir neçə kateqoriyaya ayrılır: *global, subkontinental, milli, regional, subregional, lokal (yerli)*.

Yer səthində və fəzada müxtəlif obyektlərin koordinatlarını və sürətini avtomatik təyin etmək üçün **naviqasiya peyklerindən (navigation satellite)** istifadə olunur. Xüsusi qəbuledicinin köməyi ilə dönyanın istənilən nöqtəsində koordinatları, eləcə də Yer səthində və ya fəzada obyektlərin hərəkət sürətini təyin edən peyk sisteminə **global mövqetəyinət məsələsi (Global Positioning System, GPS)** deyilir. GPS ("ci-pi-es" kimi oxunur) sistemi ABŞ Müdafiə Nazirliyi tərəfindən işlənib-hazırlanıb və istismar olunur. Ancaq hazırda mülki məqsədlərlə də istifadəyə açıqdır və bunun üçün naviqatorun, yaxud GPS qəbuledicisi olan hər hansı aparatın (məsələn: smartfon) olması kifayətdir.



GPS üç əsas seqmentdən – *kosmik, idarəetmə və istifadəçi* seqmentlərindən ibarətdir. GPS peykleri siqnalı kosmosdan translyasiya edir və bütün GPS qəbulediciləri gerçək zaman rejimində öz koordinatlarını hesablamaq üçün bu siqnaldan istifadə edir. Kosmik seqment Yerin orta orbitində fırlanan 32 süni peykdən ibarətdir.

Peyk naviqasiyasının yaradılması ideyası hələ 1950-ci illərdə meydana çıxb. SSRİ tərəfindən Yerin ilk süni peyki buraxılan zaman bir qrup ABŞ alimi sovet peykindən gələn siqnalı müşahidə edirdilər. Bu zaman onlar Doppler effekti səbəbindən qəbul edilən siqnalın tezliyinin peyk yaxınlaşdırda yüksəldiyini, uzaqlaşdırda isə azaldığını aşkarladılar. Bu keşfin mahiyyəti ondan ibarətdir ki, əgər Yerdə öz koordinatlarını dəqiqlik bilərsənə, onda peykin yerini və sürətini ölçmək mümkündür. Əksinə, peykin mövqeyini dəqiqlik bilməklə öz koordinatlarını və sürətini müəyyən edə bilərsənə.

Hazırda coğrafi informasiya sistemlərinin geniş istifadə edildiyi sahələrdən biri *kadastr* işləridir. **Kadastr** nələrin, yaxud kimlərinsə siyahısı, reyestridir. Orada hər hansı obyektlər və ya hadisələr haqqında sistemləşdirilmiş məlumatlar, onların keyfiyyət və kəmiyyət göstəriciləri daxil edilib saxlanılır. Kadastrlar müvafiq obyektlər üzərində dövri və ardıcıl müşahidələr aparılmaqla tərtib olunur. Onların, adətən, aşağıdakı növləri olur: su kadastrı, torpaq kadastrı, iqlim kadastrı, meşə kadastrı, landşaft kadastrı, mineral resurslar kadastrı və s.



ARAŞDIRAQ – öyrənək

Azərbaycan və Almaniya hökumətləri arasındaki müqaviləyə uyğun olaraq Gəncə və Şəkidə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi həyata keçirilib. Layihə çərçivəsində Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılması nəzərdə tutulmuşdu.

Bu layihə haqqında ətraflı məlumat toplayın. Layihədə nəzərdə tutulmuş işlər tam icra olunubmu? Bu sistemin dövlət və əmlak sahibləri üçün hansı faydaları var?

Özünüyü yoxlayın

1. "Coğrafi informasiya sistemi" nədir?
2. "Geoinformatika" nə ilə məşğuldur?
3. İnfomasiya qatlarında nələr olur?
4. GPS necə işləyir?
5. "Kadastr sistemi" nədir və onun coğrafi informasiya sistemləri ilə nə əlaqəsi var?

1.4 SÜNİ İNTELLEKT

- Robotlar haqqında nə bilirsiniz?
- Sizcə, hansı işlərdə robotlar insanlardan üstündür?



Məşhur Microsoft şirkətinin qurucularından biri Bill Geytsin proqnozlarına görə, elm və texnikanın yaxın gələcəkdə əsas inkişaf istiqaməti **robototexnika (robotics)** olacaqdır. **Robotlar** hərəkət etməklə verilmiş tapşırıqları yerinə yetirən fiziki qurğulardır. Bu məqsədlə robotlar ayaqlar, təkərlər, kabellər, tutacaqlar kimi icraçı mexanizmlərlə təchiz edilir. Bundan başqa, robotlarda ətraf muhitdən verilənləri qəbul etmək üçün sensorlar da quraşdırılır.

Bugünkü robotları üç kateqoriyaya ayırmak olar: *robot manipulyatorlar*, *mobil robotlar* və *humanoid robotlar*. **Robot manipulyatorlar** fiziki olaraq öz iş yerinə, məsələn, zavodda quraşdırma konveyerinə və ya kosmik stansiyanın bortuna bağlı olur. Avtomobil zavodlarının əksəriyyətində istehsal prosesi robot manipulyatorlar vasitəsilə idarə olunur. **Mobil robotlar** təkərlər, ayaqlar, yaxud analoji mexanizmlər vasitəsilə hərəkət edir. Onlardan xəstəxanalarda yemək daşımaq, yük tərsanələrində konteynerlərin yerini dəyişdirmək və digər işlərin yerinə yetirilməsində istifadə olunur. **Humanoid robotlar** fiziki quruluş baxımından insanı xatırladır.

FƏALİYYƏT

YouTube saytında <https://www.youtube.com/watch?v=4TNp9jENJ3A> ünvanındakı video-materialla tanış olun.

– Bu videoda təsvir olunan robotu yuxarıda sadalanan növlərin hansına aid etmək olar?

“Robototexnika” (“robotics”) termini ilk dəfə **Ayzek Azimovun** 1941-ci ildə çap olunmuş “Yalançı!” (“Liar!”) elmi-fantastik hekayəsində istifadə olunmuşdur. Bu terminin əsası olan “robot” sözü isə 1920-ci ildə çex yazarı, Nobel mükafatçısı **Karel Çapekin** “R.U.R.” pyesində işlədilib (çex dilində “*robota*” sözü “ağır iş” anlamını verir). Sənaye robotları meydana çıxanadək belə hesab edilirdi ki, robotlar görünüşcə insanlara bənzəməlidir.

Çapekin pyesindəki robotlar yalnız mexaniki deyil, həm də bioloji varlıqlar idid. Onlarda, sadəcə, insana xas bəzi xüsusiyyətlər, məsələn, “sevgi” hissi yox idi. Adı çəkilən pyesin sonunda robotlar bu çatışmazlığı aradan qaldırır və insanlardan fərqlənmirlər.

- Süni intellekt
- Robot
- Robototexnika
- Türinq sınağı
- İmitasiya oyunu
- Biliklərə əsaslanan sistemlər
- Təbii dilin emalı
- Maşın tərcüməsi
- Obrazların tanınması

Min illərdir ki, insan özünün təfəkkür prosesini anlamağa çalışır. İntellekt sahəsində isə işlər daha mürəkkəbdür: mütəxəssislər intellektin təbiətini anlamaqla süni intellektual varlıqlar yaratmaq üzərində işləyirlər. **Süni intellekt (artificial intelligence)** elmin ən müasir sahələrindən biridir. Bu sahədə ilk işlər II Dünya müharibəsi dövründə başlamışdır. Yeni yaranmış elmin adı isə 1956-ci ildə təklif edilmişdir.

Süni intellektin fəaliyyət sferasına bir-biri ilə qarşılıqlı əlaqədə olan iki istiqamət daxildir: bunlardan biri canlı orqanizmlərin təfəkkür prosesini öyrənməklə, o biri isə kompüter programlarına oxşar qabiliyyəti vermək yollarını araşdırmaqla məşğul olur. Kompüter üçün çox çətin hesab edilən məsələlərdən bəzisini (məsələn: şahmat oynamağı) programlaşdırmaq, əslində, asan oldu, ancaq programlaşdırma baxımından asan hesab edilən məsələləri (məsələn: nitqin tanınması və bir dildən başqasına tərcüməni) gerçəkləşdirmək çox çətin problemə çevrilib. Süni intellekt sahəsində praktik həyata keçirilmiş programlar içərisində şahmat programlarını, eləcə də tibb və başqa sahələrdə istifadə olunan *ekspert sistemlərini* qeyd etmək olar.

İlk intellektual sistem **Logic Theorist** (“Məntiq nəzəriyyəçisi”) programı hesab olunur. 1956-ci il avqustun 9-da nümayiş etdirilən bu program teoremlərin isbatı və mülahizələr hesabı üçün nəzərdə tutulmuşdu. Programın hazırlanmasında A.Nüell, A.Türinq, K.Şennon, C.Lou, G.Saymon kimi görkəmli alımlar iştirak etmişdi.

Hazırda süni intellektin əhatə etdiyi elmi istiqamətlərə öyrənmə və qavrama kimi ümumi xarakterli məsələlərdən tutmuş şahmat oynamaq, riyazi teoremlər isbat etmək, bədii əsərlər yazmaq və xəstəliklərin diaqnostikası kimi xüsusi məsələlər daxildir.

1. **Biliklərə əsaslanan sistemlər (knowledge-based systems).** Bu, süni intellektin əsas tədqiqat istiqamətidir və ekspert sistemlərinin nüvəsini təşkil edən biliklərin təqdimedilmə modellərinin hazırlanması, biliklər bazasının yaradılması ilə bağlıdır.

2. **Süni intellekt üçün program mühəndisliyi (software engineering for AI).** Bu istiqamət çərçivəsində intellektual məsələlərin həlli üçün xüsusi programlaşdırma dilləri (məsələn: LISP, Prolog) yaradılır. Bundan başqa, intellektual sistemlərin hazırlanmasına yönəlik tətbiqi program paketləri və ya süni intellektin program alətləri işlənilərə hazırlananlar. Biliklər bazasını konkret biliklərlə doldurmaqla müxtəlif tətbiqi sistemlərin hazırlanması üçün nəzərdə tutulmuş "örtüklərin" – boş ekspert sistemlərinin yaradılması da bu istiqamətə aiddir.
3. **Təbii dilin emalı (natural language processing).** Süni intellektin və hesablama dilçiliyinin bu ümumi istiqaməti danışq, yaxud mətn şəklində təqdim olunan təbii dillərin kompüterin köməyi ilə analiz və sintezi problemlərini öyrənir. Analiz dedikdə dilin başa düşülməsi, sintez dedikdə isə savadlı mətinin generasiyası nəzərdə tutulur. Bu problemlərin həlli kompüter və insan arasında qarşılıqlı təsirin daha əlverişli formasının yaradıldığını bildirəcək.
4. **Maşın tərcüməsi (machine translation).** Mətnin bir dildən başqa bir dilə avtomatik çevriləməsi üçün kompüterlərdən istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaradılmasından dərhal sonra ABŞ-da irəli sürüllüb. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, qaneedici olmur. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür.
5. **Obrazların tanınması (pattern recognition).** Obyektlərin kompüterin köməyi ilə tanınması məqsədilə, adətən, görüntülərin, yaxud səslərin kompüter modellərinin yaradılması, onların rəqəmsal formada yazılması və mövcud örnəklərlə tutuşturulması nəzərdə tutulur. Bu məqsədlə optik qurğularдан, məsələn, skanerlərdən və robototexnika videosistemləri, süni intellekt sistemləri və başqa qurğulardan istifadə olunur.
6. **Robototexnika (robotics).** Bu istiqamət robotların yaradılması və onların öyrədilməsi ilə bağlıdır.

Tarix

"Robototexnikanın atası" müsəlman alimi və mühəndisi **Əbü'l İz ibn İsmail ibn Rəzzaz əl-Cəzari** (1136–1206) hesab edilir. O, islamın qızıl çağında Diyarbəkirdə (Türkiyə) yaşamışdır. Əl-Cəzari su nəqledən mexanizmlərin layihələndirilməsi, mürəkkəb konstruksiyalı saatların və bir çox başqa mexanizmlərin hazırlanması ilə məşğul olmuş və bu işlərin nəticələrini 1206-cı ildə yazdığı "Mexaniki sənətin nəzəri və praktik əsasları" kitabında təsvir etmişdir. Onun düzəltdiyi musiqili avtomatda içərisində dörd musiqiçi olan qayıq göldə üzür və şahın qonaqlarını əyləndirir. Mütəxəssislərin fikrincə, bu, çox güman ki, programlaşdırılan ilk avtomat idi.

7. **Yeni aparat təminatı platformaları və arxitekturaları (new hardware platforms and architectures).** Müasir kompüterlərdə istifadə olunan proses-sorlar birinci nəsil kompüterlərdə olduğu kimi, ənənəvi fon Neyman arxi-turasına əsaslanır. Simvollu emal üçün bu arxitektura çox səmərəsizdir.

Ona görə də bir çox elmi kollektivlər və şirkətlər artıq on illərdir ki, simvollu və məntiqi verilənlərin emalı üçün nəzərdə tutulmuş aparat arxitekturalarının işlənib-hazırlanması istiqamətində çalışırlar. Uğurlu həllər tapılsa da, baha başa gəlməsinə, program təminatının yetərinçə olmamasına, ənənəvi kompüterlərlə uyuşmazlığına görə bu yeni arxitektura geniş istifadə edilmir.

8. **Oyunlar və maşın yaradıcılığı (games and computational creativity).** Süni intellektin ilk çağlarında oyun tipli (şahmat, dama, qo) intellektual məsələlərin həlli istiqamətində geniş tədqiqatlar aparılmışdır. Kompüter tərəfindən musiqi, şeir, naqıl və hətta aforizm yaratmaq bu istiqamətə aid edilir.


Bu maraqlıdır

IBM şirkəti tərəfindən işlənib-hazırlanmış **Deep Blue** adlı şahmat superkompüteri 1997-ci ildə 6 partiyadan ibarət oyunda şahmat üzrə dünya çempionu Harri Kasparova 4:2 hesabı ilə qalib gəlib.

9. **Maşın təlimi (machine learning).** Bu istiqamət süni intellektin sürətlə inkişaf edən sahəsidir. Verilənlərin analizi və ümumiləşdirilməsi əsasında biliklərin avtomatik toplanması və formallaşdırılmasına yönəlik model, metod və alqoritmləri əhatə edir. Son zamanlar bu istiqamətə sürətlə inkişaf edən "verilənlərin intellektual analizi" (data mining) və "biliklərin aşkarlanması" (knowledge discovery) – verilənlər bazalarında qanunauyğunluqların axtarılması sistemləri çox yaxınlaşır.

Süni sistemlərin "intellektuallığını" müəyyənləşdirmək üçün ingilis riyaziyyatçısı **Alan Türinq** (Alan Turing) bir sınaq təklif etmişdir. **Türinq sınağı (Turing test)** adlandırılan bu sınaq xəyalı kompüterin "intellektinin" insanın intellektindən nə dərəcədə fərqləndiyini müəyyənləşdirir.

Həm də **imitasiya oyunu (imitation game)** adlandırılan Türinq sınağı zamanı sınaqçı iki görünməz respondentə – insana və maşına – onlardan hansının insan, han-



sının maşın olduğunu müəyyənləşdirməkdən ötrü bir sıra suallar verir. İdeya ondan ibarətdir ki, maşınla əlaqədar olan kimsə onun cavablarını insanın cavablarından fərqləndirə bilməsə, onda maşın intellektual hesab edilə bilər.

Eksperimentin iştirakçıları bir neçə adam və sınaqdan keçirilən "intellektual" sistemdir. Hər bir iştirakçı ayrıca otaqda yerləşdirilir. Onların qarşısında monitor və klaviatura olur. Ekranda o biri iştirakçılarının adları göstərilir. Onların hər biri bilir ki, bu adlardan biri kompüterə məxsusdur, ancaq bunun hansı ad olmasını heç kəs bilmir. İştirakçılar klaviaturadan istifadə etməklə bir-birinə istənilən sualı verə bilər, sonra isə həmin sualın düzgünlüyünü və məntiqiliyini qiymətləndirə bilər: məsələn, "Sizin fikrinizcə, sabah hava necə olacaq?" sualına həmsöhbətinizdən belə bir cavab eйтmək qəribə olardı: "Saniyədə 3 metr sürətlə qərb küləyi əsəcək, bəzi yerdərə qışmüddətli yağış yağacaq, tufan ehtimalı var, temperatur +10...+12°C

olacaq". İnsan, yəqin ki, belə bir cavab verərdi: "*Məncə, yağış yağacaq və təxminən 10° istilik olacaq*".



Alan Türinq
(1912–1954)

Riyaziyyat, məntiq, kriptoqrafiya sahələrində görkəmli ingilis alimi. İnformatikanın inkişafında çox önəmli xidmətləri olub. Onun 1936-cı ildə təklif etdiyi və "Türinq maşını" adını almış mücərrəd hesablama maşını ümumi təyinatlı kompüterin modeli hesab edilir. Türinq maşını "alqoritm" anlayışını formallaşdırmağa imkan verib və indi də bir çox nəzəri və praktik tədqiqatlarda istifadə olunur.

Verilən cavablara görə hər bir iştirakçı-insan onun həmsöhbətlərindən hansının insan olmadığını sezməlidir. Əgər yetərinçə uzun söhbət nəticəsində eksperimentdə iştirak edən heç bir insan (yaxud əksəriyyət) "kompüterin" hansı ad altında gizləndiyini müəyyən edə bilmirsə, demək, bu "kompüter" insana xas intellektə malikdir.

ARAŞDIRAQ – öyrənək

Kompüterləri və insanları bir-birindən ayırmak (fərq-ləndirmək) üçün tam avtomatlaşdırılmış açıq Türinq sınağının bir növü CAPTCHA ("kəpçə" kimi oxunur) adlanır. Bu haqda məlumat toplayın.

- CAPTCHA abreviaturasının açılışı nədir?
- Bu sınağın mahiyyəti nədən ibarətdir?
- Onun hansı variantları var?

Özünüyü yoxlayın

1. Süni intellektin hansı tədqiqat istiqamətləri var?
2. Robotları hansı kateqoriyalara ayıırlar?
3. "Robot" termini nə vaxt yaranıb?
4. "Türinq sınağı" nədir?
5. Maşın tərcüməsi proqramları hansı növ mətnləri daha yaxşı tərcümə edir? Sizcə, niyə?

1.5 EKSPERT SİSTEMLƏRİ

Müəyyən məsələ barədə məsuliyyətli qərarların qəbul olunması məqsədilə araşdırmaqlar etmək, məsləhətlər vermək, qərarlar, rəylər hazırlamaq, ekspertiza aparmaq üçün həmin sahə üzrə təcrübəli ixtisaslı mütəxəssislər – **ekspertlər (experts)** dəvət olunur. (Latin dilində "expertus" sözü "təcrübəli" deməkdir.) Ekspertlər qoyulan problemi həll edərkən mühakimə yürütmək qabiliyyətlərindən istifadə edərək faktinqrafik biliklərini tətbiq edirlər. Deməli, hər hansı sahənin eksperti, ilk növbədə, həmin sahə üzrə xüsusi biliklərə, digər tərəfdən məntiqi mühakimə yürütmək qabiliyyətinə malik olmalıdır.

- Sizcə, daha çox hansı sahələrdə ekspertlərdən istifadə edilir?
- "Ekspertiza" nə deməkdir?



FƏALİYYƏT

Cədvəlin boş xanalarında hansı faktlar, qaydalar və ya nəticə olmalıdır?

Nº	Fakt (bilik)	Qayda	Nəticə
1	Sokrat insandır.	Bütün insanlar ölməyə möhkumdur.	
2	Leyla Sevincin qızıdır. Sevinc Nigarın qızıdır.	Əgər A B-nin övladıdırsa və B C-nin övladıdırsa, onda A C-nin nəvəsidir.	
3	a ədədi 2-dən böyük sadə ədəddir.		a ədədi 2-yə bölnümür.
4		Mühakimənin inkarının inkarı onun özüdür.	Ayi yirtici heyvandır.

- İkinci mühakimədə hansı qayda çatışmış?
- 4-cü sətirdəki qayda məntiq elmində necə adlanır?

İntellektual informasiya sistemlərinin növlərindən biri də **ekspert sistemləridir (expert systems)**. Bu növ programlar müəyyən faktlara və tətbiq olunduğu sahənin (maliyyə, tibb və s.) ekspertləri tərəfindən qoyulmuş analitik qaydalara əsaslanır. Ekspert sistemləri tətbiq olunduğu sahədə problemləri həll edən, tövsiyələr (məsləhətlər) verən və hətta qərarlar qəbul edən sistemlərdir. Yuxarıda qeyd edildiyi kimi, ekspert-insanlar problemləri həll edərkən həmin sahəyə aid faktinqrafik biliklərinə və mühakimə yürütmək qabiliyyətlərinə əsaslanırlar. Ekspert sistemlərində bu iki əsas

prinsip bir-biri ilə əlaqəli olan iki ayrıca komponent kimi gerçəkləşdirilir: *biliklər bazası* və *məntiqi nəticəçixarma mexanizmi*. **Biliklər bazası (knowledge base)** verilmiş mövzuya aid xüsusi fakt və qaydaları təqdim edir. Başqa sözlə, biliklər bazası müəyyən sahədə insanların (mütəxəssislərin) topladığı biliklərdən ibarətdir. **Məntiqi nəticəçixarma mexanizmi (inference engine)** isə ekspert sisteminə nəticə çıxarmağa imkan verən mühakiməyürümə qabiliyyətini gerçəkləşdirir. Məntiqi nəticəçixarma mexanizmi ekspertiza sahəsindəki məlum faktları və qaydaları özündə saxlayır; sonradan ekspert sisteminin əsaslandığı nəticələri almaq üçün daxil edilən informasiya onun (məntiqi nəticəçixarma mexanizminin) köməyi ilə bu faktlar və qaydalarla tutuşdurulur.

Ekspert sistemləri istifadəçi interfeysi və həllin (qərarın) əsaslandırılması kimi əlavə vasitələri də özündə birləşdirir. Başqa tətbiqi proqramlarda olduğu kimi, istifadəçi interfeysi sorğuları formalasdırmağa, informasiyanı təqdim etməyə və sistemlə rahat yollarla qarşılıqlı əlaqədə olmağa imkan verir. Ekspert sistemlərinin ən maraqlı komponentlərindən biri olan **açıqlama modulunun (explanation module)** köməyi ilə sistem çıxardığı nəticələri izah edir; bu modul sistemi hazırlayanlara onun işini yoxlamaq imkanı verir.

İlk ekspert sistemləri 1960-cı illərdə meydana çıxb; onlar kimya, geologiya, tibb, bank işi və investisiya, sığorta sistemi kimi sahələrdə tətbiq olunur.

Bu maraqlıdır

IBM şirkətində hazırlanmış **IBM Watson** superkompyuteri (IBM şirkətinin ilk prezidenti olmuş Tomas Uotsonun şərəfinə adlandırılmışdır) süni intellektin sual-cavab sistemi ilə təchiz edilmişdir. Onun başlıca təyinatı təbii dildə ifadə olunmuş sualları anlamaq və verilənlər bazasında onlara cavablar tapmaq olmuşdur.

2011-ci ilin fevralında Watson superkompyuteri "**Jeopardy!**" televiziya verilişində (Azərbaycanda "AzTV" telekanalında yayımlanan "61!", Rusyanın "NTV" kanalında yayımlanan "Своя игра" oyunlarının analoqu) yarışmışdır.

Onun rəqibləri bu programda ən böyük udusun sahibi Bred Ratter və uduzulmayan seriyanın rekordçusu Ken Cenninqs idi. Kompyuter qalib olmuş və ona 1 milyon dollar, Cenninqs ilə Ratterə isə müvafiq olaraq 300 və 200 min dollar verilmişdir.





Lütfi Zadə

(1921-2017)

Riyaziyyatçı və məntiqçi, bulanıq çoxluqlar və bulanıq məntiqin banisi. Lütfi Rəhim oğlu Ələsgərzadə Bakıda anadan olmuş, ailəsi 1931-ci ildə İrana, 1944-cü ildə isə oradan ABŞ-a köçmüşdür.

1965-ci ildə çap etdirdiyi məqalə ilə bulanıq çoxluqlar nəzəriyyəsinin əsasını qoymuşdur. 1973-cü ildə bulanıq məntiq (fuzzy logic) nəzəriyyəsini, sonra isə yumşaq hesablamalar (soft computing) nəzəriyyəsini təklif etmişdir.

2017-ci il sentyabrın 6-da ABŞ-da dünyasını dəyişən görkəmli alim və siyyətinə əsasən Bakıda dəfn edilmişdir.

ACAR
sözlər

- Ekspert sistemləri
- Biliklər bazası
- Məntiqi nəticəçixarma mexanizmi
- Açıqlama modulu
- Bulanıq məntiq
- LISP
- Prolog

Bildiyiniz kimi, adı programlaşdırında kompüter qoyulmuş məsələni həll etmək üçün programda təsvir olunmuş addımları ardıcıl şəkildə yerinə yetirir. Məntiqi programlaşdırında isə program problem haqqında *faktları* və nəticə çıxarmaq üçün gərəkli ola biləcək başqa faktlardan necə istifadə etmək haqqında *qaydaları* kompüterə verir. Bundan sonra kompüter məsələni avtomatik həll etmək üçün müəyyən *prosedur* tətbiq edir; məsələn, “Türkan kəndi Azərbaycandadır mı?” sualına cavab vermək üçün Prolog “Türkan kəndi Abşeronadır” faktını və “əgər X Abşeronadırsa, onda X Azərbaycandadır” qaydasını əlaqələndirə bilər. Bu fakt və qayda Prolog dilində aşağıdakı kimi yazılırlar:

```
located_in(türkan, abşeron).
```

```
located_in(X, azərbaycan) :- located_in(X, abşeron).
```

Ekspert sistemlərinin, eləcə də başqa intellektual sistemlərin həll etdiyi məsələlərdə bəzən dəqiq olmayan bilik və faktlardan istifadə olunur. Belə bilik və faktların tam doğru və ya tam yalan (1 və ya 0) olduğunu demək mümkün deyil; məsələn, elə bilik var ki, onun doğruluq dərəcəsinin 0.7 olduğunu söyləmək olar. Bu problemin həlli üçün ekspert sistemlərində və süni intellektin başqa program sistemlərində **bulanıq məntiqdən (fuzzy logic)** istifadə olunur. Bu məntiqdə dəyişənlər 0 (yalan) və 1 (doğru) aralığında istənilən qiymət ala bilər. Bulanıq məntiqdə əməliyyatın nəticəsi müəyyənlik termini ilə deyil, ehtimal terminləri ilə ifadə olunur; məsələn, nəticə “doğru” və “yalan” qiymətləri ilə yanışı, “yəqin, doğru”, “ola bilsin, doğru”, “yəqin, yalan”, “ola bilsin, yalan” kimi qiymətlər də ala bilər.

Süni intellekt məsələlərinin həlli, eləcə də ekspert sistemlərinin yaradılmasında istifadə məqsədilə bir neçə xüsusi programlaşdırma dili işlənib-hazırlanmışdır. Bu dillərdən Prolog və LISP daha geniş istifadə olunur.

Məntiqi programlaşdırma dili olan **Prolog** (“**Programming in Logic**” sözlərinin qısaltması) 1972-ci ildə meydana çıxmışdır.

Sual (məntiqi programlaşdırma: sorğu)

```
?- located_in(türkan, azərbaycan).
```

kimi verilir və cavab “yes” (“hə”) olur.

Prolog dilinin ən vacib özelliklərindən biri də onun *geridönmələrlə izləmə* (*backtracking*), başqa sözlə, geri qayıdaraq alternativ həlli tapmağa cəhd etmək imkanına malik olmasıdır. Həllin axtarışını düzgün olmayan (yəni ona aparıb çıxarmayan) yolla apardıqda geridönmələrə zərurət yaranır.

LISP (List Processing) programlaşdırma dili 1959–60-cı illərdə Massachusetts Texnologiya İnstitutunda (MIT) Con Makkarti (John McCarthy) tərəfindən işlənib hazırlanmışdır. İndi də araşdırmlarda və akademik dairələrdə bu dildən aktiv istifadə olunur. LISP uzun müddət süni intellekt sahəsində standart programlaşdırma dili hesab olunub, ancaq sonra əsas rəqibi – Prolog meydana çıxıb. Fərdi kompüterlər üçün bir sıra dialektləri vardır: MuLISP, INTERLISP, Common Lisp, MacLisp.

ARAŞDIRAQ – Öyrənək

CLIPS (CLanguage Integrated Production System) ekspert sistemlərinin işlənib-hazırlanması üçün program mühitiidir. Bu sistem haqqında Internetdən məlumat toplayın. Bu sistem hansı programlaşdırma dilində yazılıb? Məntiqi nəticəçixarma mexanizmi necə işləyir?

Özünüyü yoxlayın

1. Ekspert sistemlərinin iki əsas komponenti nədir?
2. Ekspert sistemlərində bilik və faktlar harada saxlanılır?
3. Məntiqi nəticəçixarma mexanizmi hansı funksiyani yerinə yetirir?
4. Ekspert sisteminin çıxardığı nəticənin əsaslı olub-olmadığını necə inanmaq olar?
5. Xüsusi olaraq süni intellekt sistemləri üçün nəzərdə tutulmuş hansı programlaşdırma dilləri var?

1.6 AXTARIŞ SİSTEMLƏRİ

İnternetdə istənilən mövzuda informasiya tapmaq mümkündür. Lakin informasiya həddindən artıq çox olduğundan lazımı materialları oradan tapmaq bəzən çox çətin olur. Bununla belə, yaşadığımız dövrdə informasiya gündən-günə daha sürətlə artdığından hər hansı mövzu üzrə səmərəli axtarış aparmaq çətin məsələyə çevirilir. Ona görə də Internetdə uğurlu axtarış aparmaq üçün əlverişli vasitələrin olması çox vacibdir. Belə bir vasitə axtarış sistemləridir.

- Internetdə axtarış aparmaq üçün hansı axtarış sistemindən istifadə edirsiniz?
- Sizcə, axtarış sistemi dünyanın müxtəlif nöqtələrindəki serverlərdə yerləşdirilmiş saytları sürətlə necə tapır?



FƏALİYYƏT

Aşağıdakı mövzular üzrə məlumat axtarmaq üçün istədiyiniz axtarış sistemindən istifadə edin:

- sevimli müğənniniz, yaxud musiqi qrupu;
 - Azərbaycan tarixi haqqında müəyyən faktlar;
 - yay tətilini keçirmək üçün Türkiyənin ən yaxşı istirahət yerləri.
- Hansı axtarış sistemindən istifadə etdiniz və nə üçün bu axtarış sistemini seçdiniz?
– Axtarış nəticəsində neçə sayt tapıldı? Axtarış sahəsini necə "daralda" bilərsiniz?

Axtarış sistemi (search engine) müəyyən bir programdır. Internetdə yüzlərlə axtarış sistemləri vardır. Bu axtarış sistemlərinin içində kiçik fərqlər olsa da, onların əksəriyyətini ümumi xüsusiyyətlər birləşdirir; məsələn, bu sistemlərin hamısı axtarışı **açar sözlərə (keywords)** görə həyata keçirir.

Bəs axtarış sistemi necə işləyir? Hər bir axtarış sistemi üç əsas hissədən ibarətdir:

1. Axtarış sisteminin **programı** onun əsas hissəsidir. Bu program verilənlər bazasında saxlanılan milyonlarla yazının arasında axtarış aparır.
2. İkinci hissə **hörümçək (spider)**, yaxud **soxulcandır (crawler)**. Hörumçək açar sözlərə görə Internetdə axtarış aparır və tapdığı səhifələri axtarış sistemindən verir. Onun "hörümçək", yaxud "soxulcan" adlandırılmasına səbəb Veb-də aramsız "sürünməsi", veb-saytları yoxlaması və istinadları tapması ilə bağlıdır. Yeni dəyişiklikləri nəzərə almaq üçün hörumçək, yaxud soxulcan tez-tez əvvəllər baxmış olduğu veb-saytlara yenidən "girə" bilər.
3. Axtarış sisteminin üçüncü hissəsi **indeksləyicidir**. Hörumçək veb-səhifəni tapan kimi onu indeksləyiciyə təqdim edir. Veb-səhifə indeksləndikdən sonra o bu axtarış sisteminin hər bir istifadəsi zamanı "göz qabağında" olacaq.

Bəzən siz minlərlə uyğun, yəni verdiyiniz sorğu ilə üst-üstə düşən cavablar ala bilərsiniz. Əlbəttə, belə böyük siyahıda faydalı informasiyanı tapmaq çox çətin olardı. Ona görə də bəzi axtarış sistemlərində *relevantlıqdan*, yəni təpilən informasiyanın axtarış meyarına uyğunluq dərəcəsindən istifadə olunur. Relevantlıq dərəcəsi, adətən, faizlə ifadə olunur: belə ki, 100% tam üst-üstə düşməyə uyğun olur. Axtarış sistemlərinin əksəriyyəti təpilən cavabları relevantlıq dərəcəsinə uyğun olaraq düzür, ona görə də siyahının əvvəlindəki cavablar daha dəqiq olur. Cavablar siyahısında aşağı düşdükcə cavabın sorğuya uyğunluq dərəcəsi azalır, belə ki, həmin saytlarda axtarılan açar sözlərin hamısı olmur. Bu yerdə sizin bir neçə seçiminiz ola bilər:

- İstənilən istinadı çıqqıldıdib saytdakı informasiyaya baxa bilərsiniz.
- Açar sözləri dəyişib başqa cür təyin edə bilərsiniz.
- Başqa axtarış sistemindən istifadə edə bilərsiniz.

Diqqət! Elə bir veb-alət yoxdur ki, bütün Veb-i indeksləsin, yaxud nizamlasın. Hər bir axtarış sisteminin öz verilənlər bazası var və o, axtarışı həmin baza əsasında aparır. Bu verilənlər bazası bütövlükdə Veb-in özü deyil, axtarış nəticəsində formalasılmış bazadır.

Tarix

Internetdə ilk axtarış sistemi **Archie** hesab olunur. İlk versiyası 1990-cı ildə Kanadanın ən qədim və nüfuzlu ali təhsil müəssisəsi olan Mak-Gill Universitetində (McGill University) istifadəyə verilib.



ADDIM – ADDIM 1

Axtarış sistemindən istifadə

1. Brauzer programını başladın və www.google.com ünvanına keçin.
2. Axtarış sahəsinə *çıçək balı* açar sözlərini daxil edin və Google-da axtar düyməsini çıqqıldıdın, yaxud <Enter> klavişini basın.
Açılan səhifədə axtarış sisteminin tapdığı saytların siyahısı görünəcək; onların sayı minlərlə, hətta yüz minlərlə ola bilər, ancaq axtarışın nəticələrinin birinci səhifəsində yalnız təxminən 10 hiperistinadın siyahısı olacaq.
3. Səhifəni gözdən keçirin. Əgər çıçək balı haqqında ətraflı məlumat almaq istəyirsinizsə, istinadlardan birini çıqqıldıdın.
4. Brauzerin naviqasiya alətlərindən istifadə edərək axtarış səhifəsinə qayıdın.
5. Brauzeri qapadın.

Diqqət! • Bəzi axtarış sistemləri (məsələn: **Google**) axtarış nəticələrini başqa dillərə də tərcümə edir.

• Müxtəlif axtarış sistemlərindən istifadə etmək çox zaman faydalı olur. Bundan əlavə, hər hansı bir axtarış sisteminin veb-sayıtları indeksləməsi üçün tərtib edilmiş öz fərdi alqoritmi var. Ona görə də müxtəlif sistemlərdə axtarışın nəticələri də fərqli ola bilər.

İnternet genişlənməkdə davam etdiyindən və ora getdikcə daha çox səhifə əlavə olunduğundan səmərəli axtarış üçün yeni yanaşmalar və strategiyalar tələb olunur. Yadda saxlayın ki, axtarışınız nə qədər spesifik olarsa, axtardığınızı tapmaq ehtimalı da bir o qədər böyük olacaq. Bunun üçün nəyi axtardığınızı axtarış sisteminə dəqiqli bildirməli və müxtəlif üsullardan istifadə etməyi bacarmalısınız.

Əgər siz bir-birinin ardınca gələn sözləri tapmaq istəyirsinizsə, onda ən yaxşı yol **fraza üzrə axtarışdır**. Fraza dırnaq içərisində daxil edilir və axtarışda yalnız bu ardıcılıqla gələn sözlər nəzərə alınır; məsələn, əgər sizə nərə balığı ilə bağlı informasiya lazımdırsa, dırnaq işarəsi arasında “*nərə balığı*” ifadəsini daxil edin. Nəticədə bir-biri ilə yanaşı duran “*nərə balığı*” sözlərinin olduğu veb-sayıtlar seçiləcək. Əgər dırnaq işarələri qoyulmasa, axtarış sistemi həm “*nərə*”, həm də “*balığı*” sözlərinin olduğu bütün veb-səhifələri təpib çıxarácaq.

Əgər bir neçə ifadə üzrə axtarış aparırsınızsa, onda mürəkkəb ifadələri, yaxud xüsusi isimləri bir-birindən vergüllə ayıra bilərsiniz. Xəzər dənizində yaşayan nərə balıqları haqqında məlumat tapmaq üçün “*nərə balığı*”, “*Xəzər dənizi*” daxil edəcəksiniz. Xüsusi isimləri böyük hərfə yazmaq daha məqsədə uyğundur, çünki bəzi axtarış sistemləri aşağı və yuxarı registrli hərfələri bir-birindən fərqləndirir. Digər tərəfdən əgər siz xüsusi isim kimi, məsələn, “*Çiçək*” sözünü böyük hərfə yazsanız, onda axtarış nəticəsi “*çiçək*” sözünə görə axtarışla müqayisədə daha az olacaq.

Qeyd olunduğu kimi, axtarış nəticəsində sizə lazım olmayan çoxlu sayıda veb-səhifələr də nəticə siyahısına düşə bilər. Bunun qarşısını almaq, yəni istəmədiyiniz siyahını süzgəcdən keçirmək üçün **riyazi əməllər vasitəsilə axtarış** apara bilərsiniz:

- görünməsini istədiyiniz sözlərin önüne plus işarəsi (+) qoyun;
- görünməsini istəmədiyiniz sözlərin önüne minus işarəsi (-) qoyun;
- təyinedicisi (+, yaxud – işarəsi) olmayan sözlər zərurət olmadıqda görünmür, ancaq yenə də axtarışın çeşidlənməsində iştirak edir.

Axtarış sahəsində **+ciçək+balı** göstərsəniz, axtarış nəticəsində yalnız hər iki sözün olduğu səhifələr görünəcək.

İnternetdə axtarışın bir yolu da **məntiqi əməllər vasitəsilə axtarış** aparmaqdır. O, riyazi əməllər vasitəsilə axtarışa oxşar prinsiplə işləyir, ancaq daha güclüdür. Bunun üçün üç məntiqi əməldən istifadə olunur:

- AND (VƏ)
- NOT (DEYİL)
- OR (VƏYA)

Bal ilə bağlı misalda siz axtarışı məntiqi əməllərdən istifadə etməklə “**ciçək AND balı**” ifadəsi kimi də apara bilərsiniz. Əgər sizə cökə olmayan çiçək balı lazımdırsa, axtarışı “**ciçək AND balı NOT cökə**” üzrə aparmalı olacaqsınız.

OR əməlindən, adətən, oxşar anlayışların, yaxud terminlərin axtarışı zamanı istifadə olunur; məsələn, “*çiçək OR balt*” üzrə axtarış apardıqda nəticə siyahısında bu anlayışlardan biri, yaxud hər ikisi olacaq.

Diqqət! • Nə qədər çox anlayışı AND ilə birləşdirsiniz, daha az nəticə almış olacaqsınız.

- OR məntiqi ilə nə qədər çox anlayışı birləşdirsiniz, axtarışda daha çox nəticə almış olacaqsınız.
- Bəzi axtarış sistemləri məntiqi əməllər vasitəsilə axtarışı dəstəkləmir, ancaq əksəriyyətdə süzgəc, yaxud xüsusi meyarlar üzrə axtarış aparmaq üçün formalar nəzərdə tutulub.

A D D I M – A D D I M 2

Məntiqi əməllər vasitəsilə axtarış

1. Axtarış sistemlərindən birinə, məsələn, Yahoo-ya keçin.
2. Axtarış sahəsində *çiçək AND balt* daxil edin və Web Search düyməsini çıqqıldıdan, yaxud <Enter> klavişini basın.
3. Axtarış sisteminin tapdıgı hiperistinadların sayına diqqət edin. Axtarış sisteminin başlangıç səhifəsinə qayıdın.
4. Axtarış sahəsində *çiçək AND balt NOT cökə* daxil edin və <Enter> klavişini basın.
5. Bir daha təpişən hiperistinadların sayına diqqət edin; çox güman ki, indi onların sayı birinci axtarışa nisbətən az olacaq.
6. Bir, yaxud bir neçə hiperistinadı çıqqıldatmaqla veb-saytlardakı informasiyanı gözdən keçirin.
7. Brauzeri qapadın.

A R A Ş D İ R A Q – Öyrənək

1. Riyazi əməllər vasitəsilə axtarışdan istifadə etməklə aşağıdakı axtarışları aparın:
 - Azərbaycandan kənarda olan Baku və Quba adlı yer adları.
 - Rusiyada olan Azərbaycan mədəniyyət mərkəzləri və cəmiyyətləri.
2. Məntiqi əməllərdən istifadə etməklə eyni mövzular üzrə (1–A, 1–B) axtarış aparın.
3. Bu iki üsulla alınmış nəticələr arasındaki fərqli təsvir olunduğu qısa hesabat hazırlayın.
4. Riyazi əməllərdən istifadə etməklə fizik olmayan Nobel mükafatçıları haqqında informasiyanın olduğu veb-saytları axtarmaq üçün sorğunu yazın.

Özünüüzü yoxlayın

1. "Axtarış sistemi" nədir və hansı hissələrdən ibarətdir?
2. Axtarış sistemi necə işləyir?
3. Müxtəlif axtarış sistemləri nə üçün fərqli nəticələr verir?
4. Axtarışın “*Savalan dağı*”, yaxud *Savalan dağı* (dirnaqsız) üzrə aparılması fərqi varmı?
5. Məntiqi axtarışda hansı məntiqi əməllərdən istifadə olunur?

1.7 "BÖYÜK VERİLƏNLƏR" TEKNOLOGİYASI

Dünyada rəqəmsal informasiyanın həcmi üstlü funksiya şəklində artır. Bəzi tədqiqatlara görə, 2003-cü ildə dünyada yiğilmiş verilənlərin həcmi 5 eksabayt ($1 \text{ EB} = 1 \text{ milyard giqabayt}$) idi. 2008-ci ildə bu həcm 0.18 zettabayta ($1 \text{ ZB} = 1024 \text{ eksabayt}$), 2011-ci ildə 1.76 zettabayta, 2013-cü ildə 4.4 zettabayta çatmışdır.

2020-ci ildə bu göstəricinin 40–44 zettabayt olacağı, 2025-ci ilə kimi isə daha 10 dəfə artacağı proqnozlaşdırılır. Bəs bu qədər həcmdə informasiyanın "öhdəsindən gəlmək" olarmı? Hesablamalara görə, hazırda toplanmış informasiyanın çox az bir hissəsindən (təxminən 1–2%) istifadə edilir. Onları emal etmək və onlardan faydalı nəticələr çıxarmaq getdikcə daha mürkkəb olur və daha çox vəsait tələb edir.

- Həcmi 40 zettabayt olan informasiyanı yerləşdirmək üçün tutumu 1 terabayt olan neçə disk lazımdır?



FƏALİYYƏT

Analogiyadan istifadə etməklə cədvəlin boş xanalarını doldurun.

Adı	İşarəsi	Qiyməti (bayt)	Adı	İşarəsi	Qiyməti (bayt)
kilobayt	kB	10^3	petabayt	PB	10^{15}
meqabayt	MB	10^6	eksabayt	EB	
giqabayt	GB	10^9	zettabayt	ZB	
terabayt	TB	10^{12}	yottabayt	YB	

- 1 zettabayt 1 giqabaytdan neçə dəfə böyükdür?
- Verilənlərin həcmi yuxarıda verilmiş templə artarsa, hansı ildə dünyada yiğilmiş verilənlərin həcmi 1 yottabayta çatacaq?

Cox böyük həcmdə həmcins olmayan, sürətlə daxil olan və ənənəvi alətlərlə emalı mümkün olmayan rəqəmsal informasiyani bildirmək üçün "**böyük verilənlər**" terminindən istifadə edilir. Bu termin ingilis dilindəki "**big data**" ("biq deytə" kimi oxunur) termininin kalkasıdır və dəqiqlik tərifi yoxdur. Ona dəqiqlik sərhəd təyin etmək olmaz – o, 10 terabaytdır, yoxsa 10 meqabayt? Ancaq, ümumiyyətlə, belə bir fikir artıq qəbul olunur ki, "**böyük verilənlər**" üç əməliyyatın yerinə yetirilməsi üçün nəzərdə tutulmuş texnologiyalar toplusudur: birincisi, çox böyük həcmli verilənləri emal etmək; ikincisi, çox böyük sürətlə daxil olan verilənlərlə işləyə bilmək (başqa sözlə, verilənlər, sadəcə, çox deyil, həm də sürətlə artır); üçüncüüsü, onlar strukturlaşmış verilənlərlə yanaşı, strukturlaşmamış verilənlərlə də işləyə bilməlidir. Başqa sözlə, adətən, "**böyük verilənlər**" termini haqqında danışılan zaman məşhur üç "**V**" (**3 V**) ifadəsindən istifadə olunur:

- **Volume (həcm)** – verilənlərin həcmi,
- **Velocity (sürət)** – informasiyanın böyük sürətlə emal edilməsi,
- **Variety (çəşidlilik)** – verilənlərin müxtəlifliyi və çox zaman yetərincə strukturlaşdırılmış olmaması.



Beləliklə, "böyük verilənlər" anlayışı üç məsələ – informasiyanın böyük həcmi, onun cürbəcürüyü və çox böyük sürətlə emal olunmasının zəruriliyi ilə bağlıdır.

"Böyük verilənlər"in təhlili insanın məhdud götürmə qabiliyyətinin "görə bilmədiyi" gizli qanuna uyğunluqları aşkarlamağa imkan verir. Bu, həyatımızın bütün sahələrində – dövlət idarəciliyi, səhiyyə, rabitə, maliyyə, nəqliyyat, istehsalat və başqa sahələrdə optimallaşma etmək üçün misilsiz imkanlar açır.

"Böyük verilənlər"ə tipik örnek olaraq müxtəlif eksperimentlərdə istifadə olunan fiziki qurğulardan, məsələn, "*Böyük Adron sürətləndiricisi*"ndən daxil olan informasiyanı göstərmək olar. Bu qurğu fasılısız olaraq hər an çox böyük miqdarda verilənləri hasil edir, alımlar isə onların köməyi ilə çoxlu sayda məsələləri həll edirlər. Ancaq "böyük verilənlər"in əhatə dairəsi təkcə elm adamları ilə məhdudlaşmışdır. Bu gün **Facebook**, **WhatsApp**, **Twitter**, **Skype** kimi sosial şəbəkələrin istifadəçilərinin sayı milyardlarladır, onların bu şəbəkələrdə eyni zamanda yerinə yetirdikləri əməliyyatların miqdarı isə çox böyükdür. Burada verilənlərin emalı dedikdə təkcə onların yozulması (interpretasiyası) deyil, bu əməliyyatların hər birinin düzgün emal edilə bilməsi nəzərdə tutulur. Başqa sözlə, hər bir əməliyyati lazım olan yerə yerləşdirmək və elə etmək ki, bütün şəbəkə istifadəçiləri bu verilənləri dərhal əldə etsin, çünki sosial şəbəkələr gözləməyi sevmir.

AÇAR sözlər

- "Böyük verilənlər"
- üç "V" (3 V)
- Verilənlərin hasilatı
- NoSQL
- MapReduce
- Hadoop

Diqqət! "Böyük verilənlər", xüsusən onların təhlili ilə bağlı bir sıra yanaşmalar çoxdan mövcuddur; məsələn, müşahidə kameralarından alınan görüntülər selinin emalı on illərdir aparılır.

Bəs "böyük verilənlər", xüsusən böyük həcmidə strukturlaşmamış verilənlər necə saxlanılır və necə emal olunur? Son illər bu istiqamətdə geniş tədqiqatlar aparılmış və xüsusi texnologiyalar işlənib-hazırlanmışdır. Belə texnologiyalara örnek olaraq "*verilənlərin intellektual analizi*"ni, *NoSQL*, *MapReduce*, *Hadoop* yanaşmalarını göstərmək olar.

- **Verilənlərin intellektual analizi (data mining)** böyük həcmli verilənlərin süni intellekt metodları və qərar qəbuletmənin dəstəklənməsi alətləri əsasında analiz olunması texnologiyasıdır. Verilənlər bazasında yazıların nə məna verməsini aydınlaşdırmadan qanuna uyğunluqların və anomaliyaların axtarılıb tapılması məqsədilə orada saxlanılan informasiyanın analiz olunmasıdır.

- **NoSQL** ("Not Only SQL" – "təkcə SQL deyil" sözlərinin qısaltması) relyasiyalı verilənlər bazalarının işarədilməsi sistemlərində istifadə olunan modellərdən fərqli verilənlər bazasının gerçəkləşdirilməsinə yönəlik bir sıra ənənəvi yanaşmaları özündə birləşdirir. Onlardan daim dəyişilən verilənlər strukturunda (məsələn: sosial şəbəkələrdə informasiyanın toplanması və saxlanması üçün) istifadə etmək əlverişlidir.
- **MapReduce** paylanmış hesablamalar modelidir. Bu modeldən çox böyük həcmli verilənlər üzərində paralel hesablamalar aparmaq üçün istifadə olunur. Burada sorğu ayrıca programdır və emal edilmək üçün verilənlər programma ötürülmür, əksinə, program verilənlərin "yanına gedir". İş prinsipi verilənlərin iki metod – Map və Reduce tərəfindən ardıcıl emalından ibarətdir. Map metodu öncədən verilənləri seçir, Reduce isə onları bir yerə toplayır.
- **Hadoop** yanaşmasından Facebook, eBay, Amazon və bu kimi başqa çox-yüklü saytlarda axtarış və kontekst mexanizmləri gerçəkləşdirmək üçün istifadə edilir. Başlıca özəlliyi istənilən bənddə sıradan çıxmaya qarşı qorunmuş olmasına, belə ki, hər bir blokun verilənlərinin ən azı başqa bir bənddə kopyyası olur.

ARAŞDIRAQ – öyrənək

Son illər "Business Intelligence" texnologiyası haqqında çox danışılır. Bu haqda Internetdən məlumat toplayın. Onun "böyük verilənlər" texnologiyası ilə hansı əlaqəsinin olduğunu aydınlaşdırmağa çalışın.

Özünüzü yoxlayın

1. "Böyük verilənlər" nə deməkdir?
2. Üç "V" nəyi ifadə edir?
3. "Çeşidlilik" xassəsi nəyi bildirir?
4. "Böyük verilənlər"ə hansı sahələrdə rast gəlinir?
5. "Böyük verilənlər"in emalı üçün hansı yanaşmalar mövcuddur?

1.8 İNFORMASIYA CƏMIYYƏTİ

Bəşəriyyət aqrar və sənaye mərhələsindən sonra öz inkişafının yeni bir mərhələsinə – ən qiymətli resursun informasiya hesab edildiyi informasiya cəmiyyətinə daxil olur. Bu gün informasiya cəmiyyətinin elementlərini həyatın hər sahəsində görmək mümkündür. Artıq, demək olar ki, hər kəsin cibində "ağlılı telefon", hər kəsin evində kompüter və bütün şirkətlərdə informasiya texnologiyalarını idarə edən bir şöbə vardır.

- "İnformasiya cəmiyyəti" anlayışı nəyi ifadə edir?
- "Elektron hökumət" nədir və onun daxilində münasibətlərin hansı modelləri var?

FƏALİYYƏT

Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün "İnformatika" dərsliyindəki "İnformasiya cəmiyyəti" bölümündə verilmiş informasiya cəmiyyətinin xarakterik əlamətlərini yada salın. (Dərsliyin elektron versiyasını "Tədris resurslarının idarəolunmasının məlumat sistemi"ndən – trims.edu.az saytından əldə edə bilərsiniz.)

İnformasiya cəmiyyətinin əlamətləri					
İnformasiyanın emalı və saxlanması prosesinə xüsusi texniki qurğular cəlb edilir.	Cəmiyyətin hərəkətverici qüvvəsi informasiya məhsulunun istehsalıdır.	Dəyərlər dəyişərək yeni həyat tərzi formaslaşır, asudə vaxtda məşgulliyətlər dəyişir.	Evlərdə cürbəcür elektron cihazlar və kompüterləşdirilmiş qurğular var.	Kompüter texnikası, kompüter şəbəkələri, informasiya texnologiyaları inkişaf edir.	Təhsil sahəsində fasiləsiz təhsil sistemi yaranır.

- Bu göstərilənlərə daha hansı əlamətləri əlavə edərdiniz?
- Yaşadığımız cəmiyyət "İnformasiya cəmiyyəti" adlandırılara bilərmi?

İnformasiya cəmiyyətinin formallaşması informasiya-kommunikasiya texnologiyalarının vətəndaşların gündəlik həyatına tətbiqi sürəti, eləcə də əhalinin və ayrı-ayrı qurumların Internet şəbəkəsi üzərində göstərilən müxtəlif elektron xidmətlərdən istifadəyə hazırlıq səviyyəsi ilə bağlıdır.

Tarix



Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 27 mart 2006-cı il tarixində qəbul etdiyi qətnaməyə görə, **17 may Ümumdünya İnformasiya Cəmiyyəti günü** (World Information Society Day) kimi elan olunub. Bu əlamətdar gün ölkəmizdə də qeyd edilir.

- İformasiya cəmiyyəti
- İformasiya cəmiyyətinin əlamətləri
- Elektron hökumət
- "Bir pəncərə" texnologiyası

İctimai inkişafın yeni, informasiya mərhələsinə keçidi ilə əlaqədar olaraq sosial həyatın müxtəlif sahələri də bu və ya digər dəyişikliklərə məruz qalır. Elmi-texniki tərəqqi, kompüterləşmə və yeni informasiya texnologiyalarının tətbiqi sayəsində iqtisadiyyat, təhsil və mədəniyyət sahələri müasirləşir. İctimai həyatın siyaset kimi mühüm sahəsi də bu dəyişikliklərdən kənarda qala bilməz. İndi dövlət idarəciliyinin yeni formasından – elektron hökumətdən danışılır. İformasiya cəmiyyətinə xas olan keyfiyyətcə yeni idarəetmə forması kimi **elektron hökumətdə** (**electronic government**) hökumətin fəaliyyəti informasiya texnologiyaları vəsi-təsilə həyata keçirilir.

ADDIM – ADDIM

"İformasiya cəmiyyətinin əsas əlamətləri" mövzusunda təqdimatın hazırlanması

1. Microsoft PowerPoint (və ya OpenOffice Impress) programını başladın. Programın baş pəncərəsi və onunla birlikdə bir slayddan ibarət yeni təqdimat faylı açılacaq. Pəncərənin mərkəzində böyük çərçivədə aktiv slayd yerləşir. Bütün slaydları (indiki və bundan sonra daxil edəcəyiniz yeni slaydları) isə pəncərənin sol hissəsindəki slaydlar sahəsində görmək olar.
2. Yeddi yeni slayd yaradın.
3. Birinci slaydı aktivləşdirin. Bu slayd, adətən, təqdimatın titul slaydı olur və burada təqdimatın adı, onun müəllifi kimi məlumatlar yerləşdirilir. Slaydın **Click to add title** sahəsinə təqdimatın başlığını (**İformasiya cəmiyyətinin əlamətləri**) yazın.
4. **Click to add subtitle** sahəsinə özünüz haqqında məlumat yerləşdirin.
5. İkinci slaydı aktivləşdirin. Bu slaydda "Fəaliyyət" bölümündə verilmiş sxem (cədvəl) yerləşdiriləcək. Öncə slayd üçün yeni tərtibat (maket) seçin. Bu məqsədlə alətlər panelinin **Slides** bölümündəki  düyməsini çıqqıldıdan. Təklif olunan müxtəlif slayd maketlərinən birini, məsələn, **Title and Content** maketini seçin. Slaydın başlığını və uyğun sxemi (cədvəli) daxil edin.
6. Üçüncü və sonrakı beş slaydin hər biri informasiya cəmiyyətinin qeyd edilmiş 6 əlamətindən birinə həsr olunacaq. Üçüncü slaydı aktivləşdirin və onun üçün **Content with Caption** maketini seçin. Uyğun sahəyə (solda yuxarıda) slaydın başlığını, ondan aşağıdakı sahəyə isə birinci əlaməti və onun şərhini daxil edin. Sağdakı sahəyə isə mövzu ilə əlaqədar bir şəkil, yaxud video yerləşdirin. Slayda müəyyən dizayn vermək üçün **Design** menyusunu seçin. Təklif olunan şablonlar üzərində siçanın

göstəricisini gəzdirin və variantları bir-bir gözdən keçirin. Bəyəndiyiniz şablonu (məsələn: Flow) seçin.

7. Dördüncü və sonrakı 4 slaydı bənzər qaydada doldurun.
8. Bir slayddan başqasına keçid effekti tətbiq etmək üçün Animations menyusunu seçin. Təklif olunan effektlərin üzərində siçanın göstəricisini gəzdirin və effektin necə olacağına öncədən baxmaq üçün azacıq gözləyin. Bəyəndiyiniz effekti seçin və əgər bu keçid effektinin bütün slaydlara tətbiq olunmasını istəyirsinizsə, həmin paneldəki Apply To All düyməsini çıqqıldadın.



9. Insert menyusunda Header & Footer düyməsini çıqqıldadın. Açılan dialog pəncərəsində Slide Number boksunu qeyd edib Apply to All düyməsini çıqqıldadın. Təqdimatdakı slaydlar birincidən başlayaraq ardıcıl nömrələnəcək.
10. Slide Show menyusuna keçin və From Beginning düyməsini çıqqıldadın. Hazırlığınız təqdimat birinci slayddan nümayiş olunmağa başlayacaq.

İnformasiya cəmiyyətinin əlamətləri

1. İnformasiyanın əməli və saxlanması processində xidməti texniki qurğular çalışdırır.

İnformasiyanın həcmi artırımdan onun əməli və saxlanması insanların öz imkanları sarıcındadır, ona görə də bu işləni texniki vənəbdər cəlb edilir. Komputerlərlən istifadəçilər, onlara etibarlı informasiya nüshələrinin istifadə etməyi imkan verir, faydalı işi azaldır, optimallıqlarlaşdırır və informasiyanın əmələti optimaldır.

11. Slaydların nümayişini sona çatdırıb adı rejimə keçmək üçün <Esc> klavişini basın.
12. Fayla uyğun ad verib istədiyiniz qovluqda saxlayın.

Elektron hökumətin vacib hissələrindən biri müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sayəsində mümkün olan "bir pəncərə" texnologiyasıdır. Böyük Britaniya, Almaniya, Kanada kimi inkişaf etmiş ölkələrin bir çoxunda "bir pəncərə" prinsipi ilə fəaliyyət göstərən xidmət mərkəzləri hələ ötən əsrin 80-ci illərində qurulmuşdur. İnternetdən bu texnologiyanın mahiyyəti haqqında məlumat toplayın.

Bu texnologiyanın tətbiqində məqsəd nədir? Ölkəmizdə bu istiqamətdə işlərə nə vaxtdan başlanılıb və hansı işlər görülüb?

Özünüzü yoxlayın

1. İformasiya cəmiyyətinə xas hansı əlamətlər var?
2. "Cəmiyyətin hərəkətverici qüvvəsi informasiya məhsulunun istehsalıdır" ifadəsini necə başa düşürsünüz?
3. "Dəyərlər dəyişərək yeni həyat tərzi formalaşır, asudə vaxtda məşğulliyətlər dəyişir" dedikdə nə nəzərdə tutulur?
4. "Fasiləsiz təhsil sistemi" nə deməkdir?
5. Sizcə, informasiya cəmiyyətinin hansı mənfi cəhətləri var?

ÜMÜMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRQLAR

1. Hansı mühakimələr doğrudur?
 - a) İnformasiya texnologiyaları informasiya sistemlərinin bir komponentidir.
 - b) Elektron dərsliklər öyrədici informasiya sistemləri kateqoriyasına aiddir.
 - c) İnformasiya sisteminin son istifadəçisi onun işlənib hazırlanması ilə məşğul olur.
 - d) Ekspert sistemlərinin düzgün işləyib-işləmədiyini yoxlamaq üçün Türinq sınağından istifadə edilir.
 - e) Ekspert sistemləri iki əsas komponentdən ibarət olur: biliklər bazası və məntiqi nəticəcixarma mexanizmi.
 - f) Hər bir axtarış sistemi üç əsas hissədən ibarətdir: hörmət, soxulcan və indeksləyici.
 - g) Prolog və LISP programlaşdırma dillərindən süni intellekt sistemlərinin yaradılmasında istifadə olunur.
 - h) Lütfəli Rəhim oğlu Ələsgərzadə bulanıq çoxluqlar, bulanıq məntiq və yumşaq hesablamalar nəzəriyyələrinin banisidir.

2. Cümələlərdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.
 - a) İnformasiya sisteminin heyətinə verilənlər bazasının inzibatçısı, ____ və tətbiqi programçılardan ibarət mütəxəssislər daxildir.
 - b) Yerin xəritələri, planlar, sxemlər və bu kimi fəza verilənlərinin daxil edilməsi, emalı, saxlanması və eks etdirilməsi ilə bağlı proqramlar ____ sinfinə aiddir.
 - c) Ekspert sistemlərinin ____ köməyi ilə sistem çıxardığı nəticələri izah edir.
 - d) ____ məntiqi ilə nə qədər çox anlayışı birləşdirsiniz, axtarışda daha çox nəticə almış olacaqsınız.
 - e) ____ üç əməliyyatın yerinə yetirilməsi üçün nəzərdə tutulmuş texnologiyalar toplusudur: birincisi, çox böyük həcmli verilənləri emal etmək; ikincisi, çox böyük sürətlə daxil olan verilənlərlə işləyə bilmək (başqa sözlə, verilənlər, sadəcə, çox deyil, həm də sürətlə artır); üçüncüüsü, onlar strukturlaşmış verilənlənlərlə yanaşı, strukturlaşmamış verilənlərlə də işləyə bilməlidir.
 - f) ____ böyük həcmli verilənlərin süni intellekt metodları və qərar qəbuletmənin dəstəklənməsi alətləri əsasında analiz olunması texnologiyasıdır.
 - g) Bulanıq məntiqdə dəyişənlər ____ istənilən qiymət ala bilər.
 - h) ____ hökumətin fəaliyyəti informasiya texnologiyaları vasitəsilə həyata keçirilir.


3. İnformasiya sisteminin istifadəçisi ilə son istifadəçisi arasında hansı fərq var?

4. Axtarış sistemlərinin hamısı üçün ortaq olan cəhət nədir?

5. İnternetdə ilk olaraq hansı axtarış sistemi və nə vaxt istifadəyə verilib?



Wednesday 28 September 2011 00UTC @ECMWF Forecast probability t=000-024 VT: Wednesday 28 September 2011 00UTC - Thursday 29 September 2011 00UTC
Surface: Total precipitation of at least 1 mm



2

MODELLƏŞDİRİMƏ

- 2.1.** Kompüter modelləşdirməsi
- 2.2.** Elektron cədvəl programında modelləşdirmə
- 2.3.** Fiziki proseslərin kompüter modeli
- 2.4.** Statistik verilənlər əsasında proseslərin modelləşdirilməsi
- 2.5.** Programlaşdırma dillərinin köməyi ilə riyazi məsələlərin modelləşdirilməsi
- 2.6.** Üçölçülü qrafik modellər



Kosmik texnikanın inkişaf tarixi yeni texniki vasitələrin yaradılmasında *modeləşdirməyə* bir örnəkdir. Kosmik uçuşu gerçəkləşdirmək üçün iki problemi həll etmək lazım idi: Yerin cazibəsindən çıxmaq və havasız fəzada irəliləməni təmin etmək. Yer kürəsinin cazibəsindən çıxmağın mümkünlüyünü hələ XVII əsrədə İsaak Nyuton (1642–1727) söyləmişdi. Nəzəri kosmonavtikanın banisi hesab edilən Konstantin Eduardoviç Siolkovski (1857–1935) fəzada irəli hərəkət etmək üçün reaktiv mühərrikdən istifadəni təklif etdi. O, sxemlər, hesablamalar və əsaslandırmalarla gələcək planetlərarası gəminin yetərinçə dəqiq təsviri modelini tərtib etdi. Bundan heç yarım əsr keçməmiş Siolkovskinin təsviri modeli gerçek modelin hazırlanması üçün əsas oldu.


1. Model nədir?
 - a) obyekt haqqında təhrif edilmiş məlumat
 - b) obyektin sadələşdirilmiş bənzəri
 - c) obyektin hər hansı əlaməti
 - d) obyektin xarici görünüşü
2. Zamandan asılı olaraq dəyişən model necə adlanır?
 - a) statik model
 - b) dinamik model
 - c) maddi model
 - d) informasiya modeli
3. Modeli yaradılan obyektin özünə nə deyilir?
 - a) qaynaq
 - b) özül
 - c) örnək
 - d) orijinal
4. Hansı anlayış elektron cədvəllə bağlı deyil?
 - a) iş kitabı
 - b) iş vərəqi
 - c) slayd
 - d) xana
5. Elektron cədvəldə düsturlar hansı işaret ilə başlayır?
 - a) +
 - b) \$
 - c) =
 - d) &
6. Məktəbinizdəki qız və oğlan şagirlərin faiz nisbətini təqdim etmək üçün hansı növ diaqramdan istifadə etmək əlverişlidir?
 - a) xətti
 - b) dairəvi
 - c) sütunlu
 - d) nöqtəli
7. Hansı programlaşdırma mühiti Azərbaycanda hazırlanıb?
 - a) ABC
 - b) ALPLogo
 - c) Python
 - d) Pascal
8. Programlaşdırma dillərində heç bir qiymət qaytarmayan altpogram necə adlanır?
 - a) prosedur
 - b) funksiya
 - c) modul
 - d) boş funksiya
9. Bu qrafik redaktorların hansında üçölçülü modellər yaratmaq olmur?
 - a) OpenOffice.org Draw
 - b) Autodesk 3ds Max
 - c) Microsoft Paint
 - d) SketchUp
10. Bunlardan hansı SketchUp programının qrafik primitivi deyil?
 - a) düzbucaqlı
 - b) dairə
 - c) çoxbucaqlı
 - d) qövs

2.1 KOMPÜTER MODELLƏŞDİRİMƏSİ


Bildiyiniz kimi, zaman amilinə görə modellər iki qrupa ayrılır: *dinamik* və *statik modellər*. Obyektin **statik modeli** (**static model**) onun hər hansı ayrıca zaman anındakı vəziyyətini eks etdirir. Başqa sözlə, statik model obyektin "ani fotosəklidir". Belə modeldən fərqli olaraq, **dinamik model** (**dynamic model**) müəyyən zaman ərzində sistemdə baş verən dəyişiklikləri nəzərə alır; məsələn, fizikada dinamik informasiya modelləri cisimlərin hərəkətini, biologiyada orqanizmlərin və ya heyvan nəsillərinin inkişafını, kimyada kimyovi reaksiyaların gedişi prosesini təsvir edir.

- Hansı modelin köməyi ilə hərəkət zamanı avtomobilin parametrləri haqqında informasiya almaq olar?
- Sizcə, eyni bir obyekti statik, yoxsa dinamik modeli daha çox informasiya verir?

1



2



FƏALİYYƏT

Verilmiş kəmiyyətlər arasındaki asılılığı düstur şəklində göstərməyə çalışın.

1. Sabit sürətlə hərəkət edən avtomobilin getdiyi yol – onun hərəkətdə olduğu zaman
2. Dairənin sahəsi – onun radiusu
3. Ali məktəblərə qəbul olmuş abituriyentlərin sayı – qəbul ili

- Hansı asılılığı düsturla ifadə edə bilmədiniz?
- Həmin asılılığı hansı formada göstərmək yaxşı olardı?

Bəşəriyyət öz tarixi boyunca informasiya modelləri yaratmaq üçün müxtəlif üsul və alətlərdən istifadə etmişdir. Bu üsul və alətlər daim təkmilləşmişdir. Belə ki, ilk informasiya modelləri qayaüstü rəsmlər formasında idi. Hazırda isə informasiya modelləri, adətən, müasir kompüter texnologiyalarının köməyi ilə yaradılır və tədqiq olunur. Əlbəttə, kompüterdə mətnlər yazmaq (yəni təsviri modellər qurmaq), xəritə və sxemlər çəkmək (qrafik modellər qurmaq), yaxud cədvəllər (cədvəl modelləri) qurmaq mümkündür. Başqa sözlə, bu sadalanan işlər də *kompüter modelləşdirməsinə* örnəklərdir. Doğrudur, belə statik informasiya modellərinin yaradılmasında kompüterlər insanlara çox böyük "yardımçı" olur.

Ancaq məhz dinamik informasiya modellərinin qurulmasında kompüterlərin necə bir əvəzsiz vasitə olması, onların hesablama imkanları üzə çıxır. Hazırda interaktiv vizual kompüter modelləri geniş yayılıb. Belə modellərdə tədqiqatçı başlanğıc şərtləri və prosesin gedişinin parametrlərini dəyişə və modeldə baş verən dəyişiklikləri müşahidə edə bilər.

- Kompüter modelləşdirməsi
- Statik model
- Dinamik model
- Riyazi model
- Hesablama eksperimenti

Lozanna Federal Politexnik Məktəbində (İsveçrə) 2013-cü ildə nəhəng bir layihənin – "İnsan beyni layihəsi"nin (**Human Brain Project, HBP**) icrasına başlanılıb. İnsan beynini öyrənən bu elmi tədqiqat layihəsini, əsasən, Avropa İttifaqı maliyyələşdirir. Layihədə dünyanın 26 ölkəsindən və 135 tərəfdəs institutdan yüzlərlə alim iştirak edir. Layihənin başlıca məqsədi dünyada ilk dəfə insan və gəmircilərin beyninin modelini yaratmaqdır. Miqyasına görə misilsiz olan bu layihənin büdcəsi 1.6 milyarddır və onun 2023-cü ildə təamlanması nəzərdə tutulub.



Təbiətdə, texnikada, iqtisadi və sosial sistemlərdə baş verən bir çox prosesləri mürəkkəb riyazi münasibətlər vasitəsilə təsvir etmək mümkündür. Bu riyazi münasibətlər təsvir edilən proseslərin *riyazi modeli* olan tənlik, tənliklər sistemi, bərabərsizliklər sistemi ola bilər.

Riyazi model (mathematical model) modelləşdirilən prosesin riyazi dildə ifadəsidir. Riyazi modeldən istifadə etməklə sistemin davranışının kompüterdə təqlid edilməsinə **kompüter modelləşdirməsi (computer simulation)** deyilir. Kompüter modelləşdirməsi fizika, kimya, biologiya, astrofizika, klimatologiya kimi sahələrdə bir çox təbii sistemlərin, eləcə də iqtisadiyyat, psixologiya, sosial elmlərdə, texnikada insanla bağlı sistemlərin riyazi modelləşdirilməsində faydalı bir alət olmuşdur. Bu modellərin köməyi ilə yeni texnologiyaları öyrənmək və yeni biliklər qazanmaq, çox mürəkkəb olan sistemlərin səmərəliliyini qiymətləndirmək mümkündür.

Kompüter modelləri, əslində, kompüter proqramlarıdır; bu proqramlar kiçik qurğularда ani olaraq yerinə yetirilən kiçik proqramlar da, kompüterlər qrupunda saatlarla və hətta günlərlə icra olunan irimiqyaslı proqramlar da ola bilər.

Modelləşdirilmiş sistemin hərəkətini (davranışını) proqnozlaşdırmaq məqsədilə kompüter modelinin köməyi ilə hesablamaların aparılmasına **hesablama eksperimenti** və ya **kompüter eksperimenti** deyilir. Hesablama eksperimentinin nəticəsində tədqiq olunan sistemin hərəkətlərinin proqnozunu almaq, sistemin müəyyən xarakteristikalarının dəyişməsinin başqa xarakteristikalara təsirini aydınlaşdırmaq olar. Bəzi hallarda hesablama eksperimenti gerçək fiziki eksperimenti əvəz edə bilər;

məsələn, hansısa planetin daxilində temperaturu ölçmək mümkün deyil, ancaq bunu model üzərində etmək mümkündür.

ARAŞDIRAQ – öyrənək

Nöqtənin dairənin daxilinə və ya xaricinə düşməsini müəyyənləşdirən riyazi model verilmişdir. Aşağıdakı programı Python programlaşdırma mühitində yığın.

Giriş verilnlərini dəyişməklə hesablama eksperimenti aparın.

`%.2f" % ifadəsinin nə bildirdiyini öyrənən.`

```
from math import sqrt
x = float(input("x="))
y = float(input("y="))
r = float(input("r="))
h = sqrt(x**2 + y**2)
print("Koordinat başlanğıcından nöqtəyədək məsafə: %.2f" % h)
if h > r:
    print("Nöqtə dairənin xaricindədir.")
else:
    print("Nöqtə dairəyə daxildir.")
```

Özünüzü yoxlayın

1. "Kompüter modelləşdirməsi" dedikdə nə nəzərdə tutulur?
2. Aşağıda göstərilmiş hansı modellər statik modellərdir?
ərazinin xəritəsi;
rəssamin əsəri;
təyyarənin hərəkətini ekranda imitasiya edən program;
inşanın planı;
gün ərzində havanın temperaturunun dəyişmə qrafiki.
3. Aşağıda göstərilmiş hansı modellər dinamik modellərdir?
kimyəvi birləşmənin düsturu;
Om qanununun düsturu;
kimyəvi reaksiyanın düsturu;
Ümumdünya cazibə qanunu.
4. Kompüter modelləşdirməsinin hansı üstünlükləri var?
5. Rastraqrafikası şəklində verilmiş informasiya modeli üzərində kompüter eksperimenti aparmaq mümkündürmü?

2.2

ELEKTRON CƏDVƏL PROGRAMINDA MODELLƏŞDİRİRMƏ

- Bu simgələr hansı tətbiqi programlara aiddir?
- Elektron cədvəllərlə işləmək üçün nəzərdə tutulmuş tətbiqi programlar necə adlanır?



FƏALİYYƏT

Excel programında $y = \cos bx$ funksiyasının qrafikini qurun. Arqumentin qiymətləri $[-10; 10]$ aralığında dəyişir. b dəyişəninə 1, 3, 5 qiymətlərini verməklə funksiyanın qrafikinin necə dəyişdiyini izləyin.

- Funksiyanın qrafiki b parametrinin qiymətindən asılı olaraq necə dəyişir?
- Bu qrafiki saat rəqqasının rəqsinin modeli hesab etmək olarmı?

ACAR
sözlər

- Modelləşdirmə obyekti
- Elektron cədvəl prosessoru
- Maltus qanunu

Riyazi modeli yaradılan gerçək sistemə **modelləşdirmə obyekti** deyilir. Riyazi modelləşdirmənin obyektləri bəzi qurğular (məsələn: körpü və ya gəmi), təbii obyektlər (məsələn: faydalı qazıntılar yatağı, su anbarı), eləcə də zamana görə dəyişən proses və hadisələr (məsələn: raketin kosmodromdan havaya qalxması, müəyyən coğrafi nöqtədə hava şəraitinin dəyişməsi) ola bilər.

Bu obyekt və proseslər ilə bağlı bir çox məsələlər insanlar üçün həyatı önəm daşıya bilər; məsələn: raket hansı yüksəklikdə birinci kosmik sürətə çatacaq və Yerin peyk orbitinə çıxacaq, onun örtüyü hansı temperatur həddinədək qızacaq? Körpünün dağılmaması üçün onun maksimal yüklənməsi nə qədər ola bilər? Meteoroloqların proqnozlaşdırıldığı hava şəraitlərində su anbarında suyun səviyyəsi nə qədər olacaq?

Riyazi modelləri kompüterdə gerçəkləşdirmək üçün istifadəyə yararlı tətbiqi program vasitələrindən biri **elektron cədvəl prosessorlarıdır**. Çox zaman elektron cədvəllərdən kərgüzarlıq və mühasibatlıq sahəsində haqq-hesab cədvəllərinin, müxtəlif siyahılardan, arayışların alınması üçün istifadə olunur. Ancaq elektron cədvəller elmi məqsədlər üçün də faydalı ola bilər. Onların köməyi ilə kompüterdə riyazi modellər qurmaq və hesablama eksperimentləri aparmaq mümkündür.

Nümunə. Alimlərin gəldiyi nəticələrə görə, canlı orqanizmlərdən hər hansı birinin doğum sayı hesabına çoxalması onların miqdarı ilə, ölüm sayı hesabına azalma isə onların miqdalarının kvadratı ilə düz mütənasibdir. Bu əlaqə **Maltus qanunu** adı ilə məşhurdur.

Tutaq ki, bir təsərrüfatda balıq yetişdirmək isteyirlər. Körpə balıqları süni gölə buraxmazdan öncə hesablama aparmağı qərara alırlar. Maltus qanununa görə, balıqların sayının bir il ərzində dəyişməsi aşağıdakı düsturla hesablanır:

$$\Delta N = kN - qN^2.$$

Burada N – ilin başlangıcında balıqların sayı, k – artım əmsalı, q – ölüm əmsalıdır. Eksperiment nəticəsində müəyyən edilib ki, verilmiş növ balıqlar üçün və verilmiş şərtlərdə (gölün vəziyyəti, yemin mövcudluğu) $k = 1$, $q = 0,001$.

Əgər ilkin olaraq gölə N_0 sayda balıq buraxılmışsa, onda 1 ildən sonra balıqların sayı (N_1) belə olacaq:

$$N_1 = N_0 + (kN_0 - qN_0^2).$$

İki ildən sonra

$$N_2 = N_1 + (kN_1 - qN_1^2)$$

olacaq. Balıqların suya buraxılmasından i il sonra onların sayını hesablamaq üçün ümumi düsturu belə yazmaq olar:

$$N_i = N_{i-1} + (kN_{i-1} - qN_{i-1}^2), i = 1, 2, \dots$$

Bu düstur balıqların süni göldə çoxalma prosesinin *riyazi modelidir*. Göldəki balıqların sayının 10 il ərzində necə dəyişəcəyini hesablamaq üçün bu riyazi modelin əsasında elektron cədvəl quraq.

	k	q	N	N - ilin başlangıcında balıqların sayı
1	0,001		100	
5	İl	Balıqların sayı		
6	1	=C2+\$A\$2*C2-\$B\$2*C2*C2		
7	2	=B6+\$A\$2*B6-\$B\$2*B6*B6		
8	3	=B7+\$A\$2*B7-\$B\$2*B7*B7		
9	4	=B8+\$A\$2*B8-\$B\$2*B8*B8		
10	5	=B9+\$A\$2*B9-\$B\$2*B9*B9		
11	6	=B10+\$A\$2*B10-\$B\$2*B10*B10		
12	7	=B11+\$A\$2*B11-\$B\$2*B11*B11		
13	8	=B12+\$A\$2*B12-\$B\$2*B12*B12		
14	9	=B13+\$A\$2*B13-\$B\$2*B13*B13		
15	10	=B14+\$A\$2*B14-\$B\$2*B14*B14		

Birinci il (6-cı sətir) üçün düsturu özünüz daxil edirsiniz, 7-ci sətirdən başlayaraq isə qalan sətirlər öndəki sətri köçürməklə alınır. Bu zaman nisbi ünvanlar avtomatik olaraq dəyişir. Nəticələri almaq üçün balıqların ilkin sayını C2 xanasına yazmaq kifayətdir.

İndi kompüter eksperimenti aparaq. İlkin olaraq süni gölə buraxılmış balıqların sayına müxtəlif qiymətlər verməklə onların sayının 10 il ərzində necə dəyişəcəyini izləyək.

Belə hesablamaların nəticələrinin əks olunduğu bir neçə cədvələ baxaq:

	A	B	C		A	B	C		A	B	C		A	B	C				
1	k		$q N$	1	k		$q N$	1	k		$q N$	1	k		$q N$				
2	1		0,001	100	2	1		0,001	1000	2	1		0,001	1500	2	1		0,001	2000
5	İl	Balıqların sayı			5	İl	Balıqların sayı			5	İl	Balıqların sayı			5	İl	Balıqların sayı		
6	1	190			6	1	1000			6	1	750			6	1	0		
7	2	344			7	2	1000			7	2	938			7	2	0		
8	3	570			8	3	1000			8	3	996			8	3	0		
9	4	815			9	4	1000			9	4	1000			9	4	0		
10	5	966			10	5	1000			10	5	1000			10	5	0		
11	6	999			11	6	1000			11	6	1000			11	6	0		
12	7	1000			12	7	1000			12	7	1000			12	7	0		
13	8	1000			13	8	1000			13	8	1000			13	8	0		
14	9	1000			14	9	1000			14	9	1000			14	9	0		
15	10	1000			15	10	1000			15	10	1000			15	10	0		

Bu cədvəllərdən görünür ki, göldə 2000 və daha çox balığın olması mümkün deyil. Əgər balıqların ilkin sayı 1000-dən azdırsa, onların sayı tədricən artaraq 1000-ə çatacaq və sonra dəyişməyəcək. Əgər ilkin olaraq gölə 1000 balıq buraxılsa, sonrakı illər ərzində onların sayı dəyişməz qalacaq. Əgər ilkin olaraq gölə 1500 balıq buraxılarsa, 1 ildən sonra onların sayı 2 dəfə azalacaq, sonrakı bir neçə il ərzində artaraq 1000-ə çatacaq. Nəhayət, gölə 2000 balıq buraxılsa, onda 1 ildən sonra onların hamısı öləcək.

ARAŞDIRAQ – öyrənək

- Göldəki balıqların sayını hesablamaq üçün yaratdığınız elektron cədvəl üzərində belə bir hesablama eksperimenti aparın: k , N və q parametrləri üçün elə qiymətlər tapın ki, 10 il ərzində balıqların sayı 2000-ə çatsın. Balıqların sayının illər üzrə dəyişməsini qrafik şəkildə göstərin.
- Məşhur Xeops ehramının həcmini və səthinin sahəsini hesablamaq üçün onun riyazi modelini qurun (ehram düzgün dördbucaqlı piramida formasındadır). Bu riyazi modeli elektron cədvəl prosessorunda reallaşdırın. Piramidanın parametrlərinə müxtəlif qiymətlər verməklə kompüter eksperimenti aparın, onun həcminin və səthinin sahəsinin həmin parametrlərdən asılı olaraq necə dəyişdiyini izləyin. Ehramın həcminin onun hündürlüyündən və oturacağıının tərəfindən asılılıq qrafikini qurun.
- Kub formalı hədiyyə qutusunun riyazi modelini qurun. Tilinin uzunluğu a olan qutunu bükəmək üçün nə qədər sarğı kağızının lazım olacağını hesablayın. a kəmiyyətinə müxtəlif qiymətlər verməklə kompüter eksperimenti aparın.

Özünüüzü yoxlayın

- Nəyə görə kompüter modellərinin qurulmasında elektron cədvəllərdən istifadə olunur?
- Modelləşdirmə obyekti nəyə deyilir? Nümunələr göstərin.
- Maltus qanunu hansı prosesi təsvir edir: fiziki, kimyəvi, yoxsa bioloji?

2.3

FİZİKİ PROSESLƏRİN KOMPÜTER MODELİ

- Şəkildə rəqqaslı divar saatı və rəqqaslı qapı göstərilib. Bu obyektlər hansı əlamətinə görə bənzərdir?
- Saat rəqqasının hərəkətini hansı düsturla vermək olar?



FƏALİYYƏT

- Microsoft Excel elektron cədvəl programını başladın. Düstur zolağında simgəsini çıxıqlıdadın. Açılan Insert Function dialog pəncərəsinin Or select a category sahəsindəki siyahını açın və Math & Trig bəndini seçin. Aşağı siyahıdakı riyazi funksiyaların yazılışı ilə tanış olun.
- Bildiyiniz kimi, əgər rəqqasın qolunun uzunluğu L olarsa, onun rəqs periodunu (T) hesablaşmaq üçün

$$T = 2\pi \sqrt{\frac{L}{g}}$$

düsturundan istifadə edilir; burada g – sərbəstdüşmə təciliidir. Elektron cədvəlin bir xanasına g kəmiyyətinin qiymətini, başqa bir xanasına isə L dəyişəninin qiymətini daxil edin. Uyğun bildiyiniz xanaların birinə yuxarıdakı düsturu yazın. Kvadrat kökü və π ədədini yazmaq üçün programın hazır funksiyalarından (uyğun olaraq SQRT və PI) istifadə edin.

L -ə müxtəlif qiymətlər vermeklə riyazi rəqqasın sərbəst rəqs periodunun necə dəyişdiyini izleyin. L -in [1; 15] intervalında qiymətləri üçün bu asılılığı qrafik şəkildə göstərin.

- Qrafik qurarkən diaqramın hansı növündən istifadə etdiniz?
- Alınmış qrafik əsasında L və T kəmiyyətləri arasındaki asılılıq barədə nə deyə bilərsiniz?



Fizika elmi İsaak Nyutonun dövründən (XVII–XVIII əsrlər) başlayaraq riyazi modelləşdirmə ilə qırılmaz surətdə bağlıdır. İ.Nyuton mexanikanın təməl qanunlarını, ümumdünya cazibə qanununu kəşf edərək onları riyazi dildə təsvir etdi. O, fizikanın riyazi aparatının əsasına çevrilən diferensial və integrallı hesabını (Q.Leybnislə yanaşı olaraq) işləyib-hazırladı. Termodinamika, elektrodinamika, atom

fizikası və başqa sahələrə aid bütün sonrakı fiziki kəşflər riyazi dildə, yəni riyazi modellər formasında təsvir olunan qanunlar və prinsiplər şəklində təqdim edildi.

İstənilən fiziki məsələnin nəzəri yolla həllinin riyazi modelləşdirmə olduğunu demək olar. Fəqət məsələnin nəzəri həllinin mümkünlüyü onun riyazi modelinin mürəkkəbliyindən asılıdır. Fiziki proses nə qədər mürəkkəb olursa, onu təsvir edən riyazi model də və belə modelin hesablamalarda istifadəsi də bir o qədər mürəkkəb olur.

Fiziki eksperimentlərdə riyazi hesablamalar tələb olunur, yəni fizika proseslərin riyazi modelləşdirməsi ilə sıx bağlıdır.

Nümunə. Havanın müqavimətini nəzərə almadan üfüqlə müəyyən bucaq altında atılmış cismin hərəkət modelini quraq və kompüter eksperimenti aparaq. Öncə riyazi modeli quraq. Üfüqlə α bucağı altında atılmış və başlangıç sürəti v_0 olan cisim havanın müqaviməti nəzərə alınmazsa, parabola üzrə uçur və müəyyən zamandan sonra yerə düşür.



v_0 sürətini üfüqi və şaquli tərkib hissələrinə ayıraq:

$$v_x^0 = v_0 \cos \alpha, \quad v_y^0 = v_0 \sin \alpha$$

Şaqlı istiqamətə hərəkət müntəzəm hərəkət deyil. O, trayektoriyanın ən yuxarı nöqtəsinə çatanadək *bərabəryayaşıyan*, ondan sonra isə *bərabəreyinləşən* hərəkətdir. Üfüqi istiqamətə hərəkət müntəzəm hərəkətdir. Sürətin shaqlı komponenti üçün düstur belə olacaq:

$$v_y = v_0^0 - gt$$

Onda ən yuxarı nöqtəyə çatma zamanı aşağıdakı düsturla hesablanacaq:

$$t = \frac{v_0 \sin \alpha}{g}$$

Bu nöqtənin h hündürlüyü belə hesablanır:

$$h = \frac{v_0^2}{2g} \sin^2 \alpha$$

Cisin yerə düşməsinədək keçən tam zaman $2t$ olacaq. Bu müddət ərzində cisim x oxu boyunca aşağıdakı yolu qət edəcək:

$$l = \frac{v_0^2}{g} \sin 2\alpha$$

Cisin hərəkət trayektoriyası isə aşağıdakı düsturla müəyyən olunacaq:

$$y = \operatorname{tg} \alpha \cdot x - \frac{g}{2v_0^2 \cos^2 \alpha} \cdot x^2$$

Göründüyü kimi, uçuş trayektoriyası parabola şəklindədir.


İndi başlangıç sürətin (v_0) və atış bucağının (α) müxtəlif qiymətlərində cisimin uçuş məsafəsini (l) və trayektoriyasının ən yuxarı nöqtəsinin yüksəkliyini (h) hesablamaq üçün kompüter modeli quraq. $l(\alpha)$ və $h(\alpha)$ asılılıqlarını həm də qrafik şəkildə göstərək. Qeyd edək ki, atış bucağının kəmiyyəti radianla göstəriləcək.

ADDIM – ADDIM

Müəyyən bucaq altında atılmış cismin uçuş məsafəsinin və trayektoriyasının ən yuxarı nöqtəsinin yüksəkliyinin hesablanması

1. Excel programını başladın.
2. B3 xanasına cismin başlangıç sürətinin qiymətini (məsələn: **40**) daxil edin.
3. A7:A16 xanalar diapazonuna atış bucağının qiymətlərini 0-dan başlayaraq hər növbətini 10 artırmaqla daxil edin.
4. B4 xanasına sərbəstdüşmə təcilinin qiymətini (**9,8**) daxil edin.
5. B7 xanasına **=B\$3*\$B\$3/\$B\$4*SIN(2*PI()*A7/180)** düsturunu yazın.
6. B7 xanasındaki düsturu B8:B16 xanalar diapazonuna tətbiq edin.
7. C7 xanasına **=B\$3*\$B\$3/(2*\$B\$4)*(SIN(A7*PI()/180))^2** düsturunu yazın.
8. C7 xanasındaki düsturu C8:C16 xanalar diapazonuna tətbiq edin.
9. A7:B16 xanalar diapazonunu seçdirin və **Insert** menyusundan istifadə etməklə nöqtəli diaqram qurun.

10. Eyni qayda ilə A7:C16 xanalar diapazonunu seçdirib ikinci qrafiki qurun.



Birinci qrafikdən göründüyü kimi, cisim maksimal uçuş məsafəsinə atış bucağının 45° qiymətində çatır. Atış bucağının sonrakı artımlarında uçuş məsafəsi azalır. Cismi şaqlı olaraq yuxarı atdıqda o, demək olar ki, atıldığı yerə düşəcək. Bunu qrafikdə $\alpha = 90^\circ$ qiymətində uçuş məsafəsinin 0 olmasından da görmək olur.

İkinci qrafikdən belə bir nəticə çıxır ki, atış bucağı nə qədər böyük olursa, cismin hərəkət trajektoriyasının ən yuxarı nöqtəsinin yüksəkləyi də ən böyük olur.

ARAŞDIRAQ – öyrənək

Cədveldə atış bucağına 0-dan 180° -dək müxtəlif qiymətlər verin. Uçuş məsafəsinin və trajektoriyanın ən yüksəkdəki nöqtəsinin asılılıq qrafiklərindəki dəyişiklikləri izləyin. Bunu necə izah etmək olar?

Özünüyü yoxlayın

1. Cismi hansı bucaq altında atmaq lazımdır ki, ən yüksəyə qalxsın?
2. Cisim maksimal uçuş məsafəsinə atış bucağının hansı qiymətində çatır?
3. Maddi nöqtənin düzxətli bərabərsürətli hərəkətini modelləşdirmək üçün hansı parametrləri vermək lazımdır?
4. Bərabərsürətli fırlanma hərəkətinin riyazi modelində hansı parametrlər verilməlidir?
5. Düzxətli bərabərtəcilli hərəkətin riyazi modelində hansı parametrlər iştirak edir?

2.4

STATİSTİK VERİLƏNLƏR ƏSASINDA PROSESLƏRİN MODELLƏŞDİRİLMƏSİ

- Hansı proseslərin riyazi modeli kimi $y = kx+b$; $y = ax^2+bx+c$; $y = \sin x$ funksiyalarından istifadə etmək olar?
- Argument və funksiyanın cədvəl şəklində verilmiş qiymətlərinə görə funksiyanın düsturunu bərpa etmək olar mı?



FƏALİYYƏT

Aşağıdakı cədvəldə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən ölkəmizdə 18 il ərzində pambıq istehsalının dinamikası göstərilib. Cədvəli təhlil edin və 2017-ci ildə pambıq yiğimi haqqında proqnozunuzu söyləyin. Sonra www.stat.gov.az saytından 2017-ci il üçün faktik göstəricini tapın və onu verdiyiniz proqnozla tutuşdurun. Cədvəli qrafik şəkildə təqdim edin.

Azərbaycanda pambıq istehsalının dinamikası

il	1999	2000	2001	2002	2003	2004	2005	2006	2007
Cəmi yiğim (min ton)	96,8	91,5	83,6	80,4	99,6	135,7	196,6	130,1	100,1
il	2008	2009	2010	2011	2012	2013	2014	2015	2016
Cəmi yiğim (min ton)	55,4	31,9	38,2	66,4	57	45,2	41	35,2	89,4

– Qrafik qurarkən diaqramın hansı növündən istifadə etdiniz?

Statistika böyük miqdarda kəmiyyət və keyfiyyət verilənlərinin toplanması, ölçülməsi və təhlili ilə bağlı elm sahəsidir. Onun tibbi statistika, iqtisadi statistika, təhsil statistikası və başqa istiqamətləri vardır. Statistikyanın riyazi aparatının işləniləbiləcəsi ilə **riyazi statistika** elmi məşğul olur.

Statistika, sadəcə, verilənlərin toplanması və onların cədvəl və diaqramlar şəklində nizamlanması deyil, bundan çox-çox geniş anlayışdır. İstər təbiət, istərsə də sosial elmlərdə bir çox istiqamətlər üzrə **proqnozlaşdırma** üçün statistika əvəzsiz alətdir. **Proqnoz** müəyyən bir hadisənin gələcək inkişafı və nəticəsi haqqında öncədən verilən məlumatdır. Yeni bir bilik kimi proqnoz bir tərəfdən gerçəkdə mövcud olan, proqnozlaşdırma müddətində müşahidə edilən və ya edilməyən obyektlərin xassələri haqqında bilikləri, digər tərəfdən proqnozlaşdırma müddətində gerçəkdə


mövcud olmayan obyektlərin xassələri haqqında bilikləri əhatə edir. Proqnoz ehtimallı proseslərin, hadisələrin ideal modelini, obrazını, təsvirini yadadır.

Tarix

Statistika insanların praktik fəaliyyəti olaraq çox qədimlərdə meydana çıxb. Onun yaranması və inkişafı ictimai tələbatla – əhalinin, heyvanların sayılması, torpaq sahəsinin, əmlakın qeydiyyatı və başqa işlərlə bağlı idi. Sumerlərin gil lövhələrini (eramızdan əvvəl III-II minilliklər) ilk "dərc edilmiş" statistik informasiya hesab etmək olar. Qədim Romada azad vətəndaşların və onların əmlakının qeydiyyatı aparılırdı. Bu qeydiyyat zamanı vətəndaşların yaşı və cinsi kimi göstəricilər də qeyd edilirdi.

Statistik verilənlər həmişə təxmini, orta qiymətlərdir. Ona görə də onlar qiymətləndirmə məqsədi daşıyır, ancaq kəmiyyətlərin asılılıq xüsusiyyətini düzgün əks etdirir. Statistik verilənlərin təhlil edilməsi yolu ilə alınmış nəticələrin dəqiqliyi üçün həmin verilənlərin çox olması da vacib şərtdir.

Nümunə. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytından (www.stat.gov.az) götürülmüş verilənlər əsasında respublikamızda əhalinin sayının illər üzrə necə dəyişdiyini izləmək olar. Bunun üçün həmin göstəriciləri həm cədvəl, həm də nöqtəli diaqram şəklində təqdim edək (yerə qənaət məqsədilə bəzi illərin göstəriciləri verilib).



Alınmış verilənlərdən belə bir nəticəyə gəlmək olar ki, göstərilmiş dövrdə Azərbaycanın əhalisi daim artmış və bu artım 1960-cı illərdən başlayaraq daha yüksək olmuşdur. Belə bir sual yarana bilər: əhalinin sayının dəyişmə dinamikasını düstur şəklində göstərmək olarmı, yəni bu prosesin riyazi modelini qurmaq olarmı? Dərhal qeyd etmək lazımdır ki, əhalinin sayının yaşayış ilindən asılılığını əks etdirən

hazır funksiya yoxdur! Bunun səbəbi əhalinin sayı kimi parametrlərin çoxlu sayda müxtəlif amillərdən asılı olmasındadır: doğum səviyyəsi, ölüm səviyyəsi, əhalinin miqrasiyası, təbii kataklizmlər və s. Başqa sözlə, belə bir funksiyanın növü məlum deyil, onu cədvəlin verilmiş göstəriciləri üzrə seçim aparmaqla axtarmaq olar.

Excel cədvəl prosessorunda funksiyanın qrafikini seçmək və onun əsasında prosesin parametrləri arasında asılılıq dəsturunun, yəni funksiyanın özünü yaratmaq imkanı vardır. Bu funksiya yetərincə sadə olmalıdır ki, onunla hesablamalar aparmaq mümkün olsun. Digər tərəfdən onun qrafiki mümkün qədər eksperimental nöqtələrin yaxınlığından keçməlidir, yəni sapmalar (uzaqlaşmalar) minimal olmalıdır. Bu yolla alınan funksiyaya prosesin **reqressiya modeli** deyilir. Reqressiya modelinin qrafikini isə **trend** adlandırırlar.

AÇAR
sözlər

- Statistika
- Riyazi statistika
- Proqnoz
- Reqressiya modeli
- Trend
- Qiymətin bərpası
- Ekstrapolyasiya

Bu maraqlıdır


"Reqressiya" latin dilindəki "regressio" sözündən olub "geriyə hərəkət, geriyə çəkilmə" deməkdir.


"Trend" termini isə ingilis dilində "ənənə" və ya "ümumi istiqamət" mənasını verir.

Excel programında reqressiya modelini almaq üçün onun əlavə komponentlərini quraşdırmaq lazımdır.


ADDIM - ADDIM 1**Excel 2007 programında verilənlərin analizi üçün əlavə imkanların quraşdırılması**

1. Excel programını başladın.
2. Programın baş pəncərəsinin sol yuxarı küncündəki Office düyməsini, sonra isə açılan menyünün aşağı hissəsindəki **Excel Options** düyməsini çıqqıldıdan. Uyğun dialoq pəncərəsi açılacaq.
3. Öncə Add-Ins komandasını seçin. Açılan siyahıda **Analysis ToolPak** bəndini tapın.





4. Pencərənin aşağıdakı **Go...** düyməsini çıqqıldıdan. Add-Ins dialoq pəncərəsi açılacaq.



5. Siyahıda Analysis ToolPak bəndini qeyd edin və OK düyməsini çıqqıldıdan.
6. Yeni komponentin quraşdırılması prosesinin sona çatmasını gözləyin.

Sual yarana bilər: münasib funksiyanın tapılması və düsturun qurulması, yəni prosesin modelinin qurulması nöyə lazımdır? Modelləşdirmə bu asılılığın kəmiyyətini göstərməyə imkan verir ki, bunun da əsasında proqnoz vermək və həmin proqnoza söykənməklə hansıa planlaşdırma aparmaq mümkündür.

Regressiya modeli üzrə proqnozlaşdırmanın iki üsulu vardır. Əgər proqnoz asılı olmayan dəyişənin eksperimental qiymətləri çərçivəsində edilirsə, onda buna **qiymətin bərpası** deyilir. Eksperimental qiymətlərin çərçivəsi xaricindəki proqnozlaşdırmanın isə **ekstrapolyasiya** adlandırırlar.

Regressiya modeli olarsa, elektron cədvəl vasitəsilə hesablamalar aparmaqla proqnozlaşdırmanı asanca yerinə yetirmək mümkünür; məsələn, ölkə əhalisinin sayını proqnozlaşdırmaqla əmək resursları, qida məhsulları, mənzil və ya təhsillə bağlı düzgün idarəetmə qərarları qəbul etmək mümkünür.

ADDIM – ADDIM 2

Nöqtəli verilənlərə trend cizgisinin əlavə edilməsi


- Azərbaycanda əhalinin sayının illər üzrə dəyişməsini göstərən elektron cədvəl faylini açın.
- B4:H5 xanalar diapazonunu seçdirin.

	A	B	C	D	E	F	G	H
1								
2								
3								
4	II	1897	1917	1937	1957	1977	1997	2017
5	Əhalinin sayı	1807	2353,7	3082,6	3484,3	5828,3	7799,8	9810

- Nöqtəli diaqram qurmaq üçün **Insert** menyusunda Scatter alətini seçin.
- Açılan siyahidən birinci variantı, sonra isə diaqramın başlığının və oxların adlarının əks olunması üçün maketini seçin. İş vərəqində nöqtəli diaqram yaranacaq.
- Sicanın göstəricisini diaqramın üzərinə aparın və sol düyməni çıqqıldadın. **Chart Tools** menyusuna **Design**, **Layout** və **Format** səhifələri əlavə olunacaq.
- Layout səhifəsinin **Analysis** qrupundakı **Trendline** simgəsini çıqqıldadın. Trend cizgilərinin siyahısı açılacaq.




- Siyahının ən aşağıdakı **More Trendline Options...** istinadını seçin. Format Trendline diaqloq pəncərəsi açılacaq.



8. Təklif olunan trend (regressiya) növlərindən diaqrama ən uyğun gələni, məsələn, qüvvəti 4 olan çoxhədli funksiyani seçin. Bunun üçün öncə **Polynomial** variantını qeyd edin, sonra isə aktivləşən **Order** sahəsinin qiymətini 4 edin. Bundan sonra **Display Equation on chart** və **Display R-squared value on chart** xanalarını qeyd edin.

Qrafik üzərində trend cizgisi, ona uyğun tənlik ($y = -0,0002x^4 + 1,1868x^3 - 3480,9x^2 + 5E+06x - 2E+09$) və yaxınlaşma qiyməti ($R^2 = 0,9957$) görünəcək. Seçilmiş funksiyanın qrafikinin, demək olar ki, bütün eksperimental nöqtələrdən keçdiyinə diqqət edin.



Qrafikin üzərində trendin qurulması nəticəsində alınan daha bir kəmiyyəti görmək olar. R^2 kimi işarə olunan bu kəmiyyətə statistikada **determinantlıq əmsali**

və ya **yaxınlaşma kəmiyyəti** deyilir. Məhz bu kəmiyyət alınmış regressiya modelinin nə qədər uğurlu olmasını göstərir. Determinantlıq əmsalı həmişə 0 ilə 1 aralığında olur. Əgər o, 1-ə bərabərdirsə, onda funksiya dəqiq olaraq cədvəldəki qiymətlərdən keçir. Əmsalın 0 olması isə regressiya modelinin seçilmiş növünün son dərəcə ugursuz olması deməkdir. Beləliklə, əmsal 1-ə nə qədər çox yaxınlaşırsa, regressiya modeli də bir o qədər uğurlu hesab edilir. Yuxarıdakı polinomial funksiya misalında $R^2 = 0.9957$.

Göründüyü kimi, regressiya modelinə $y = -0,0002x^4 + 1,1868x^3 - 3480,9x^2 + 5 \cdot 10^6x - 2 \cdot 10^9$ funksiyası uyğundur. Deməli, sonrakı illər üçün proqnozlaşdırma aparmaq üçün bu funksiyadan yararlanmaq olar.

ARAŞDIRAQ – öyrənek

- Azərbaycan əhalisinin sayını göstərən cədvəl verilənləri üçün başqa trendlər qurun. Fərqli trendlər üçün alınan R^2 kəmiyyətlərini müqayisə edin. Regressiya modelinə hansı funksiya daha çox uyğun gəlir?
- Azərbaycanda pambıq istehsalının dinamikası cədvəli əsasında bir neçə regressiya modeli hazırlayıın. Onları müqayisə edin və ən optimal modeli seçin.
- Son bir həftə (və ya 10 gün, yaxud 20 gün) ərzində yaşadığınız bölgədəki gündüz vaxtı orta temperatur haqqında məlumat toplayın. Bu müddətdə temperatur dəyişikliyini təsvir etmək üçün xətti trendin nə dərəcədə münasib olduğunu gözəyari qiymətləndirin. Alınan qrafik əsasında gələcək 2–5 gün üçün temperaturun necə olacağını proqnozlaşdırın.


Özünüyü yoxlayın

- Statistika elmi nəyi öyrənir?
- Statistik hesablamaların nəticələrini dəqiq hesab etmək olarmı?
- "Regressiya modeli" nədir və onun "trend" anlayışı ilə hansı əlaqəsi var?
- R^2 kəmiyyəti nəyi bildirir?
- Qurulmuş trend bütün eksperimental nöqtələrin yuxarısından keçə bilərmi?

2.5

PROQRAMLAŞDIRMA DİLLƏRİNİN KÖMƏYİ İLƏ RİYAZI MƏSƏLƏLƏRİN MODELLƏŞDİRİLMƏSİ

- ALPLogo və Python programlaşdırma mühitlərində hansı növ məsələlər həll etmişsiniz?
- Programlaşdırma dilindəki programı hansısa prosesin kompüter modeli hesab etmək olarmı?




FƏALİYYƏT

Aşağıdakı program kodunu təhlil edin. Onun hansı prosesi modelləşdiriyini müəyyənənləşdirin. Bu programın kompüterdə icrasından sonra ekrana nə çıxarılaçq?

```
from math import sqrt
from math import pi
tip = str(input("Figu run adını daxil edin: "))
if tip == "üçbucaq":
    a = float(input("a tərəfini daxil edin: "))
    b = float(input("b tərəfini daxil edin: "))
    c = float(input("c tərəfini daxil edin: "))
    p = (a + b + c) / 2
    s = sqrt((p * (p - a)) * (p - b) * (p - c)))
elif tip == "düzbucaklı":
    a = float(input("a tərəfini daxil edin: "))
    b = float(input("b tərəfini daxil edin: "))
    s = a * b
elif tip == "dairə":
    r = float(input("r radiusunu daxil edin: "))
    s = pi * (r ** 2)
print(s)
```

Ötən dövrlərdə elektron cədvəl programı vasitəsilə kompüter modelinin qurulması ilə tanış oldunuz. Bu məqsədlə başqa vasitələrdən də (məsələn: programlaşdırma dillərindən) istifadə etmək olar.

Nümunə. Verilmiş detalin öndən görünüşünün cizgisini programlaşdırma dilində (ALPLogo, Python) çəkən və onun sahəsini hesablayan program yazın. a , b , d giriş verilənlərinin qiymətləri klaviaturadan daxil edilir. Bir damanı 20 piksel götürün. Çıxışa detalin öndən görünüşünün cizgisi və onun sahəsi (S) verilir.



Verilmiş üzün cizgisini 6 qrafik primitiv – AB, CD, AD, BK, NC parçaları və KMN qövsünün köməyi ilə çəkmək olar.

Bu məsələni ALPLogo programlaşdırma mühitində yerinə yetirmək üçün öncə A, B, K, N, C, D nöqtələrinin ekran koordinatlarını müəyyənləşdiririk. Tutaq ki, A nöqtəsinin koordinatları (20, 20)-dir. Onda damaların sayını nəzərə alsaq, B nöqtəsinin koordinatları (20, 140), D – (260, 20), C – (260, 140), N – (200, 140), K – (80, 140) olacaq. KMN qövsünün radiusu isə 60-a bərabərdir. İndi üzün sahəsini tapmaq üçün, sadəcə, ABCD düzbucaqlısının sahəsindən diametri d olan yarımdairənin sahəsini çıxməq lazımdır.


Bu məsələnin həll programını Python programlaşdırma dilində də yazmaq olar. Bu məqsədlə sadə qrafik görüntülər yaratmaq üçün nəzərdə tutulmuş `turtle` və `math` **kitabxanalarını** (bir faylda saxlanılan funksiyalar – komandalar toplusunu) proqrama idxlə etmək lazımdır. Daha mürəkkəb qrafikalar yaratmaq üçün `tkinter` kitabxanası nəzərdə tutulub. Aşağıdakı cədvəldə `turtle` kitabxanasının əsas komandaları və onların qısa təsviri verilib.

Komanda	Təsviri
<code>turtle.color(c)</code>	c rəngli qələm götürmək
<code>turtle.up()</code>	Qələmi qaldırmaq (hərəkət etdikdə cizgi çəkilməsin)
<code>turtle.down()</code>	Qələmi endirmək (hərəkət etdikdə cizgi çəkilsin)
<code>turtle.goto(x, y)</code>	Koordinatları x və y olan nöqtəyə getmək
<code>turtle.circle(r)</code>	Radiusu r olan dairə çəkmək
<code>turtle.circle(r, n)</code>	r radiuslu və n dərəcəli qövs çəkmək
<code>turtle.right(n)</code>	n dərəcə sağa dönmək
<code>turtle.left(n)</code>	n dərəcə sola dönmək
<code>turtle.forward(l)</code>	l addım (piksel) irəli getmək
<code>turtle.write(s)</code>	s mətnini ekrana çıxartmaq
<code>turtle.reset()</code>	İlkin vəziyyətə qayıtmaq
<code>turtle.clear()</code>	Ekrani silmək
<code>turtle.width(n)</code>	Qələmin çəkdiyi cizginin enini n piksel etmək

Beləliklə, qoyulmuş məsələnin kompüter modelini Python programlaşdırma dilində aşağıdakı kimi yazmaq, sonra isə a , b və d parametrlərinə müxtəlif qiymətlər verməklə kompüter eksperimenti aparmaq və alınan nəticələri müqayisə etmək olar.


```
import math
a = float (input ("a = "))
b = float (input ("b = "))
d = float (input ("d = "))
S1 = a * b
S2 = math.pi * d * d / 4
S = S1 - S2
print ("S = ", S)
import turtle
turtle.reset()
turtle.up()
turtle.width(5)
turtle.goto(20, 20)
turtle.down()
turtle.goto(20, 140)
turtle.goto(80, 140)
turtle.right(90)
turtle.circle(60,180)
turtle.goto(260, 140)
turtle.goto(260, 20)
turtle.goto(20, 20)
turtle.up()
```

Əlbəttə, belə fiqurları istənilən qrafik redaktorda da çəkmək olar. Ancaq obyektin parametrlərini dəyişməklə riyazi model əsasında müəyyən hesablamalar aparmaq tələb olunduqda programlaşdırma zəruri olur.



Tarix


Xüsusi olaraq riyazi və texniki hesablamalarla bağlı məsələlərin həlli üçün nəzərdə tutulmuş tətbiqi proqramlar paketi və programlaşdırma dilləri də vardır. Belə alətlərdən biri **MATLAB** (“Matrix Laboratory” ifadəsinin qısaltması) paketi və eyniadlı programlaşdırma dilidir.



MATLAB programlaşdırma dili 1970-ci illərin sonunda Nyu-Meksiko Universitetinin kompüter elmləri fakültəsinin dekanı **Kliv Moulder** (Cleve Moler) tərəfindən işlənilərə hazırlanmışdır. MATLAB dilində yazılmış programlar iki növ olur: funksiyalar və skriptlər. Funksiyaların giriş və çıxış arqumentləri, eləcə də hesablamaların aralıq nəticələrini və dəyişənləri saxlamaq üçün özəl iş fəzası olur. Skriptlər isə ümumi iş fəzasından istifadə edir. İstər skriptlər, istərsə də funksiyalar maşın koduna kompilyasiya olunmur və mətn faylları şəklində saxlanılır.

ARAŞDIRAQ – öyrənək

Konusun kompüter modelini qurun. Onun səthinin sahəsini və həcmini tapmaq üçün program yazın. Giriş verilənləri olaraq konusun hündürlüyü (h) və oturacağıının radiusunu (r) göstərin. Python programlaşdırma dilinin qrafik imkanlarından istifadə etməklə ekranда konus şəkli çəkin.

**Özünüyü yoxlayın**

1. Programlaşdırma dilindən istifadə edilməklə kompüter modelinin qurulmasının hansı üstünlüyü var?
2. Python dilində `turtle` kitabxanasının təyinatı nədir?
3. Python dilində mürəkkəb qrafikalar yaratmaq üçün hansı kitabxana nəzərdə tutulub?
4. Python dilində mətni ekranə çıxarmaq üçün `turtle` kitabxanasının hansı komandasından istifadə olunur?
5. Dərsdə verilmiş program kodunda S1 və S2 dəyişənləri nəyi bildirir?

2.6 ÜÇÖLÇÜLÜ QRAFİK MODELLƏR

- OpenOffice.org Draw və SketchUp programlarının hansı ortaç cəhəti var?
- Kompüterdə hazırlanmış üçölçülü modellərə harada rast gəlmişsiniz?



FƏALİYYƏT

Münasib bildiyiniz qrafik redaktor programını açın və əvvəlki dərsdə verilmiş detalın üçölçülü modelini hazırlayın.

- Hansı qrafik redaktordan istifadə etdiniz?
- Həmin qrafik redaktorda obyektin ölçülərini dəqiq göstərmək mümkündürmü?

Kompüter qrafikasında ən maraqlı və eyni zamanda mürəkkəb görüntüyü növlərindən biri *üçölçülü görüntü* və ya *üçölçülü qrafikadır*. Kompüter qrafikasının üçölçülü fəzada həcmli obyektlərin modelləşdirilməsi yolu ilə görüntülərin və ya videoların yaradılması ilə məşğul olan bölməsi **üçölçülü qrafika (3D-qrafika)** adlanır. Obyektin üçölçülü modelinin yaradılması prosesinə isə **3D-modelləşdirmə** deyilir. 3D-modelləşdirmənin başlıca məqsədi arzuedilən obyektin əyani (vizual) həcmli obrazının işlənib-hazırlanmasıdır. Bu zaman model gerçək aləmdəki obyektlərə uyğun ola və ya tamamilə mücərrəd ola bilər.

ACAR
sözlər

- Üçölçülü qrafika (3D-qrafika)
- 3D-modelləşdirmə
- Vektor qrafikası
- Gerçəkləmə (renderinq)
- Şüa izləmə
- 3D-printer

Qeyd etmək lazımdır ki, üçölçülü qrafikanın **vektor qrafikası** ilə bir çox oxşar cəhətləri var. Burada da istər üçölçülü səhnənin bütün elementlərini, istərsə də hər bir obyekti ayrı-ayrılıqda dəyişmək olur. Üçölçülü qrafika

kadan interyer dizaynında, memarlıq obyektlərinin, reklamların, öyrədici kompüter programlarının, kompüter oyunlarının, video-çarxların, maşınqayırmada detalların və məmələtlərin əyani təsvirinin hazırlanmasında və başqa sahələrdə istifadə olunur.


Üçölçülü kompüter qrafikasının yaradılması prosesini üç əsas mərhələyə ayırmaq olar:

1. *3D-modelləşdirmə* adlandırılan birinci mərhələdə obyektin modeli – forması yaradılır.
2. *Tərtibat və animasiya* adlandırılan ikinci mərhələdə obyektlərin hərəkəti və bir-birinə nəzərən yerləşməsi təsvir olunur.
3. Nəhayət, *renderinq* adlandırılan üçüncü mərhələdə obyektin yekun obrazı yaradılır.

3D-modelləşdirmə (3D modeling) obyektlərin üçölçülü formasının, yaxud *karkasının* yaradılmasını nəzərdə tutur. Bunu müxtəlif üsullarla etmək olar: üçölçülü modelləşdirmə proqramları vasitəsilə real obyektin formasını skanerdən keçirib kompüterə daxil etməklə; alqoritmlər toplusundan istifadə etməklə prosedur modelləşdirmə yoluyla; yaxud fiziki və ya dinamik simulyasiya vasitəsilə.

Tərtibat və animasiya (layout and animation) mərhələsində obyektlərin bir-birinə nəzərən yerləşdirilməsi nəzərdə tutulur. Burada obyektlərin yeri və ölçüləri müəyyən olunur.

Həndəsi modellərdən ibarət görüntüyə reallıq vermək üçün işiq və kölgədən istifadə olunur. Bu üsulla görüntünün yaradılmasına **gerçəkləmə** və ya **renderinq (rendering)** deyilir. Qrafik proqramlarda işiq mənbəyinin yerini obyektdə nəzərən təsvir etmək, görüntünün işıqlanmış və kölgələnmiş sahələrini hesablamaq üçün riyazi düsturlardan istifadə olunur.




3D-modelləşdirmə



Üçölçülü model

Görüntünün renderinq olunmasının iki əsas üsulundan biri **şüa izləmə (ray tracing)** adlanır. Şüa izləmə görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq

səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritmdir. Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yolu ilə hesablanır. Bundan sonra ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün obyektin atributlarından istifadə olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəciyə, görüntünün elementlərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir.



*Eyni səhnəyə tətbiq olunmuş
müxtəlif rendering texnikaları*

Tarix

1951-ci ildə Massachusetts Texnologiya Institutunun mühəndisi **Cey Forrester** (Jay Wright Forrester) "Whirlwind I" ("Qasırğa-1") adlı yeni kompüteri nümayiş etdirdi. Bu kompüterin çıxış qurğusu görüntünü elektron-şüa borusunun ekranında yaradırdı.



Görüntü ayrı-ayrı işıqlı nöqtələrdən formalaşırdı. Sonralar hava hücumundan müdafiə komplekslərinin idarə olunması zamanı kompüteri operativ idarə etmək üçün ilk interaktiv giriş qurğusu – *işıq tapançası* işlənib-hazırlandı. Beləliklə, informasiya texnologiyaları sahəsində yeni istiqamətin – kompüter qrafikasının əsası qoyuldu.

Bu istiqamətdə növbəti addım **Ayven Sazerlend** (Ivan Sutherland) tərəfindən cizgilər çəkmək üçün 1961–62-ci illərdə **Sketchpad** ("Qeyd kitabçası") adlı ilk interaktiv programın yaradılması oldu. Bu programda ilk dəfə olaraq ayrı-ayrı nöqtələrdən ibarət qrafik primitivlərin (parçaların və qövslərin) interaktiv çəkilməsi gerçəkləşdirildi. Bunun üçün işıq-qələm vasitəsilə ek-randa lazım olan koordinatlar göstərilirdi.

Üçölçülü qrafika yaratmaq, yəni virtual reallıq obyektlərini modelləşdirmək və bu modellər əsasında görüntülər yaratmaq üçün cürbəcür proqramlar mövcuddur. Son illər bu sahədə **Autodesk 3ds Max**, **Autodesk Maya**, **Autodesk Softimage** kimi ticari məhsullar liderlik etsə də, bu sıraya **Rhinoceros 3D**, **Cinema 4D**, **ZBrush** kimi yeni proqramlar da qoşulmuşdur. Bundan başqa, **Blender**, **K-3D**, **Wings3D** kimi sərbəst yayılan proqram məhsulları da vardır.

Bu minillikdə gündəlik həyatımıza daxil olmuş və üçölçülü modelləşdirmə ilə bağlı olan "3D-printer" və "3D-çap" anlayışlarını xüsusi qeyd etmək lazımdır. **3D-printer** virtual üçölçülü model əsasında həcmli əşyalar yaranan qurğudur. İformasiyanı kağız vərəqinə çıxardan adı printerdən fərqli olaraq, 3D-printer üçölçülü informasiyanı çıxarmağa, yəni müəyyən fiziki obyektlər yaratmağa imkan verir. 3D-çapı müxtəlif üsullarla və çeşidli materiallardan istifadə etməklə həyata keçirmək olar, ancaq onların hamısının əsasında bərk modelin qat-qat yaradılması (firlanması) prinsipi dayanır.


3D-printerin iş prinsipi belədir:

1. Kompüterdə xüsusi program vasitəsilə 3D-printerdə çap ediləcək obyektin üçölçülü modeli çəkilir.
2. Xüsusi proqram təminatı 3D-modeli emal edərək onu çoxlu sayda qatlara böлür.
3. Dozalara bölmə kamerası xüsusi kamieranın dibinə qat-qat kompozit toz vurur.
4. Printerin mili tozu çox nazik qatlara paylayır.
5. Şirnaqlı çap başlığı növbəti qatın vurulacağı yerə rəngsiz yapışqan vurur.
6. Tozun növbəti qatı əvvəlki qata yapışır və bu proses obyekt tam formalaşana kimi təkrarlanır.

Fərqli texnologiyalarda yapışqanın əvəzinə əridib bitişdirən lazerdən və ya ultrabənövşəyi şüadan istifadə edilə bilər.

Bəs bu printerlərin hansı tətbiq sahələri var? 3D-printerlərdən daha çox aşağıdakı sahələrdə istifadə olunur:

- arxitektura (məketlərin hazırlanması);
- sənaye və maşınçayırma (gələcək istehlak məmulatlarının və ya onların ayrı-ayrı detallarının prototiplərinin və konseptual modellərinin yaradılması);
- tibb (protezlərin və bədən üzvlərinin məketlərinin hazırlanması);
- teatr və kino (dekorasiyalar, mulyajlar).



ARAŞDIRAQ – öyrənək

Internetdən 3D-çap texnologiyasına aid əlavə məlumat toplayın. Belə bir suala cavab tapmağa çalışın: 3D-printerdə hansı məhsulları çap etməyə imkan verən informasiyanın yayılması ABŞ-da qadağan edilib?

Özünüzü yoxlayın

1. Üçölçülü kompüter qrafikasının yaradılması prosesi hansı mərhələlərdən ibarətdir?
2. "Rendering" nödir?
3. Üçölçülü qrafikanın vektor qrafikası ilə hansı bənzərliyi var?
4. 3D-printerin iş prinsipi necədir?
5. 3D-printer hansı sahələrdə tətbiq olunur?

- 1. Hansı mühakimələr doğrudur?**
 - a) Modelləşdirilən prosesin riyazi dildə ifadəsinə riyazi model deyilir.
 - b) Dinamik modeldən fərqli olaraq, statik model müəyyən zaman ərzində sistemdə baş verən dəyişiklikləri nəzərə alır.
 - c) Riyazi modeldən istifadə etməklə sistemin davranışının kompüterdə təqlid edilməsinə kompüter modelləşdirməsi deyilir.
 - d) Eksperimental qiymətlərin çərçivəsi xaricindəki proqnozlaşdırmaya interpolasiya deyilir.
 - e) Determinantlıq əmsali alınmış regressiya modelinin nə qədər uğurlu olmasını göstərir.
 - f) Müəyyən bir hadisənin gələcək inkişafı və nəticəsi haqqında öncədən verilən məlumatın statistik məlumat deyilir.
 - g) Statistik verilənlər dəqiqliq qiymətlərdir, ancaq kəmiyyətlərin asılılıq xüsusiyyətini düzgün əks etdirmir.
 - h) Protezlərin və bədən üzvlərinin maketlərinin hazırlanmasında 3D-printerlərdən istifadə olunur.
- 2. Cümələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.**
 - a) Riyazi modeldən istifadə etməklə sistemin davranışının kompüterdə təqlid edilməsinə ____ deyilir.
 - b) Obyektin ____ modeli onun hər hansı ayrıca zaman anındakı vəziyyətini əks etdirir.
 - c) Modelləşdirilmiş sistemin hərəkətini (davranışını) proqnozlaşdırmaq məqsədilə kompüter modelinin köməyi ilə hesablamaların aparılmasına ____ və ya ____ deyilir.
 - d) ____ böyük miqdarda kəmiyyət və keyfiyyət verilənlərinin toplanması, ölçüləməsi və təhlili ilə bağlı elm sahəsidir.
 - e) Regressiya modelinin qrafikinə ____ deyilir.
 - f) Görüntünün ____ olunmasının iki əsas üsulundan biri şüa izləmə adlanır.
 - g) ____ başlıca məqsədi arzuədilən obyektin vizual həcmli obrazının işlənib-hazırlanmasıdır.
 - h) 3D-printer virtual üçölçülü model əsasında ____ yaradan qurğudur.
- 3. "Regressiya modeli" nədir və ondan hansı məqsədlər üçün istifadə olunur?**
- 4. "Trend cizgisi" anlayışının "regressiya modeli" anlayışı ilə hansı bağlılığı var?**
- 5. Üçölçülü kompüter qrafikasının yaradılması prosesinin hansı mərhələsində işiq və kölgə effektindən istifadə olunur?**




3



VERİLƏNLƏR BAZASI

- 3.1. Layihə və onun mərhələləri
- 3.2. Verilənlər bazasının layihələndirilməsi
- 3.3. "Tələbələr" verilənlər bazası layihəsi
- 3.4. "Azərbaycan kinosu" verilənlər bazası
- 3.5. "Azərbaycan xalçası" verilənlər bazası



Vaxtında alınmış, düzgün emal olunmuş və dəqiq təqdim edilmiş informasiya çox zaman verilən qərarların səmərəliliyini və deməli, onların nəticələrini yüksəldir. **Verilənlər bazasına** əsaslanan avtomatlaşdırılmış informasiya sistemləri ötən əsrin 60-cı illərində öncə hərbi sənaye sahəsində meydana çıxdı, sonra isə çox böyük həcmidə ilkin verilənlərin toplandığı başqa sahələrə keçdi. İlk verilənlər bazaları kimya, nüvə fizikası, kosmonavtika və informasiya ilə işləmək üçün sistemli yanaşmanın tələb olunduğu digər elm sahələrində öz tətbiqini tapdı. Kompüterləşmənin sonrakı inkişafı elə bir vəziyyət yaratdı ki, verilənlər bazaları, demək olar, insan fəaliyyətinin bütün sahələrində tətbiq olundu. Onlardan kənd təsərrüfatından tutmuş maliyyə sistemlərinədək iqtisadiyyatın çeşidli sahələrində istifadə edilməyə başlandı.

Verilənlər bazalarının ən böyük tətbiq sahəsi isə, şübhəsiz, Internetdir.

1. Bunlardan hansı verilənlər bazasının idarəedilməsi sistemidir?
 - a) Microsoft Outlook
 - b) Microsoft Excel
 - c) Microsoft Access
 - d) JavaScript
2. Verilənlər bazası cədvəlindəki "sahə" anlayışı adı cədvəldəki hansı anlayışa uyğundur?
 - a) sətir
 - b) sütun
 - c) xana
 - d) başlıq
3. Bunlardan hansı verilənlər bazasının obyekti deyil?
 - a) cədvəl
 - b) forma
 - c) sorğu
 - d) modul
4. Verilənlər bazasının **A** və **B** cədvəlləri arasında hansı əlaqə növü var?
 - a) 1 : 1
 - b) 1 : Ç
 - c) Ç : 1
 - d) Ç : Ç
5. Verilənlər bazasının hansı cədvəlləri arasında "birin birə" əlaqəsi var?
 - a) "Şagirdlər", "Siniflər"
 - b) "Ölkələr", "Paytaxtlar"
 - c) "Küçələr", "Evlər"
 - d) "Bəstəkarlar", "Mahnılar"
6. Verilənlər bazasında yazıların hər hansı əlamətlərə görə nizamlanması necə adlanır?
 - a) çeşidləmə
 - b) arama
 - c) süzmə
 - d) nizamlama
7. Aşağıda bir neçə yazılı göstərilmiş verilənlər bazası cədvəlində "İdmanNövü" sahəsi üzrə artma sırası ilə çeşidlənmə aparılırsa, yazıların ardıcılılığı necə olacaq?


Kodu	Soyadı	Təvəllüdü	İdmanNövü
1	Məmmədli	2004	karate
2	Səmədova	2003	tennis
3	Axundzadə	2003	futbol
4	Volkov	2002	basketbol

 - a) 1, 2, 3, 4
 - b) 4, 3, 1, 2
 - c) 4, 3, 2, 1
 - d) 3, 1, 2, 4
8. "Şagirdlər" cədvəli *Soyadı*, *Adı*, *Atasının Adı*, *Təvəllüdü*, *Şəxsiyyət Vəsiqəsinin Nömrəsi*, *Məktəbin Kodu*, *Sinfi* sahələrindən ibarətdir. Bu sahələrdən hansı başlıca açar ola bilər?
 - a) *Məktəbin Kodu*
 - b) *Təvəllüdü*
 - c) *Soyadı*
 - d) *Şəxsiyyət Vəsiqəsinin Nömrəsi*
9. nömrə = "1*" sorğusu nəticəsində hansı yazılar tapılacaq?
 - a) nömrəsi 1-lə başlayan ikirəqəmli ədəd olan
 - b) nömrəsi 1-lə başlayan üçrəqəmli ədəd olan
 - c) nömrəsi 1-lə başlayan istənilən ədəd olan
 - d) nömrəsi istənilən ədəd olan

3.1 LAYİHƏ VƏ ONUN MƏRHƏLƏLƏRİ


Bu gün qəzet və jurnallarda, radio və televiziyanın efirində, veb-saytlarda “alqoritm”, “sistem”, “informasiya texnologiyaları” kimi sözlərlə yanaşı, “layihə” sözünə də tez-tez rast gəlinir.

- Sizcə, verilmiş xəritə hansı layihəni təsvir edir?
- Daha hansı layihələr barədə eşitmışsiniz?



FƏALİYYƏT

Kompüterdə məsələ həlli prosesinin mərhələlərini yada salın. (“İnformatika-7” dərsliyində “Kompüterdə məsələlərin həlli” mövzusu. Dərsliyin elektron versiyasını trims.edu.az saytından əldə edə bilərsiniz.)



- Hansı mərhələlər kompüterdə yerinə yetirilir?
- Sazlama mərhələsinin mahiyyəti nədən ibarətdir?

Layihə (project) məhdud zaman və resurs çərçivəsində bənzərsiz məhsul, yaxud xidmət yaratmaq üçün məqsədyönlü fəaliyyətdir. Müxtəlif növ layihələr vardır və layihənin hansı növə aid edilməsi təsnifatın nəyə əsasən aparılmasından asılıdır. Adətən, layihələri insanların fəaliyyət sahəsinə, icra müddətinə, mürəkkəbliyinə, miqyasına və başqa əlamətlərə görə təsnif edirlər.


Fəaliyyət sahəsinə görə layihələr *təşkilati, texniki, sosial, iqtisadi* və başqa layihələrə ayrılır. Çox zaman layihə qarışq tipli olur; məsələn, magistral yolların tikintisi təkcə texniki layihə deyil, həm də iqtisadi layihədir, çünki regionların iqtisadi inkişaf problemlərini həll edir. Televiziya layihəsi məzmun cəhətdən sosial ola bilər, kanalın iqtisadi məsələlərini həll etdiyindən onu iqtisadi layihə də hesab etmək olar.

İcra müddətinə görə layihələr *qısamüddətli* (1 ilədək), *ortamüddətli* (1 ildən 2 ilədək) və *uzunmüddətli* (2 ildən artıq) ola bilər; məsələn, Marsın tədqiqi ilə bağlı beynəlxalq layihə uzunmüddətlidir və on illərlə davam edəcək.

Mürəkkəbliyinə və miqyasına görə layihələri *sadə*, *orta* və *mürəkkəb* deyə üç növə ayıırlar; məsələn, hər hansı yolun çəkilməsi layihəsi mürəkkəbliyinə və miqyasına görə Marsın tədqiqi ilə bağlı beynəlxalq layihə ilə müqayisə oluna bilməz.

Hər bir layihənin işləniləbiləcək hazırlanması bir neçə (adətən, dörd üstəgəl bir) mərhələdən keçir: *başlatma*, *planlaşdırma*, *icraetmə*, *bitirmə* və bir də *nəzarət*. Layihənin mərhələlərə bu cür bölgüsünə çox zaman **şəlalə modeli (waterfall model)** deyilir.

Layihənin mərhələləri



1. Başlatma. Yeni layihənin hazırlanması yolunda ilk mərhələ hər hansı *ideyanın* əmələ gəlməsi və dərk edilməsidir. Layihənin həyata keçirilməsinin uğuru onun ideyasının nə qədər diqqətlə düşünülməsindən asılı olur. Ona görə də layihəyə başlamağı qərara alarkən verilmiş konkret mühitdə ideyanın reallaşdırılmasının mümkün olub-olmamasını aydınlaşdırmaq vacibdir. Cavab müsbət olarsa, layihənin hazırlanmasına başlamaq olar.

2. Planlaşdırma. Mürəkkəbliyindən asılı olmayaraq istənilən işin yerinə yetirilməsi planı qabaqcadan hazırlanarsa, həmin işi vaxtında və uğurla sona çatdırmaq olar. Bu fikir müxtəlif çətinlikli işlərin cəmindən ibarət olan layihələr üçün də doğrudur. Bu mərhələdə yaxşı-yaxşı ölçüb-biçmək lazımdır: hənsi işlər yerinə yetiriləcək və bunun hənsi resurslar (əmək, maliyyə, maddi) zəruridir.

Planlaşdırma mərhələsində *layihənin strukturunu* da müəyyənləşdirmək lazımdır: layihə hənsi elementlərdən ibarətdir və onlar bir-biri ilə necə əlaqəlidir. Nəzərə almaq lazımdır ki, layihənin strukturunun yaradılması *iterasiyalı* (latin dilindən tərcümədə “*iteratio*” – “təkrar” deməkdir) prosesdir. Öncə təqribi strukturlar hazırlanır, sonra layihənin məqsədləri və vəzifələri dəqiqləşdikcə bu strukturlar tədricən korrektə olunur. Hətta layihənin başlanması haqqında qərar qəbul edildikdən sonra da yaranan vəziyyətdən asılı olaraq istənilən strukturun cari korrektəsi mümkündür. Beləliklə, layihənin icrasının gedişində struktur sxemlər dəfələrlə dəyişdirilə və təkmilləşdirilə bilər.

- Layihə
- Şəlalə modeli
- Layihənin mərhələləri
- Layihənin ideyası
- Layihənin strukturu
- Planlaşdırma
- İcraetmə
- Nəzarət

3. İcraetmə. Layihənin icrası dedikdə qurulmuş planın gerçəkləşdirilməsi prosesi başa düşülür. Nəzərdə tutulmuş planın vaxtında yerinə yetirilməsi üçün işə cəlb olunmuş insanların və başqa resursların uzlaşdırılması çox vacibdir. Nəzərdə tutulmuş plandan sapmaları aşkarlamaq və onların layihəyə təsirini qiymətləndirmək üçün layihənin icrası müntəzəm olaraq ölçülməli və təhlil olunmalıdır.

4. Nəzarət. Layihənin icrasına nəzarət etmək üçün seçilmiş mərhələlərdə nəticələr müəyyən olunur və sonra onlar planla tutuşdurulur. Əgər müqayisə nəticəsində fərqlər aşkarlanarsa, onların aradan qaldırılması üçün tədbirlər planlaşdırılır; məsələn, belə tədbirlər kimi əlavə resursların cəlb olunması, yaxud bəzi işlərin bitmə tarixlərində dəyişikliklər edilməsi təklif oluna bilər.

Layihəyə nəzarət dönməli olaraq həyata keçirilməlidir. Faktiki və plan göstəriciləri arasındaki fərqlərin vaxtında aradan qaldırılması çox önemlidir. Bundan başqa, dönməli nəzarət nəticəsində layihənin yerinə yetirilməsinin real müddətini daha dəqiq proqnozlaşdırmaq mümkündür. Aparılmış nəzarət və təhlillərin nəticələri haqqında layihəyə cavabdeh şəxslər məlumatlandırılmalıdır.

5. Bitirmə. Hər bir layihə tez-gec sona çatır. Layihənin sona çatmasının ən geniş yayılmış şərti, sadəcə, layihənin yerinə yetirilməsidir. Bəzən layihənin gerçəkləşdirilməsi prosesində onun miqyasında, dəyərində və müddətində müəyyən dəyişikliklər edilməsinə zərurət yaransa da, layihələrin əksəriyyəti nəzərdə tutulduğu vaxtda sona çatır.

ARAŞDIRAQ – öyrənək

Internetdə axtarış aparmaqla "Manhetten layihəsi" ("Manhattan Engineering District Project") və sovet atom bombasının yaradılması layihəsi haqqında məlumat toplayın. Bu layihələr haqqında ayrıca hesabatlar hazırlayın. Hesabatlara hər iki layihədə iştirak etmiş dünya şöhrətli fiziklər barədə də məlumatlar daxil edin.

Özünüüzü yoxlayın

1. Layihə nə deməkdir?
2. Layihələri necə təsnif etmək olar?
3. Layihələr hansı əsas mərhələlərdən ibarət olur?
4. Layihənin icrasına nəzarət nə üçün lazımdır?
5. Respublikamızda həyata keçirilmiş hansı irimiqyaslı yerli və beynəlxalq layihələr haqqında məlumatlarınız?

3.2 VERİLƏNLƏR BAZASININ LAYİHƏLƏNDİRİLMƏSİ


Bu, Nyu-York Kütləvi Kitabxanasının (New York Public Library) oxu zallarından biridir.

- Sizə "Kitabxana" verilənlər bazasını yaratmaq tapşırılsa, orada hansı cədvəllərin olmasını vacib hesab edərsiniz?



FƏALİYYƏT

Sxemdə örnek verilənlər bazasının cədvəlləri və onlar arasındaki əlaqələr göstərilmişdir.



- Verilənlər bazası hansı cədvəllərdən ibarətdir?
- Hər bir cədvəldə açar sahələr hansıdır?

Hər bir informasiya sisteminin əsasını verilənlər bazası təşkil edir. Ötən tədris ilində Microsoft Office Access 2007 verilənlər bazasının idarəedilməsi sistemi ilə tanış olmusunuz. Bu bölümde müxtəlif mövzularda sadə verilənlər bazaları işləyib-hazırlayacaqsınız.

Verilənlər bazası (database), sözün geniş anlamında, verilənlərin hər hansı yiğinidir. Onun əsasını **cədvəllər (tables)** təşkil edir. Adı və elektron cədvəllər kimi, verilənlər bazasının cədvəlləri də sətir və sütunlardan ibarətdir. *Sadə verilənlər*

bazası cəmi bir cədvəldən təşkil edilə bilər, ancaq onların əksəriyyətində bir neçə cədvəl olur; məsələn, "Kitabxana" verilənlər bazasının bir cədvəlində fondda olan kitablar, ikincisində oxucular, üçüncüsündə isə sifarişlər haqqında məlumat saxlanıla bilər.

Verilənlər bazası cədvəlinin hər bir sətri **yazı (record)**, sütunu isə **sahə (field)** adlandırılır. Yazılıar ayrı-ayrı verilənləri birləşdirməyə imkan verir. Hər bir sahə ayrıca bir veriləni təmsil edir; məsələn, "Kitablar" cədvəlində hər bir sətir və ya yazı bir kitab haqqında məlumatdan ibarətdir. Hər bir sütunda və ya sahədə isə kitab haqqında müəyyən verilənlər (məsələn: adı, qiyməti) saxlanılır.

Bu maraqıldır

Dünyanın ən böyük kitabxanaları

Nö	Adı	Yeri	Fondundakı materialların miqdarı	İşçilərin sayı
1	Konqres Kitabxanası	ABŞ, Vaşinqton	164 milyon+	3149
2	Britaniya Kitabxanası	Birləşmiş Krallıq, London	150 milyon+	1977
3	Kanada Kitabxanası və Arxiv	Kanada, Ottava	54 milyon	874
4	Nyu-York Kütləvi Kitabxanası	ABŞ, Nyu-York	53.1 milyon	2937
5	Rusiya Dövlət Kitabxanası	Rusiya, Moskva	44.4 milyon	1972

Konqres Kitabxanasının ümumi fondunda 38 milyondan çox kitab və digər çap məhsulları, 14 milyon fotosəkil, 5.5 milyon coğrafiya xəritələri, 8.1 milyon not yazısı və 70 milyon əlyazma saxlanılır. Təxminən hesablamalara görə, müxtəlif fondlardakı bütün materiallar rəqəmsal formata çevrilsə, 20 Tbatt-dan çox olar və bu həcm hər gün artır. Konqres Kitabxanasının xüsusi şöbəsi müəlliflik hüquqlarının sənədləşdirilməsi ilə məşğul olur. Sənədləşmə işlərini Internet üzərindən də – kitabxananın saytında zəruri blankı doldurmaqla da aparmaq mümkündür.

Verilənlər bazasının işlənib-hazırlanması prosesi aşağıdakı addımlardan ibarətdir:

- Verilənlər bazasının yaradılma məqsədinin müəyyənləşdirilməsi.**
Növbəti addımların icrasına hazırlaşmaq üçün bu çox vacibdir.
- Zəruri verilənlərin axtarılması və təşkili.**
Bazada saxlanılması zəruri olan bütün verilənləri (məsələn: kitabların adlarını, sifarişlərin nömrələrini) toplamaq lazımdır.
- Verilənlərin cədvəllər üzrə paylanması.**
Verilənləri qruplar və ya mövzular (məsələn: "Kitablar" və ya "Sifarişlər") üzrə paylayın. Hər bir mövzu üçün ayrıca cədvəl yaradılacaq.

4. Cədvəllərin strukturunun müəyyənləşdirilməsi.

Hər bir cədvəldə hansı verilənlərin saxlanmalı olduğunu müəyyənləşdirin. Hər bir verilənlər elementi ayrıca sahəyə daxil ediləcək və cədvəlin sütunu olacaq; məsələn: "Əməkdaşlar" cədvəlinin "Soyad", "İşgirmə tarixi" kimi sahələri ola bilər.

Diqqət!

Cədvəl strukturuna hesablanmış verilənlər daxil etməyin.

Hesablamaların nəticələrini cədvəllərdə saxlamağa gərk yoxdur. Bunun əvəzinə hər dəfə zərurət yarandıqda hesablamaları programın özündə yerinə yetirin.

İnformasiyanı mümkün qədər kiçik məntiqi komponentlərə ayırın.

Müxtəlif verilənlərin bir sahədə birləşdirilməsi onlardan sonradan istifadə edilməsini çətinləşdirir. İnformasiyanı məntiqi komponentlərə ayırmak lazımdır; məsələn: ad və soyadın ayrıca sahələrdə saxlanması daha yaxşıdır.

5. Başlıca açar sahələrinin müəyyənləşdirilməsi.

Cədvəllərin başlıca açarlarını müəyyən edin. **Başlıca açar (primary key)** hər bir yazını birqiyəmtli təyin edən sütundur; məsələn: kitabın kodu, sifarişin nömrəsi.

6. Cədvəllərarası əlaqələrin yaradılması.

Bütün cədvəlləri təhlil edin və bir cədvəlin verilənlərinin başqa cədvəllərin verilənləri ilə necə əlaqəli olduğunu müəyyənləşdirin. Zəruri əlaqələri qurmaq üçün cədvəllərə sahələr əlavə edin, yaxud yeni cədvəllər yaradın.

7. Bazanın strukturunun təkmilləşdirilməsi.

Bazanın strukturunda yanlışlıqların olub-olmadığını yoxlayın. Cədvəllər yaradın və onlara nümunə olaraq bir neçə yazı əlavə edin. Alınan nəticələri təhlil edin. Strukturda zəruri dəyişikliklər aparın.

8. Normallaşdırma qaydalarının tətbiqi.

Cədvəllərin strukturunun düzgünlüğünü yoxlamaq üçün normallaşdırma qaydalarını yoxlayın. Cədvəllərdə zəruri dəyişikliklər edin.

Bu sonuncu addım üzərində bir az ətraflı dayanaq. Normallaşdırma qaydaları cədvəllərin strukturlarının düzgünlüğünü yoxlamağa imkan verir. Bu qaydaların verilənlər bazasının strukturuna tətbiqi **verilənlər bazasının normallaşdırılması** və ya, sadəcə, **normallaşdırma (normalize)** adlanır. Normallaşdırma qaydalarının tətbiqi ardıcıl yerinə yetirilir; hər bir mərhələdə verilənlər bazasının bir normal formaya uyğunluğu yoxlanılır. Beş normal forma olsa da, adətən, onların ilk üçündən istifadə olunur.

Birinci normal formanın (first normal form, 1NF) tələblərinə görə, cədvəlin sətir və sütununun kəsişməsindəki hər bir xanada yalnız bir qiymət olmalıdır; məsələn: "Kitabın adı" sahəsində bir neçə kitabın deyil, yalnız bir kitabıñ adı olmalıdır.

İkinci normal formada (second normal form, 2NF) açara daxil olmayan hər bir sahənin

AÇAR sözlər

- Verilənlər bazası
- Cədvəl
- Yazı
- Sahə
- Başlıca açar
- Normallaşdırma
- Birinci normal forma
- İkinci normal forma
- Üçüncü normal forma

açar sahədən bütövlükdə (onun bir hissəsindən deyil) asılı olması tələb edilir. Bu qayda başlıca açarın bir neçə sahədən təşkil olunduğu halda tətbiq edilir; məsələn, tutaq ki, cədvəlin başlıca açarı iki sahədən ibarətdir:

- Sifarişin kodu (*başlıca açar*)
- Kitabın kodu (*başlıca açar*)
- Kitabın adı

Belə struktur ikinci normal formanın tələbinə uyğun deyil, çünki kitabın adı kitabın kodundan asılıdır, sifarişin kodundan isə asılı deyil; deməli, bu sahə yalnız başlıca açarın bir hissəsindən asılıdır. Ona görə də "Kitabın adı" sahəsi cədvəldən silinib, başqa bir cədvəl ("Kitablar") daxil edilməlidir.

Üçüncü normal formada (third normal form, 3NF) açar olmayan sahələrin başlıca açardan asılı olması ilə yanaşı, həm də bir-birindən asılı olmaması tələb edilir. Başqa sözlə, açar olmayan hər bir sahə yalnız başlıca açardan asılı olmalıdır. Tutaq ki, cədvəl aşağıdakı sahələrdən ibarətdir:

- Kitabın kodu (*başlıca açar*)
- Kitabın adı
- Satış qiyməti
- Güzəşt

Fərz edək ki, güzəşt satış qiymətindən asılıdır. Bu halda cədvəl üçüncü normal formanın tələbinə uyğun deyil, çünki açar olmayan "Güzəşt" sahəsi açar olmayan başqa bir sahədən – "Satış qiyməti" sahəsindən asılıdır. Sahələrin müstəqil olması tələbi onu bildirir ki, açar olmayan hər hansı sahənin dəyişməsi başqa sahələrə təsir etməməlidir. Ancaq "Satış qiyməti" sahəsindəki qiymət dəyişdikdə "Güzəşt" sahəsindəki qiymət də qaydanın əksinə olaraq uyğun qaydada dəyişər. Ona görə də bu halda güzəşt sahəsini satış qiymətinin açar olduğu başqa bir cədvələ keçirmək lazımdır.

ARAŞDIRAQ — öyrənek

"Fəaliyyət" bölümündə sxemi verilmiş "Kitabxana" verilənlər bazasını normallaşdırma qaydaları baxımından təhlil edin. Hansı normal formanın tələbləri pozulub? Bu yanlışlığı necə aradan qaldırmaq olar?

Özünüyü yoxlayın

1. Verilənlər bazasının yaradılması prosesi hansı mərhələlərdən ibarətdir?
2. Verilənlər bazasının normallaşdırılması nəyə lazımdır?
3. Birinci normal forma hansı tələbə cavab verməlidir?
4. İkinci normal formada nə tələb olunur?
5. Üçüncü normal forma hansı şərtin ödənilməsini tələb edir?

3.3 "Tələbələr" VERİLƏNLƏR BAZASI LAYİHƏSİ

- Sizə məktəbinizin məlumat bazasını hazırlamaq tapşırılsa idi, həmin bazaya şagirdlər haqqında hansı məlumatları daxil edərdiniz?

Nö	SƏN	Tələtəl işləyi	Tələtəl sahəsi	Tələtəl dili
41	ƏSƏROVA İLYƏNBƏ ALAHMƏR QIZI	05010100 Azərbaycan dil və ədəbiyyatı; Bakalavriat	Azərbaycan	
42	BİDİT NİGAR KAMAL QIZI	05010100 Azərbaycan dil və ədəbiyyatı; Bakalavriat	Azərbaycan	
43	FİTULİYEVƏ SÜSƏN HƏMİN QIZI	05020100 Azərbaycan dil və ədəbiyyatı; Bakalavriat	Azərbaycan	
44	HACİYEVƏ GÜLƏR NİFTALI QIZI	05010100 Azərbaycan dil və ədəbiyyatı; Bakalavriat	Azərbaycan	
45	HACİTEVƏ MƏKHAN İYHVAR MİŞA QIZI	05010100 Azərbaycan dil və ədəbiyyatı; Bakalavriat	Azərbaycan	
46	HACİZADƏ KÜMALİ XİYHAM QIZI	05010100 Azərbaycan dil və ədəbiyyatı; Bakalavriat	Azərbaycan	
47	HACİVERDİYƏ AYŞUN NİVAZ QIZI	05010100 Azərbaycan dil və ədəbiyyatı; Bakalavriat	Azərbaycan	
48	HACİYEVƏ CƏLEBƏ SƏMİHA QIZI	05010100 Azərbaycan dil və ədəbiyyatı; Bakalavriat	Azərbaycan	
49	HƏMİDOV ELMAR ETIBAR OĞLU	05010100 Azərbaycan dil və ədəbiyyatı; Bakalavriat	Azərbaycan	
50	HƏMİDOZADƏ CƏLBƏR CAVİD QIZI	05010100 Azərbaycan dil və ədəbiyyatı; Bakalavriat	Azərbaycan	
51	HƏMİN LAJİH ELDAR QIZI	05010100 Azərbaycan dil və ədəbiyyatı; Bakalavriat	Azərbaycan	
52	HƏSƏNOVƏ İBREHƏ HƏSƏN QIZI	05010100 Azərbaycan dil və ədəbiyyatı; Bakalavriat	Azərbaycan	
53	HƏSƏNOVƏ LAMİƏ HƏSƏN QIZI	05010100 Azərbaycan dil və ədəbiyyatı; Bakalavriat	Azərbaycan	
54	HƏSƏNOVƏ FƏRİVİN TƏFİQ QIZI	05010100 Azərbaycan dil və ədəbiyyatı; Bakalavriat	Azərbaycan	
55	HƏSƏNOVƏ TİBƏRƏN AŞİF QIZI	05010100 Azərbaycan dil və ədəbiyyatı; Bakalavriat	Azərbaycan	
56	HƏSƏNOVƏ İBREHƏ RƏFIQ QIZI	05010100 Azərbaycan dil və ədəbiyyatı; Bakalavriat	Azərbaycan	
57	HEYDƏROV AŞGABƏD CƏFƏR BÖLÜ	05010100 Azərbaycan dil və ədəbiyyatı; Bakalavriat	Azərbaycan	



FƏALİYYƏT

Microsoft Access 2007 programında "Tələbələr" adlı verilənlər bazası və həmin baza tərkibində strukturu aşağıdakı kimi olan eyniadlı cədvəl yaradın.

"Tələbələr" cədvəlinin strukturu

Açar sahə	Sahənin adı	Verilənin tipi
#	<i>TələbəKodu</i>	AutoNumber
	<i>Soyadı</i>	Text
	<i>Adı</i>	Text
	<i>AtasınınAdı</i>	Text
	<i>Təvəllüdü</i>	Date/Time
	<i>ÜmumtəhsilMəktəbi</i>	Text
	<i>Sinif</i>	Text
	<i>BitirdiyiIl</i>	Number
	<i>Qəbulİlli</i>	Number
	<i>QəbulBalı</i>	Number

- Bu struktura daha hansı sahələrin əlavə olunmasını zəruri hesab edirsiniz?
- Cədvəlin hansı sahələrinin qiymətləri ayrı-ayrı tələbələrdə eyni ola bilər?
- Əgər bu bazanı yalnız öz məktəbinizin məzunları ilə bağlı yaratısa idiniz, cədvəldəki hansı sahəni artıq hesab edərdiniz?

Tutaq ki, müxtəlif illərdə məktəbinizi bitirmiş, ali və ya orta ixtisas məktəblərinə qəbul olmuş məzunlarla bağlı baza yaratmalısınız. Bunun üçün

öncə yaratdığınız "Tələbələr" cədvəlinin strukturunu bir daha diqqətlə təhlil edək. Baza yalnız öz məktəbinizin məzunlarını əhatə edəcəyindən aydındır ki, cədvəldəki *ÜmumtəhsilMəktəbi* sahəsinin qiyməti (tələbənin məzun olduğu ümumtəhsil məktəbi) bütün yazıldarda eyni olacaq. Deməli, bu sahə artıqdır, çünki bazadakı bütün tələbələr eyni bir ümumtəhsil məktəbinin məzunlarıdır.

Məzunun hansı ali və ya orta ixtisas məktəbinə qəbul olunması önemlidir, ancaq "Tələbələr" cədvəlində belə bir sahə yoxdur. Ona görə də cədvəlin strukturuna ali təhsil müəssisəsinin adını göstərən sahə (məsələn: *AliMəktəb* sahəsi) əlavə edilməlidir. Burada bir məsələyə xüsusi diqqət yetirilməlidir: bir neçə tələbə eyni ali və ya orta ixtisas məktəbinə qəbul oluna bilər. Onda cədvəli verilənlərlə doldurarkən eyni məlumatı bir neçə dəfə yenidən yazmaq lazımlı gələcək. Nəticədə "Tələbələr" cədvəli təxminən aşağıdakı kimi olacaq:

"Tələbələr" cədvəli

Tələbə Kodu	Soyadı	Adı	Atasının Adı	...	AliMəktəb
12	Əhmədli	Sevinc	Elsən	...	Bakı Dövlət Universiteti
13	Əlizadə	Orxan	Arif	...	ADA Universiteti
14	Kərimli	Əli	Cəmil	...	Bakı Dövlət Universiteti
15	Məmmədova	Günel	Vüqar		Bakı Dövlət Universiteti

Bu halda bir neçə problem yaranır.

Birincisi, belə verilənlər bazası sərt diskdə daha çox yer tutur. Əgər hər hansı ali məktəbin adını (məsələn: Bakı Dövlət Universiteti) bir dəfə yazıb saxlamaq kifayət edirsə, onun üç və ya daha çox dəfə yazılımasına nə ehtiyac var?

İkinciisi, eyni bir informasiyanın təkrar-təkrar daxil edilməsi nəticəsində qəçiləlməz xətalar yarana bilir; məsələn, hansısa yazıda ali məktəbin adında bir hərf səhvi olarsa, həmin ali məktəbə görə axtarış apardıqda, yaxud sorğu verdikdə alınan nəticələr tam olmur.

Üçüncüüsü, hər hansı təhsil müəssisəsinin adı dəyişildikdə həmin adın olduğu bütün yazıldarda müvafiq dəyişikliyin edilməsi zərurəti yaranır.

Bu problemin düzgün həlli "Tələbələr" cədvəlini iki cədvələ – "Tələbələr" və "Ali məktəblər" cədvəllərinə ayırmalı, sonra isə onları uyğun açar sahələrə görə əlaqələndirməkdir.

Eyni fikirləri tələbənin qəbul olunduğu (oxuduğu) ixtisasla bağlı da demək və həmin problemi də analoji qaydada həll etmək olar.

Beləliklə, "Tələbələr" verilənlər bazasının bir cədvəldən deyil, üç cədvəldən – "Tələbələr", "Ali məktəblər" və "İxtisaslar" cədvəllərindən təşkil edilməsi daha məqsədə uyğundur.

"Tələbələr" cədvəlinin strukturu

Açar sahə	Sahənin adı	Verilənin tipi
#	<i>TələbəKodu</i>	AutoNumber
	<i>Soyadı</i>	Text
	<i>Adı</i>	Text
	<i>AtasınınAdı</i>	Text
	<i>Təvəllüdü</i>	Date/Time
	<i>Sınıf</i>	Text
	<i>BitirdiyiIl</i>	Number
	<i>AliMəktəbKodu</i>	Number
	<i>İxtisasKodu</i>	Number
	<i>QəbulÜlli</i>	Number
	<i>QəbulBali</i>	Number

"Ali məktəblər" cədvəlinin strukturu

Açar sahə	Sahənin adı	Verilənin tipi
#	<i>AliMəktəbKodu</i>	AutoNumber
	<i>AliMəktəbAdı</i>	Text

"İxtisaslar" cədvəlinin strukturu


Açar sahə	Sahənin adı	Verilənin tipi
#	<i>İxtisasKodu</i>	AutoNumber
	<i>İxtisasAdı</i>	Text

Hər bir cədvəldə birinci sahə başlıca açar kimi müəyyən olunub, çünkü bu sahələr həmin cədvəllərdəki yazıları birqiyəməli təyin edir.


ADDIM – ADDIM 1

"Students" ("Tələbələr") bazasının yaradılması


1. Microsoft Access 2007 programını başladın.
2. "Students" adlı boş verilənlər bazası faylini yaradın. Programın baş pəncərəsi **cədvəl rejimində** (Datasheet) açılacaq və pəncərədə Table1 adlı yeni boş cədvəl əks olacaq.



3. Cədvəlin strukturunu yaratmaq üçün View (Görünüş) düyməsini çıqqıldadın və **konstruktur rejimini** (Design View) seçin. Save As (... kimi saxla) dialoq pəncərəsi açılacaq.




4. Table Name (Cədvəlin adı) sahəsinə **Tələbələr** adını yazın və OK düyməsini çıqıqladın. "Tələbələr" cədvəli konstruktur rejimində açılacaq.



5. Blankın yuxarı hissəsində **Field Name** (Sahənin adı) sütununda sahənin adını (*TələbəKodu*) daxil edin. Qonşu **Data Type** (Verilənin tipi) sütununda susqunluqla təyin edilmiş **AutoNumber** (Sayğac) verilən tipini dəyişmeyin. Əgər bu sahə haqqında açıqlama vermək istəyirsinizsə, **Description** (Təsvir) sütununda uyğun qeydlərinizi yazın. <Enter> klavişini basın. Access programı cədvəlin birinci sətrini (*TələbəKodu* sahəsini) susqunluqla başlıca açar kimi təyin edir. Başlıca açar üçün sahənin **Indexed** (İndekslənmiş) xassəsinin qiyməti belə təyin olunur: Yes (No Duplicates), yəni bu sahə indekslənib və onun qiyməti təkrarlana bilməz. Sahənin başlıca açar olmasını **Field Name** (Sahənin adı) sütununun solundakı boz sütündəki açar simvoluna görə bilmək olar.
6. İkinci sahənin adını (*Soyadı*) daxil edin və onun tipini **Text** (Mətn) seçin. Sahənin xassələri (Field Properties) bölümündəki **General** (Ümumi) sahifəsində **Field Size** (Sahənin ölçüsü) sətrini tapın. Orada susqunluqla mətn sətrinin maksimal uzunluğu – 255 qiyməti qoyulub. Həmin qiyməti dəyişərək **20** edin. Bu qiymət ən uzun soyad üçün yetərlidir.
7. Eyni qayda ilə "Tələbələr" cədvəlinin qalan sahələrini də daxil edin.
8. Baş pəncərənin yuxarısındaki **Save** düyməsini çıqqıldatmaqla dəyişiklikləri yadda saxlayın.

9. Yeni "Ali məktəblər" cədvəlini yaratmaq üçün Create menyusunu açın və Tables bölümündə Table bəndini çıqqıldadın. Cədvəllər siyahısına yeni cədvəl əlavə olunacaq.



10. View düyməsini çıqqıldadın və Design View rejimini seçin. Açılan Save as diaqo pəncərəsində Table Name (Cədvəlin adı) sahəsinə **Ali məktəblər** adını yazın və OK düyməsini çıqqıldadın.
 11. 5–8 addımlarını "Ali məktəblər" cədvəli üçün təkrar edin.
 12. Eyni qayda ilə "İxtisaslar" cədvəlini yaradın.

"Students" verilənlər bazasının cədvəlləri arasında müəyyən əlaqələrin olduğunu görmək çətin deyil. Belə bir əlaqə istər "Tələbələr" cədvəli ilə "Ali məktəblər", istərsə də "Tələbələr" cədvəli ilə "İxtisaslar" cədvəli arasında mövcuddur. Belə ki, hər bir tələbə müəyyən ali təhsil müəssisəsinə və müəyyən ixtisasə qəbul olunur.


ADDIM – ADDIM 2


Cədvəllər arasında əlaqələrin yaradılması

1. Database Tools⇒Relationships menyu komandasını seçin.




2. Relationships səhifəsi, eyni zamanda Show Table diaqo pəncərəsi açılacaq.
 3. Ardıcıl olaraq "Tələbələr", "Ali məktəblər" və "İxtisaslar" cədvəllərini seçdirin və Add düyməsini çıqqıldadın. Sonda Show Table diaqo pəncərəsini qapadın. Relationships səhifəsində üç kiçik düzbucuqlı pəncərə yaranacaq. Hər pəncərənin başlığında uyğun cədvəlin adını görəcəksiniz.






- Cədvəller arasında əlaqə yaratmaq üçün önce baş pəncərənin iş sahəsində açıq qalmış **Tələbələr**, **Ali məktəblər** və **İxtisaslar** sehifələrini qapadın.
- Göstəricini "Tələbələr" cədvəlinin *AliMəktəbKodu* sahəsinin üzərinə aparın, siçanın düyməsini basın və onu "Ali məktəblər" cədvəlinin *AliMəktəbKodu* açar sahəsinə doğru hərəkət etdirin. Sahənin üzərinə çatdıqda siçanın düyməsini buraxın. **Edit Relationships** diaлоq pəncərəsi açılacaq.



- Bu pəncərədə əlaqəli cədvəllərin və əlaqələrin təmin olunduğu sahələrin adları verilib. Pəncərənin aşağı hissəsində cədvəllərarası əlaqənin (münasibətin) tipi verilib ("One-To-Many" – "Birin çoxa").
- Öncə Enforce Referential Integrity (Verilənlərin tamlığının təmin edilməsi), sonra isə Cascade Update Related Fields (Əlaqəli sahələrin ard-arda yenilənməsi) və Cascade Delete Related Records (Əlaqəli sahələrin ard-arda uzaqlaşdırılması) yoxlama sahələrini qeyd edin.
- Eyni qayda ilə "Tələbələr" və "İxtisaslar" cədvəlləri arasında əlaqə qurun.

9. Hər şeyi düzgün etdinizsə, aşağıdakı mənzərə alınacaq.



10. Baş pəncərənin yuxarısındaki Save düyməsini çıqqıldırmalı dəyişiklikləri yadda saxlayın.

ARAŞDIRAQ – öyrənək

Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının siyahısında ümumilikdə yüzdən artıq ixtisas var. Ancaq məlumdur ki, hər bir ali məktəbə bu ixtisasların yalnız bir qismi aiddir. "Students" verilənlər bazasının strukturunda elə dəyişiklik aparın ki, tələbənin təhsil aldığı ali təhsil müəssisəsini qeyd etdikdən sonra ixtisası seçən zaman "İxtisaslar" cədvəlində olan bütün ixtisasların siyahısı deyil, yalnız həmin ali təhsil müəssisəsində olan ixtisasların siyahısı açılsın.

İpucu. Bunun üçün hər bir təhsil müəssisəsi üzrə ixtisasları özündə saxlayan yardımçı bir cədvəl yaradın.

Özünüyü yoxlayın

1. Cədvəllərin strukturu hansı rejimdə yaradılır?
2. "Students" verilənlər bazası normallaşdırma tələblərini ödəyirmi?
3. Cədvəllərarası əlaqlərlər necə qurulur?
4. Verilənləri cədvəllərə hansı yollarla daxil etmək olar?
5. Əgər sizə orta məktəbi bitirdiyi il ali məktəbə qəbul olunmuş tələbələrin siyahısı lazım olarsa, sorğu şərtini necə verəcəksiniz?

3.4

"AZƏRBAYCAN KİNOŞU" VERİLƏNLƏR BAZASI

Bu şəkil "Azərbaycanfilm" kinostudiyasında 1975-ci ildə çəkilmiş "Dədə Qorqud" filminindəndir. Filmin ssenari müəllifi Anar, quruluşçu rejissor Tofiq Tağızadədir.

- Şəkildə filmin hansı personajlarıdır?
- Dədə Qorqud oğuzlarının hansı boyundan idi?

**FƏALİYYƏT**

Mətn redaktorunda belə bir cədvəl hazırlayıñ və onun boş xanalarını doldurun.

Azərbaycanın tarixi filmləri

Nö	Filmin adı	Tarixi dövr	Baş qəhrəmanlar
1			
2			
3			
4			
5			

– Filmlər haqqında daha dolğun məlumat almaq üçün cədvələ daha hansı sütunları əlavə edərdiniz?

Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər "Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və başqa xronika süjetləri, eləcə də "İlişdin" bədii kino-süjeti idi. Bu tarixdən 1935-ci ilədək Azərbaycanda çəkilmiş filmlər səssiz olmuşdur. 1935-ci ildə "Azərfilm"in Moskvadan "Mejraypromfilm" kinostudiyası ilə birgə yaratdığı "Mavi dənizin sahilində" bədii filmi ilə Azərbaycanda səslili kino əsərlərinin istehsalına başlanıldı.

Bu dərsdə "Azərbaycan kinosu" adlı verilənlər bazası yaradacaqıq. Öncə həmin bazada hansı cədvəllərin olacağını və həmin cədvəllərin hansı sahələrdən ibarət olacağını müəyyənləşdirək. Birinci, belə bir bazada əsas cədvəlin filmlər haqqında ümumi informasiyani özündə saxlaması təbiidir. İkinci, hər hansı film haqqında danışarkən, ilk növbədə, onun rejissorunun kim olması suali yaranır. Nəhayət, hər bir filmin uğuru aktyorların oyunundan çox asılıdır. Əlbəttə, hər hansı filmin uğuru təkcə rejissor və aktyorlarla məhdudlaşdırır. Burada filmin ssenari müəllifinin,

operatorların, rəssamin, bəstəkarın, səs operatorunun və yaradıcı heyətin başqa üzvlərinin də peşəkarlığı mühüm rol oynayır. Ancaq bizim məqsədimiz əhatəli verilənlər bazası deyil, yalnız sadə bir nümunə yaratmaq olduğundan "Filmlər", "Rejissorlar", "Aktyorlar" adlı üç cədvəllə kifayətlənəcəyik. Göstərilən cədvəllerin strukturunu ilkin olaraq aşağıdakı kimi təyin edək. Sonradan ehtiyac yaranarsa, onların strukturunda zəruri dəyişiklik ediləcək.

"Filmlər" cədvəlinin strukturu

Açar sahə	Sahənin adı	Verilənin tipi
#	<i>FilmKodu</i>	AutoNumber
	<i>FilmAdı</i>	Text
	<i>İstehsalçı</i>	Number
	<i>RejissorKodu</i>	Number
	<i>Ssenarist</i>	Text
	<i>AktyorKodu1</i>	Number
	<i>AktyorKodu2</i>	Number
	<i>AktyorKodu3</i>	Number

"Rejissorlar" cədvəlinin strukturu

Açar sahə	Sahənin adı	Verilənin tipi
#	<i>RejissorKodu</i>	AutoNumber
	<i>Soyadı</i>	Text
	<i>Adı</i>	Text
	<i>AtasınınAdı</i>	Text
	<i>DoğumTarixi</i>	Date/Time
	<i>ÖlümTarixi</i>	Date/Time

"Aktyorlar" cədvəlinin strukturu

Açar sahə	Sahənin adı	Verilənin tipi
#	<i>AktyorKodu</i>	AutoNumber
	<i>Soyadı</i>	Text
	<i>Adı</i>	Text
	<i>AtasınınAdı</i>	Text
	<i>DoğumTarixi</i>	Date/Time
	<i>ÖlümTarixi</i>	Date/Time


"Kino" verilənlər bazasının "Filmlər" cədvəli həm "Rejissorlar", həm də "Aktyorlar" cədvəli ilə əlaqəlidir.

ADDIM – ADDIM 1

"Kino" verilənlər bazasının yaradılması

1. Microsoft Access 2007 programını başladın.
2. "Kino" adlı boş verilənlər bazası faylini yaradın. Programın baş pəncərəsi cədvəl rejimində (Datasheet) açılacaq və pəncərədə Table1 adlı yeni boş cədvəl eks olunacaq.

3. Cədvəlin strukturunu yaratmaq üçün View düyməsini çıqqıldıdan və konstruktur rejimini (Design View) seçin. Save as dialog pəncərəsi açılacaq.
4. Table Name sahəsinə **Filmər** adını yazın və OK düyməsini çıqqıldıdan. "Filmər" cədvəli konstruktur rejimində açılacaq.
5. "Filmər" cədvəlinin yuxarıda verilmiş strukturuna uyğun olaraq sahələrin adlarını və verilənlərin tiplərini bir-bir daxil edin. Text tipli sahələrin ölçülərini dəyişərək onlara müvafiq qiymətlər verin. Bütün sahələri daxil etdikdən sonra baş pəncərənin yuxarısındaki Save düyməsini çıqqıdatmaqla dəyişiklikləri yadda saxlayın.
6. Eyni qayda ilə "Rejissorlar" və "Aktyorlar" cədvəllərini yaradın.
7. Cədvəller arasında əlaqələr yaratmaq üçün Database Tools⇒Relationships menyü komandasını seçin. Relationships səhifəsi, eyni zamanda Show Table dialog pəncərəsi açılacaq. "Filmər", "Rejissorlar" və "Aktyorlar" cədvəllərini ardıcıl seçərək pəncərəyə daxil edin.
8. "Filmər" cədvəlinin *RejissorKodu* sahəsini "Rejissorlar" cədvəlinin uyğun sahəsi ilə əlaqələndirin. Eyni qayda ilə "Filmər" cədvəlinin *AktyorKodu1*, *AktyorKodu2*, *AktyorKodu3* sahələrini "Aktyorlar" cədvəlinin *AktyorKodu* sahəsi ilə əlaqələndirin. Hər şeyi düzgün etdinizsə, aşağıdakı mənzərə alınacaq.



İndi bazanın doldurulmasına başlamaq olar. Hər bir cədvələ aşağıdakı nümunələrə uyğun olaraq bir neçə yazı əlavə edin.

"Filmər" cədvəli

Filmin Kodu	Filmin Adı	İstehsa lili	Rejissor Kodu	Ssenarist	Aktyor Kodu1	Aktyor Kodu2	Aktyor Kodu3
1	Dədə Qorqud	1975	1	Anar Rzayev	1	2	3
2	Nəsimi	1973	2	İsa Hüseynov	3	4	5

"Rejissorlar" cədvəli

RejissorKodu	Soyadı	Adı	AtasınınAdı	DoğumTarixi	ÖlümTarixi
1	Tağızadə	Tofiq	Mehdiqulu	07.02.1919	27.08.1998
2	Seyidbəyli	Həsən	Mehdi	22.12.1920	25.06.1980

"Aktyorlar" cədvəli

AktyorKodu	Soyadı	Adı	AtasınınAdı	DoğumTarixi	ÖlümTarixi
1	Məmmədov	Həsən	Ağaməmməd	22.11.1938	26.08.2003
2	Qədəyev	Həşim		10.05.1937	
3	Balayev	Rasim	Əhməd	08.08.1948	
4	Osmanlı	İsmayıł	Osman	11.04.1902	22.06.1978

Siz indiyədək verilənlərin mətn (Text), ədəd (Number), tarix (Date/Time), saygac (AutoNumber) kimi tipləri ilə işləmişsiniz. Ancaq bəzən cədvəlin yazılarına görüntütü, səs, video və ya başqa növ fayllar yerləşdirmək lazımlı olur. Bu halda köməyə Attachment (Qoşma) verilənlər tipi gəlir. Bu tipdən istifadə etmək üçün öncə cədvəlin strukturuna qoşma tipli sahə əlavə etmək lazımdır. Cədvələ yeni sahə artırmağı istər cədvəl, istərsə də konstruktur rejimində etmək mümkündür.

Növbəti "Addım-addım" bölümünü icra etməzdən önce cədvəllərə əlavə etdiyiniz hər yazıya uyğun bir şəkil tapın. Həmin faylları verilənlər bazasını saxladığınız qovluğa köçürün.

ADDIM – ADDIM 2

Cədvəlin strukturuna qoşma sahəsinin əlavə edilməsi

- Verilənlər bazasının baş pəncərəsində "Filmlər" cədvəlini seçin, sonra isə alətlər zolağında View düyməsini və açılan siyahıdan Design View bəndini çıqqıldıdan. "Filmlər" cədvəli konstruktur rejimində açılacaq.
- Cədvəlin sonuncu sahəsindən sonrakı boş sahəni çıqqıldıdan. Bu sahə aktiv olacaq.
- Field Name sütununda yeni sahənin adını (Foto) daxil edin və onun tipini Attachment göstərin.
- Baş pəncərənin yuxarısındakı Save düyməsini çıqqıldatmaqla dəyişiklikləri yadda saxlayın və cədvəli qapadın.
- Eyni qayda ilə "Rejissorlar" və "Aktyorlar" cədvəllərinin strukturuna da Foto sahəsi əlavə edin.


Cədvələ qoşma sahəsi əlavə edildikdən sonra faylları bu cədvəlin yazılarına yerləşdirmək olar. Bu məqsədlə verilənləri daxil etmək üçün xüsusi forma yaratmağa da gərək yoxdur. Bundan başqa, qoşmalara baxmaq üçün formadan istifadə etməmək

də olar. Ancaq unutmayın ki, qoşmaya birbaşa cədvəldən baxan zaman həmin faylin yaradıldığı, yaxud bu tip faylları dəstəkləyən programlardan istifadə olunur; məsələn, cədvələ qoşulmuş Word sənədini açdıqda Word tətbiqi programı başladılır və sənədə baxış Access-də deyil, bu programda yerinə yetirilir. Əgər Word tətbiqi programı kompüterdə quraşdırılmayıbsa, onda fayla baxmaq üçün uyğun programın seçilməsini təklif edən dialoq pəncərəsi açılır.

ADDIM - ADDIM 3

Qoşmaların cədvələ əlavə edilməsi


- Siçanın göstəricisini "Filmlər" cədvəlinin adının üzərinə aparın və onu ikiqat çıxıqladın. "Filmlər" cədvəli cədvəl rejimində açılacaq.



- Göstəricini birinci yazının qoşma sahəsinin (qısqac simgesi ilə göstərilib) üzərinə aparın və həmin sahəni ikiqat çıxıqladın. Attachments dialoq pəncərəsi açılacaq.



- Add düyməsini çıxıqladın. Choose File dialoq pəncərəsi açılacaq. Yazıya əlavə etmək istədiyiniz faylin olduğu yerə keçin, həmin faylı seçin və Open düyməsini çıxıqladın.
- OK düyməsini çıxıqladın. Fayl cədvələ əlavə olunacaq və qoşmaların sayını göstərən ədəd artacaq.



İnsan fəaliyyətinin hərəkət edən görüntülərin yaradılması ilə məşğul olan sahəsi **kinematoqraf** adlanır. Bu termin yunan dilindən tərcümədə "hərəkəti yazan" mənasını verir. Bəzən "sinematoqraf" və ya "kinematoqrafiya" kimi də işlədir.

Dünya kinematoqrafında süjeti kompüter texnologiyaları ilə bağlı olan və baş qəhrəmanları hakerlər və ya programçılar olan çoxlu sayıda filmlər vardır:

- "Silikon vadisinin piratları" (Pirates of Silicon Valley). 1999
- "Sosial şəbəkə" (The Social Network). 2010
- "Avqust" (August). 2008
- "Startap" (startup.com). 2001
- "2001: kosmik Odissey" (2001: A Space Odyssey). 1968

ARAŞDIRAQ – öyrənək

"Filmlər" cədvəlində hər bir film üçün 3 aktyorun qeyd edilməsi məqsədilə sahələr nəzərə alınsa da, onların oynadığı rollara görə sahə ayrılmayıb. Bundan ötrü "Filmlər" cədvəlinin strukturunda müvafiq dəyişikliklər edin.

"Kino" verilənlər bazasının strukturuna daha hansı cədvəlləri əlavə edərdiniz? Belə vacib cədvəllərdən ikisini bazaın strukturuna əlavə edin və həmin cədvəlləri "Filmlər" cədvəli ilə əlaqələndirin. Cədvəllərə bir neçə yazı daxil edin.

Hər bir cədvəl üçün uyğun forma və hesabat faylı yaradın.

Özünüyü yoxlayın

1. Azərbaycan kinosunun tarixi nə vaxtdan başlayır?
2. İlk səsli Azərbaycan filmi hansıdır?
3. Qoşma sahəsi nədir?
4. "Filmlər" cədvəlinin hər hansı yazısına uyğun filmdən bir parçası (video faylı) necə əlavə etmək olar?
5. Hansısa aktyorun (məsələn: İsmayııl Osmanlıının) çəkildiyi filmlərin sayını tapmaq üçün "Kino" bazasında sorğunu necə verərdiniz?

3.5

"AZƏRBAYCAN XALÇASI" VERİLƏNLƏR BAZASI

Şəkildə gördünüz Təbriz xalçaçılıq məktəbinin şah əsəri, ornamental xalçaların ən gözəl nümunəsi sayılan məşhur "Şeyx Səfi" xalçasıdır. 1539-cu ildə Səfəvi hökmdarı I Təhmasibin sıfarişi ilə Ərdəbildəki Şeyx Səfi məscidi üçün toxunmuşdur. 1893-cü ildə ingilislər satın alaraq Londona aparmışlar. "Viktoriya və Albert" muzeyində saxlanılan bu xalçanın eni 5.34 m, uzunluğu 10.51 m, sahəsi 56.12 m²-dir.

- Sizcə, hər hansı xalçanı təqdim etmək üçün onun hansı əlamətlərini göstərmək daha vacibdir?

**FƏALİYYƏT**

1

Mətn redaktorunda belə bir cədvəl hazırlayın. Azərbaycan Xalça Muzeyinin azcarpetmuseum.az saytının **Kolleksiya** menyusundan istifadə edərək cədvələ bir neçə xalça haqqında məlumat (nümunəyə uyğun olaraq) daxil edin.

Azərbaycan xalçaları

Nö	Adı	Görüntüsü	Məkan	Tarix	Material	Texnika	Ölçü
1	Zili		Bakı	XIX əsrin sonu	yun	xovsuz	142 x 200 sm
2							
3							

- Bu cədvəli Access programında yaratsa idiniz, sahələrin tiplərini necə təyin edərdiniz?
- Xalça haqqında daha hansı əlamətlərin cədvələ daxil edilməsini vacib sayırsınız?

Bu dərsdə "Azərbaycan xalçası" ("Xalılar") adlı verilənlər bazası yaradacağımız. Bazada hansı cədvəllərin olacağını və həmin cədvəllərin hansı sahələrdən ibarət olacağını müəyyənləşdirmək üçün önce Azərbaycan xalça sənəti haqqında qısa məlumatla tanış olaq.

Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür:

1. **Quba xalçaçılıq məktəbi**
2. **Bakı, yaxud Abşeron xalçaçılıq məktəbi**
3. **Şirvan xalçaçılıq məktəbi**
4. **Gəncə xalçaçılıq məktəbi**
5. **Qazax xalçaçılıq məktəbi**
üç əsas qrupa bölünür: *Qazax qrupu, Borçalı qrupu, Göyçə qrupu*
6. **Qarabağ xalçaçılıq məktəbi**
üç əsas qrupa bölünür: *Cəbrayıl qrupu, Şuşa qrupu, Aran qrupu*
7. **Təbriz xalçaçılıq məktəbi**
iki əsas qrupa bölünür: *Təbriz qrupu, Ərdəbil qrupu.*

Bu maraqıldır

Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə **xovlu**, **xovsuz** olur. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Xovsuz xalçalar öz toxunma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: *palaz, cecim, ladi, kilim, şəddə, vərni, zili, sumax.*

Xalçalarla bağlı bu qısa məlumatdan görünür ki, yaradacağımız bazada ən azı "Xalçalar", "Xalçaçılıq məktəbləri", "Toxunma texnikası", "Xalça növləri" kimi cədvəllərin olması məqsədəyəyündür.

"Xalçalar" cədvəlinin strukturu

Açar sahə	Sahənin adı	Verilənin tipi
#	<i>XalçaKodu</i>	AutoNumber
	<i>Adı</i>	Text
	<i>Foto</i>	Attachment
	<i>Tarixi</i>	Text
	<i>MəktəbKodu</i>	Number
	<i>Qrupu</i>	Text
	<i>TexnikaKodu</i>	Number
	<i>NövKodu</i>	Number
	<i>Eni</i>	Number
	<i>Uzunluğu</i>	Number

"Xalçaçılıq məktəbləri" cədvəlinin strukturu

Açar sahə	Sahənin adı	Verilənin tipi
#	<i>MəktəbKodu</i>	AutoNumber
	<i>Adı</i>	Text

"Toxunma texnikası" cədvəlinin strukturu

Açar sahə	Sahənin adı	Verilənin tipi
#	<i>TexnikaKodu</i>	AutoNumber
	<i>Adı</i>	Text

"Xalça növləri" cədvəlinin strukturu


Açıq sahə	Sahənin adı	Verilənin tipi
#	NövKodu	AutoNumber
	Adı	Text
	TexnikaKodu	Number

Cədvəllərin strukturundan göründüyü kimi, "Xalçalar" cədvəli "Xalçaçılıq məktəbləri", "Toxunma texnikası" və "Xalça növləri" cədvəlləri ilə, "Xalça növləri" cədvəli isə həm də "Toxunma texnikası" cədvəli ilə əlaqəlidir. İndi Access programında "Xalılar" verilənlər bazasının cədvəllərini və onlar arasındakı əlaqələri quraq.

ADDIM – ADDIM 1

"Xalılar" verilənlər bazasının yaradılması

1. Microsoft Access 2007 programını başladın.
2. "Xalılar" adlı boş verilənlər bazası faylini yaradın.
3. Ardıcıl olaraq "Xalçalar", "Xalçaçılıq məktəbləri", "Toxunma texnikası" və "Xalça növləri" cədvəllərinin strukturunu yaradın. Mətn tipli sahələrin uzunluğunu həmin sahələrdə yerləşdiriləcək informasiyanın xarakterinə uyğun olaraq təyin edin.
4. Cədvəller arasında əlaqələr yaratmaq üçün Relationships səhifəsini açın. "Xalçalar", "Xalçaçılıq məktəbləri", "Toxunma texnikası" və "Xalça növləri" cədvəllərini ardıcıl seçərkən həmin səhifəyə daxil edin.
5. "Xalçalar" cədvəlinin *MəktəbKodu* sahəsini "Xalçaçılıq məktəbləri" cədvəlinin, *TexnikaKodu* sahəsini "Toxunma texnikası" cədvəlinin, *NövKodu* sahəsini isə "Xalça növləri" cədvəlinin uyğun sahələri ilə əlaqələndirin. Eyni qayda ilə "Xalça növləri" cədvəlinin *TexnikaKodu* sahəsini "Toxunma texnikası" cədvəlinin uyğun sahəsi ilə əlaqələndirin.
6. Hər şeyi düzgün etdinizsə, aşağıdakı görüntü alınacaq.



FƏALİYYƏT 2

Yuxarıda verilmiş məlumatlar əsasında "Xalçaçılıq məktəbləri", "Toxunma texnikası" və "Xalça növləri" cədvəllərini doldurun.

"Xalçalar" cədvəlini doldurmaq üçün Azərbaycan Xalça Muzeyinin rəsmi saytından, eləcə də "Vikipediya" açıq ensiklopediyasından (wikipedia.org) istifadə edin.

Bildiyiniz kimi, verilənlər bazası iki rejimdə təqdim edilə bilər: cədvəl və forma. Forma elektron blankdır və bu blankın sahələri verilənlər bazasındaki yazıların elementlərinə uyğun olur. Bu sahələrə yazılmış verilənlər avtomatik şəkildə baza cədvəllərinə daxil edilir.

ADDIM - ADDIM 2

"Xalçalar" cədvəli üçün formanın yaradılması

1. "Xalçalar" verilənlər bazası faylini açın.
2. Create menyusunu açın.




3. Blank Form düyməsini çıqqıldıdan. Aşağıdakı pəncərə açılacaq. Sağ tərəfdə bazada mövcud olan cədvəllerin adları əks olunacaq.




4. "Xalçalar" cədvəlinin önündəki "+" işarəsini çıqqıldıdan. Cədvəlin sahələri əks olunacaq.

5. Siçanın sol düyməsini basılı saxlamaqla bütün sahələri bir-bir formanın boş sahəsinə keçirin.




6. Format menyusunun AutoFormat düyməsini çıqqıldadın. Formanın xarici görünüşünü dəyişmək üçün çeşidli üslublar təklif olunacaq.
 7. Bu üslubları bir-bir seçin və Form1 formasının tərtibatının necə dəyişdiyini izləyin. Xoşunuza gələn üslublardan birini seçin və növbəti addıma keçin.
 8. Form1 pəncərəsini qapadın. Öncə formaya edilmiş dəyişiklikləri yadda saxlamaq, Yes cavabından sonra isə formaya yeni ad vermək təklif ediləcək. **Xalçalar** adını daxil edin və OK düyməsini çıqqıldadın.

Xalçalar forması All Tables panelində uyğun bölməyə əlavə olunacaq.



9. Xalçalar formasını ikiqat çıqqıldadın. Forma yenidən açılacaq və orada "Xalçalar" cədvəlinindəki birinci yazı əks olunacaq.



10. Bu forma vasitəsilə "Xalçalar" cədvəlinə daha bir neçə xalça haqqında məlumat daxil edin.
11. İşin sonunda formanı, sonra isə Access programını qapadın.


Verilənlər bazasında verilənlərə müraciət etmək üçün, adətən, *sorgulardan* istifadə olunur. Sorğularla işləmək rahatdır, sürətlidir və onlar təhlükəsizlik baxımından etibarlıdır.

ADDIM - ADDIM 3


Sorğunun yaradılması

1. "Xalçalar" verilənlər bazası faylini açın.
2. Create menyusuna daxil olun və açılan alətlər zolağında Query Design düyməsini çıqqıldadın.
3. Query1 səhifəsi, eyni zamanda Show Table pəncərəsi açılacaq. "Xalçalar" cədvəlini seçin və Add düyməsini çıqqıldadın. Cədvəl Query1 səhifəsinə əlavə olunacaq. Eyni əməliyyati "Xalçaçılıq məktəbləri" və "Toxunma texnikası" cədvəlləri üçün də təkrar edin.
4. Show Table pəncərəsini qapadın.

- İkiqat çıqqıldatmaqla "Xalçalar" cədvəlində *Adı*, *Qrupu* və *TexnikaKodu* sahələrini, "Xalçaçılıq məktəbləri" cədvəlində *Adı* sahəsini, "Toxunma texnikası" cədvəlində *Adı* sahəsini seçin. Bu sahələr sorğu blankının aşağı hissəsindəki sütunlarda görünəcək.
- "Xalçaçılıq məktəbləri" cədvəlinin *Adı* sahəsi üçün çeşidləmə verin. Bunun üçün uyğun xanamı çıqqıldadın və açılan siyahıdan **Ascending** (Artma sırası ilə) bəndini seçin.
- Yenə həmin sahə üçün seçim şərtini göstərin: ***Abşeron xalçaçılıq məktəbi***. Bunun üçün həmin sözü **Criteria** (Meyar) sətrində uyğun xanaya daxil edin.



- Aşağıdakı (Çalışdır) düyməsini çıqqıldadın. Nəticəyə baxın.



- View⇒Design View komandasını seçməklə konstruktur rejiminə keçin.
- Sorğu pəncərəsini qapadın. Sorğunu yazış saxlamaq təklif olunacaq.
- Sorğunu Abşeron adı ilə saxlayın. Sorğu faylinin adı baş pəncərənin sol hissəsindəki paneldə sorğunun aid olduğu cədvəllərin adlarından aşağıda görünəcək.

Beləliklə, bu bölüm də siz bir neçə verilənlər bazası layihəsi ilə tanış oldunuz. Bu cür layihələrin nümayişi zamanı bir neçə məqama xüsusi diqqət yetirilməlidir:

- Bu verilənlər bazasının yaradılmasında məqsəd nədir?
- Baza üçün zəruri verilənlər haradan və necə əldə edilir?
- Hansı cədvəllər yaradılıb və verilənlərin onlar üzrə paylanması necədir?
- Cədvəllərin strukturları nə üçün belə müəyyən olunub?
- Hər bir cədvəldə açar sahələr hansıdır?
- Cədvəllərarası əlaqələr necədir?
- Cədvəllər normallaşdırma tələblərinə cavab verirmi?

Əlbəttə, bu siyahıya layihə mövzusundan asılı olaraq başqa suallar da əlavə edə bilərsiniz.

ARAŞDIRAQ – öyrənək

Azərbaycan Xalça Muzeyinin saytı ilə ətraflı tanış olun. Bu muzey hansı təhsil fəaliyyəti ilə də məşğul olur? Muzeydə xalçalarla yanaşı, daha hansı sənət əsərlərinin kolleksiyaları saxlanılır? Həmin kolleksiyalardan birini seçin və onun haqqında verilənlər bazası hazırlayıın. Bazada hansı cədvəllərin olmasını zəruri hesab edirsınız? Cədvəllər arasında əlaqələr qurun. Bazaya bir neçə yazı daxil edin. Hər bir cədvəl üçün uyğun forma və hesabat faylı yaradın.



Özünüyü yoxlayın

1. "Xalçalar" və "Xalçaçılıq məktəbləri" cədvəlləri arasında hansı əlaqə növü var?
2. Yalnız bir cədvəldən ibarət olan verilənlər bazası ola bilərmi?
3. Bir cədvəlin bütün sahələri hansısa başqa cədvəllərlə əlaqəli ola bilərmi?
4. Formalardan istifadə edilməsinin hansı üstünlükləri var?
5. Verilənlər bazası layihəsinin nümayishi zamanı əsas diqqət layihənin hansı cəhətlərinə yönəldilməlidir?

1. Hansı mühakimələr doğrudur?
 - a) Qısamüddətli layihələrin icra müddəti 1 ilədəkdir.
 - b) Ortamüddətli layihələrin icra müddəti 2 ildən 3 ilədək olur.
 - c) Verilənlər bazası cədvəlinin hər bir sətri "sahə", sütunu isə "yazı" adlandırılır.
 - d) İkinci normal formanın tələblərinə görə, cədvəlin sətir və sütununun kəsişməsindəki hər bir xanada yalnız bir qiymət olmalıdır.
 - e) Üçüncü normal formanın tələblərinə görə, açar olmayan hər hansı sahənin dəyişməsi başqa sahələrə təsir etməməlidir.
 - f) Verilənlər bazasının cədvəllərinə video informasiya yerləşdirmək olmur.
 - g) Cədvəlin qoşma sahəsinə birdən artıq fayl yerləşdirmək mümkün deyil.
 - h) Verilənlər bazasında verilənlərə müraciət etmək üçün, adətən, sorğulardan istifadə olunur. Sorğularla işləmək rahatdır, sürətlidir və onlar təhlükəsizlik baxımından etibarlıdır.

2. Cümlələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.
 - a) Layihə məhdud zaman və resurs çərçivəsində bənzərsiz ___, yaxud ___ yaratmaq üçün məqsədyönlü fəaliyyətdir.
 - b) ___ görə layihələr *təşkilati, texniki, sosial, iqtisadi* və başqa layihələrə ayrıılır.
 - c) Hər bir layihənin işlənib-hazırlanması bir neçə mərhələdən keçir: *başlatma, ___, ___, bitirmə* və bir də ___.
 - d) Layihənin strukturu ___ mərhələsində müəyyənləşdirilir.
 - e) Normallaşdırma qaydaları ___ yoxlamağa imkan verir.
 - f) ___ normal formada açara daxil olmayan hər bir sahənin açar sahədən bütövlükdə (onun bir hissəsindən deyil) asılı olması tələb edilir.
 - g) Cədvəlin yazılarına görüntü, səs, video və ya başqa növ fayllar yerləşdirmək üçün ___ verilənlər tipindən istifadə olunur.
 - h) Sorğu yaradarkən seçim şərtini ___ xanasına yazmaq lazımdır.

3. "Şəlalə modeli" nədir və sizcə, onun belə adlandırılmasının səbəbi nədir?

4. Verilənlər bazasının normallaşdırılmasının məqsədi nədir?

5. Verilənlərin bazaya daxil edilməsi zamanı hansı halda cədvəl, hansı halda forma rejimi əlverişli olur?





4

ŞƏBƏKƏ TEXNOLOGİYALARI

- 4.1.** Şəbəkədə kompüterlərin "ünsiyəti"
- 4.2.** Şəbəkə arxitekturası
- 4.3.** Simsiz şəbəkə texnologiyaları
- 4.4.** TCP/IP modeli
- 4.5.** Mobil rabitə texnologiyaları
- 4.6.** Internet xidmətləri



Kompüter şəbəkəsi dedikdə bir-biri ilə hansısa qaydada birləşmiş serverlər, işçi stansiyalar, noutbuklar, cib kompüterləri, printerlər, şəbəkə saxlancları və başqa qurğular nəzərdə tutulur. Birləşmələri həyata keçirmək üçün müxtəlif növ şəbəkə kabellərindən, telefon və ya peyk kanallarından istifadə edilir, son zamanlar isə simsiz həllər (WLAN, Wi-Fi, Wi-MAX) daha çox yayılır. Kabelli bağlantılarda, adətən, onların uclarına bərkidilən xüsusi bağlayıcılarından (konnektorlardan) istifadə edilir. Bu kabelin bir ucu kompüterdə quraşdırılmış və onu şəbəkəyə qoşmağa imkan verən xüsusi çap lövhəsinə ("genişləndirmə kartı"na) – şəbəkə adapterinə, o biri ucu isə hansısa *rabitə qurğusuna* (toplaryıcı, körpü, kommutator, yönləndirici, şəbəkə keçidi) taxılır. Əgər simsiz şəbəkə adapterindən istifadə edilirsə, onda şəbəkədə qarşılıqlı əlaqə adapter ilə lokal şəbəkəyə birləşdirilmiş *erişim nöqtəsi* arasında radiosiqnalların ötürülməsi hesabına həyata keçirilir.

Ancaq kompüterləri bir-biri ilə birləşdirmək yetərli deyil – onlar arasında "ünsiyyəti" də qurmaq lazımdır. Bunun üçün eyni *protokollar toplusu*, yaxud kompüterlərin şəbəkədə danışlığı dilləri dəstəkləyən şəbəkə əməliyyat sistemləri tələb olunur. Yalnız bundan sonra şəbəkə programını başlatmaqla, məsələn, dönyanın o biri başındakı birisi ilə söhbət etmək olar.

- 1.** Rabitə vasitələri ilə birləşdirilmiş kompüterlər və onlarla bağlı qurğular qrupuna nə deyilir?

a) qraf	b) tor
c) şəbəkə	d) massiv

- 2.** Bunlardan hansı aktiv şəbəkə avadanlığı deyil?

a) modem	b) yönləndirici
c) şəbəkə kartı	d) RJ-45 bağlayıcısı

- 3.** Bunlardan hansı passiv şəbəkə avadanlığı deyil?

a) şəbəkə kabeli (CAT5)	b) RJ-45 bağlayıcısı
c) Wi-Fi adapteri	d) montaj şkafı

- 4.** Şəbəkədə paketləri qəbul edib ən səmərəli marşrut üzrə göndərən qurğu hansıdır?

a) şəbəkə keçidi	b) körpü
c) yönləndirici	d) toparlayıcı

- 5.** Şəbəkəni altşəbəkələrə ayırmaq və ya eynitipli şəbəkələri birləşdirmək üçün hansı qurğudan istifadə olunur?


a) şəbəkə keçidindən	b) körpüdən
c) yönləndiricidən	d) toparlayıcıdan

- 6.** Ayri-ayrı rabitə protokolları ilə işləyən müxtəlif tipli şəbəkələr arasında informasiya mübadiləsini gerçəkləşdirmək üçün birləşdirici qurğu hansıdır?

a) şəbəkə keçidi	b) körpü
c) yönləndirici	d) hab

- 7.** Şəkildə hansı şəbəkə topologiyası təsvir olunub?

a) ulduz	b) halqa
c) ağac	d) shin



- 8.** Kompüterin simsiz şəbəkəyə qoşula bilməsi üçün hansı qurğu tələb olunur?

a) Wi-Fi adapteri	b) körpü
c) şəbəkə keçidi	d) yönləndirici

- 9.** Bunlardan hansı Internet xidməti deyil?

a) WWW	b) FTP
c) IP-Phone	d) Access

- 10.** Internetdə faylı bir kompüterdən başqasına köçürmək üçün hansı xidmətdən istifadə olunur?

a) WWW	b) FTP
c) IP-Phone	d) Telnet

4.1 ŞƏBƏKƏDƏ KOMPÜTERLƏRİN "ÜNSİYYƏTİ"

İnsanlar ünsiyyət üçün çox zaman şifahi nitqdən istifadə edirlər. Ancaq belə birbaşa ünsiyyət yalnız həmsöhbətlər bir yerdə olduqda mümkündür. İndi tutaq ki, başqa bir yerdə (şəhərdə, ölkədə) yaşayan tanışınıza hansısa məlumatı çatdırmaq istəyirsiniz.

Bu halda müəyyən hərəkətlərsiz keçirmək mümkün deyil: mətni kağız vərəqinə yazmaq, onu imzalamaq, zərfə qoymaqla, zərfin üzərində göndərən və alanın ünvanlarını göstərmək, marka yapışdırmaq və poçtalyona vermək (yaxud poçt qutusuna atmaq) lazımdır.


Bu məktubun sonrakı taleyi artıq sizdən deyil, poçt xidmətindən asılıdır. Məktub qatar, gəmi, təyyarə və ya başqa yolla tanışınızın yaşadığı ölkəyə, şəhərə çatır, sonra isə onun yaşadığı ərazinin poçt şöbəsinə çatdırılır və nəhayət, onun poçt qutusuna düşür. Yalnız bundan sonra tanışınız zərfi aça və yazdığınız məlumatla tanış ola bilər.



FƏALİYYƏT

Şəkildə elektron poçtun daşınması sxemi təsvir olunub. Bu sxemi ənənəvi poçtun daşınması sxemi ilə müqayisə edin.

- Elektron poçtda ənənəvi poçt şöbələri rolunu nə oynayır?
- Sizcə, spamaqarşı süzgəc hansı funksiyani yerinə yetirir?



Şəbəkədə ünsiyyət zamanı kompüterlər də eyni qaydada hərəkət edir. Onların birbaşa ünsiyyət üsulu yoxdur – kompüterlər bir-biri ilə "danişmağı" hələ ki öyrənməyib. Ona görə də ünsiyyət qurmaq üçün onlar ardıcıl yerinə yetirilən və **şəbəkə protokolları** adlandırılan bir sıra prosedurlardan istifadə etməli olur.

AÇAR
sözlər

- Protokol
- OSI modeli
- OSI modelinin 7 səviyyəsi
- Paket
- Kadr
- Şəbəkə seansı

Protokolların etibarlı və uzlaşdırılmış şəkildə işləməsi üçün onların hər bir əməliyyatı ciddi qaydaya salınır. Müxtəlif istehsalçıların program və avadanlıqlarının bir-biri ilə qarşılıqlı əlaqədə olması üçünsə protokollar müəyyən sənaye standartlarına uyğun olmalıdır.


Protokol şəbəkədəki kompüterlərin qarşılıqlı əlaqə ardıcılığını tənzimləyən qaydalar və prosedurlar toplusudur.

Kompüter şəbəkələrinin mövcud olduğu uzun illər ərzində istər açıq (ödənişsiz istifadə üçün dərc edilən), istərsə də qapalı (kommersiya şirkətləri tərəfindən yaradılmış və istifadə üçün lisenziya tələb edən) olmaqla çoxlu sayıda müxtəlif protokollar yaradılmışdır. 1984-cü ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (International Organization for Standardization, ISO) kompüterlər arasında bağlanıının qurulmasını və informasiya mübadiləsinin minimal xətalarla aparılmasını nizamlayan qaydalar və ya standartlar toplusunu – **OSI modelini** (Open Systems Interconnection) təsdiq etdi. Bu model **ISO/OSI modeli** kimi də tanınır.

Diqqət! OSİ nəzəri modeldir. Bu modelin praktikada necə həyata keçirilməsi haqda növbəti dərslərin birində danışılacaq.

OSİ ("o-es-ay" kimi oxunur) modeli hər birinin öz funksiyası olan 7 səviyyəli şaquli struktura malikdir. Hər bir səviyyəyə ciddi müəyyən olunmuş əməliyyat, avadanlıq və protokol uyğundur. Səviyyələr arasında gerçək qarşılıqlı əlaqə, yəni bir kompüterin daxilində informasiyanın ötürülməsi yalnız şaquli istiqamətdə və yalnız qonşu səviyyələrə (bir səviyyə aşağı və ya yuxarı) mümkündür.

OSI modelinin 7 səviyyəsi



Daha aşağı səviyyənin vəzifəsi verilənləri qəbul etmək, öz informasiyاسını (məsələn: başqa kompüterdəki uyğun səviyyə ilə düzgün qarşılıqlı əlaqədə olmaq üçün formatlama və ya ünvan) əlavə etmək və verilənləri sonrakı səviyyəyə ötürməkdir. İnfomasiya yalnız şəbəkə modelinin ən aşağı səviyyəsinə – fiziki səviyyəyə çatdıqdan sonra ötürmə mühitinə düşür və alan kompüterə çatır. İnfomasiya göndərilidiyi səviyyəyə alan kompüterdə çatanadək onun bütün səviyyələrini eks ardıcılıqla keçir.

Göründüyü kimi, şəbəkədə programların "ünsiyyəti" sizin tanışınızla poçt vasitəsilə ünsiyyətinizə çox bənzəyir. Mətni yazdığınız kağız vərəqi yuxarı səviyyədən bir sıra zəruri mərhələni keçərək aşağıya ötürülür. Bu zaman o, xidməti infomasiya (müəyyən növ zərf, zərfin üzərində ünvan, poçt indeksi) ilə "örtülü" və müəyyən emala məruz qalır (poçt şöbəsindəki poçtalyon məktubu götürür, zərfin üzərinə markalar yapışdırır, ştəmpel vurulur, çeşidləmədən sonra isə məktub başqa şəhərə göndərilmək üçün poçt konteynerinə düşür). Bu qayda ilə sizin infomasiya ən aşağı səviyyəyə – poçt nəqliyyatına çatır ki, oradan da təyinat məntəqəsinə daşınır. Orada eks proses baş verir: konteyner açılır, məktub çıxarılır, ünvan oxunur və poçtalyon məktubu tanışınıza çatdırır. Sonra isə tanışınız zərfi açıb məktubu çıxarır və mətni oxuyaraq sizin ona vermək istədiyiniz ilkin infomasiyani alır.

İndi gəlin OSI modelinin səviyyələri ilə yaxından tanış olaq.

- **1-ci səviyyə – Fiziki (Physical).** Burada 2-ci səviyyədən (kanal səviyyə-sindən) alınan strukturlaşdırılmamış verilənlər axınının fiziki mühitlə (elektrik və ya işıq siqnalları şəklində) ötürülməsi həyata keçirilir. Fiziki səviyyə *bağlantını* (*link*) dəstəkləməyə cavabdehdir və elektrik, optik, mexaniki və funksional interfeysləri ətraflı (məsələn: gərginliyi, tezliyi, dalğa uzunluğunu, bağlayıcıların növlərini, siqnalların kodlaşdırılma sxemini və s.) təsvir edir.
- **2-ci səviyyə – Kanal (Data-link).** Özündən yuxarıdakı şəbəkə səviyyəsindən (3-cü səviyyədən) aldığı verilənlərin 1-ci səviyyəyə xətasız ötürülməsini təmin edir. Çünkü fiziki səviyyə özü xətaların yoxluğuna zəmanət vermir və verilənləri təhrif edə bilər. İnfomasiya bu səviyyədə *kadrılara* (*frame*) yerləşdirilir: kadrın başlangıcında alanın və göndərənin ünvanları, idarəedici infomasiya, sonunda isə ötürülmə zamanı yaranan xətaları aşkarlamaya imkan verən *yoxlama cəmi* (*checksum*) olur.
- **3-cü səviyyə – Şəbəkə (Network).** Şəbəkənin istənilən (hətta dünyanın müxtəlif yerlərindəki) nöqtələri arasında rabitənin təmin edilməsinə cavabdehdir. Şəbəkə çoxlu sayıda rabitə xətləri ilə birləşdirilmiş ayrı-ayrı şəbəkələrdən ibarət ola bilər. İnfomasiya göndərəndən alana həmişə birbaşa marşrutla ötürülmür, yolda o, bir şəbəkədən başqasına yönələ bilər və ya bir adresata müxtəlif marşrutlarla göndərilə bilər. Bu səviyyənin məqsədi infomasiyanın verilməsi üçün marşrutu qurmaq, dəstəkləmək və açıq saxlamaqdır.
- **4-cü səviyyə – Nəqliyyat (Transport).** İnfomasiyanın bir kompüterdən başqasına çatdırılmasına zəmanət verir. Bu səviyyədə göndərən kompüterdə böyük verilənlər blokları daha kiçik *paketlərə* bölünür və lazımlı olan ardıcılıqla alan kompüterə göndərilir. Alan kompüterdə paketlər yenidən ilkin verilənlər

blokları şəklində yiğilir. Beləliklə, nəqliyyat səviyyəsi verilənlərin ötürülməsi prosesini başa çatdırır.

- **5-ci səviyyə – Seans (Session).** Şəbəkənin müxtəlif kompüterlərindəki iki şəbəkə programı arasında bağlantısını qurmağa, saxlamağa və bitirməyə imkan verir. Belə bağlantıya *şəbəkə seansi* deyilir. Bu səviyyə yarımcıq kəsilmiş rabitə seanslarının bərpasına da cavabdehdir. Bundan başqa, insanlar üçün əlverişli olan kompüter adlarının şəbəkə ünvanlarına çevriləməsi (*adların tanınması*) da beşinci səviyyədə yerinə yetirilir.
- **6-ci səviyyə – Təqdimat (Presentation).** Kompüterlər arasında ötürülən informasiyanın formatını müəyyənləşdirir. Verilənlərin yenidən kodlaşdırılması (informasiyanın mübadilədə iştirak edən bütün kompüterlərin anlayacağı şəklə salınması), sıxlaşdırılması və açılması, şifrləmə və şifrin açılması, şəbəkə fayl sistemlərinin dəstəklənməsi kimi məsələlər burada həll olunur.
- **7-ci səviyyə – Tətbiqi program (Application).** Şəbəkədəki kompüterlərdə işləyən tətbiqi proqramlar arasında qarşılıqlı əlaqə interfeysini təmin edir. İstifadəçi məhz bu proqramların köməyi ilə faylların mübadiləsi, elektron poçtun göndərilməsi, uzaqdan erişim və başqa şəbəkə xidmətlərinə çıxış əldə edir.

ARAŞDIRAQ – Öyrənək

İnternetdən OSI modeli haqqında əlavə məlumat toplayın. Cədvəl qurun və hər bir səviyyədə istifadə olunan protokolların adlarını cədvəlin uyğun xanalarına yazın.


Özünüyü yoxlayın

1. "Şəbəkə protokolu" termini nəyi bildirir?
2. OSI modelində hansı şəbəkə funksiyaları həyata keçirilir?
3. Verilənlərin ötürülmə marşrutuna hansı səviyyə cavabdehdir?
4. OSI modelinin hansı səviyyəsində verilənlərin ötürülməsi zamanı yaranan xətaların aşkarlanmasına nəzarət edilir?
5. Elektron poçtun göndərilməsini təmin edən proqramlar hansı səviyyədə qarşılıqlı əlaqədə olur?

4.2

ŞƏBƏKƏ ARXİTEKTURASI

- Verilmiş sxemlərdə hansı şəbəkə topologiyaları təsvir edilib?
- Daha hansı şəbəkə topologiyalarını tanıyırsınız?



FƏALİYYƏT

Tutaq ki, sizə çox da böyük olmayan bir şirkətin kompüter şəbəkəsini qurmaq tapşırılıb. Şirkətin ofisinin sxemi aşağıdakı kimidir:

<i>Toplantı otağı</i>	<i>A şöbəsi</i>	<i>Direktor</i>
<i>Şəbəkə inzibatçısı</i>	<i>B şöbəsi</i>	<i>Baş mühasib</i>

- Daha az kabel işlənməsi üçün hansı şəbəkə topologiyasından istifadə edərdiniz?
- İşin səmərəli təşkili üçün neçə printerə ehtiyac var və onları hansı otaqlarda yerləşdirərdiniz?

Kompüter şəbəkələrinin qurulmasında ən vacib məsələlərdən biri düzgün *şəbəkə arxitekturasının* seçilməsidir. **Şəbəkə arxitekturası** dedikdə işlek şəbəkənin qurulması üçün zəruri olan standartlar, topologiyalar və protokollar toplusu nəzərdə tutulur. Şəbəkə texnologiyalarının inkişafı dövründə çoxlu sayıda müxtəlif arxitekturalar işlənib-hazırlanmışdır. Onlardan bəzisindən indi istifadə olunmur, ancaq *Ethernet* kimi texnologiyalar nəinki aktiv istifadə olunur, həm də daim təkmilləşdirilir.

"*Ethernet*" ("ezernet" kimi tələffüz olunur) termini ingiliscə dilindəki "ether" ("efir") və "network" ("şəbəkə") sözlərindən olub hərfi tərcüməsi "efir şəbəkəsi" və ya "şəbəkə mühiti" deməkdir. Ethernet arxitekturası ilkin olaraq 1970-ci illərin ortalarında Xerox PARC şirkəti tərəfindən yaradılıb. Intel və DEC şirkətlərinin iştirakı

ilə təkmilləşdirildikdən sonra 1985-ci ildə qəbul olunmuş **IEEE 802.3 standartının** əsasını təşkil edir. Bu standarta görə, Ethernet arxitekturası aşağıdakı parametrlərlə xarakterizə olunur:

Ethernet arxitekturası

Nö	Parametr	Qiyməti
1	Topologiya	<i>şin</i>
2	Erişim metodu	<i>CSMA/CD</i>
3	Ötürülmə sürəti	<i>10 Mbit/san</i>
4	Ötürülmə mühiti	<i>koaksial kabel</i>
5	Sonlandırıcıların (terminatorların) tətbiqi	<i>hökəmən</i>
6	Şəbəkə seqmentinin maksimal uzunluğu	<i>500 m-dək</i>
7	Şəbəkənin maksimal uzunluğu	<i>2.5 km-dək</i>
8	Seqmentdəki kompüterlərin maksimal sayı	<i>100</i>
9	Şəbəkədəki kompüterlərin maksimal sayı	<i>1024</i>

Ethernet-in ilkin versiyasında iki növ koaksial kabelin tətbiqi nəzərdə tutulmuşdu: "qalın" (**10Base-5** standartı) və "incə" (**10Base-2** standartı). Ancaq 1990-ci illərin başlanğıcında sarılmış cütlük (**10Base-T**) və fiber-optik (**10Base-FL**) kabelindən istifadə etməklə Ethernet şəbəkələrinin qurulması üçün *speifikasiyalar (specification)* meydana çıxtı. Sonra, 1995-ci ildə ötürməni 100 Mbit/san-dək sürətlə təmin edən **Fast Ethernet** (IEEE 802.3u), 1998-ci ildə **Gigabit Ethernet** (IEEE 802.3z və 802.3ab) standartı, 2002-ci ildə isə **10 Gigabit Ethernet** (IEEE 802.3ae) standartı yarandı.

ACIAR
sözlər

- Şəbəkə arxitekturası
- Ethernet
- 10Base-5
- 10Base-2
- 10Base-T
- 10Base-FL
- Fast Ethernet
- Gigabit Ethernet
- 10 Gigabit Ethernet

Diqqət! IEEE qısaltması ("ay-tripl-e" kimi oxunur) Institute of Electrical and Electronics Engineers (Elektrotexnika və Radioelektrotexnika Mühəndisleri İnstитutu) adından yaranıb. Bu təşkilat 1963-cü ildə ABŞ-in IAAE və IRE cəmiyyətlərinin birləşməsi nəticəsində yaranıb. Texniki konfranslara, simpoziumlar və seminarlara təşkilatçılıq və sponsorluq edir, böyük naşr və təhsil fəaliyyəti ilə məşğul olur.

Ethernet arxitekturasının bir sıra üstünlükləri vardır. Əvvəla, bu texnologiyani gerçəkləşdirmək çox asandır. Ethernet-qurğular (şəbəkə adapterləri, toparlayıcılar, kommutatorlar və s.) başqa şəbəkə arxitekturalarının analoji qurğuları ilə müqayisədə önəmlı dərəcədə ucuzdur. Ethernet-də praktik olaraq istənilən növ kabeldən istifadə etmək olar, fiber-optik kabellərin tətbiqi isə şəbəkənin bir-birindən uzaqda

yerləşmiş hissələrini birləşdirməyə imkan verir. Nəhayət, Ethernet-in müxtəlif variantlarının uyğunluq dərəcəsi çox yüksəkdir ki, bu da şəbəkənin gücünü təkcə mövcud kabel infrastrukturundan istifadə etməklə artırmaq deyil, həm də şəbəkəyə daha sürətli seqmentlər qoşmaqla onu genişləndirməyə imkan verir. Ona görə də bu gün Ethernet arxitekturası lokal şəbəkələrdə üstünlük etməklə yanaşı, regional və qlobal şəbəkələrdə də başqa texnologiyaları sıxışdır.

Ethernet şəbəkələrinin başlıca çatışmazlığı onlarda mühitə erişim metodu olaraq CSMA/CD (Carrier Sense Multiple Access with Collision Detection – toqquşmaların aşkarlanması ilə daşıyıcını dinləyən çoxlu erişim) protokolundan istifadə edilməsi ilə bağlıdır. Şəbəkədə iki və daha artıq bənd (stansiya) eyni anda veriliş aparmağa cəhd etdikdə bu protokol tətbiq olunur. CSMA/CD protokolunun köməyi ilə şəbəkənin hər bir bəndi xəttin durumunu izləyir və yalnız xətt boş olduqda verilişə başlayır. İki bənd eyni anda xətti tutmağa cəhd etdikdə yaranan toqquşmanı aradan qaldırmaq üçün hər iki bənd verilişi dayandırır. Yeni toqquşmalardan qaçmaq üçün onların hər ikisi təsadüfi (fərqli) zaman intervalı müddətində gözləyir, sonra isə yenidən verilişə cəhd edir. Şəbəkədəki kompüterlərin sayı artıqca toqquşmaların sayı da artır ki, bu da şəbəkənin buraxılış imkanını aşağı salır və kadrların çatdırılma müddətini uzadır.

Bu maraqlıdır

1990-ci illərin şəbəkə interfeys kartında (*network interface card, NIC*) iki bağlayıcı – həm "ince" Ethernet (koaksial), həm də "qalın" Ethernet (sarınmış cütlük) kabelini qoşmaq üçün bağlayıcılar vardı.



ARAŞDIRAQ – Öyrənək

Internetdən 10Base-2, 10Base-5, 10Base-T, 10Base-FL, Fast Ethernet, Gigabit Ethernet və 10 Gigabit Ethernet standartları haqqında məlumat toplayın. Onların uyğun parametrlərinin qiymətlərini müqayisə etmək üçün cədvəl hazırlayın.

Daha hansı yeni standartlar var və onlar 10 Gigabit Ethernet ilə müqayisədə hansı üstünlülərə malikdir?

Özünüyü yoxlayın

1. "Şəbəkə arxitekturası" nədir?
2. Ethernet arxitekturasının hansı üstünlükləri var?
3. Ethernet arxitekturasının əsas çatışmazlığı nə ilə bağlıdır?
4. Fast Ethernet standartında verilənlərin ötürülmə sürəti nə qədərdir?
5. CSMA/CD protokolu hansı funksiyarı yerinə yetirir?

4.3 Simsiz Şəbəkə Texnologiyaları

- Verilənlərin ötürülmə mühitinə görə kompüter şəbəkələrinin hansı növləri var?
- Sizcə, hansı mühitdə verilənlərin ötürülmə sürəti böyük olar: naqilli, yoxsa naqilsiz?

FƏALİYYƏT

Fizikada radiodalğalarla bağlı öyrəndiklərinizi yada salın və aşağıdakı cədvəli doldurun.

Tezliyin adı	Tezlik diapazonu	Dalğanın adı	Dalğa uzunluğu
Aşağı			
Orta			
Yüksək			
Çox yüksək			
Ultra yüksək			
İfrat yüksək			

- Televiziya yayımı üçün bu radiodalğaların hansından istifadə olunur? Bəs naqilsiz kompüter şəbəkələrində?
- Nə üçün metallar radiodalğaları buraxmır?

İnformasiya texnologiyalarının bir növü də **naqilsiz** və ya **simsiz** (wireless) texnologiyalardır. Bu texnologiya infromasiyanın bir-birindən müəyyən məsafədə yerləşmiş və aralarında naqilli bağlılı olmayan iki nöqtə arasında ötürülməsinə xidmət edir. İnformasiyanın ötürülməsi üçün *radiodalğalardan*, eləcə də *infraqırmızı*, *optik* və ya *lazer şüalanmasından* istifadə edilə bilər.

Naqilsiz şəbəkələrdə iki iş rejimi nəzərdə tutulub: "ad hoc" və "infrastruktur". "**Ad hoc**" (latin dilindən tərcümədə "xüsusi olaraq bunun üçün", "bu hal üçün" deməkdir) rejimində kompüterlər heç bir ümumi qurğu olmadan bir-birinə bağlanır. "**İnfrastruktur**" rejimində kompüterlər arasında əlaqə *erişim nöqtəsi* (*access point*) adlanan xüsusi program-aparat qurğusu vasitəsilə həyata keçirilir. Erişim nöqtəsi toparlayıcıya (yaxud naqilli yönləndiriciyə) qoşulur və siqnalları göndərir. Bu yolla kompüterlər və başqa qurğular simsiz olaraq naqilli şəbəkəyə qoşulmaq imkanı əldə edir.

Simsiz şəbəkə texnologiyalarının ən məşhur və ən geniş yayılmış növü **Wi-Fi standartı** ("Wireless Fidelity" – "naqilsiz dəqiqlik" sözlərinin qısaltması olub "vay-fay" kimi tələffüz olunur) və ya **IEEE 802.11 standartıdır**. Bu standartın aşağıdakı növləri vardır: 802.11a, 802.11b, 802.11g, 802.11n və s. Bunlar bir-birindən tezlik diapazonuna və verilənlərin ötürülmə sürətinə görə fərqlənir. Mobil istifadəçilərin lokal şəbəkəyə və Internetə simsiz bağlanması üçün, əsasən, bu texnologiyadan istifadə edilir. Wi-Fi texnologiyası 1998-ci ildə Avstraliyanın Kanberra şəhərində yerləşən CSIRO (Commonwealth Scientific and Industrial



Research Organisation) radioastronomiya laboratoriyasında mühəndis **Con O'Sullivan** (John O'Sullivan) tərəfindən yaradılıb.

Wi-Fi şəbəkəsi



Hazırda bir çox ictimai yerlərdə – hava limanlarında, mağazalarda, restoran və kafelərdə, istirahət yerlərində, eləcə də evlərdə Internetə çıxışı olan simsiz lokal şəbəkələr fəaliyyət göstərir. Noutbukla və ya simsiz şəbəkə adapteri olan hər hansı başqa cihazla belə şəbəkələrin təsir zonasında olduqda çox asanlıqla həmin şəbəkələrə qoşulmaq mümkündür.

ADDIM – ADDIM

Kompüterin Wi-Fi şəbəkəsinə qoşulması


- Start menyusunu açın və Control Panel bəndini seçin.



2. Network and Internet bölümünü daxil olun.



3. Network and Sharing Center bölümündə Connect to a network bəndini çıqqıldadın. Ətrafdə mövcud olan simsiz şəbəkələrin siyahısı açılacaq.



4. Siyahıdan uyğun şəbəkəni seçin və sonra Connect düyməsini çıqqıldadın. Tapşırıqlar zolağında simgəsi yaranacaq. Bu isə seçdiyiniz şəbəkəyə qoşulmuş olduğunuzu göstərir.
5. Əgər başqa bir şəbəkəyə qoşulmaq istəsəniz, öncə cari şəbəkədən ayrılməq lazımdır. Bunun üçün tapşırıqlar zolağındaki simgəsini çıqqıldadın, açılan aktiv simsiz şəbəkələrin siyahısından hazırda qoşulğunuz şəbəkəni seçin və Disconnect düyməsini çıqqıldadın. Siyahıdan başqa bir şəbəkəni seçib ona qoşulun.

Diqqət! Simsiz lokal şəbəkələrin eksəriyyəti qapalı olur, yəni icazəsiz qoşulmadan qorunur. Belə şəbəkələrə qoşulmaq üçün, əlbəttə, uyğun parolu daxil etmək lazımdır.

Bu maraqlıdır

Qeyd edildiyi kimi, bu gün evlərdə, mağazalarda, restoran və kafelərdə, hava limanlarında və başqa ictimai yerlərdə Wi-Fi şəbəkəsindən geniş istifadə olunur. Verilənlərin naqilsiz ötürülməsindən istifadə ilbəil həndəsi silsilə ilə artır, ancaq mümkün tezliklər diapazonu hüdudsuz deyil və getdikcə daha da az olur. Bu məqsədlə daha yüksək tezliklərdən istifadə edilir, ancaq bununla yanaşı, radiotezlik maneələri də artır. Gələcəkdə belə problemdən qaçmaq üçün 2011-ci ildə **Li-Fi** (Light Fidelity) texnologiyası ixtira olunub. Bu texnologiyada sinyalları daşımaq üçün radiotezliklərdən deyil, yüksək parlaqlıqlı işıq diodundan (LED) istifadə edilir. İşıq diodları ani yanıb-sönürlər, çünki işıq diodonun işi sürəti 1 mikrosaniyədən azdır. Bunu isə insan gözü hiss etmir, ona görə də insana elə gəlir ki, işıq daim işləyir. Bu gözə Görünməz yanıb-sönümələr verilənləri ötürmək üçün ikilik koddan istifadəyə imkan verir. Yanma məntiqi "1"-ə, sönmə isə məntiqi "0"-a uyğundur. Bu prinsip işıq diodonun yanıb-sönümə sürətini dəyişməklə verilənləri işıqla kodlaşdırmağa imkan verir. Li-Fi texnologiyasında verilənlərin ötürülmə sürəti 10 Mbit/san-dən yuxarı ola bilər. İşıq dalgaları divardan keçə bilmədiyindən bu texnologiyada əhatə dairəsi çox da böyük olmur.



Simsiz şəbəkənin ən vacib xarakteristikalarından biri onun təsir məsafəsidir. Maksimal uzaqlıqdan artıq məsafədə yerləşən simsiz qurğular bir-biri ilə əlaqə yarada bilmir; məsələn, açıq sahədə olan Wi-Fi şəbəkələrində əksər qurğuların təsir məsafəsi təxminən 150 m (maksimum 300 m), qapalı yerdə isə 20–30 metrdir. Bu isə Wi-Fi şəbəkələrinin başlıca çatışmazlığıdır.

Wi-Fi şəbəkələrinin bu problemini **WiMAX** (Worldwide Interoperability for Microwave Access) texnologiyası həll edir. Bu texnologiya iş stansiyaları və daşınabilir kompüterlərdən tutmuş mobil telefonlaradək geniş spektrli qurğular üçün

AÇAR
sözlər

- Simsiz texnologiyalar
- "Ad hoc" rejimi
- "İnfrastruktur" rejimi
- Wi-Fi
- Li-Fi
- WiMAX
- Bluetooth
- Simsiz fərdi şəbəkə (WPAN)

böyük məsafələrə naqilsiz rabitəni təmin etmək məqsədilə yaradılmışdır. IEEE 802.16 standartına əsaslanır. Şəhər mühitində tikililər, ağaclar kimi manecələr, eləcə də hava şəraitində asılı olmayaraq WiMAX verilənləri radio kanalı ilə ötürməyə imkan verir. Təsir məsafəsi 25–80 km, verilənlərin maksimal ötürülmə sürəti isə 75 Mbit/san qədərdir. WiMAX ötürücüləri provayderlər tərəfindən şəhərin müxtəlif rayonlarında quraşdırılır və onların əhatə dairəsində istifadəçilər bu texnologiyani dəstəkləyən kompüter və ya mobil telefon vasitəsilə Internetə qoşula bilərlər. Internetlə yanaşı, WiMAX-dan yüksəkkeyfiyyətli səs və videorabitə üçün də istifadə olunur.

Tarix

Elektriğin kəşfi və radionun ixtirası uzaqdan (məsafədən) idarə olunan maşınların meydana çıxmamasına təkan verdi. 1897-ci ildə britaniyalı Ernest Uilson dirjablın naqilsiz idarəolunması sistemini patentləşdirdi (ancaq belə bir mexanizmin qurulması haqqında məlumat yoxdur). 1898-ci ildə Nyu-Yorkda keçirilən sərgidə mühəndis və ixtiraçı **Nikola Tesla** (1856–1943) radio ilə idarə olunan gəmi modelini nümayiş etdirdi.



Son zamanlar geniş yayılmış simsiz texnologiyalardan biri də **Bluetooth texnologiyasıdır** ("blu-tuz" kimi tələffüz olunur). 1998-ci ildə işlənib-hazırlanmış bu texnologiya ayrı-ayrı qurğulara avtomatik olaraq "ad hoc" rejimində lokal şəbəkələr yaratmağa imkan verir. Wi-Fi texnologiyasında olduğu kimi, Bluetooth-da da tezliyi 2.4 GHz olan radiosiq-nallardan istifadə olunur, ancaq bu iki standart bir-biri ilə uyuşmur. Bluetooth-da elektrik sərfinin yetərinə aşağı olması bu texnologiyanın daşınabilir qurğularda – noutbuk, cib kompüteri, mobil telefon, rəqəmsal fotoaparatlarda tətbiqini şörtləndirir. Bundan başqa, qurğular arasında Bluetooth bağlantısını tənzimləmək üçün istifadəçinin hər hansı müdaxiləsinə, demək olar ki, ehtiyac qalmır. Digər tərəfdən bu texnologiyada *ötürmə məsafəsi* və *buraxılış imkanı* o qədər də böyük deyil – uyğun olaraq 10 metr və 400–700 Kbit/san-dir. Bu isə Bluetooth texnologiyasından lokal şəbəkələrdə istifadə imkanını kəskin məhdudlaşdırır.




Tarix

"Bluetooth" ingilis dilindən tərcümədə "mavi diş" deməkdir. O, X əsrдə Danimarkada yaşamış vikinglərin kralı **Mavidişli Haraldın** ləqəbi idi. Bu ləqəb ona qabaq dişlərində birinin tünd rəngdə olmasına görə verilmişdi. Harald bir-biri ilə düşməncilik edən qəbilələri bir dövlətdə birləşdirməyə nail olmuşdu. Hesab edilir ki, Bluetooth da rabitə protokollarını bir universal standartda birləşdirməklə eyni işi görür.

Bluetooth texnologiyasından çox zaman **simsiz fərdi şəbəkələrin** (wireless personal area network, WPAN) qurulmasında istifadə olunur. Belə şəbəkələrə Bluetooth-PAN və ya *pikoşəbəkə* (*piconet*) də deyilir ("piko" çox kiçik kəmiyyət olub "trilyonda bir"ə bərabərdir). Bu şəbəkə "aparıcı-asılı" rejimində işləyən 8-dək aktiv qurğudan ibarət olur. Pikoşəbəkədə bir Bluetooth qurğusu birinci, qalanlar isə

ikincidərəcəli olur ki, verilənlərin mübadiləsi bu qurğularla birincidərəcəli arasında gedir.



Bu məraqlıdır

Naqilsiz cihazların şüalanmasının sağlamlığa təsiri ilə bağlı çoxlu elmi araşdırmalar aparılmış və məqalələr nəşr olunmuşdur. Onların içərisində ən geniş əhatəlisi Ümumdünya Səhiyyə Təşkilatının (World Health Organization, WHO) himayəsi altında aparılmış INTERPHONE (2002–2011) tədqiqatıdır. Bu tədqiqatın başlıca məqsədi simsiz rabitə cihazlarının geniş istifadəsinin onkoloji xəstəliklərin inkişafına təsirinin olub-olmadığını müəyyənləşdirmək idi. Araşdırmaların nəticəsinə görə, həmin cihazlardan sürətli (məsələn: mobil telefonla 7–10 il ərzində hər gün təxminən 30 dəqiqə) istifadə edilməsi göstərilən xəstəliklərə tutulma riskini əhəmiyyətli dərəcədə artırıb bilər. Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Xərcəng Araşdırmaları Agentliyinin (The International Agency for Research on Cancer, IARC) 31 may 2011-ci il tarixli qərarına görə, mobil telefonların şüalanması "insan üçün mümkün kanserogen (xərcəng əmələ gətirən)" amil kimi təsnif edilmişdir. 2005-ci ildə Çin alımları bu nəticəyə gəlmişlər ki, mobil telefonların şüalanması DNT-lərin zədələnməsinə aparıb çıxarır.

ARAŞDIRAQ – öyrənək


Wireless USB, ZigBee texnologiyaları haqqında Internetdən məlumat toplayın. Bu texnologiyalar harada tətbiq olunur? Artıq öyrəndiyiniz texnologiyalardan onların hansı üstünlükləri və çatışmazlıqları var?

Özünüyü yoxlayın

1. Naqilsiz kompüter şəbəkələrinin hansı üstünlükləri var?
2. Wi-Fi şəbəkəsinin çatışmazlıqları nədədir?
3. Bluetooth texnologiyasının hansı üstünlükləri və çatışmazlıqları var?
4. Li-Fi texnologiyasının mahiyyəti nədən ibarətdir?
5. Naqilsiz cihazların şüalanmasının insan orqanızminə hansı zərərləri ola bilər?

4.4 TCP/IP MODELİ

- IP abreviaturasının açılışı necədir?
- OSI modeli nədir və hansı səviyyələrdən ibarətdir?



Bu bölümün birinci dərsində siz OSI modeli ilə tanış oldunuz. Orada qeyd edildiyi kimi, OSI nəzəri modeldir. Bu dərsdə bir praktik model – TCP/IP haqqında danışılacaq. Bu gün çoxlu sayda müxtəlif praktik modellər olsa da, demək olar ki, hər yerdə – kiçikölçülü ev şəbəkələrindən tutmuş dünyadanın ən böyük şəbəkəsi olan Internetdə məhz TCP/IP istifadə olunur.

TCP/IP (Transmission Control Protocol / Internet Protocol) adı iki mühüm protokolun adından yaranıb və "ti-si-pi-ay-pi" kimi tələffüz olunur. **TCP** protokolu iki kompüter arasında bağlantı qurmağa və verilənləri ötürməyə imkan verir. **IP** protokolu isə ünvanlama sxemi ilə işləyir. O, ünvanı daxil etməyə və onu o biri kompüterə göndərməyə cavabdehdir; bundan sonra TCP protokolu verilənlərin daşınmasını həyata keçirir.

Tarix 1976-ci ilin iyulunda Vint Serf və Bob Kahn ilk dəfə TCP vasitəsilə verilənlərin üç müxtəlif şəbəkə boyunca ötürülməsini nümayiş etdirdilər. Paket San-Fransisko–London–Cənubi Kaliforniya Universiteti marşrutu ilə hərəkət edirdi. Paket 150 min km məsafəni bir bit belə itki olmadan qət edərək son məntəqəyə çatdı. 1978-ci ildə Vint Serf, Con Postel və Deni Kohen TCP-də iki funksiyani ayırmagi qərara aldılar: TCP və Internet protokolü (Internet Protocol, IP). TCP məlumatı dataqramlara parçalamağa və son məntəqədə onları birləşdirməyə cavabdeh idi. IP isə ayrı-ayrı dataqramları ötürməyə (alınmaşı yoxlamaqla) cavabdeh idi. Müasir Internet protokolü bax belə meydana çıxdı.

TCP/IP dörd səviyyədən ibarətdir: tətbiqi program səviyyəsi (application layer), nəqliyyat səviyyəsi (transport layer), Internet səviyyəsi (Internet layer), kanal səviyyəsi (link layer).

OSI və TCP/IP modellərinin müqayisəsi

Səviyyə	OSI modeli	TCP/IP modeli	Protokollar
7	Tətbiqi program	Tətbiqi program	HTTP, RTSP, FTP, DNS ...
6	Təqdimat		
5	Seans		
4	Nəqliyyat	Nəqliyyat	TCP, UDP ...
3	Şəbəkə	Internet	IP ...
2	Kanal		Ethernet, IEEE 802.11 WLAN, SLIP, Token Ring, ATM, MPLS
1	Fiziki	Kanal və ya fiziki	

Cədvəldən göründüyü kimi, OSI modelinin üç yuxarı səviyyəsi TCP/IP modelində *tətbiqi program* adı ilə bir səviyyədə birləşdirilib. *Nəqliyyat* səviyyəsi olduğu kimi saxlanılıb. Şəbəkə səviyyəsi *Internet* səviyyəsi olub, 1-ci və 2-ci səviyyələr isə birləşdirilərək *kanal* və ya *fiziki* səviyyə adlandırılıb.

Kanal (yaxud **fiziki**) **səviyyəsində** TCP/IP lokal şəbəkələrin əsas texnologiyaları – *Ethernet*, *Token Ring*, *Wi-Fi*, *Bluetooth* və başqa texnologiyalarla işi dəstəkləyir.

Internet (yaxud **şəbəkə**) **səviyyəsinin** funksiyalarını, əsasən, **IP protokolu** yeri yetirir. IP protokolu verilənlərin yönləndirilməsini həyata keçirir, belə ki, ötürülmək üçün hissələrə bölünmüş verilənlər eyni bir yolla da, müxtəlif yollarla da hərəkət edə bilər.

Nəqliyyat səviyyəsində, əsasən, iki protokol işləyir: *TCP* və *UDP*.

TCP protokolu belə işləyir:

- kompüterlər arasında müəyyən portlar üzrə bağlantı qurur;
- göndərənin kompüterində informasiyanı paketlərə ayırır, onları nömrələyir və IP protokolunun köməyi ilə alana ötürür;
- alanın kompüterində bütün paketlərin çatıb-çatmadığını yoxlayır, əgər paket çatmayıbsa və ya zədələnibsa, göndərəndən həmin paketi yenidən göndərməsini istəyir;
- bütün paketlər alındıqdan sonra bağlantını kəsir, paketləri lazımlı olan ardıcılıqla yığır və alınmış verilənləri daha yüksək səviyyəli tətbiqi programaya ötürür.


Verilənlərin mübadiləsi ilə bağlı bəzi əməliyyatlar sistemlərin daim qarşılıqlı əlaqədə

- TCP/IP modeli
- TCP protokolu
- IP protokolu
- Kanal səviyyəsi
- Internet səviyyəsi
- Nəqliyyat səviyyəsi
- Tətbiqi program səviyyəsi

olmasını tələb etmir; məsələn, şəbəkə serverində yerləşdirilmiş verilənlər bazasında hər hansı şirkətin işçilərinin adlarının və telefon nömrələrinin saxlandığı cədvəl ola bilər. Konkret əməkdaşın telefon nömrəsini həmin əməkdaşın adını göstərməklə serverə sorğu verən zaman bilmək olar. Serverin cavabında uyğun telefon nömrəsi göstərilməlidir. Belə növ qarşılıqlı əlaqə **UDP protokolu** ilə dəstəklənir (UDP – User Datagram Protocol), çünki bu protokol TCP-dən daha sürətli işləyir.

Nəhayət, TCP/IP modelinin **tətbiqi program səviyyəsi** OSI modelindəki həm təqdimat, həm də tətbiqi program səviyyəsinin funksiyalarını həyata keçirir.

Verilənlərin Internet üzərindən TCP/IP ilə ötürülməsi




ADDIM – ADDIM

TCP/IP protokolunun köklənməsi

1. İdarəetmə panelini (Control Panel) açın.
2. Network and Internet bölümünü daxil olun.


3. Network and Sharing Center bölümündə View network status and tasks bəndini çiqqıldadin.




4. Yan paneldəki Change adapter settings bəndini seçin. Şəbəkə bağlantlarının siyahısı açılacaq.



5. Siçanın göstəricisini Local Area Connection simgesinin üzərinə aparın və siçanın sağ düyməsini basın. Açılan kontekst menyusundan Properties bəndini seçin.



6. Siyahıdan Internet Protocol Version 4 (TCP/IPv4) bəndini seçin və siyahının altındakı Properties düyməsini çıxıqlıdadın. Yeni pəncərə açılacaq.



7. Use the following IP address variantını seçin və uyğun sahələrə IP-ünvan (IP address), maska (Subnet mask) və şəbəkə keçidi (Default gateway), eləcə də DNS serverlər haqqında məlumatları daxil edin (bu məlumatı şəbəkə inzibatçısından öyrənə bilərsiniz).
8. Dəyişiklikləri yadda saxlamaq üçün OK düyməsini çıxıqlıdadın. Local Area Connection – Properties pəncərəsini qapadın.

ARAŞDIRAQ – öyrənək

Ötən əsrin 80–90-cı illərində məşhur olan praktik şəbəkə modellərindən biri Novell şirkəti tərəfindən işlənib-hazırlanmış IPX/SPX modeli idi. Bu model haqqında Internetdən məlumat toplayın və onun hazırda, demək olar ki, "unudulmasının" səbəblərini aydınlaşdırmağa çalışın.

Özünüyü yoxlayın

1. TCP/IP modeli hansı səviyyələrdən ibarətdir?
2. TCP/IP modelinin OSI modeli ilə hansı əlaqəsi var?
3. TCP protokolu hansı funksiyarı yerinə yetirir?
4. IP protokolünün vəzifəsi nədir?
5. TCP və UDP protokollarının hansı fərqi var?

4.5

MOBİL RABİTƏ TEXNOLOGİYALARI

- "Mobil" nə deməkdir?
- Sizcə, mobil telefonların ölçülərinin son zamanlar böyüməsinin səbəbi nədir?

Motorola DynaTAC 8000X
(1983)



Nokia 7280 (2004)



Apple iPhone 5
(2012)



FƏALİYYƏT


Cədvəlin doldurulmamış sütununda öz mobil telefonunuzun uyğun parametrlərini qeyd edin.

Parametr	DynaTAC 8000X	
Buraxılış ili	1983	
Ölçüləri	3300 × 898 × 445 mm	
Çekisi	784 q	
Qiyməti	3995 ABŞ dolları	

- Telefonunuzun həcmi (ölçüləri) Motorola DynaTAC 8000X telefonu ilə müqayisədə təxminən nə qədər azdır? Bəs çəkisi?

Mobil telefonlar nisbətən yaxın zamanlarda meydana çıxsa da, artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. **Mobil rabitə (mobile communication)** dedikdə biri və ya bir neçəsinin yeri dəyişilə bilən abonentlər arasındaki radio rabitəsi nəzərdə tutulur. Mobil rabitənin növlərindən biri **hücrəsəl rabitədir (cellular communications)**. İndi insanların əksəriyyəti bu və ya digər dərəcədə hücrəsəl rabitə operatorlarının xidmətlərindən yararlanır. Bu rabitə növü çox böyük sürətlə bir neçə istiqamətdə inkişaf edir. Bir tərəfdən mobil rabitə operatorlarının təqdim etdiyi xidmətlərin çeşidi artır. Digər tərəfdən mobil telefon aparatlarının özlərinin funksional imkanları genişlənir. Üçüncü istiqamət – telefonların ölçülərinin kiçilməsi isə artıq müəyyən həddə çatıb və daha həll-edici amil hesab edilmir.

Mövcud hücrəsəl rabitə standartlarının rəngarəngliyinə (GSM, CDMA ...) və onların həyata keçirilmə xüsusiyətlərinin çoxluğuna baxmayaraq, belə sistemlərin qurulması və işləmə alqoritmləri bir çox cəhətdən bənzərdir.




Məlumdur ki, hər hansı ərazini nəzəri olaraq ceyni formalı zonalara bölmək üçün (zonaların kəsişməməsi və heç bir boş sahənin qalmaması şərti ilə) üç düzgün həndəsi fiqurdan istifadə etmək olar: üçbucaq, kvadrat və altibucaqlı. Bu örtüklərin içərisində ən səmərəli olanı altibucaqlıdır. Səbəb isə çox sadədir: dairəvi əhatə sahəsi olan *baza stansiyalarını* (antenləri) məhz altibucaqlıların mərkəzində yerləşdirməklə ərazini, demək olar ki, ideal örtmək mümkündür.

Eyni zamanda çoxlu sayıda abonentə xidmət göstərilməsi tələb olunduğu yerlərdə daha kiçikölçülü zonalar yaradılır. Bu halda ilkin altibucaqlı kiçikölçülü yeddi altibucaqlıya (*pikohücrələrə*) bölünür. Bu zaman şəbəkənin qalan strukturu pozulmur. Əlbəttə, düzgün həndəsi formalı iş zonalarına nail olunması praktikada heç də həmişə mümkün olmur. Radiodalğaların yayılma məsafəsi ərazinin relyefindən – təpələrdən, yarğanlardan, dağlardan, böyük binalardan və başqa maneolərdən asılıdır. Onlar iş zonalarının formasını təhrif edir və baza stansiyalarını ciddi həndəsi nizamla yerləşdirməyə imkan vermir.

Hücrəsl sistemini əsas elementləri bunlardır: *abonent avadanlığı* (mobil radio-telefonlar), xidmət ərazisində yerləşdirilmiş *baza stansiyaları şəbəkəsi* və *kommutasiya mərkəzi*.

Hər bir **baza stansiyası** çoxkanallı qəbulədici-ötürücü qurğudur və hər qurğu öz hücrəsinin hüdudlarındakı abonentlərə xidmət göstərir. Bütün baza stansiyaları xüsusi rabitə xətləri (naqillli və ya radio-rele) vasitəsilə kommutasiya mərkəzi ilə birləşdirilir.

Kommutasiya mərkəzi şəbəkənin idarəolunmasını təmin edir və, əslində xüsusi avtomat telefon stansiyasıdır. Orada hücrəsl şəbəkənin bütün abonentləri haqqında məlumat saxlanılır, abonentlərin erişim hüquqları yoxlanılır və onlar tanınır (kimliyi müəyyənləşdirilir), informasiya emal edilir və saxlanılır.



Onun başqa funksiyaları da vardır: mobil telefonların siqnallarının izlənməsi, telefon bir hücrədən başqasına hərəkət etdikdə estafetin başqa stansiyaya ötürülməsi, küylər və ya nasazlıqlar yarandıqda hücrələrdə kanalların kommutasiyası və ən başlıcası – hücrəsəl şəbəkə abonentinin yiğdiyi nömrəyə uyğun olaraq başqa abonent ilə bağlılıq qurulması, yaxud şəhər, şəhərlərarası və ya beynəlxalq telefon şəbəkəsinə çıxılması.

ACAR
sözlər

- Mobil rabitə
- Hücrəsəl rabitə
- Baza stansiyası
- Kommutasiya mərkəzi
- Mobil telefon
- Smartfon

Hücrəsəl şəbəkənin elementlərinin iş prinsipini sadə şəkildə belə təsvir etmək olar. Hər bir baza stansiyasında idarəedici adlandırılan xüsusi kanal var və bütün hücrəsəl telefonlar çağrıış gözləyərək bu kanaldakı siqnallara "qulaq asır". Abonent zəng etmək istədikdə nömrəni yiğdiqdan dərhal sonra radiotelefon avtomatik olaraq sərbəst kanal axtarmağa başlayır. Onu aşkarladıqda öz parametrlərini və yiğilmiş nömrəni baza stansiyası vasitəsilə hücrəsəl şəbəkə kommutatoruna ötürür. Abonentin parametrlərini yoxladıqdan sonra kommutasiya mərkəzi bağlantını həyata keçirir. Əks istiqamətdə – hücrəsəl şəbəkə abonentçi çağrııldığda kommutator belə bir abonentin olmasını öz verilənlər bazasında yoxlayır və radiotelefonu hər bir hücrədə axtarmağa başlayır. Abonentin radiotelefonu bu çağrıışı idarəedici kanal vasitəsilə qəbul edərək onu təsdiqləyir və beləliklə də özünün hücrəsəl şəbəkədə yerini təyin edir. Bundan sonra kommutator verilmiş hücrədə boş danışq kanalı tapır və bağlantını ona keçirir.

Kommutator bağlantısını təşkil etməklə yanaşı, radiotelefonların siqnallarını rabitə prosesində də daim izləyir. Əgər avadanlıqlarda nasazlıq yaranarsa və ya küylər əmələ gələrsə, kommutator başqa bir boş kanal tapır və danışışı ona keçirir. Bağlantı prosesində abonentin öz yerini dəyişməsi siqnalların səviyyəsinin çox aşağı düşməsinə səbəb ola bilər. Onda kommutator bağlantısını abonentə daha yaxın olan başqa bir baza stansiyasına keçirir. Bu keçirmə o qədər sürətlə baş verir ki, abonent bunu hiss etmir.

Diqqət! Hazırda hücrəsəl rabitə mobil rabitənin ən geniş yayılmış növü olduğundan mobil telefon deyəndə, adətən, məhz hücrəsəl telefon nəzərdə tutulur. Əslində isə hücrəsəl telefonlarla yanaşı, peyk telefonları, radiotelefonlar, magistral rabitə aparatları da mobil telefonlardır.

Tarix

Dünyada ilk mobil telefon Motorola şirkətinin DynaTAC 8000X modeli hesab edilir. Bu qurğunun ilk nümunəsi 1973-cü ildə nümayiş etdirilsə də, satışa yalnız 1983-cü ildə çıxarılib. Təxminən 1 kiloqram çəkisi olan DynaTAC akkumulyatorun bir yüklənməsində 20 dəqiqə işləyə və 30-dək telefon nömrəsini yadda saxlaya bilirdi.

Mobil telefonların əlavə funksiyaları (kalkulyator, təqvim), demək olar ki, həmişə olmuşdur. Ancaq zaman keçdikcə buraxılan yeni intellektul modellər daha geniş

imkanlara malik olmuşdur. Ona görə də belə telefonların artan funksional imkanlarını və hesablama gücünü xüsusi vurğulamaq üçün "smartfon" (ingiliscə: smartphone – *ağlı telefon*) termini daxil edilmişdir.


Smartfonlar adı mobil telefonlardan onlarda yetərinçə inkişaf etmiş əməliyyat sisteminin olması ilə fərqlənir. Smartfonların əməliyyat sistemləri adı mobil telefonların əməliyyat sistemlərindən fərqli olaraq, kənar gəlisdəricilər (developer) açıqdır, yəni kənar gəlisdəricilər də smartfonlar üçün program təminatı hazırlaya bilər. Əlavə tətbiqi programların quraşdırılması smartfonların funksionallığını adı telefonlarla müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Ancaq yeni model mobil telefonlarda da artıq sadələşdirilmiş brauzer və elektron poçtla işləmək üçün vasitələr vardır.

ARAŞDIRAQ – öyrənək

- Ölkəmizdə fəaliyyət göstərən mobil rabitə operatorları haqqında məlumat toplayın. Mətn redaktorunda aşağıdakı formada cədvəl hazırlayıb və onu doldurun.

Göstərici	Operator		
Təsis tarixi			
Ana şirkəti			
Abunəçilərinin sayı			
Baza stansiyalarının sayı			

- Aşağıdakı şəkli diqqətlə gözdən keçirin və onun nəyi ifadə etməsi haqqında fikirlərinizi söyləyin.



Özünüzü yoxlayın

- "Mobil rabitə" dedikdə nə nəzərdə tutulur?
- "Hücrəsəl rabitə" ifadəsi haradan yaranıb?
- "Baza stansiyası" nədir və hansı funksiyani yerinə yetirir?
- Kommutasiya mərkəzinin funksiyaları nədən ibarətdir?
- "Smartfon" nədir və onun adı mobil telefondan əsas fərqi nədədir?

4.6 INTERNET XİDMƏTLƏRİ

Internet xidməti (Internet services) dedikdə Internet istifadəçilərinə xidmət göstərən müxtəlif sistemlər (elektron poçt, WWW, telekonfrans və s.) nəzərdə tutulur.

Internetin tarixində çoxlu sayıda müxtəlif xidmətlər (servislər) olmuşdur ki, onlardan bəziləri artıq istifadədən çıxmışdır, bəziləri tədricən öz populyarlığını itirir, başqa bir hissəsi isə öz çiçəklənmə dövrünü yaşayır. Aşağı siniflərdə bu xidmətlərin bəziləri ilə ümumi şəkildə, bir neçəsi ilə daha ətraflı tanış olmusunuz.

- Sizcə, ünsiyyət üçün insanlar bu gün hansı Internet xidmətindən daha çox istifadə edirlər?



FƏALİYYƏT

Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün "İnformatika" dərsliyindəki "Internet xidmətləri" və 9-cu sinif dərsliyindəki "Internetdə ünvanlama" mövzularında öyrəndiklərinizi yadınıza salın. (Dərsliklərin elektron versiyasını "Tədris resurslarının idarə olunmasının məlumat sistemi"dən – trims.edu.az saytından kompüterinizi yükleyə bilərsiniz.) Mətn redaktorunda belə bir cədvəl hazırlayın və onun boş xanalarına hər bir xidmət haqqında qısa məlumat yazın.

Xidmətin adı	Təyinatı
WWW	
Elektron poçt	
Telnet	
Telekonfrans	
FTP	
IRC	
IP-Phone	
DNS	

- Hansı xidmətlər "onlayn", hansı xidmətlər isə "oflayn" kateqoriyasına aiddir?
- Onları "kommunikasiya xidmətləri" və "informasiya xidmətləri" olmaqla necə qruplaşdırırdınız?

Yuxarıda adları sadalanan xidmətlər standart xidmətlər kateqoriyasına aiddir. Bu o deməkdir ki, onların müştəri və server program təminatının qurulma prinsipləri, eləcə də qarşılıqlı əlaqə protokolları beynəlxalq standartlara əsaslanır. Ancaq bu standart xidmətlərlə yanaşı, istifadəçilərin özləri tərəfindən

AÇAR
sözlər

- Internet xidməti
- Bloq
- Bloqçu
- Veb-forum
- Sosial şəbəkə

aktiv inkişaf etdirilən və təkmilləşdirilən xidmətlər də vardır: *bloqlar*, *veb-forumlar*, *sosial şəbəkələr* və s.

Bloq (blog) əsas məzmunu müntəzəm əlavə olunan yazılar, görüntülər, yaxud multimedia olan veb-saytdır. Bloq onun müəllifinin şəxsi saytidır. Bloqlar üçün, əsasən, müvəqqəti dəyəri olan və tərs xronoloji ardıcılıqla çəsidlənmiş (son yazı ən yuxarıda) qısa yazılar xarakterikdir. Bloqun ənənəvi gündəlikdən fərqi ondadır ki, bloqlar, adətən, açıq olur və özgə oxucuların olmasını nəzərdə tutur. Həmin oxucular bloqun müəllifi ilə açıq polemikaya girə bilirlər.

Tarix

“Bloq” termininin maraqlı tarixçəsi var. 1997-ci ildə **Yorn Barger** (Jorn Barger) adlı istifadəçi “Robot Wisdom” adlı veb-sayt hazırlayıb və orada onu maraqlandıran saytlara istinadlar yerləşdirir. Yorn bu işi müntəzəm davam etdirir və bir müddətdən sonra öz saytını “sayt” deyil, “şəbəkə jurnalı” – “Web Log” adlandırmağa başlayır. Sonradan bu iki söz sanki öz-özünə birləşərək “weblog” termininə çevrilir. İki ildən sonra şəbəkə jurnallarının daha bir həvəskarı **Piter Merhols** (Peter Merholz) artıq oturuşmuş “weblog” ismi ilə “oynayaraq” onu iki hissəyə – “we” əvəzliyinə və kimsənin bilmədiyi “blog” feilinə ayırır. Nəticədə “biz bloqlaşırıq”, yaxud “biz bloq yazırıq” anlamını verən ifadə alınır. Zarafat hamının elə xoşuna gəlir ki, o vaxtdan “veblogoq”ları “bloq” adlandırırlar.

Bloq sahibinə **bloqçu (blogger)** deyilir. Bloqlara yardım edən geniş və çeşidli insanlar topluluğunu ifadə etmək üçün **bloqosfer (blogosphere)** terminindən istifadə olunur. Bəzi bloqçular bu topluluq arasında xəbərləri böyük bir sürətlə yayan çox nüfuzlu və geniş auditoriyaya malikdir. Bu amili nəzərə alan bir çox şirkətlər öz brendlərinin qorunması və dəstəklənməsi üçün bloqosferi izləyir və ona müraciət edirlər.

Internet forumu, yaxud **veb-forum** veb-saytin ziyarətçilərinin ünsiyyətini təşkil etmək üçün bir Internet xidmətidir. Forumun işinin mahiyyəti istifadəçilərin (forum iştirakçılarının) müzakirə etmək üçün müəyyən mövzular yaratmaları və bu mövzular daxilində məlumat göndərməklə müzakirələr aparmalarından ibarətdir. Ayrıca götürülmüş mövzu, əslində, tematik qonaq kitabıdır. İstifadəçilər elan olunmuş mövzu haqqında şərhələr, suallar verə və cavablar ala, eləcə də özləri başqa istifadəçilərin suallarını cavablandırma və onlara məsləhətlər verə bilərlər. Mövzu daxilində sorğular da (səsvermə) keçirilə bilər. Suallar və cavablar forumun verilənlər bazasında saxlanılır və gələcəkdə həm forum iştirakçıları, həm də istənilən Internet istifadəçisi üçün faydalı ola bilər. Forumların mövzuları həyatın bütün sahələrini əhatə etməklə çox rəngarəng ola bilər.

Son illər çox geniş yayılmış Internet xidmətlərindən biri də sosial şəbəkələrdir. **Sosial şəbəkə xidməti (social networking service)** Internetdə sosial qarşılıqlı münasibətlərin qurulması, əks etdirilməsi və təşkili üçün nəzərdə tutulmuş onlay-

xidmətdir, platformadır. Bu xidmətlər, ilk növbədə, ümumi maraqları olan insanları tanışdırmaq və bir yerə toplamaq, onlara müxtəlif mövzular haqqında danışmaq imkanı vermək, foto və video yerləşdirmək və onları müzakirə etmək, bir-birini dostluğa qəbul etmək və ya dostluqdan silmək və digər məqsədlərlə yaradılan saytlardır. Sosial şəbəkələrin üstünlüklerindən biri də çoxdan əlaqələri olmayan dostları, qohumları tapmaq imkanının olmasıdır.

Hazırda dünyada ən çox qeydiyyatlı istifadəçisi olan sosial şəbəkələr bunlardır: Facebook, Google+, Tumblr, Twitter, LinkedIn.

Tarix

Dünyada ən böyük sosial şəbəkə olan **Facebook** ("feys-buk" kimi oxunur) 2004-cü il fevralın 4-də Harvard Universitetinin tələbəsi **Mark Zukerberq** (Mark Zuckerberg) və yoldaşları tərəfindən yaradılıb. Bu sayt sayəsində Mark Zukerberq 23 yaşında dünyanın ən gənc milyarderi olmuşdur.

ADDIM - ADDIM

"Internet xidmətləri" mövzusunda təqdimatın hazırlanması

1. Microsoft PowerPoint (və ya OpenOffice Impress) programını başladın. Programın baş pəncərəsi və onunla birlikdə bir slayddan ibarət yeni təqdimat faylı açılacaq. Pəncərənin mərkəzində böyük çərçivədə aktiv slayd yerləşir. Bütün slaydları (indiki və bundan sonra daxil edəcəyiniz yeni slaydları) isə pəncərənin sol hissəsindəki slaydlar sahəsində görmək olar.
2. Yeddi yeni slayd yaradın.
3. Birinci slaydı aktivləşdirin. Bu slayd, adətən, təqdimatın titul slaydı olur və burada təqdimatın adı, onun müəllifi kimi məlumatlar yerləşdirilir. Slaydın **Click to add title** sahəsinə təqdimatın başlığını (**Internet xidmətləri**) yazın.
4. **Click to add subtitle** sahəsinə özünüz haqqında məlumat yerləşdirin.
5. İkinci slaydı aktivləşdirin. Bu slaydda "Fəaliyyət" bölümündə verilmiş cədvəl yerləşdiriləcək. Öncə slayd üçün yeni tərtibat (maket) seçin. Bu məqsədlə alətlər panelinin **Slides** bölümündəki düyməsini çıqqıldadın. Təklif olunan müxtəlif slayd maketlərindən birini, məsələn, **Title and Content** maketini seçin. Slaydın başlığını və uyğun cədvəli daxil edin.
6. Haqqında məlumatınız olan 6 Internet xidmətini müəyyənləşdirin. Üçüncü və sonrakı 5 slaydin hər biri bu xidmətlərdən birinə həsr olunacaq. Üçüncü slaydı aktivləşdirin və onun üçün **Content with Caption** maketini seçin. Uyğun sahəyə (solda yuxarıda) slaydın başlığını, ondan aşağıdakı sahəyə isə birinci xidmət haqqında məlumatı daxil edin. Sağdakı sahəyə isə mövzu ilə əlaqədar bir şəkil, yaxud video yerləşdirin. Slayda müəyyən dizayn vermək üçün **Design** menyusunu seçin. Təklif olunan şablonlar üzərində siçanın göstəricisini gəzdirin və variantları bir-bir gözdən keçirin. Bəyəndiyiniz şablonu (məsələn: **Flow**) seçin.



7. Dördüncü və sonrakı 4 slaydı bənzər qaydada doldurun.
8. Bir slayddan başqasına keçid effekti tətbiq etmək üçün Animations menyusunu seçin. Təklif olunan effektlərin üzərində siçanın göstəricisini gəzdirin və effektin necə olacağına öncədən baxmaq üçün azacıq gözləyin. Bəyəndiyiniz effekti seçin və əgər bu keçid effektinin bütün slaydlara tətbiq olunmasını istəyirsinizsə, həmin paneldəki Apply To All düyməsini çıqqıldadın.



9. Insert menyusunda Header & Footer düyməsini çıqqıldadın. Açılan dialoq pəncərəsində Slide Number boksunu qeyd edib Apply to All düyməsini çıqqıldadın. Təqdimatdakı slaytlar birincidən başlayaraq ardıcıl nömrələnəcək.
10. Slide Show menyusuna keçin və düyməsini çıqqıldadın. Hazırladığınız təqdimat birinci slayddan nümayiş olunmağa başlayacaq.
11. Slaytların nümayişini sona çatdırıb adı rejimə keçmək üçün <Esc> klavişini basın.
12. Fayla münasib ad verib istədiyiniz qovluqda saxlayın.

ARAŞDIRAQ – öyrənək

İlk və ən populyar Internet xidmətlərindən biri kütləvi tələbat mallarının satışı ilə məşğul olan **Amazon.com**-dur. Bu xidmət haqqında əlavə məlumat toplayın.

Bu xidmət nə vaxt yaranıb? Nə qədər əməkdaşı var? Son illik dövriyyəsi və xalis gəliri nə qədər olub?

Özünüyü yoxlayın

1. "Internet xidməti" nədir?
2. IRC xidməti göstərən hansı programları tanıyırsınız?
3. "Bloq" nədir və onun adı veb-saytdan fərqı nədədir?
4. "Veb-forum" nədir və onun işinin mahiyyəti nədən ibarətdir?
5. Sizcə, sosial şəbəkələrin hansı müsbət və mənfi cəhətləri var?

ÜMÜMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRQLAR

- 1. Hansı mühakimələr doğrudur?**
 - a) OSI modeli hər birinin öz funksiyası olan 4 səviyyəli şaquli struktura malikdir.
 - b) Nəqliyyat səviyyəsində göndərən kompüterdə böyük verilənlər blokları daha kiçik paketlərə bölünür və lazımlı olan ardıcılıqla alan kompüterə göndərilir. Alan kompüterdə paketlər yenidən ilkin verilənlər blokları şəklində yığılırlar.
 - c) Ethernet arxitekturasında verilənlər koaksial kabellər vasitəsilə ötürülür.
 - d) Fast Ethernet standartında verilənlərin ötürülmə sürəti 100 Mbit/san.-dir.
 - e) Simsiz şəbəkələrdə kompüterlər heç bir ümumi qurğu olmadan bir-birinə bağlanır.
 - f) Açıq sahədə olan Wi-Fi şəbəkələrində əksər qurğuların təsir məsafəsi təxminən 500 m, qapalı yerdə isə 1000 metrdir.
 - g) Mobil rabitə hücrəsəl rabitənin bir növüdür.
 - h) Bloqlarda yazılar tərs xronoloji ardıcılıqla çeşidlənir, yəni son yazı ən yuxarıda olur.

- 2. Cümələlərdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.**
 - a) Şəbəkədəki kompüterlərin qarşılıqlı əlaqə ardıcılığını tənzimləyən qaydalar və prosedurlar toplusu adlanır.
 - b) Nəqliyyat səviyyəsi prosesini başa çatdırır.
 - c) Şəbəkə arxitekturası dedikdə işlək şəbəkənin qurulması üçün zəruri olan , və toplusu nəzərdə tutulur.
 - d) Ethernet arxitekturasında şəbəkənin maksimal uzunluğu ola bilər.
 - e) qurulmasında çox zaman Bluetooth texnologiyasından istifadə olunur.
 - f) OSI modelinin , və səviyyələri TCP/IP modelində tətbiqi program adı ilə bir səviyyədə birləşdirilib.
 - g) Hücrəsəl sistemin əsas elementləri bunlardır: , və .
 - h) Hücrəsəl şəbəkə abonentinin yığıdığı nömrəyə uyğun olaraq başqa abonent ilə bağlantı qurulması funksiyasını həyata keçirir.

- 3. Bloq ilə adı gündəlik arasında hansı fərq var?**

- 4. Veb-forumlarda hansı mövzular müzakirə oluna bilər?**

- 5. Amazon.com hansı Internet xidməti sahəsində fəaliyyət göstərir?**




5

KOMPÜTER

- 5.1.** İdarəetmə paneli
- 5.2.** Səsin idarə edilməsi
- 5.3.** Kompüterin elektrik enerjisi sərfiyatının idarə edilməsi
- 5.4.** İstifadəçi hesabları və ailə təhlükəsizliyi
- 5.5.** Kompüterin uzaqdan idarə edilməsi





Əməliyyat sistemi kompüterin qurğuları ilə biz istifadəçilərin arasında "vastəqilik" edən bir programdır. Eyni zamanda əməliyyat sistemi programlarının quraşdırılması və onların işləməsi üçün zəruri şərait təmin edir. Əməliyyat sisteminin həll etdiyi məsələlər çox müxtəlifdir və kompüterdə işin bütün sahələrini əhatə edir.

Ancaq ətraflı baxılsa, əməliyyat sistemi bir program deyil, tam bir programlar paketidir. Bu programlar fayllarla işləməyə, kompüter şəbəkələrini təşkil etməyə və Internetə bağlanmağa, istifadəçilərin kompüterə çıxışını idarə etməyə, kompüterə kənardan icazəsiz qoşulmağın qarşısını almağa və başqa işlərin yerinə yetirilməsinə imkan verir.

Əməliyyat sisteminin yerinə yetirdiyi məsələlər həqiqətən çoxdur. Ayrı-ayrı məsələlərə, adətən, əməliyyat sisteminin tərkibinə daxil olan ayrıca utilitlər cavabdehdir. Bu utilitlər vasitəsilə hər hansı parametrlərin köklənməsi üçün həmin utilitləri başlatmaq lazımdır. Əməliyyat sisteminin bütün əsas köklənmələri və kompüterdə işin müxtəlif aspektlərinə cavabdeh olan utilitlər istifadə rahatlığı üçün bir yerdə toplanıb. Bu yer **İdarəetmə paneli** adlanır.

- 1.** Əməliyyat sistemi nədir?
a) tətbiqi program
c) programlaşdırma sistemi
b) sistem program
d) VBİS

- 2.** Əməliyyat sistemi və onun elementlərinin köklənməsi üçün alətlər qrupu necə adlanır?
a) İdarəetmə paneli
c) Baş menyu
b) iş masası
d) alətlər paneli

- 3.** Bu qurğulardan hansı analoq siqnalları rəqəmsal siqnallara çevirir?
a) mikrofon
c) səs kartı
b) səsucaldan
d) qulaqlıq

- 4.** Bunlardan hansı səs faylı deyil?
a) WAV
c) MIDI
b) MPEG
d) MP3

- 5.** İlk səsyazma qurğusu necə adlanırdı?
a) patefon
c) fonoqraf
b) qrammofon
d) telefon

- 6.** Elektrik siqnallarını rəqəmsal şəklə çevirən qurğu necə adlanır?
a) rəqəm-analoq çeviricisi
c) modulyator
b) analoq-rəqəm çeviricisi
d) demodulyator

- 7.** Bunlardan hansı səs informasiyasının çıxış qurğusudur?
a) mikrofon
c) səsucaldan
b) monitor
d) modem

- 8.** Verilənləri icazəsiz istifadədən qorumaq üçün bu sözdən istifadə olunur.
a) istifadəçi adı
c) açar söz
b) parol
d) identifikasiator

- 9.** Bu sözlərdən hansı qədim yunan dilində "uzaq" deməkdir?
a) mikro
c) makro
b) kilo
d) tele

- 10.** Hansı qısaltma "kəsilməz enerji qaynağı" deməkdir?
a) UTP
c) USB
b) UPS
d) VPN

LAYİHƏ

PowerPoint programında "Hesablaşdırma texnikasının qısa tarixi" mövzusunda təqdimat hazırlayıın. Bunun üçün dərsliyin sonunda verilmiş yardımçı materiallardan, eləcə də Internetin imkanlarından istifadə edin.

5.1 İDARƏETMƏ PANELİ

- Televizorun, mobil telefonun, adətən, hansı parametrlərini dəyişirsiniz?
- Tanıdığınız hansı elektron məişət cihazlarında parametrlərin dəyişdirilməsi nəzərdə tutulub?

FƏALİYYƏT

Göstərilən parametrləri necə kökləyirsiniz? Cədvəli doldurun.

Nö	Parametrlər	Kökləmə yolu
1	İş masasının fonu	
2	Ekran qoruyucusu	
3	Tarix və zaman	
4	Dil	
5	Simgələrin iş masasında yerləşməsi	
6	Kompyuterin lokal şəbəkəyə qoşulması	

- Hansı hallarda İdarəetmə panelinə müraciət edirsiniz?
- Kompyuterinizi lokal şəbəkəyə qoşmaq üçün İdarəetmə panelinin hansı bölümündən istifadə etməlisiniz?

Bəziləri elə düşünür ki, əməliyyat sisteminin köklənmələrinin dəyişdirilməsi təcrübəli istifadəçilərin işidir və yeni, təcrübəsiz işçilər bununla məşğul olmasalar yaxşıdır. Ancaq praktikada, əslində, hər şey başqa cürdür, çünki bir çox hallarda elementar (məsələn: kompyuteri şəbəkəyə qoşmaq kimi) kökləmələr etmədən keçinmək, sadəcə, mümkün deyil. Windows əməliyyat sistemini və onun elementlərini kökləmək üçün **Control Panel (İdarəetmə paneli)** adlandırılan xüsusi vasitə vardır.



Əməliyyat sisteminin müxtəlif komponentlərini kökləmək üçün idarəetmə panelində çoxlu sayıda simgələr vardır. İstifadənin rahatlığı məqsədilə Windows 7 əməliyyat sistemində onlar 8 qrupda birləşdirilib:

1. Sistem və təhlükəsizlik
2. Şəbəkə və Internet
3. Avadanlıqlar və səs
4. Proqramlar
5. İstifadəçi hesabları və ailə təhlükəsizliyi
6. Görünüş və fərdiləşdirmə
7. Saat, dil və bölgə
8. Erişim asanlığı (Ease of Access)

1. Sistem və təhlükəsizlik (System and Security). Bu bölüm də kompüterinizin vəziyyətini yoxlamaq və mümkün problemləri (məsələn: hansı programın başladılması zamanı yaranan nazasızlıqları və ya virusa yoluxma şübhələrini) həll etmək üçün utilitlər toplanıb. Windows-un təhlükəsizlik və yenilənmə parametrlərinin köklənməsini, quraşdırılmış sistem haqqında məlumatlara baxılmasını, verilənlərin arxivləşdirilməsi və bərpasını, elektrik enerjisi ilə təchizat planının idarə edilməsini, eləcə də kompüterin idarəedilmə parametrlərinin dəyişdirilməsini də bu bölüm də etmək olar.

Action Center
Review your computer's status and resolve issues | Change User Account Control settings
Troubleshoot common computer problems | Restore your computer to an earlier time

Windows Firewall
Check firewall status | Allow a program through Windows Firewall

System
View amount of RAM and processor speed | Check the Windows Experience Index |
Allow remote access | See the name of this computer | Device Manager

Windows Update
Turn automatic updating on or off | Check for updates | View installed updates

Power Options
Change battery settings | Require a password when the computer wakes |
Change what the power buttons do | Change when the computer sleeps

Backup and Restore
Back up your computer | Restore files from backup

Windows Anytime Upgrade
Get more features with a new edition of Windows 7

Administrative Tools
Free up disk space | Defragment your hard drive | Create and format hard disk partitions
View event logs | Schedule tasks


Ümumiyyətlə, bu bölüm dəki dəyişikliklərə çox ehtiyatla yanaşmaq lazımdır, çünki onların bir çoxu əməliyyat sisteminin işləmək qabiliyyətinə və pisniyyətli təsirlərdən qorunma dərəcəsinə birbaşa təsir göstərə bilər.

2. Şəbəkə və Internet (Network and Internet). Burada qlobal Internet şəbəkəsinə və lokal şəbəkəyə girişi idarə etmək və onlara qoşulma parametrlərini


dəyişdirmək olar. Internet Explorer brauzerinin xassələrinə baxmağı və zəruri kök-ləmələri yerinə yetirməyi (məsələn: başlanğıc səhifəni dəyişməyi) də bu bölümə etmək olar. Bu işlərlə 10-cu sinifdə tanış olmusunuz.




3. Avadanlıq və səs (Hardware and Sound). Bu bölümə kompüterin siçan, printer, monitor, videokart və səs kartı da daxil olmaqla qurğularını gözdən keçirmək və onların parametrlərini kökləmək olar. Sistemin elektrik enerjisini qənaət parametrlərinin köklənməsi və optik disklərin avtomatik başladılması parametr-lərinin dəyişdirilməsi də bu bölümə daxil edilib.




4. Proqramlar (Programs). Bu bölümün köməyi ilə quraşdırılmış proqramları, eləcə də əməliyyat sisteminin özünün bəzi komponentlərini uzaqlaşdırmaq və ya dəyişdirmək olar. Müəyyən məsələlər üçün hansı proqramların susqunluqla istifadə ediləcəyini burada seçmək və iş masasında *qacətlərin* (istifadəçiye əlavə informasiya, məsələn, hava proqnozu və ya valyuta məzənnəsini verən kiçik tətbiqi proq-ramları) əks etdirilməsini də burada kökləmək olar.



5. İstifadəçi hesabları və ailə təhlükəsizliyi (User Accounts and Family Safety). Burada istifadəçilərin hesablarının köklənməsi, onların uzaqlaşdırılması, yeni hesabların əlavə edilməsi, eləcə də valideyn nəzarətinin quraşdırılması həyata keçirilir.




6. Görünüş və fərdiləşdirmə (Appearance and Personalization). Bu bölümündə Start menyusunun və tapşırıqlar zolağının, iş masası və pəncərələrin elementlərinin xarici görünüşünün köklənməsi, eləcə də sistemin xarici görünüşünün mümkün köklənmələri həyata keçirilir.



7. Saat, dil və bölgə (Clock, Language, and Region). Tarixin, zamanın, saat qurşağının, eləcə də sistemdə istifadə olunan dilin və regional standartların quraşdırılması bu bölümündə aparılır.



8. Erişim asanlığı (Ease of Access). Bu bölüm görmə və eşitmə qüsuru olan, eləcə də hərəkət imkanları məhdud olan insanların işləməsinə yardım məqsədilə sistemin köklənməsi üçün nəzərdə tutulub.



İdarəetmə panelinin bütün qruplarına diqqətlə baxılsa, yəqin ki, bəzi komandaların bir neçə fərqli bölmədə olduğunu görmək olar. Ona görə də kateqoriyalarla işləmək həmişə əlverişli olmur, çünki hansıa kökləmənin möhz hansı bölmədə olacağını qabaqcadan sezmək asan olmur. Bu dəlaşıqlıqdan çıxış İdarəetmə panelini başqa bir rejimdə – bütün elementlərin eyni zamanda bir pəncərədə göstərilməsi rejimində açmaqdır. Həmin rejimə keçmək üçün Control Panel pəncərəsinin sağ yuxarı hissəsindəki View by siyahısında Small icons və ya Large icons variantını seçmək lazımdır.



ARAŞDIRAQ – öyrənək

İdarəetmə panelində bu dərsdə verilmiş şəkillərdə gördüyüünüz standart simgələrdən fərqli başqa simgələr də ola bilər. Kompüterinizin İdarəetmə panelini diqqətlə gözdən keçirin. Orada əlavə simgələr tapdırınız? Əgər tapdırırsa, həmin simgələrin hansı programlarla bağlı olduğunu aydınlaşdırın.

Özünüyü yoxlayın

1. "İdarəetmə paneli" nədir?
2. İdarəetmə panelinin elementləri necə qruplaşdırılıb?
3. Birgə istifadəli printerə qoşulmaq İdarəetmə panelinin hansı bölümünə daxil olmaq lazımdır?
4. İş masası və pəncərələrin elementlərinin xarici görünüşünü kökləmək üçün hansı bölüm nəzərdə tutulub?
5. "Erişim asanlığı" qrupunda sistemin hansı parametrlərini kökləmək olur?

5.2

Səsin idarə edilməsi

- Bu qurğulardan hansı giriş, hansı çıkış kateqoriyasına aiddir?
- Kompüterdə səs fayllarının hansı növləri var?



FƏALİYYƏT

Kompüterdə geniş istifadə olunan səs faylları haqqında mətn redaktorunda belə bir cədvəl hazırlayıın və onun boş xanalarını doldurun.

Faylin növü	İstifadə sahələri
WAV	
MP3	
MIDI	

- Eyni informasiyanın yazılıdığı bu fayllardan hansı kompüterin yaddaşında daha az yer tutar?
- Səs informasiyası kompüterdə necə kodlaşdırılır?


Kompüterin audio sisteminin üç mühüm komponenti var: səs kartı, səsucaldanlar və mikrofon.

Səs kartı (sound card) ya birbaşa kompüterin sistem lövhəsində yerləşdirilir, ya da elə həmin sistem lövhəsinin yuvasına (slotuna) taxılan genişləndirmə lövhəsi şəklində olur. Bir tərəfdən səs kartı sintezator kimi çıxış edir və yüksəkkeyfiyyətli rəqəmli stereosəsin çıxışını təmin edir, digər tərəfdən səsi yazan və rəqəmləşdirən qurğu kimi çıxış edir.

Hər bir kompüterin sistem blokunda daxili dinamiki olsa da, səs kartının imkanlarından istifadə etmək üçün kompüterə xarici **səsucaldanlar (speakers)** lazımdır. Səsucaldanlar, sadəcə, səsi yüksəldərək çıxışa verir, kompüterdəki verilənlərin ikilik koddan səsə çevrilməsini isə səs kartı yerinə yetirir. Səsucaldanlar səs kartının çıxışına qoşulur.

Səs informasiyasını kompüterə daxil etmək üçün **mikrofondan (microphone)** istifadə olunur və o, səs kartının girişinə taxılır. Mikrofon səs dalğalarını elektrik siqnalına çevirir. Kompüterlərdə çox zaman **qulaqlığa (headphones)** bitişik mikrofonlardan istifadə olunur.

Səsin mənbədən çıxaraq mikrofon, analog-rəqəm çeviricisi, prosessor, rəqəm-analog çeviricisi və səsucaldandan keçərək yenidən səsə çevriləməsi sxemi



Bəzən başqa parametrlər kimi, kompyuterin səs parametrlərini də kökləməyə zərurət yaranır. Bu məqsədlə idarəetmə panelinin **Hardware and Sound (Avadanlıq və Səs)** bölümündə **Sound** bəndi nəzərdə tutulub. Burada səsucaldanları, mikrofonu, səs effektlərini və başqa parametrləri kökləmək olur.

ADDIM - ADDIM 1

Səsucaldanların köklənməsi

- Control Panel pəncərəsində Sound simgəsini çıqqıldadın və açılan dialog pəncərəsinin Playback səhifəsinə keçin.



2. Siyahıdan səs qurğusunu, məsələn, səsucaldanları (Speakers and Headphones) seçin.
3. **Configure** düyməsini çıqqıldadın. Yeni pəncərə açılacaq.



4. **▶ Test** düyməsini çıqqıdatmaqla səsucaldanların işini – səslənmənin keyfiyyətini yoxlayın.
5. **Next** düyməsini iki dəfə ardıcıl olaraq çıqqıldadın, sonda isə **Finish** düyməsini çıqqıldadın.
6. OK düyməsini çıqqıdatmaqla Sound dialoq pəncərəsini qapadın.

Kompüteri səs vasitəsilə də idarə etmək mümkündür. Sizin səsləndirdiyiniz komandalara o cavab verə və ya söylədiklərinizi mətn kimi yaza bilər. Windows-un **nitqin tanınması (speech recognition)** funksiyasından istifadəyə başlamazdan önce onu öz kompüterinizdə kökləməlisiniz. Nitqin tanınması funksiyasının köklənməsi 3 mərhələdən ibarətdir. Bunun üçün mikrofonu kökləmək, kompüterlə düzgün danışmağı öyrənmək və kompüterə sizin nitqinizi anlamasılığını öyrətmək lazımdır. Bu işə başlamazdan önce əmin olun ki, mikrofon kompüterə qoşulub.

ADDIM – ADDIM 2

Mikrofonun köklənməsi

1. Control Panel pəncərəsini açın.
2. Ease of Access kateqoriyasını seçin.
3. Speech Recognition bəndini çıqqıldadın və açılan yeni siyahıdan Set up microphone variantını seçin.
4. Mikrofonu kökləmək üçün açılan Microphone Setup Wizard pəncərəsindəki göstərişləri yerinə yetirin.



Windows-un tərkibində nitqin tanınması programı ilə iş zamanı istifadə olunan komandaları asanca mənimsəməyə kömək edən xüsusi tədris kursu vardır. Onun tam keçilməsinə təxminən 30 dəqiqə tələb olunur. Bu tədris kursunu başlatmaq üçün Control Panel ⇒ Ease of Access ⇒ Speech Recognition ⇒ Start Speech Recognition komandasını seçin və kursun təklifi etdiyi təlimata uyğun hərəkət edin.


Nitqin tanınması programı istifadəçinin səsini və tələffüz etdiyi komandaları tanımaq üçün bənzərsiz danışq profilindən istifadə edir. Nitqin tanınmasından istifadə etdikdə sizin danışq profiliniz daha əhatəli olur ki, bu da kompüterə komandalarınızı daha yaxşı yozmağa (interpretasiya etməyə) kömək edir. Bu mərhələni keçmək üçün Control Panel ⇒ Ease of Access ⇒ Speech Recognition ⇒ Train your computer to better understand you komandasını seçin və kursun təklifi etdiyi təlimata uyğun hərəkət edin. Nəzərə alın ki, nitqin tanınması programından gerçək nəticə əldə etmək üçün onunla 9–12 saat məşq etmək lazımdır.

Windows müxtəlif hadisələrə, hərəkətlərə müəyyən səslər bağlamağa imkan verir.

ADDIM - ADDIM 3

Hadisələrə səs effektlərinin bağlanması

1. Sound dialoq pəncərəsini açın və Sounds səhifəsinə keçin. Program Events siyahısında Windows-un və bəzi programların yerinə yetirə biləcəyi müxtəlif əməliyyatlar verilib. Bu hadisələrin hər birini müəyyən səslərlə bağlamaq olar.
2. Səs təyin edəcəyiniz hadisəni seçin; məsələn, tutaq ki, siz poçt gələndə müəyyən siqnalın verilməsini istəyirsiz. Bunun üçün New Mail Notification sətrini seçin.
3. Həmin hadisəyə bağlanmış səsi yoxlamaq üçün  düyməsini çıqqıldıdan.
4. Bu hadisəyə yeni səs təyin etmək üçün pəncərinin aşağıdakı Sounds siyahısından başqa bir səs seçib yoxlayın.
5. Bu səslər sizi qane etmirsa,  düyməsindən istifadə edərək istədiyiniz səs faylinin saxlandığı yeri göstərin.
6. OK düyməsini çıqqıldıdan.
7. Windows-da bir neçə hazır səs sxemi müyyənləşdirilib ki, onları da pəncərənin yuxarısındaki Sound Scheme siyahısından seçmək olar. Öz sxeminizi yaratmaq istəyirsinizsə, xoşladığınız səsləri müyyənləşdir dikdən sonra  düyməsindən istifadə etməklə onları yeni ad altında saxlayın. Nəzərə alın ki, hadisələrə MP3 və ya MIDI formatlı fayllar təyin etmək olmur. Buna görə də istədiyiniz səs həmin formatlardan birindədirse, öncə həmin faylı WAV formatına çevirin, sonra ondan istifadə edin.



ARAŞDIRAQ – öyrənək

1. Kompüterin səs kartı insan səsini yamsilaya bilər. Windows əməliyyat sisteminin özündə “danişan” program təminatı var. Onu dinləmək üçün Start menyusunu açın və All Programs ⇒ Accessories ⇒ Ease of Access ⇒ Narrator komandasını seçin. Program çalışmağa başlayan kimi açıldığı pəncərədəki yazıları oxuyacaq. Programı sinaqdan keçirin. İnternetdən bu programla bağlı məlumat toplayın. Bu programın yaradılmasının əsas məqsədi nə olub? O hansı dilləri dəstəkləyir?
2. “Dilmanc” layihəsi ilə tanış olun (*dilmanc.az*). Layihə çərçivəsində yaradılmış Azərbaycan dili üçün nitqin tanınması və mətnin səsləndirilmesi sistemlərini sinaqdan keçirin.

Özünüyü yoxlayım

1. Kompüterin səs informasiyası ilə işləyən qurğuları hansıdır?
2. Mikrofonun köklənməsi komandası İdarəetmə panelinin hansı bölümündə yerləşir?
3. Səs kartının funksiyası nədən ibarətdir?
4. Windows əməliyyat sistemində hadisələrə səs effektləri bağlamaq üçün nə etmək lazımdır?
5. Nitqin tanınması sistemlərindən hansı məqsədlər üçün istifadə etmək olar?

5.3 KOMPÜTERİN ELEKTRİK ENERJİSİ SƏRFİYYATININ İDARƏ EDİLMƏSİ

Kompüterin nə qədər elektrik enerjisi işlədiyini necə bilmək olar? Gücü 100 watt olan lampa aldaqda biz onun 1 saatə nə qədər enerji sərf edəcəyini qabaqcadan bilirik. Kompüterdə bu məsələ bir qədər "qəlizdir", çünki enerji sərfiyyatı kompyuter sisteminin konfiqurasiyasından, onun qrafik imkanlarından və hətta görülən işdən asılı olur.

- Sizcə, masaüstü kompyuterin hansı qurğusu – monitor, sistem bloku, printer, yoxsa skaner daha çox enerji işlədər?



FƏALİYYƏT

Tutaq ki, orta güclü kompyuter gün ərzində 5 saat işləyir və bu müddətin çox hissəsi Internetdə saytlara baxmağa, ünsiyyət proqramlarından istifadə etməyə, sadə oyunlara sərf olunur. Bu zaman sistem bloku 1 saatda təxminən 180 watt, monitor isə 40 watt sərf edir. Buna 19 saatlıq gözləmə rejimindəki sərfiyyatı da (1 saatda 4 watt) əlavə etmək lazımdır, çünki işləmədiyiniz müddətdə kompyuteri elektrik şəbəkəsindən ayırmırsınız.

- Bir gün və bir ay ərzində kompyuterinizin işlətdiyi elektrik enerjisi neçə kilovat olacaq?
- Ölkəmizdə elektrik enerjisinin 1 kilovat-saatının əhaliyə pərakəndə satış qiymətinin 7 qəpik olduğunu nəzərə alsaq, bir ay ərzində bu xərcin manatla ifadəsi nəyə bərabər olacaq?

Dərsin başlanğıcında qoyulmuş suala bir daha qayıdaq: kompyuterin bir saatda nə qədər elektrik enerjisi sərf etdiyini necə bilmək olar? Bunu ən azı iki üsulla etmək mümkündür: dəqiq və təxmini.

Elektrik sərfiyyatını **dəqiq** ölçmək üçün xüsusi qurğudan – vattmetrdən istifadə olunur. Sadə vattmetri istər mağazalardan, istərsə də Internetdən almaq olar (bu qurğuların qiyməti təxminən 15 ABŞ dollarıdır).

Təxmini hesablama isə belə aparılır: evdə bütün elektrik cihazları, lampaları söndürürlür, yalnız bir 100 vatlıq lampa yanılı saxlanılır. Saygacın, məsələn, 30 saniyə ərzində dövrlərinin miqdarı hesablanır. Sonra lampa söndürü-

AÇAR
sözlər

- Uyuma rejimi
- "Qış yuxusu" rejimi
- Tam sönmə rejimi
- Elektrik sərfiyyatının idarə edilməsi
- Kəsilməz enerji qaynağı

lüb, kompüter yandırılır və hansısa "ağır" program başladılır. Yenə də dövrlərin sayı hesablanıb əvvəlki nəticə ilə müqayisə olunur. Əgər fərq çox olarsa, təcrübəni 200 vətliq lampa ilə təkrarlamaq olar.


Müsəir kompüterlərdə əvvəlkilərlə müqayisədə daha az enerji sərf edilir. Bununla yanaşı, indi kompüterlər enerjiyə qənaət baxımından bir neçə rejimdə işləyə bilir.

Uyuma rejimində (sleep mode) kompüterin istifadə olunmayan blokları söndürülür və qurğu az enerji sərfi rejiminə keçir. Bu rejimdə sərt disk söndürülsə də, proqramlar operativ yaddaşda qalır və kompüter işini ani olaraq bərpa edir. Bu rejimdə sistemin ümumi gücün 7–10%-i istifadə olunur.

"Qiş yuxusu" rejimində (hibernate mode) verilənlər ayrıca faylda saxlanılır və kompüter tamamilə enerjidən kəsilir. Uyuma rejimi ilə müqayisədə bu rejimdə kompüter işini daha yavaş bərpa edir. Enerji sərfi 5–10 watt olur.

Tam sönümə rejimində (shutdown mode) sistem tamamilə söndürülür, bütün saxlanmamış verilənlər itirilir. İşə başlamaq üçün sistem yenidən yüklənməlidir. Bu rejimdə enerji sərfi 4–5 watt olur.

Göründüyü kimi, kompüter istənilən rejimdə az da olsa elektrik enerjisi sərf edir. Ona görə də elektrik enerjisi sərfiyatının düzgün idarə edilməsi çox önemlidir. **Elektrik sərfiyatının idarə edilməsi** dedikdə kompüterin və başqa cihazların (məsələn: televizorun) istifadə etdiyi elektrik enerjisinin səmərəli idarə olunması nəzərdə tutulur. Elektrik sərfiyatı rejiminin idarə edilməsi kompüterə uyuma və ya yuxu vəziyyətinə keçməyə imkan verir.



Windows əməliyyat sistemində elektrik enerjisi sərfiyatının idarə edilməsi parametrləri **Power Options** pəncərəsində saxlanılır. Bu pəncərəni açmaq üçün İdarəetmə panelində öncə **Hardware and Sound** bölümünün başlığını, sonra isə **Power Options** bəndini çıqqıldıdan. Orada kompüterinizin elektrik sərfiyatının

idarə edilməsi üzrə müxtəlif planlar təqdim olunub. Əlavə qidalanma planlarına baxmaq üçün **Show additional plans** siyahısını açın.

Hər bir plan kompüterin qidalanmasının idarə edilməsi sxeminin iki komponentini idarə edir:

- monitorun avtomatik sönməsinədək Windows-un gözləmə müddəti;
- Windows-un kompüteri uyuma rejiminə keçirdiyi anadək keçən gözləmə müddəti.

Uyuma rejiminə keçənədək olan zaman intervalı sizin daxil etdiyiniz verilənlər əsasında hesablanır. Planı seçmək üçün onu qeyd edin. Power Saver planı istifadəçilərin əksəriyyətini qane edir. Elektrik sərfiyyatı planını seçdikdən sonra Power Options pəncərəsini qapadın.

İstənilən planı kökləyə və ya pəncərənin sol hissəsində yerləşən **Create a power plan** istinadını çıqqıldatmaqla öz planınızı yarada bilərsiniz. Ekranda əks olunan göstərişlərə əməl edin və sonda elektrik sərfiyyatı planınıza anlamlı ad verin.

ADDIM - ADDIM

"Qış yuxusu" rejiminin seçilməsi

- İdarəetmə panelini açın.
- Hardware and Sound kateqoriyasını seçin.
- Power Options bölümündə Choose what the power buttons do bəndini çıqqıldadın.



- When I press the power button siyahısında Hibernate variantını seçin.
- Dəyişikliyi yadda saxlamaq üçün **Save changes** düyməsini çıqqıldadın.
- İdarəetmə panelinin pəncərəsini qapadın.

Əgər siz noutbukda və ya **kəsilməz enerji qaynağına** (Uninterruptible Power Supply, UPS) bağlanmış masaüstü kompüterdə işləyirsinizsə, onda elektrik sərfiyatının idarə edilməsi planının uyğun parametrləri iki sütunda verilir (*bax: "Addım-addım" bölümündəki şəkil*). Birinci sütun "batareyadan" (On battery), ikinci sütun isə "elektrik şəbəkəsindən" (Plugged in) adlanır.

Aydındır ki, kompüter şəbəkədən deyil, akkumulyatordan qidalandıqda elektrik enerjisini qənaət edilməsinə zərurət yaranır. Ona görə də noutbuklar üçün uyuma rejiminə keçid intervalının daha qısa qoyulmasının mənası var (1–2 dəqiqə kifayətdir).

ARAŞDIRAQ – öyrənək

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının rəsmi saytından (www.tariffcouncil.gov.az) ölkəmizdə elektrik enerjisinin 1 kilovat-saatının qeyri-əhali sektorу üçün pərakəndə satış qiymətini öyrənin.

Məktəbinizdəki kompüterlərin sayı, onların gün ərzində təxminən neçə saat işləməsi haqqında araştırma aparın. Bu kompüterlərin 1 ay ərzində təxminən nə qədər elektrik enerjisi sərf etdiyini hesablayın. Bu xərcləri necə azatmaq haqqında fikirlərinizi söyləyin.

Özünüyü yoxlayın

1. Kompüter sisteminin enerji sərfiyatı nədən asılı olur?
2. Kompüterin bir saatda nə qədər elektrik enerjisi sərf etdiyini təxmini olaraq necə hesablamaq olar?
3. "Qış yuxusu" rejimi nədir və o, uyuma rejimindən nə ilə fərqlənir?
4. Elektrik sərfiyatının idarə edilməsi nə deməkdir?
5. "Kəsilməz enerji qaynağı" nədir və ondan hansı məqsədlə istifadə olunur?

5.4

İSTİFADƏÇİ HESABLARI VƏ AİLƏ TƏHLÜKƏSİZLİYİ

Windows çoxistifadəçili əməliyyat sistemi olduğundan, təbii ki, istifadəçiləri bir-birindən ayırmak üçün onların hər birinin sistemdə ayrıca qeydiyyat yazısı – **istifadəçi hesabı (user account)** olmalıdır. İstifadəçi öz hesabı ilə sistemə daxil olduqda əməliyyat sisteminin interfeysi həmin istifadəciyə məxsus görünüş alır. Hər bir istifadəciyə uyğun Windows-un iş masası, baş menyusu açılır və yalnız onun üçün quraşdırılmış proqramlar, yaradılmış fayllar əlçatan olur. Qeydiyyatdan keçmiş istifadəçi başqa istifadəçilərin yaratdıqları fayllara baxa bilmir.



FƏALİYYƏT

Reset düyməsini basmaqla kompüterinizi yenidən yükləyin, yaxud onu söndürüb-yandırın. Ekranda açılan və sizin "işə qarışmağımız" istəyən ilk forma istifadəçinin tanıdılması forması olacaq.

– Neçə istifadəçi hesabı var və əgər bir neçə hesab varsa, sizcə, onlar arasında fərq nədədir?

Windows əməliyyat sistemi üç növ istifadəçi hesabı yaratmağa imkan verir: *inzibati* və ya *administrator* (**Administrator**), *adi istifadəçi* (**Standard**) və *gonaç* (**Guest**). Kompüter işə salındıqdan sonra sizin müdaxilənizin tələb olunduğu forma – istifadəçinin tanıdılması forması açılır. Bu formada sistemin bütün istifadəçilərinin hesabları əks olunur.



- **Administrator** kompüteri bütövlükde idarə edir, başqa insanların ondan istifadə etməsinə icazə verir və ya qadağa qoyur. Adətən, kompüterin administratoru onun sahibi olur. Başqa istifadəçilərin qeydiyyat yazısını da o kökləyir.
- **Adı istifadəçilər** əməliyyat sisteminin imkanlarının əksəriyyətindən istifadə edə bilər, ancaq ora dəyişiklik edə bilməzlər; məsələn, onlar proqramlar quraşdırıa bilməsələr də, onları başında bilirlər.
- **Qonaqlara** da kompüterdən istifadə etməyə icazə verilir, ancaq onların başqa qonaqlardan fərqli adı olmur. Başqa sözlə, bütün qonaq istifadəçilər eyni adla (**Guest**) sistemə daxil olurlar.

Diqqət! Kompüterinizə ziyanverici program düşmüş ola bilər və siz administrator kimi sistemə daxil olduqda həmin program administrator hüququndan istifadə edib sistemin işini poza və çox böyük ziyan vura bilər. Məhz buna görə məsləhət görülür ki, kompüterin sahibi özü üçün iki istifadəçi yazılı yaratıts: administrator və adı istifadəçi. Çox zaman gündəlik iş zamanı adı istifadəçinin səlahiyyətləri tamamilə yetərli olur.

ADDIM – ADDIM 1

Administrator istifadəçi hesabının köklənməsi

1. İdarəetmə panelini açın və İstifadəçi hesablari və ailə təhlükəsizliyi (User Accounts and Family Safety) kateqoriyasını seçin.
2. User Accounts bəndinin Add or remove user accounts altbəndini çıqqıldadın. Hesabların idarə edilməsi dialoq pəncərəsi açılacaq.



3. Pəncərənin aşağıdakı Create a new account istinadını çıqqıldadın.
4. İstifadəçi hesabının adını (məsələn: **Ata**) daxil edin.
5. Administrator variantını qeyd edin.

6. **Create Account** düyməsini çıqqıldadın. Yeni istifadəçi hesabı yaranacaq.
7. İndicə yaratdığınız istifadəçi hesabının simgəsini çıqqıldadın. **Change an Account** dialoq pəncərəsi açılacaq.
8. **Create a password** istinadını çıqqıldadın. **Create Password** dialoq pəncərəsi açılacaq.
9. Vermək istədiyiniz parolu **New password** sahəsinə daxil edin. Bu parolu **Confirm new password** sahəsinə də yazın.
10. **Type a password hint** sahəsində parol üçün ipucunu göstərin.
11. Parolu yadda saxlamaq üçün **Create password** düyməsini çıqqıldadın.

Təbii ki, bu gün kompüter istifadəçiləri arasında uşaqlar da var. Ancaq kompüter uşaqlar üçün nə qədər cəlbedici olsa da, onun təhlükələri də çoxdur. İndi Internetdə çoxlu sayıda saytlar var ki, onların məzmunu uşaqlar üçün nəzərdə tutulmayıb. Uşaqları belə zərərli və bəzən təhlükəli saytlardan qorumaq üçün çoxlu üsullar vardır. Bu üsullardan biri də Windows əməliyyat sisteminin valideyn nəzarəti funksiyasından istifadə etməkdir.

ADDIM – ADDIM 2

Uşaq istifadəçi hesabının yaradılması

1. İdarəetmə panelini açın və **User Accounts and Family Safety** kateqoriyasını seçin.
2. **User Accounts** bəndinin **Add or remove user accounts** altbəndini çıqqıldadın. Hesabların idarə edilməsi dialoq pəncərəsi açılacaq.
3. **Create a new account** istinadını çıqqıldadın.
4. İstifadəçi hesabının adı sahəsinə uşaqın istədiyi sözü daxil edin.
5. **Standard user** variantını qeyd edin.
6. **Create Account** düyməsini çıqqıldadın. Yeni istifadəçi hesabı yaranacaq.

Uşaqların kompüterdən istifadəsinə nəzarəti uşaq istifadəçi hesabına müəyyən günlər və saatlar üçün məhdudiyyətlər qoymaqla tənzimləmək olar.

ADDIM – ADDIM 3

Uşaq istifadəçi hesabına valideyn nəzarətinin qurulması


1. İdarəetmə panelini açın və **User Accounts and Family Safety** kateqoriyasını seçin.

2. Parental Controls bəndini çıqqıldıdın. Valideyn nəzarəti dialoq pəncərəsi açılacaq və orada kompüterinizdə yaradılmış bütün istifadəçi hesablarının siyahısı görüncək.
3. Nəzarət etmək istədiyiniz istifadəçi hesabının simgəsini çıqqıldıdın. User Controls pəncərəsi açılacaq.



4. Valideyn nəzarəti bölümündə **On, enforce current settings** variantını qeyd edin.
5. Uşaqların kompüterə girişinə zaman məhdudiyyəti qoymaq üçün **Time Limits** istinadını çıqqıldıdın. **Time Restrictions** pəncərəsi açılacaq.
6. Qadağan etmək (bloklamaq) istədiyiniz zaman intervallarını seçdirin (*bax: növbəti səhifədəki şəkil*).
7. Müəyyən oyunlara girişü məhdudlaşdırmaq üçün **Games** istinadını çıqqıldıdın. **Game Controls** pəncərəsi açılacaq.
8. Ümumiyyətlə, uşaqın kompüterdə oyun oynamasına qadağa qoymaq istəyirsinizsə, **No** variantını qeyd edin. Əgər onun müəyyən oyunlara girişini məhdudlaşdırmaq istəyirsinizsə, **Yes** variantını seçin.
9. Oyunlara girişü ESRB oyun reyting sisteminin əsasında məhdudlaşdırmaq üçün **Set game ratings** istinadını çıqqıldıdın. Açılan yeni pəncərədə uşaqların hansı reytingli oyunları oynaya biləcəyini qeyd edin.
10. Müəyyən növ oyunlara giriş də bloklamaq olar. Bunun üçün **Block or Allow specific games** istinadını çıqqıldıdın və açılan siyahıda lazım bildiyiniz variantları qeyd edin.

11. OK düyməsini çıqqıldıdın və açıq pəncərələri qapadın.



ARAŞDIRAQ – öyrənək

ESRB (Entertainment Software Rating Board) ABŞ və Kanadada kompüter oyunları və başqa əyləncəli program təminatı üçün reytinglərin qəbul və təyin olunması ilə məşğul olan təşkilatdır. ESRB reytinglərinin loqotipində oyunun tövsiyə olunduğu yaş kateqoriyasının adının başlangıç hərfləri göstərilir. Bu təşkilat haqqında Internetdən məlumat toplayın. "Reyting nişanı" nədir və o nəyi müəyyən edir? Hansı reyting kateqoriyaları var?



Özünüyü yoxlayın

1. "İstifadəçi hesabı" nədir?
2. İstifadəçi hesablarının hansı növləri var?
3. Nə üçün administrator istifadəçi hesabından daimi olaraq istifadə edilməsi məsləhət görülmür?
4. Uşaq istifadəçi hesabı nə üçün yaradılır?
5. Uşaq istifadəçi hesabına valideyn nəzarətinin hansı formaları var?

5.5 KOMPÜTERİN UZAQDAN İDARƏ EDİLMƏSİ

Ola bilər, belə bir vəziyyətlə qarşılaşmışsınız: uzaqda olan bir dostunuz və ya qohumunuz sizə zəng edərək kompüterdə nəyisə etməkdə ona yardımçı olmağınızı xahiş edir. Ona kömək etməyə çalışsanız da, kompüteri pis bildiyindən ya o sizin dediklərinizi anlamır, ya da sizə nəyisə düzgün izah edə bilmir. Telefon danışığı uzanır, nəticə isə yoxdur.

- Bu vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
- Dostunuzun (qohumunuzun) evinə getmədən onun problemini necə həll edə bilərsiniz?



FƏALİYYƏT

TeamViewer programını Internetdən endirib (www.teamviewer.com) kompüterinizi və qoşulmaq istədiyiniz kompüterə quraşdırın.

Yaranmış problemin ən yaxşı həlli xüsusi proqramlardan – **kompüterin uzaqdan idarə edilməsi proqramlarından** istifadə etməkdir. Bu proqramlar Internetdən və ya lokal şəbəkədən istifadə etməklə başqa kompüteri məsafədən idarə etməyə imkan verir. Belə proqramlar bir tərəfdən, yuxarıda təsvir olunmuş hal üçün, yəni təcrübəsiz kompüter istifadəçisinə onun yanına getmədən və ya uzun-uzadı telefon danışqlarına vaxt itirmədən kömək etmək lazımlı gəldikdə çox əlverişli olur. Digər tərəfdən evdə oturub işdəki kompüterinizdə işləmək, yaxud şəbəkə administratoru kimi serverləri və başqa kompüterləri idarə etmək zərurati yarandıqda bu proqramlar əvəzsiz olur.

TeamViewer ("tim-vyuə" kimi tələffüz olunur) belə proqramlardan biridir. Bu gün oxşar funksiyani yerinə yetirən sərbəst yayılan və ya ticari məhsul olan çoxlu sayda proqramlar mövcuddur: **AeroAdmin**, **LiteManager**, **Radmin**, **RemotePC**, **Splashtop** və s.




Kompüterlər və mobil qurğular TeamViewer tərəfindən bənzərsiz tanınma koduna (ID) görə identifikasiya olunur. Bu tanınma kodu TeamViewer birinci dəfə başladılan zaman avtomatik generasiya olunur, avadanlığın xarakteristikalarına əsaslanır və sonradan dəyişmir. Bütün TeamViewer bağlantıları şifrlənir və üçüncü şəxslərin müdaxiləsindən qorunur.

ADDIM – ADDIM 1

TeamViewer vasitəsilə bağlantının qurulması

1. TeamViewer programını başladın. Programın baş pəncərəsi açılacaq və orada kompüterinizin tanınma kodu (Your ID) və ona qoşulmaq üçün parol (Password) əks olunacaq.



2. Yoldaşınızdan xahiş edin ki, o öz kompüterində TeamViewer programını başlatsın.
3. Yoldaşınızın kompüterinin tanınma kodunu (Your ID) və ona qoşulmaq üçün parolu (Password) isteyin.
4. Yoldaşınızın kompüterinin tanınma kodunu öz programınızda Partner ID sahəsinə daxil edin.
5. **Remote control** variantını qeyd edin.
6. **Connect to partner** düyməsini çıqqıldadın. TeamViewer Authentication dialog pəncərəsi açılacaq.
7. Yoldaşınızın kompüterinin parolunu daxil edin.
8. **Log On** düyməsini çıqqıldadın. İndi siz onun kompüterinə bağlandınız və öz kompüterinizin iş masasında yoldaşınızın kompüterinin iş masasını görəcəksiniz.


Hər dəfə başladılanda TeamViewer təhlükəsizlik məqsədilə yeni müvəqqəti parol generasiya edir. Əgər uzaqdan idarəetməni yalnız özünüz edirsizsə və bu iş tez-tez

təkrarlanırsa, hər dəfə yeni parolu yadda saxlamaq rahatsızlıq yaradır. Məhz bu hallar üçün TeamViewer-də fərdi parol quraşdırmaq funksiyası gerçəkləşdirilib. Bu daimi parolla işləmək rahatdır, çünkü yalnız özünüzün bildiyiniz bu parol kompüter yenidən yükləndikdə dəyişmir.

ADDIM - ADDIM 2

TeamViewer programında fərdi parolun yaradılması

1. Siçanın göstəricisini parol sahəsinin (Password) önünə aparın. Password options simgəsi yaranacaq.



2. Həmin simgəni çıqqıldıdan və açılan kontekst menyusunda Set personal password bəndini seçin. TeamViewer Options dialog pəncərəsi açılacaq.
3. Fərdi parolunu daxil edin.
4. OK düyməsini çıqqıdatmaqla dəyişiklikləri yadda saxlayın.

TeamViewer programının bütün mobil platformalar və müxtəlif əməliyyat sistemləri üçün versiyaları da mövcuddur.

ARAŞDIRAQ - öyrənək

TeamViewer programının uzaqdan idarəetmə rejimi ilə yanaşı, başqa əsas iş rejimləri də vardır: faylların ötürülməsi, gap xidməti, öz iş masanızın nümayishi.

File transfer rejimi başqa kompüterə fayl ötürməyə və ondan fayl qəbul etməyə imkan verir.

Dostunuzla TeamViewer vasitəsilə bağlantı qurun və onunla qarşılıqlı fayl mübadiləsi aparın.

Özünüyü yoxlayın

1. Uzaqdan idarəetmə programı vasitəsilə başqa kompüterə bağlanmaq üçün nəyi bilmək lazımdır?
2. Kompüterin uzaqdan idarəedilməsi programlarının hansı üstünlükləri var?
3. TeamViewer programı kompüterin tanınma kodunu nəyə əsasən müəyyənləşdirir?
4. TeamViewer programının uzaqdan idarəetmə ilə yanaşı, daha hansı imkanları var?
5. Hansı halda fərdi paroldan istifadə olverişli olur?

ÜMÜMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRQLAR

1. Hansı mühakimələr doğrudur?
 - a) Programs bölümünün köməyi ilə quraşdırılmış proqramları, eləcə də əməliyyat sisteminin özünün bəzi komponentlərini uzaqlaşdırmaq və ya dəyişdirmək olar.
 - b) Tarixin, zamanın, saat qurşağının, eləcə də sistemdə istifadə olunan dilin və regional standartların quraşdırılması İdarəetmə panelinin **Clock, Language, and Region** - c) İstifadəçilərin hesablarının köklənməsi, onların uzaqlaşdırılması, yeni hesabların əlavə edilməsi, eləcə də valideyn nəzarətinin quraşırılması İdarəetmə panelinin Görünüş və fərdiləşdirmə (Appearance and Personalization) bölümündə həyata keçirilir.
 - d) Windows əməliyyat sisteminin müxtəlif hadisələrə, hərəkətlərə bağlılığı səslər MP3 formatında olmalıdır.
 - e) Administrator kompüteri bütövlükdə idarə edir, başqa insanların ondan istifadə etməsinə icazə verir və ya qadağası qoyur.
 - f) Uyuma rejimində verilənlər ayrıca faylda saxlanılır və kompüter tamamilə enerjidən kəsilir.
 - g) Tanınma kodu avtomatik generasiya olunur, avadanlığın xarakteristikalarına əsaslanır və sonradan dəyişmir.
 - h) Hər dəfə başladılanda TeamViewer təhlükəsizlik məqsədilə yeni müvəqqəti parol generasiya edir.
2. Cümələlərdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.
 - a) Windows əməliyyat sistemini və onun elementlərini kökləmək üçün ____ adlandırılan xüsusi alət vardır.
 - b) Sisteminin elektrik enerjisində qənaət parametrlərinin köklənməsi və optik disklərin avtomatik başladılması parametrlərinin dəyişdirilməsi İdarəetmə panelinin ____ bölümündə aparılır.
 - c) Səs informasiyasını kompüterə daxil etmək üçün ____ istifadə olunur.
 - d) ____ səsi yüksəldərək çıxışa verir, kompüterdəki verilənlərin ikilik koddan səs çevirilməsini isə ____ yerinə yetirir.
 - e) Windows əməliyyat sistemi üç növ istifadəçi hesabı yaratmağa imkan verir: ____, ____ və ____.
 - f) ____ rejimində sistem tamamilə söndürülür, bütün saxlanılmış verilənlər itirilir. İşə başlamaq üçün sistem yenidən yüklənməlidir.
 - g) ____ proqramları Internetdən və ya lokal şəbəkədən istifadə etməklə başqa kompüteri məsafədən idarə etməyə imkan verir.
 - h) TeamViewer proqramının uzaqdan idarəetmə rejimi ilə yanaşı ____, ____, ____ kimi iş rejimləri də vardır.
3. TeamViewer proqramı kompüterlər və mobil qurğuları nəyə görə tanıyır (identifikasiya edir)?



6

WEB-LAYİHƏ

- 6.1.** Veb-sayt layihəsi
- 6.2.** Word programında veb-səhifənin hazırlanması
- 6.3.** Excel cədvəllərinin veb-səhifə kimi saxlanması
- 6.4.** PowerPoint programında veb-təqdimat
- 6.5.** Saytların Internetdə nəşri və onların qiymətləndirilməsi





Veb-saytlar yaratmaq üçün çoxlu vasitələr vardır. Ən sadə üsul Wix, A5, uKit, Umi kimi **sayıt konstrukturlarından** istifadə etməkdir. İkinci və bir qədər mü-rəkkəb üsul Adobe Dreamweaver, Microsoft SharePoint Designer kimi **vizual HTML-redaktorlardan** yararlanmaqdır. Başqa bir üsul WordPress, Joomla!, Drupal kimi **CMS** (content management system) sistemlərinin tətbiqidir.

Daha sadə işləri isə Microsoft Office proqramlarında da yerinə yetirmək olar. Belə ki, veb-texnologiyalarla işləmək üçün Microsoft Office paketinin bütün proqramlarında çoxlu faydalı alətlər vardır: Word proqramı veb-səhifələrin yaradılması üçün effektli vasitədir; Excel proqramı veb-səhifələrdən alınmış verilənləri elektron cədvəllərə daxil etməyə, eləcə də özündə hazırlanmış cədvəlləri veb-səhifə kimi saxlamağa imkan verir; PowerPoint proqramı təqdimatları Internetdə yerləşdirmək imkanına malikdir; Access proqramı brauzerlərdən birbaşa verilənlər bazasına sorğu göndərməyə imkan verir; Office proqramlarının hamısında veb-alətləri zolağı vardır; bütün Office proqramları hiperistinadlarla işi dəstəkləyir.

1. Məhdud zaman və resurs çərçivəsində bənzərsiz məhsul və ya xidmət yaratmaq üçün məqsədyönlü fəaliyyət necə adlanır?

 - a) sistem
 - b) alqoritm
 - c) layihə
 - d) plan
2. Bu programlardan hansı Microsoft Office paketinə daxil deyil?

 - a) OpenOffice Writer
 - b) Excel
 - c) PowerPoint
 - d) Access
3. "Dünya hörümçək toru"nun dili hansıdır?

 - a) Python
 - b) WWW
 - c) C++
 - d) HTML
4. İnternet xidmətləri göstərən şirkət necə adlanır?

 - a) provayder
 - b) brauzer
 - c) haker
 - d) veb-dizayner
5. *informatika.edu.az* domen adında birinci səviyyəli domen nədir?

 - a) informatika.
 - b) .edu
 - c) .az
 - d) edu.az
6. Saytin veb-serverdə yerləşdirilməsi və ona xidmət göstərilməsi necə adlanır?

 - a) monitoring
 - b) hostinq
 - c) yerləşdirmə
 - d) texniki xidmət
7. Saytların yerləşdirildiyi kompüterə nə deyilir?

 - a) server
 - b) FTP-server
 - c) DNS-server
 - d) veb-server
8. Bunlardan hansı protokol deyil?

 - a) IP
 - b) FTP
 - c) PHP
 - d) TCP
9. FTP nədir?

 - a) lokal şəbəkə
 - b) internet protokolu
 - c) şəbəkə kabeli
 - d) fayl köçürməsi protokolu
10. Bu qisalımlardan hansı saytin Internetdəki ünvanını göstərir?

 - a) FTP
 - b) WWW
 - c) URL
 - d) IP

6.1 VEB-SAYT LAYİHƏSİ

- Sizcə, saytlar hansı məqsədlə yaradılır?



FƏALİYYƏT

Ötən tədris ilində veb-layihənin mərhələləri, bu il isə layihə və onun mərhələləri ilə tanış oldunuz. Hər iki bölgünü müqayisə edin.

Layihənin mərhələləri	Veb-layihənin mərhələləri
Başlatma	Layihələndirmə
Planlaşdırma	Dizaynın hazırlanması
İcraetmə	Səhifələrin maketlərinin qurulması
Bitirmə	Servislərin programlaşdırılması
Nəzarət	Saytin nəşri
	Layihənin müşayiəti

– Soldakı sütunda verilmiş hər bir mərhələyə aşağıdakı hansı mərhələlər uyğundur?


Ötən il siz veb-saytların hazırlanması mərhələləri ilə qısaca tanış olmuşsunuz. Ancaq nəzərə almaq lazımdır ki, başqa layihələr kimi veb-layihələrin də bu cür mərhələlərə bölgüsü şərtidir. Yəni mərhələləri başqa cür də müəyyənləşdirmək olar, məsələn:

1. Saytin mövzusunun, məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi;
2. Saytin strukturunun layihələndirilməsi, bölmələrin və səhifələrarası əlaqələrin müəyyənləşdirilməsi;
3. Saytin dizaynının, yəni səhifələrin tərtibat üslubunun işlənib-hazırlanması;
4. Veb-səhifələrdə yerləşdiriləcək materialların (mətn və qrafikaların) hazırlanması;
5. Saytin səhifələrinin qurulması, yəni HTML-kodunun yaradılması;
6. Saytin şəbəkədə yerləşdirilməsi (nəşri) və testlənməsi.

Bu mərhələlərin hər birinin mahiyyətini "Opera və balet teatrı layihəsi" üzərində gözdən keçirək:

1. Aydındır ki, saytin əsas məqsədi tamaşaçıları teatrın repertuarı ilə tanış etmək, oynanılan əsərləri təbliğ etmək və insanları teatrın tamaşalarına cəlb etməkdir.

2. Layihənin işlənib-hazırlanmasına saytin informasiya modelinin qurulmasından başlanılır. Başlangıç üçün saytin 7 veb-səhifədən ibarət olacağını müəyyənləşdirək. Əyanılık üçün saytin strukturunu ağac informasiya modeli şəklində təqdim edək:



Sxemin ən yuxarı səviyyəsində, yəni ağacın kökündə saytin *başlangıç səhifəsi* göstərilib. Orada teatr haqqında ümumi informasiya (onun tam adı, fotosəkli, ünvanı) və hiperistinadlar yerləşdirilir.

Teatrın tam adı
Teatrın fotosəkli
Teatrın ünvanı
Repertuar Afişa Bəstəkarlar Aktyorlar

Sxemin ikinci səviyyəsindəki veb-səhifələr siyahı şəklində verilir; məsələn, "Afişa" səhifəsində mövsüm ərzində göstəriləcək tamaşaların siyahısı (tarixlər göstərilməklə) verilir. Bu səhifələrin hamısının strukturu təxminən eynidir, yalnız bir-birindən məzmunu görə fərqlənir.

3. İndi saytin dizayını müəyyənləşdirək. Veb-səhifələrin tərtibatı üçün əsas struktur elementlər mətn blokları (əsas mətn, başlıqlar, siyahılar, hiperistinadlar) və qrafik obyektlərdir. Qrafik obyektlərə görüntülər (rəsmlər, fotoqrafiyalar, animasiyalar), "divar kağızları" (fon rəsmləri), qrafik istinadlar, ayırcı cizgilər aiddir. Elementləri səhifələrin verilmiş yerlərində yerləşdirmək üçün cədvəllərdən istifadə edəcəyik.

- Mətnin üslubu
- Qrafik elementlərin üslubu
- Mövzu
- Saytin nəşri

Veb-səhifənin elementlərinin uyğunluğu onun tərtibatının üslubunu müəyyən edir. **Mətnin üslubu** formatlama parametrləri vasitəsilə verilir. Formatlama parametrləri dedikdə şrift, onun ölçüsü və şəkli, sətirbaşı boşluqlar,

düzləndirmələr, simvollararası və sətirlərarası boşluqlar, habelə başqa parametrlər nəzərdə tutulur. **Qrafik elementlərin üslubu** forma parametrləri – ölçü, rəng, faktura, eləcə də kölgə, parıltı, şəffaflıq kimi müxtəlif effektlər vasitəsilə verilir.

Sənədlərin üslub cəhətdən savadlı tərtibati üçün hazır şablonlardan – mövzulardan istifadə etmək lazımdır. Sənədin xüsusi olaraq işlənib-hazırlanmış tərtibat elementlərinin və rəng sxemlərinin toplusuna **mövzu** deyilir. Mövzunun köməyi ilə istər ayrıca səhifənin, istərsə də bütövlükdə saytin tərtibat üslubunu vermək olar. Mövzular əsas mətnin, başlıqların, hiperistinadların, siyahıların üslublarını, fonun rəngini, "divar kağızlarını", cədvəlin sərhədlərinin rəngini və qalınlığını, eləcə də başqa parametrləri müəyyənləşdirməyə imkan verir. Bütün ofis programlarında mövzular təklif olunur, ancaq onlardan daha çox təqdimatların və veb-saytların hazırlanmasında istifadə edilir.

Eyni səviyyədə olan bütün səhifələrin tərtibatının üslubunun eyni olması məqsədə uyğundur.

4. Saytin bilavasitə səhifələrinin qurulmasına onun bütün elementlərinin (mətnlərin, şəkillərin) hazırlanmasından başlamaq lazımdır.

5. Sonra bu elementləri və onlara uyğun istinadları hazır şablonlara yerləşdirəcəyik. Saytin bütün səhifələrinin fayllarını bir qovluqda, məsələn, Veb-səhifələr adlı qovluqda saxlayacaqıq. Bu, saytin veb-serverdə yerləşdirilməsinə asanlaşdırır. Əgər səhifələrin və ya görüntülərin sayı çox olarsa, onların iç-içə qovluqlarda (məsələn: Veb-səhifələr\Foto\) saxlanılması məsləhətdir. Baş səhifə faylinə, adətən, index.htm və ya main.htm adı verilir.

Yalnız faylları qovluqlarda yerləşdirildikdən sonra bir səhifədən başqasına keçidi təmin edən hiperistinadları yaratmaq olar. Baxdığımız nümunədə öncə aşağı səviyyəli səhifələri, sonra baş səhifəni hazırlamaq və sonda aşağı səviyyəli səhifələrə keçidləri təmin edən hiperistinadları yaratmaq daha yaxşı olar. Bundan sonra oflays rejimdə istinadların işini yoxlamaq lazımdır.

6. Yalnız diqqətlə yoxladıqdan və yanlışlıqları düzəldikdən sonra **veb-sayıtı nəşr etmək**, yəni veb-serverdə yerləşdirmək olar.

ARAŞDIRAQ – öyrənək

Veb-layihənin "Fəaliyyət" bölümündə verilmiş mərhələləri ilə "İzahlar" hissəsində verilmiş mərhələlərini bir daha diqqətlə araşdırın.

Bu iki bölgü arasında ciddi fərq varmı? Sizçə, hansı bölgü daha məqsədə uyğundur?

Özünüüzü yoxlayın

1. Veb-sayıtin işlənib-hazırlanmasını hansı mərhələlərə ayırmak olar?
2. Veb-səhifənin tərtibat üslubu dedikdə nə nəzərdə tutulur?
3. Hansı halda saytin fayllarını iç-içə qovluqlarda saxlamaq əlverişlidir?
4. "Mövzu" nədir və ondan nə üçün istifadə olunur?
5. "Veb-sayıtin nəşri" nə deməkdir?

6.2

WORD PROGRAMINDA VEB-SƏHİFƏNİN HAZIRLANMASI

- Ofis proqramları paketinə hansı proqramlar daxildir?
- Microsoft Office paketinin hansı proqramı veb-saytların yaradılması üçün nözərdə tutulub?



FƏALİYYƏT

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəsmi saytı (*tob.az*) ilə tanış olun. Hiperistinadlardan istifadə etməklə saytin səhifələri arasında "gəzişin".

- Teatrın repertuarında hansı opera və balet tamaşaları var?
- Saytin dizayni və səhifələrarası gəzişmə rahatlığı necə təmin olunub?

Mürəkkəb **veb-sayıtlar** yaratmaq üçün peşəkar veb-proqramçılar xüsusi proqramlardan istifadə edirlər. Microsoft Office paketinin tərkibində də belə bir proqram – **Microsoft SharePoint Designer** proqramı var. Ancaq sadə **veb-səhifələr** yaratmaq və ya mövcud sənədi veb formatına çevirmək üçün yaxşı tanıdigınız Word proqramı da yetərli imkanlara malikdir. Word proqramı hazırlanmış sənədi veb-səhifə kimi saxlamağa, brauzerdə baxmağa, ona **hiperistinadlar** əlavə etməyə imkan verir.

Word proqramında hazırlanmış sənədi veb-səhifə kimi saxladıqdə həmin sənəd **HTML-koduna** çevirilir. Sənədə səhifənin brauzer pəncərəsində məhz necə eks olunacağını göstərən xüsusi **teqlər** əlavə olunur. Word sənədinin veb-səhifəyə çevriləməsi zamanı veb-brauzerin dəstəkləmədiyi bəzi parametrlər (məsələn: şəklin mətnlə dövrələnməsi) istisna olmaqla formatlama parametrlərinin eksəriyyəti saxlanılır.

Sənədi veb-səhifə kimi saxlamazdan öncə onun brauzer pəncərəsində necə görünəcəyinə baxmaq olar. Əgər görünüş sizi qane edərsə, onu veb-səhifə kimi saxlamaq olar. Sənədi veb formatında eks etdirmək üçün Word proqramının status zolağındaki Web Layout düyməsindən də yararlanmaq olar. Sənədi veb-səhifə kimi saxladıqdan sonra onu Word redaktorunda açıb adı sənəd kimi redaktə etmək olar.

Tutaq ki, cari mövsümdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında olan tamaşalarla bağlı veb-sayt hazırlamalısınız.

ADDIM - ADDIM 1**Word programında veb-səhifənin yaradılması**

1. Microsoft Word 2007 programını başladın.
2. Belə bir sənəd hazırlayın.

“Koroğlu” operası

Bəstəkar: Üzeyir Hacıbəyli

Libretto: Həbib İsmayılov,
Məmməd Səid
Ordubadi

İlk tamaşa: 30 aprel 1937-ci il

Ü.Hacıbəylinin "Koroğlu" operası Azərbaycan opera sənətinin ən dəyərli nümunəsi və bəstəkarın yaradıcılığının zirvəsidir. Operanın ilk tamaşası 1937-ci il aprelin 30-da İsmayılov Hidayətzadənin quruluşunda Bakıda baş tutmuşdur. Tamaşa bəstəkarın özü dirijorluq etmişdir. Koroğlu rolunda isə böyük Azərbaycan müğənnisi Bülbül çıxış etmişdir.

"Koroğlu" 1938 və 1959-cu illərdə SSRİ-nin paytaxtı Moskvada keçirilmiş Azərbaycan mədəniyyəti ongünlüklərində böyük uğurla nümayiş etdirilmişdir. Milli opera sənətimizin incisi sayılan "Koroğlu" operası ötən illər ərzində bir neçə dəfə müxtəlif quruluşda səhnəyə qoyulmuş və tamaşaçılar tərəfindən hər zaman çox sevilmişdir. Opera hazırda da teatrın repertuarında layiqli yer tutur. Azərbaycan Opera və Balet Teatrı bir çox illərdir ki, yeni mövsümünü "Koroğlu" operasının tamaşası ilə başlayır.

Sənədin brauzer pəncərəsində necə görünəcəyinə baxmaq üçün Web Layout düyməsini çıqqıldadın.


3. Programın baş pəncərəsinin sol yuxarı küncündəki Office düyməsini, sonra açılan menyudan Save As bəndini, sonra isə Other Formats bəndini çıqqıldadın. Uyğun dialoq pəncərəsi açılacaq.
4. Sənədi veb-səhifə kimi saxlamaq üçün Save as type siyahısını açın və Web Page (*.htm, *.html) variantını seçin. Sənədə uyğun ad (məsələn: **Koroğlu**) verin, onu saxlamaq istədiyiniz qovluğu seçin və Save düyməsini çıqqıldadın.
5. 2-5 addımlarını təkrar etməklə daha bir neçə opera və ya balet tamaşasına aid veb-səhifələr yaradın.
6. Eyni qayda ilə həmin əsərlərin bəstəkarları (məsələn: Üzeyir Hacıbəyli) haqqında ayrıca veb-səhifələr hazırlayın.
7. Eyni qayda ilə teatrın repertuarında olan operaların və baletlərin siyahısından ibarət "Repertuar" adlı veb-səhifə hazırlayın.

ADDIM - ADDIM 2**Saytin baş səhifəsinin yaradılması**

1. Microsoft Word 2007 programında belə bir sənəd hazırlayıñ.



2. Programın baş pəncərəsinin sol yuxarı küncündəki Office düyməsini, sonra açılan menyudan Save As bəndini, sonra isə Other Formats bəndini çıqqıldadın. Uyğun dialoq pəncərəsi açılacaq.
3. Sənədi veb-səhifə kimi saxlamaq üçün Save as type siyahısını açın və Web Page (*.htm, *.html) variantını seçin.
4. düyməsini çıqqıldadın. Set Page Title dialog pəncərəsi açılacaq.




5. Mətn sahəsinə **Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı** ifadəsini daxil edin və OK düyməsini çıqqıldadın.
6. Sənədə main.htm adını verin, Veb-səhifələr qovluğuna keçin və Save düyməsini çıqqıldadın. Baş səhifə yadda saxlanılacaq.

İndi yaratdığınız veb-səhifələri hiperistinadlar vasitəsilə bir-birinə bağlamağa çalışaq.

A D D I M - A D D I M 3

Veb-səhifəyə hiperistinadın əlavə edilməsi

1. Koroğlu.htm faylini Microsoft Word 2007 programında açın.
2. "Üzeyir Hacıbəyli" ifadəsini tapıb seçdirin və **Insert** menyusunda  **Insert Hyperlink** düyməsini çıqqıldadın. Uyğun dialoq pəncərəsi açılacaq.



3. Üzeyir Hacıbəyli.htm faylini çıqqıldadın. Faylin adı **Address** sahəsində əks olunacaq.
4. OK düyməsini çıqqıldadın. "Üzeyir Hacıbəyli" ifadəsi hiperistinad kimi seçdiriləcək.
5. Siçanın göstəricisini həmin hiperistinadın üzərinə aparın. İstinad faylinın yolunu göstərən ipucu açılacaq.
6. <Ctrl> klavişini basıb saxlamaqla həmin istinadı çıqqıldadın. Brauzer pəncərəsində Üzeyir Hacıbəyli.htm faylı əks olunacaq.
7. Brauzer pəncərəsini qapadin.
8. Save düyməsini çıqqıldatmaqla dəyişiklikləri yadda saxlayın.
9. Eyni qayda ilə baş səhifədə Repertuar yazısından eyniadlı veb-səhifəyə, orada isə "Koroğlu" operası sətrindən uyğun veb-səhifəyə (Koroğlu.htm faylinə) hiperistinad vasitəsilə keçid qurun.
10. Dəyişiklikləri yadda saxlayın.
11. Word programını qapadin.

İndi saytı sınaqdan keçirmək, yəni onu veb-brauzerdə açıb səhifələr arasında gəzisməklə hiperistinadların düzgün qurulub-qurulmadığını yoxlamaq olar.

Onu da qeyd edək ki, Microsoft Word və, ümumiyyətlə, Microsoft Office sənədlərinin veb-səhifələr şəklində saxlanılması veb-sayt yaratmanın ən asan

- Veb-sayt
- Veb-səhifə
- Hiperistinad
- Teq
- Baş səhifə
- Microsoft SharePoint Designer

başqa, alınan HTML fayllarının ölçüsünün çox böyük olması veb-səhifələrin yavaş yüklenməsinə səbəb olur.


ARAŞDIRAQ – öyrənək

1. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəsmi veb-saytını bir daha gözdən keçirdin. Saytin üstün və çatışmayan cəhətlərini qeyd edin.
Axtardığınız məlumatı orada asanca tapa bilirsinizmi?
2. Saytin *tob.az* domen adını təhlil edin.
Bu domen adı hansı tövsiyələrə cavab vermir?
Həmin domen adına görə onun hansısa dövlət qurumuna aid olduğunu demək olarmı?
Bu qurum üçün yeni domen adının müəyyənləşdirilməsi sizə həvalə olunarsa, hansı adı uyğun hesab edərsiniz?

Özünüyü yoxlayın

1. MS Word sənədini veb-səhifə kimi necə saxlamaq olar?
2. Səhifələrarası bağlantılar necə qurulur?
3. "Saytin baş səhifəsi" dedikdə nə başa düşürsünüz?
4. Tamaşalarda baş rolların ifaçıları haqqında veb-səhifələr yaradın.
5. Hazırladığınız veb-səhifələri hiperistinadlar vasitəsilə bir-birinə bağlayın.

6.3 EXCEL CƏDVƏLLƏRİNİN VEB-SƏHİFƏ KİMİ SAXLANMASI



- HTML simgəsindəki "böyükdür" və "kiçikdir" simvolları nəyi bildirir?
- HTML dilində cədvəl yaratmaq imkanı olsa da, sizcə, nə üçün Excel fayllarının veb-səhifələrə ixracına ehtiyac yaranır?

FƏALİYYƏT

Microsoft Excel 2007 programında aşağıdakı cədvəli hazırlayın.

	A	B	C	D	E	F	G	H	I
	1990	1995	2000	2005	2010	2015	2016		
Teatrlara gələnlərin sayı									
Teatrlara gələnlərin sayı - cəmi, min nüfər	1376	1201	925	544	540	752	727		
o cümlədən:									
opera və balet teatrına	52	123	112	45	50	66	66		
dram, müsiqui-komediya və müsiqui dram teatrlarına	926	800	602	378	321	510	485		
uşaq və gənc tamaşaçılar teatrlarına	398	278	211	121	169	176	176		
Orta hesabla bir teatra gələnlərin sayı, min nüfər	72	48	34	18	19	27	26		


- Bu cədvəli qrafik formada təqdim etmək üçün hansı diaqram növünü seçərdiniz?
- Sizcə, tamaşaçıların sayının belə dəyişməsi nə ilə bağlıdır?

Tutaq ki, hazırladığınız elektron cədvəl faylini saytda yerləşdirməlisiniz. Əgər həmin faylı olduğu kimi (Excel formatında) yerləşdirsiniz, onu açmaq istəyən istifadəçinin kompüterində Microsoft Excel programı quraşdırılmış olmalıdır. Bu problemdən qaçmaq, yəni həmin faylin brauzerdə açılması üçün onu HTML formatına çevirmək lazımdır. Microsoft Word programında olduğu kimi, Excel programında da hazırlanmış sənədi veb-səhifə şəklində saxlamaq imkanı nəzərdə tutulub.

Microsoft Excel elektron cədvəl sənədlərini Internetdə yerləşdirmək üçün geniş imkanlara malikdir. Elektron sənədlərin saxlanması və ya veb-də yerləşdirilməsi zamanı istər iş kitabını bütövlükdə, istərsə də onun bir hissəsini HTML formatına çevirmək olar.

Excel faylinın veb-səhifəyə çevrilməsi

1. Microsoft Excel 2007 programını başladın.
2. "Fəaliyyət" bölümündə hazırladığınız sənədi açın.
3. Programın baş pəncərəsinin sol yuxarı küncündəki  Office düyməsini, sonra açılan menyudan Save As bəndini, sonra isə Other Formats bəndini çıqqıldadın. Uyğun dialog pəncərəsi açılacaq.
4. Sənədi veb-səhifə kimi saxlamaq üçün Save as type siyahısını açın və Web Page (*.htm, *.html) variantını seçin.



5. İş kitabını bütövlükdə saxlamaq istəyirsinizsə, Save sahəsində Entire Workbook variantının qeyd edildiyinə əmin olun. Yalnız seçilmiş iş vərəqəni yadda saxlamaq istəyirsinizsə, Selection: Sheet variantını qeyd edin.
6. Sənədə uyğun ad (məsələn: **Teatr**) verin, onu saxlamaq istədiyiniz qovluğu seçin və Save düyməsini çıqqıldadın.

Bəzən veb-səhifələrdə çox faydalı cədvəllər olur və onları Excel-ə ötürüb emal etmək lazım gəlir. Veb-səhifədən lazım olan verilənləri Excel cədvəlinə idxl etmək çox asandır. Bunun üçün, sadəcə, brauzerdə həmin verilənləri seçdirmək, **<Ctrl+C>** klavişlər kombinasiyasını basmaqla onları "yazı lövhəsi"nə (clipboard) köçürmək, sonra isə cədvələ "yapışdırmaq" (paste) lazımdır. İstifadə olunan brauzerdən asılı olaraq nəticə fərqli ola bilər. Orijinala ən yaxın nəticə Internet Explorer brauzerində alınacaq.


ARAŞDIRAQ – öyrənək

- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi *stat.gov.az* saytını açın. Saytın baş səhifəsində "İqtisadi statistika" bölümündə "Telekommunikasiya və poçt" bəndini tapıb çıqqıldadın. "İnformasiya texnologiyaları" alt bəndindəki "Müəssisələrdə İKT-dən istifadənin əsas göstəriciləri" Excel faylini tapıb endirin. Həmin faylı Excel programında açıb diqqətlə gözdən keçirdin.
Veb-sayıt olan müəssisələrin sayı necə dəyişir?
Ölkəmizdə kompüterdən istifadə etməyən müəssisələr varmı?
Sonda Excel faylini veb-səhifəyə çevirin.
- stat.gov.az* saytını Internet Explorer brauzerində açın və oradan Excel faylı olmayan bir cədvəl tapın. Həmin cədvəli Excel cədvəlinə idxlə etmək üçün yuxarıda təsvir olunmuş üsuldan istifadə edin. Sonra cədvəli tapdıığınız veb-səhifəni başqa bir brauzerda açın və onu da Excel cədvəlinə idxlə edin. Nəticələri müqayisə edin.
Hansı brauzerdən götürdüyüünüz veb-cədvəl Excel-ə daha yaxşı idxlə olundu?

Özünüyü yoxlayın

- Hansı halda Excel faylini veb-səhifəyə ixrac etmək zəruri olur?
- İş kitabının bir hissəsini veb-səhifəyə necə çevirmək olar?
- Excel faylini veb-səhifəyə çevirmədən saytda yerləşdirməyin hansı mənfi tərəfi ola bilər?
- Veb-səhifədəki cədvəli Excel-ə idxlə etmək üçün nə etmək lazımdır?
- Sizcə, nə üçün Internet Explorer brauzerində açılmış səhifədən cədvəllər Excel-ə daha yaxşı idxlə olunur?

6.4 POWERPOINT PROGRAMINDA VEB-TƏQDİMƏT



- Təqdimatlarla işləmək üçün PowerPoint programından başqa, hansı programı tanıyırsınız?
- Kompüterin əsas və yardımçı qurğuları hansıdır?

FƏALİYYƏT

Microsoft PowerPoint 2007 programında 5 slayddan ibarət "Kompüterin əsas qurğuları" adlı təqdimat hazırlayıın. Birinci slayd titul səhifəsi olsun, qalan 4 slaydın hər birini isə təməl qurğuların birinə – sistem bloku, monitor, klaviatura və siçana həsr edin. Hər slayda bir şəkil və bir neçə cümlədən ibarət mətn yerləşdirin.

– Slaydları hansı üsulla yaratdırınız?

Microsoft PowerPoint programının kompüterdə elektron təqdimatlar hazırlamaq üçün nəzərdə tutulduğunu bilirsiniz. Microsoft Office paketinə daxil olan başqa programlarda olduğu kimi, bu programda da hazırlanmış sənədi (təqdimat) veb-formata çevirmək funksiyası vardır.

PowerPoint təqdimatı, adətən, bir neçə slayddan ibarət olur və onların hər biri ayrıca veb-səhifə kimi saxlanıla bilər. Bütöv təqdimatı isə strukturu onun strukturuna uyğun gələn bir sayt kimi saxlamaq olar.

ADDIM – ADDIM

Elektron təqdimatın veb-səhifələrə çevrilməsi

1. Microsoft PowerPoint 2007 programını başladın.
2. "Fəaliyyət" bölümündə hazırladığınız sənədi açın.
3. Programın baş pəncərəsinin sol yuxarı küçündəki  Office düyməsini, sonra açılan menyudan Save As bəndini, sonra isə Other Formats bəndini çıqqıldadın. Uyğun dialoq pəncərəsi açılacaq.
4. Sənədi veb-səhifə kimi saxlamaq üçün Save as type siyahısını açın və Web Page (*.htm, *.html) variantını seçin.
5. Fayla uyğun ad verin (məsələn: **Computer**) və ya əvvəlki adını dəyişməyin. Faylı saxlamaq istədiyiniz qovluğu seçin və Save düyməsini çıqqıldadın.




Faylı saxladığınız qovluğa baxsanız, həmin qovluğun daxilində Computer_files adlı qovluğun yaradığını görəcəksiniz. Təqdimatın bütün slaytları ayrıca veb-səhifə kimi bu qovluqda saxlanılır. İndi Computer.htm faylini brauzer programında açın.



Gördüğünüz kimi, təqdimatın bütün slaytlarının adları brauzer pəncərəsinin solunda siyahı şəklində (qara fonda ağ rənglə) yerləşib. Bu adların hər biri hiperistinaddır və onları çıqqıldatmaqla uyğun səhifəyə keçmək olar.

Təqdimati bütövlükdə deyil, onun bir hissəsini də veb-səhifə kimi saxlamaq olar. Bunun üçün öncə **Save As** dialoq pəncərəsində **Publish...** düyməsini çıqqıldatmaqla **Publish as Web Page** dialoq pəncərəsini açmaq, sonra isə **Slide number** variantını qeyd edib istədiyiniz intervalı göstərmək lazımdır.



Bu pəncərədə veb-səhifənin başlığını da dəyişə bilərsiniz. Bütün dəyişiklikləri etdikdən sonra **Publish** düyməsini çıqqıldatmaqla pəncərəni qapadın. Bu halda yalnız seçilmiş slaytlar veb-səhifə kimi saxlanılacaq.

ARAŞDIRAQ – öyrənək

PowerPoint programında "Kompüterin məntiqi əsasları" mövzusunda təqdimat hazırlayıñ. Bunun üçün dərsliyin sonunda verilmiş yardımçı materiallardan, eləcə də Internetin imkanlarından istifadə edin. Yaratdığınız təqdimatı veb-səhifə kimi saxlayın.

Özünüyü yoxlayın

1. PowerPoint programında hazırlanmış təqdimatı veb-səhifələr kimi saxlamaq üçün nə etmək lazımdır?
2. Təqdimati bütövlükdə veb-formata çevirdikdə nə baş verir?
3. Veb-səhifənin hansı parametrlərini kökləmək olar?
4. Təqdimatın yalnız müəyyən slaytlarını veb-səhifə kimi saxlamaq olarmı?
5. Veb-təqdimatı redaktö etmək üçün onun HTML-kodunu dəyişdirmək vacibdirmi?

6.5

SAYTLARIN İNTERNETDƏ NƏŞRİ VƏ ONLARIN QİYMƏTLƏNDİRİLMƏSİ

- "IP-ünvan" nədir və ondan nə üçün istifadə olunur?
- "Domen adları sistemi" (DNS) nədir və onun IP-ünvanla hansı əlaqəsi var?



FƏALİYYƏT

1. Brauzer programını başladın və ünvan zolağında www.speedguide.net/ip/ yiğib <Enter> klavişini basın.
2. Açılan səhifənin Search IP address or hostname sahəsinə e-derslik.edu.az yazıb <Enter> klavişini basın.
 - Göstərilən ünvanda hansı resurs yerləşir?
 - Həmin resursun yerləşdirildiyi serverin IP-ünvanı nəyə bərabərdir?

Sayt yaradıldıqdan sonra onu **veb-serverdə** nəşr (elan) etmək lazımdır. **Saytin nəşri** və ya **elan edilməsi** dedikdə saytı təşkil edən veb-səhifələrin, şriftlərin və qrafik faylların veb-serverə yüklənməsi nəzərdə tutulur. Bunu bir neçə yolla etmək olar:

1. Hazırlanmış saytin faylları diskə, yaxud başqa bir informasiya daşıyıcısına yazılır və veb-serverin administratoruna təqdim olunur. Administrator verdiyiniz faylları serverdə müvafiq qovluğa köçürür və program təminatını kökləyir.
2. Bəzi ödənişsiz veb-serverlər istifadəçiye öz saytin fayllarını veb-brauzer vasitəsilə yükləməyə imkan verir. İstifadəçi, sadəcə, daxiletmə sahələrinə lazım olan faylların adlarını yazır və **Submit** (Göndər) düyməsini çıqqıldadır.
3. Saytların veb-serverdə nəşri üçün üçüncü üsulun əsasını **FTP protokolu** təşkil edir. Bu ən geniş yayılmış üsul olduğundan onun üzərində bir qədər ətraflı dayanaq.

Veb-serverin administratoru **FTP-server** adlandırılan kompüterdə eyniadlı programı başladır və kökləyir. Sonra saytını serverdə nəşr etdirmək istəyən istifadəçinin sorğusu əsasında bu sayt üçün **kök qovluğu** yaradır. İstifadəçi **FTP-müşətti** adlandırılan xüsusi program (məsələn: CuteFTP) vasitəsilə FTP-serverə qosulur

- Saytın nəşri
- Veb-server
- FTP protokolu
- FTP-server
- FTP-müştəri
- Domen adı
- Hostinq
- Saytın qiymətləndirilməsi
- Ölü istinad

və yeni yaradılmış kök qovluğa öz saytinin fayllarını göndərir. FTP-serverə qoşulmaq üçün istifadəçi öz adını və parolunu daxil etməlidir. Bunları ona serverin administratoru verir. FTP protokolunun özəlliyi ondadır ki, istifadəçi (müştəri) FTP-serverlə öz kompüterinin lokal diskini kimi işləyir; o, fayllar və qovluqlar yarada, istədiyi yerə onları köçürə və ya yerini dəyişə bilər. Nəhayət, administrator veb-serveri elə kökləyir ki, server yeni saytı "görsün".

Bəzi **veb-redaktor** programlarında saytin idarə edilməsi funksiyaları vardır, yəni həmin program yaradılmış saytı FTP protokolu ilə nəşr etməyə imkan verir. Belə programlara örnek olaraq Macromedia Dreamweaver, Microsoft FrontPage kimi programları göstərmək olar.

Bildiyiniz kimi, hər bir saytin Internetdə öz adı – **domeni** və ya **domen adı** var. **Tam domen adı** bir-biri ilə nöqtə ilə ayrılan bir neçə hərf-rəqəm ardıcılığından ibarət olur; məsələn: *informatika.edu.az*. Adətən, "domen adı" dedikdə "tam domen adı" nəzərdə tutulur.

Sayta daxil olmaq üçün istifadəçi brauzerin ünvan zolağında onun domen adını yazır. Ancaq bilmək lazımdır ki, saytin Internetdə gerçek ünvanı domen adı deyil, onun **IP-ünvanıdır**. Saytin domen adına görə onun IP-ünvanını **DNS serverları** müəyyənləşdirir.

"Domen adı" və "hostinq" anlayışları bir-biri ilə sıx bağlıdır. **Hostinq** dedikdə istifadəçinin veb-saytinın provayderin serverində yerləşdirilməsi və dəstəklənməsi nəzərdə tutulur. Hostinq xidməti, adətən, ödənişli olur. Sual oluna bilər: hostinq xidmətinə nə ehtiyac var? Sayt sahibi onu öz kompüterində saxlaya bilməzmi? Əslində, saxlaya bilər, ancaq bu halda bir neçə problemin həll edilməsi lazımdır:

1. Həmin kompüter, yəni saytin saxlandığı kompüter daim işlək vəziyyətdə qalmalıdır.
2. Daim Internetə bağlı olmalıdır.
3. Internetə bağlantı sürəti yüksək olmalıdır, çünki sayta eyni zamanda bir neçə yerdən baxmaq istədikdə adı sürətli bağlantı yetərli olmayıacaq.
4. Bundan başqa, həmin kompüterdə kifayət qədər mürəkkəb program təminatı quraşdırılmalıdır.

Göründüyü kimi, saytin istifadəçinin öz kompüterində yerləşdirilməsi böyük problemlər və xərclərlə bağlıdır. Ona görə də ən yaxşı həll yolu provayderin təklif etdiyi hostinq xidmətindən yararlanmaqdır.

Tarix

İlk saytlar 1990-cı illərin başlangıcında yaradılıb. Bu saytlar **HTML** dilində "əllə" yazılırdı. Sonradan saytlar hazırlamaq üçün xüsusi program təminatları yaradıldı və 1998-ci ilədək belə programların içərisində **Dreamweaver** liderlik edirdi. 1994-cü ildə meydana xüsusi programlaşdırma bacarığı tələb etməyən ilk *sayt konstruktoru* – **Geocities** çıxdı. Hazırda ən müxtəlif növ saytlar yaratmağa imkan verən çoxlu sayda sayt konstruktörleri mövcuddur.

Bölümün başlangıcında qeyd edildiyi kimi, veb-saytlar yaratmaq və onları Internetdə yerləşdirməyin ən sadə yolu **sayt qurucularından** və ya **sayt konstruktörlerindən** (**site builder**) istifadə etməkdir. Sayt qurucuları istifadəçilərə xüsusi şablonların köməyi ilə heç bir ödəniş etmədən öz veb-saytlarını yaratmaq imkanı verir. Hazırda veb-sayt qurucuları bazarında **Wix**, **A5**, **uKit**, **Umi** kimi məhsullar daha populyardır.

İndi gəlin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı veb-sayıti Wix konstruktöründə hazırlayaq.

ADDIM - ADDIM**Wix konstruktöründə saytin yaradılması**

1. Brauzer programında *wix.com* saytını açın.
2. Əgər ilk dəfə bu saytı ziyarət edirsinizsə, sağ yuxarı küncdəki **Sign In** düyməsini çıqqıldadıb qeydiyyat səhifəsinə daxil olun və saytda qeydiyyatdan keçin.

Welcome to Wix

Let's get your website online today!

[Create Your Website](#)

3. **Create Your Website** düyməsini çıqqıldadın. Yeni səhifə açılacaq və sizə seçmək üçün müxtəlif mövzular təklif olunacaq.

What kind of website do you want to create?

Business >

Designer >

Blog >

Online Store >

Restaurants & Food >

Beauty & Wellness >

Photography >

Accommodation >

Portfolio & CV >

Music >

Events >

Other >

- Events mövzusunu çıqqıldadın. Müxtəlif şablonlar açılacaq. Onların arasından mövzunuza uyğun birini tapıb (məsələn: Theater Company) seçin.
- Seçdiyiniz şablonu redaktə etmək üçün Edit düyməsini çıqqıldadın. Şablonun redaktəsi pəncərəsi açılacaq.



- Bu şablonu zövqünüzə uyğun istənilən kimi (menyu bəndlərinin adlarını, şrifti, hər bir səhifənin fon görüntüsünü, elementlərin yerlərini və s.) dəyişdirə bilərsiniz.
- Tərtibat və dizayn işlərini bitirdikdən sonra Publish düyməsini çıqqıldadın. Layihəniz üçün domen seçmək təklif olunacaq. Wix xidməti bütün istifadəçilərə saytlarını saxlamaq üçün ödənişsiz "meydança" təqdim edir.



- Ancaq saytınızın öz ünvanının olmasını istəyirsinizsə, Connect your own customized domain variantını seçin. Ancaq unutmayın ki, bu halda siz müəyyən ödəniş etməli olacaqsınız.

Sonda hər bir Internet istifadəçisi üçün çox faydalı olan bir məsələyə də nəzər salaq. Internetdə hər kəs informasiya yerləşdirə bildiyindən oradakı informasiyalar həmişə dəqiq və etibarlı olmur. Ona görə də Internetdən əldə olunan informasiyadan istifadə edən hər kəsin onun götürüldüyü **veb-sayıtı qıymətləndirə bilməsi** çox vacibdir.

Veb-də olan səhifələr müxtəlif görünüşlərə malikdir. Bəzi səhifələr şəkillər, səs-lər, animasiyalar, istinadlar və müxtəlif informasiyalarla dolu olur. Onlardan bəziləri çox cəlbedici, digərləri isə çox sadə ola bilər. Sayt çox cəlbedici ola bilər, ancaq məzmunca sizi qane etməyə bilər. Veb-səhifəni açdıqda ilk olaraq bəzi amillərə diqqət yetirilməlidir:

- Səhifənin yüklənməsi çox vaxt aparır mı?
- Bu səhifədəki informasiyanı kim yazıb?
- Müəlliflə necə əlaqə qurmaq olar?
- Sayt sonuncu dəfə nə vaxt yenilənib?
- Başqa veb-səhifələrə müvafiq istinadlar var mı?
- İstinadları yerinə yetirmək asandır mı?
- Səhifənin başlığına görə onun nə haqda olmasını demək olarmı?
- Səhifədəki informasiya sizin üçün faydalıdır mı?
- İnfomasiya nə dərəcədə yenidir?
- Buradakı informasiya başqa yerdən tapdiğiniz infomasiyaya ziddirmi?

Yüksək səviyyəli resurs öz müəllifini və ya naşirini tanıdır. Resursun yaradıcısının etibarlı mənbə olub-olmadığını müəyyənləşdirmək üçün sizin kifayət qədər infomasiya tapmaq imkanınız olmalıdır. Müəllif hansı bilik və bacarıqlara, yaxud nüfuzu malik olmalıdır ki, bu ona infomasiyanı yaymaq səlahiyyəti versin? Əgər siz müəllifin adını tapa bilirsizsə, ancaq onunla əlaqə məlumatı görünmürsə, axtarış sistemindən istifadə etməklə müəllifin adına görə axtarış apardıqda müəllif haqqında ətraflı məlumat tapmaq olar. Əgər veb-sayıtda müəllifin e-poçt ünvanı göstərilmişsə, məlumat üçün bilavasitə onun özünə müraciət edə bilərsiniz.

İnfomasiyanın götürüldüyü mənbəyə etibar etmək olarmı? Əstər orijinal olsun, istərsə də başqa mənbədən götürülsün, infomasiyanın mənbəyi aydın göstərilməlidir.

Səhifənin xarici görünüşünün də önəmi vardır. Səhifədə orfoqrafik və qrammatik səhvlər olmamalıdır. Səhifədə hətta dəyərli məlumatlar olsa belə, orfoqrafik səhvlər və düzgün olmayan qrammatika həmin məlumatların düzgünlüyünə şübhə yaradır.

Sayt sahibinin məqsədlərini başa düşdüyünüüzə əmin olun. O, mal və ya xidmətlər satmaq istəyirmi? O, ictimai rəyə təsir göstərməyə cəhd edirmi? İnfomasiyanın

Bu maraqlıdır

Netcraft şirkətinin dərc etdiyi analitik hesabata görə, 2017-ci ilin oktyabrında Internetdəki saytların sayı 1 815 237 491 olub. Şirkətin ilk hesabatı 1995-ci ilin avqustunda elan edilmişdi. Onda şəbəkədə yalnız 18 957 sayt var idi.

həqiqiliyini müəyyənləşdirmək üçün başqa resursları, məsələn, oxşar informasiyanın olduğu kitab və jurnalları da yoxlayın. İstifadə olunmuş yazı üslubu və dili də saytin keyfiyyəti haqqında məlumat verə bilər. Əgər üslub özündən razı və subyektivdirsə, siz ondan istifadəni ikincidərəcəli hesab edə bilərsiniz.

Veb-saytdakı informasiyani qiymətləndirərkən ən vacib məsələlərdən biri informasiyanın nə vaxt saytda yerləşdirilməsi və onun yenilənmə tezliyidir. Bəzi saytların başqlarına nisbətən daha tez-tez yenilənməsi lazımdır. Tibbi, yaxud texnoloji məlumatlar tarixi məlumatlarla müqayisədə daha tez-tez yenilənməlidir. Vaxtı ötmüş informasiya sizə tələb olunan nəticəni verməyə bilər. Saytda **ölü istinadlar**, yəni uzun müddət aktiv (işlək) olmayan istinadlar varmı? Ölü istinadların olması veb-saytdakı informasiyanın yenilənmədiyinə dəlalət edə bilər.

Istinadlar vasitəsilə veb-saytda sürətlə gəzişmək effektli saytin çox önemli elementlərindəndir. Veb-saytin birinci səhifəsi saytin necə təşkil olunduğunu və mümkün seçim variantlarını göstərməlidir.

Saytda hərəkət etmək üçün səhifədəki istinadlardan istifadə olunur. Bəzi səhifələrdə çoxlu sayıda istinad olur, digərlərində bir neçə ola bilər. Buna baxmayaraq istinadlar asan tanınmalı, məntiqi qruplaşdırılmalıdır və istinad etdiyi səhifənin mövzusuna uyğun gəlməlidir.

ARAŞDIRAQ – **öyrənək**

Tez-tez istifadə etdiyiniz sayta daxil olun və aşağıdakı sualları cavablandırmaqla onu qiymətləndirin:


- Saytin müəllifinin kimliyini müəyyənləşdirə bilirsinizmi?
- E-poçt ünvanı verilibmi? Saytin açılmasına sərf olunan zaman məqbuldurmu?
- Ekranda mətn aydın oxunurmu?
- Komandalar və göstərişlər icra üçün asandırımı?
- İformasiya cari zamana uyğundurmu?
- Axtarış apararkən gözlədiyinizi əldə edirsınız?
- İformasiya müntəzəm yenilənirmi?


Özünüyü yoxlayın

1. Sayti Internetdə nəşr etməyin hansı yolları var?
2. "Domen adı" nədir?
3. Domen adına görə saytin Internetdə gerçek ünvanı necə müəyyən olunur?
4. Hosting xidməti nə üçün lazımdır?
5. Saytda ölü istinadların olması nəyin göstəricisidir?

ÜMÜMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRQLAR

- 1. Hansı mühakimələr doğrudur?**
 - a)** Sadə veb-səhifələr yaratmaq və ya mövcud sənədi veb-formata çevirmək üçün Microsoft Word programından istifadə etmək olar.
 - b)** Saytin mövzusunu, məqsəd və vəzifələrini müəyyənləşdirməzdən öncə onun dizaynını, yəni sahifələrin tərtibat üslubunu işləyib-hazırlamaq lazımdır.
 - c)** Veb-sayt layihəsinin son mərhələsi saytin şəbəkədə yerləşdirilməsi (nəşri) və testlənməsidir.
 - d)** Veb-sayt mütləq provayderin veb-serverində yerləşdirilməlidir.
 - e)** Saytin yerləşdirildiyi kompüter daim işlək vəziyyətdə qalmalı və İnternete bağlı olmalıdır.
 - f)** Bir veb-serverdə yalnız bir sayt yerləşdirmək olar.
 - g)** Hosting xidmətinə görə sayt sahibindən heç bir ödəniş tələb olunmur.
 - h)** İstər orijinal olsun, istərsə də başqa mənbədən götürülsün, saytdakı informasiyanın mənbəyi aydın göstərilməlidir.
- 2. Cümlələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.**
 - a)** Veb-sayt layihəsinin işlənib-hazırlanmasına onun ___ modelinin qurulmasından başlanılır.
 - b)** Word programında hazırlanmış sənədi veb-səhifə kimi saxladıqda həmin sənəd ___ çevirilir.
 - c)** ___ brauzerində açılmış veb-səhifədən cədvəllər Excel-ə daha yaxşı idxl olunur.
 - d)** PowerPoint təqdimatının hər bir ___ ayrıca veb-səhifə kimi saxlanıla bilər.
 - e)** Sayt yaradıldıqdan sonra onu veb-serverdə ___ lazımdır.
 - f)** Veb-serverin administratoru ___ adlandırılın kompüterdə eyniadlı programı başladır və kökləyir. Sonra saytını serverda nəşr etdirmək istəyən istifadəçinin sorğusu əsasında bu sayt üçün ___ yaradır. İstifadəçi ___ adlandırılın xüsusi program vasitəsilə FTP-serverə qoşulur və yeni yaradılmış kök qovluğa öz saytinin fayllarını göndərir.
 - g)** ___ olması veb-saytdakı informasiyanın yenilənmədiyinə dəlalət edir.
 - h)** Saytda hərəkət etmək üçün səhifədəki ___ istifadə olunur.
- 3. "Ölü istinad" nədir və saytda onun olması nəyin göstəricisidir?**
- 4. "Tam domen adı" ilə "domen adı" arasında fərq varmı?**
- 5. Domen adlarının IP-ünvanlara çevrilməsi harada baş verir?**





LAYİHƏLƏR ÜÇÜN YARDIMÇI MATERİALLAR

- A** Hesablamaların tarixi
- B** Kompüterlərin nəsilləri
- C** Məntiqi əməllər
- D** Kompüterin məntiqi əsasları
- E** Məntiqi məsələlərin həlli

A HESABLAMA TEKNİKASININ TARİXİ

İlk hesablama alətləri, çox güman ki, bu gün də bir çox məktəblərin ibtidai siniflərində istifadə olunan *sayma çubuqları* (çöpləri) olub. Bu alətlər getdikcə inkişaf etdirilərək daha mürəkkəbləşib; məsələn, Finikiyada istifadə olunan gil fiqurlar da sayılan əşyaların miqdarını əyani göstərmək üçün nəzərdə tutulmuşdu. Bu alətlərdən, yəqin ki, o dövrün tacirləri və hesabdarları istifadə edirdilər.


Hesablamların həcmi artdıqca və böyük ədədlərlə işləmək üçün tədricən bu sadə alətlərdən daha mürəkkəb qurğular yaranmağa başladı.

Təxminən e.ə. 1200-cü ildə Çində hesablamlar aparmaq üçün rəngli kürəciklərin simə düzülməsi üsulundan istifadə edilirdi. Kürəciklər taxta çərçivəyə bərkidilmiş simlərə düzülürdü. Birinci simdəki kürəciklər təklikləri, ikincidəkilər onluqları, üçüncüdəkilər yüzünləri göstərirdi. Kürəcikləri simlər boyunca sola-sağha hərəkət etdirməklə ədədləri toplamaq və çıxmamaq olurdu. Belə qurğu **suanpan** və ya **abak** (**abacus**) adlanırdı.


XX əsrin ortalarına qədər istifadədə olan **çötkələr**, demək olar ki, abakdan yaranmışdı. Lakin böyük ədədləri toplamaq, çıxmamaq üçün çox vaxt tələb olunurdu.



Roma abaki



Suanpan



Çötkə

XVII əsrin əvvəllərində təbiət elmlərində riyaziyyat aparıcı rol oynamağa başladı. Bu zaman fizik və astronomlar çox uzun və mürəkkəb riyazi hesablamların aparılması zərurəti ilə üzləşdilər. Bu cür hesablamları qısa vaxt ərzində aparmaq üçün daha mükəmməl alətlər tələb olunurdu. Abakin, yaxud çötkənin başlıca çatışmazlığı mərtəbə dolarkən vahidlərin yüksək mərtəbəyə əllə keçirilməsi idi. Bu prosesi daşlar üzərində mexanikləşdirmək mümkün olmadı. Bunun üçün rəqəmlərin sayı qədər, yəni 10 dayanıqlı vəziyyətə malik olan mexanizm ixtira etmək lazım idi. Bu işi dahi fransız riyaziyyatçısı **Blez Paskal** 19 yaşında ikən həyata keçirdi. Uzun axtarışlardan sonra Paskal o dövr üçün kifayət qədər mürəkkəb olan 10-dişli çarx ixtira etdi. Hər bir çarxin üzərində onun dişlərinə uyğun olaraq 0-dan 9-a qədər rəqəmlər yazılır. Çarxin bir diş qədər fırlanması həmin mərtəbənin bir vahid artmasına uyğundur. Birinci çarx bir dövr fırlanıb 9 rəqəminə çatanda xüsusi mexanizm ikinci çarxi avtomatik olaraq bir diş qədər hərəkət etdirir. İkinci çarx 9 rəqəminə çatanda üçüncü çarx avtomatik olaraq bir diş qədər fırlanır və s. İndiki sözlə

desək, Paskal çoxmərtəbəli mexaniki saygac ixtira etmişdi ki, ondan bu gün də avtomobilərin spidometrlərində, elektrik saygaclarında istifadə olunur.

Paskal on ildən artıq müddətdə öz maşınını daha da təkmilləşdirdi. Latundan, fil sümüyündən və başqa materiallardan onun 50 nüsxəsini hazırladı ki, onların yalnız səkkizi bu günə gəlib çatmışdır. Ancaq “**Pascalina**” adlandırılan bu maşın geniş yayılı bilmədi. Birincisi, o yetərincə baha idi, ikincisi və ən başlıcası isə bu maşın yalnız 6–10 mərtəbəli ədədlərin toplanması və çıxılması üçün nəzərdə tutulmuşdu. Vurma və bölmə kimi çox zəhmət tələb edən əməliyyatlar isə mexaniklaşdırılməmişdi. Belə imkanı əldə etmək üçün daha 50 il gözləmək lazımdı.



Pascalina



Blez Paskal
(1623–1663)

Çoxrəqəmli ədədlərin vurulması təkrar toplama kimi göstərilir. Kağızda “alt-alta” vurmanın yerinə yetirərkən biz məhz belə hərəkət edirik. Bu alqoritmi Paskal maşınınında həyata keçirərkən bir neçə dəfə eyni bir vuruğu daxil etmək lazım gəlir. Arabir həmin vuruq bir mərtəbə sola sürüsdürülür ki, bu da çox yorucudur.

1673-cü ildə görkəmli alman riyaziyyatçısı, filosofu, diplomati **Qotfrid Leybnis** bu problemin çox orijinal həllini təklif etdi. O, **arifmometr** adlandırılan hesablama maşınınında iki prinsipial təkmilləşdirməyə nail oldu.

Birincisi, eyni bir ədədi təkrar-təkrar daxil etmək üçün o, pilləli (hər bir mərtəbə üçün bir pillə) vallar və döndərmə tutacağından istifadə etdi. Tutacağı bir dövrə fırlatmaqla valdakı aralıq dişli çarxın mövqeyindən asılı olaraq verilmiş çevrə hissəsi qədər onun dönməsinə nail olmaq mümkündür.

İkincisi, ədədlərin daxil edilməsi mexanizmini Leybnis hərəkət edən karetə yerləşdirdi ki, həmin karet vurmanın növbəti mərhələsində cəmləyiciyə nəzərən bir mərtəbə sola sürüşür (arifmometrlərin sonrakı konstruksiyalarında daxiletmə mexanizmini hərəkətsizləşdirmək, cəmləyicini isə karetə yerləşdirmək daha əlverişli oldu, buna görə də cəmləyici sağa sürüşür).

Beləliklə, vuruğu bir dəfə daxil etməklə onu dəfələrlə sürüşmə ilə saygaca daxil etmək olar. Nəticədə vurma əməli yerinə yetirilmiş olar. Böləni təkrar-təkrar bölünəndən çıxmaqla bölmə əməli də analoji qaydada aparılır. Bunun üçün qurğunun tutacağını başqa tərəfə fırlatmaq lazımdır.



Qotfrid Leybnis
(1646–1716)





Arifmometr

Bebbicin analitik maşını. XVIII əsr hesablama texnikasının inkişafı baxımından o qədər də zəngin olmadı, ancaq XIX yüzilliyin başlanğıcında çox böyük bir texniki ixtira edildi. 1804-cü ildə fransız mexaniki **Jan-Mari Jakkar** (1752–1834) insanın iştirakı olmadan avtomatik olaraq naxışlı parça toxuyan dəzgah düzəltdi. Dəzgah perfokartlarda olan program mexanizminin köməyi ilə idarə olunurdu.

Jakkar dəzgahı texnikada inqilab etdi, çünki yeni texnoloji prinsipə – programlı idarəetmə prinsipinə əsaslanır. Tezliklə programla idarə olunan başqa avtomatlar da meydana çıxdı.

Görkəmli ingilis alimi və ixtiraçısı **Çarlz Bebbic** ilk dəfə bu prinsipi hesablama qurğularına tətbiq etmək ideyasını irəli sürdü. 1822-ci ildə o, mürəkkəb riyazi cədvəllərin avtomatik qurulması üçün **Fərq maşını (Difference engine)** adlanan qurğunun yaradılmasına başladı. Bu layihə üzərində 12 il çalışdıqdan sonra Bebbic ondan imtina etdi və **Analitik maşın (Analytical engine)** üzərində işləməyə başladı. Yeni maşın daha mürəkkəb idi və əsaslı məsələlərin həllinə imkan verəcəkdir. Hər bir məsələ üçün komandaları və verilənləri perfokartlar vasitəsilə daxil etmək nəzərdə tutulurdu. Bebbic bütün qalan ömrünü bu arzusunun gerçəkləşdirilməsinə həsr etsə də, buna müvəffəq ola bilmədi. Cünki Bebbicin ideyaları zəmanəsini təxminən 100 il qabaqlayırdı və dövrünün texnoloji imkanları ilə belə bir maşını düzəltmək mümkün deyildi.



Çarlz Bebbic
(1791–1871)

Analitik maşın və onun üçün perfokartlar

B

KOMPÜTERLƏRİN NƏSİLLƏRİ


Elektron hesablama məşinlarının meydana gəlməsi iki mühüm hadisə nəticəsində mümkün oldu:

1. Məlum oldu ki, informasiyanı da ədədlər və sözlər kimi, ikilik formada göstərmək olar. Hər bir ədəd və söz 1 və 0-lardan ibarət ardıcılıq şəklində təsvir olunur.

2. Ədəd və sözləri ikilik formada yadda saxlamağa imkan verən elektron qurğular ixtira olundu.

Kompüterlərin sonrakı inkişafını, ilk növbədə, elektronikanın tərəqqisi müəyyənləşdirdi. Bu inkişafın nəticəsi olaraq "**kompüterlərin nəsilləri**" termini meydana çıxdı. Hər yeni nəsil özündən əvvəlkindən element bazasının dəyişməsi və həll olunan məsələlər sinfinin önməli dərəcədə genişlənməsi ilə fərqlənir. Praktikada kompüterlərin müxtəlif element bazalarına (*radiolampalar, tranzistorlar, integrallı sxemlər*) malik yalnız ilk üç nəслиni ayırmak mümkündür. Element bazasının sonrakı inkişafi yalnız sxem elementlərinin kiçilməsi və integrasiya dərəcəsinin artması ilə əlamətdardır.

Kompüterlərin birinci nəсли. Birinci nəsil kompüterlərə **elektron hesablama məşinları (EHM)** deyirdilər. Bu nəslin ilk nümayəndəsi **ENIAC** (Electronic Numerical Integrator And Computer – elektron ədədi integrator və hesablayıcı) idi. 1946-cı ildə ABŞ-da yaradılmış ENIAC-ın sxemləri elektron lampalar əsasında yaradılmışdı. ABŞ ordusunun sıfərişi ilə Ballistik Tədqiqatlar Laboratoriyasında atəş cədvəllərini hesablaşdırmaq üçün yaradılmış ENIAC ən müxtəlif məsələləri həll edə bilmək üçün yenidən programlaşdırılabilən ilk genişmiqyaslı, elektron, rəqəmli kompüter idi. Kompüterin arxitekturası 1943-cü ildə Pensilvaniya Universitetinin alimi Con Presper Ekert və Con Uilyam Moçli tərəfindən işlənib-hazırlanmışdı.



ENIAC

ENIAC-da komponent bazasının əsası kimi vakuum lampalarından istifadə olunmuşdu. Kompleksə 17468 lampa, 7200 silisium diod, 1500 rele, 70000 rezistor və 10000 kondensator daxil idi. Onun işləməsi üçün 150 kilovat güc tələb olunurdu.

Hesablamalar onluq sistemi ilə aparılırdı və 1 saniyədə 300 vurma əməli, yaxud 5000 toplama əməli yerinə yetirilirdi. Çəkisi 30 ton olan bu maşın təxminən 167 m^2 sahə tuturdu.

1950-ci ildə Sovet İttifaqında istismara verilmiş **МЭСМ** (Малая электронная счётная машина – kiçik elektron hesablama maşını) adlanan maşın da bu nəslin nümayəndəsidir.

Iri ölçüləri, yüksək enerji məsrəfi, xidmətin mürəkkəbliyi və etibarlı olmaması ilə fərqlənən bu nəsil EHM-lər XX əsrin 60-ci illərinin əvvəlinədək istismarda qaldı.

Kompüterlərin ikinci nəslə. 1947-ci ildə Uilyam Şoklinin (1910–1989) rəhbərliyi altında bir qrup amerikalı fizik **tranzistor** adlanan yarımkəçirici element hazırladı. Ölçüsünə, enerji məsrəfinə və etibarlılığına görə tranzistorlar lampalı triodlardan dəfələrlə üstün idi.

Bu tranzistorlar ikinci nəsil kompüterlərin element bazası oldu. Bir tranzistor 40 elektron lampanı əvəz edir, böyük sürətlə işləyir, ucuz və etibarlı idi. İkinci nəsil kompüterlərin istehsalına 1957-ci ildə başlandı və bu iş 60-ci illərin sonuna dək davam etdi.

Kompüterlərin üçüncü nəslə. 1959-cu ildə ABŞ-in “Texas Instruments” şirkətinin əməkdaşı Cek Kilbi (1923–2005) bir neçə tranzistoru, kondensatoru və rezistoru bir yarımkəçirici mikrosxemdə birləşdirməyi təklif etdi. Beləliklə, ilk **inteqral mikrosxem** yarandı.

1964-cü ildən başlayaraq inteqral mikrosxemlər üçüncü nəsil kompüterlərin baza elementləri oldu. Qiymətlərinin aşağı düşməsi nəticəsində bu nəsil kompüterləri artıq ali və xüsusi təhsil müəssisələri də əldə edə bildi.



Radiolampa



Tranzistor



İnteqral mikrosxem

Kompüterlərin dördüncü nəslə. Mikrosxemlərin istehsal texnologiyası inkişaf etdikcə onlarda yerləşdirilən elementlərin sayı da durmadan artırdı. 1970-ci ildə bir mikrosxemdə olan tranzistorların sayı 100-dən artıq idi. Bu zamandan başlayaraq kiçik inteqral, orta inteqral, böyük inteqral sxemləri fərqləndirməyə başladılar. İndi inteqral mikrosxemlərdə milyonlarla element olur.

1970-ci illərdə böyük inteqral sxemlərdə yığılan kompüterlər meydana çıxanda dördüncü nəsil haqqında danışmağa başladılar. İnteqrasiyanın yüksək səviyyəsi nəticəsində kompüterlərin ölçüləri o qədər kiçildi ki, dördüncü nəsil kompüterlərini



çox zaman **mikrokompüterlər** də adlandırırlar. Qiymətləri nisbətən ucuz olduğundan bu nəsil kompüterləri müəssisələrin ayrı-ayrı şöbələri, laboratoriyaları əldə edə bildi.

Çox böyük integrallı sxemlərə keçid kompüterlərin ölçülərini elə kiçildi ki, ayrı-ayrı iş yerlərini onlarla təchiz etmək imkanı yarandı. Həmin vaxtdan yeni termin – **fərdi kompüter** yarandı.

Ötən dövr ərzində fərdi kompüterlərin özləri də o qədər inkişaf edib ki, onların modellərini bir neçə nəslə ayırmak olar.

Kompüterlərin beşinci nəсли. Kompüterlərin beşinci nəсли gələcəyin kompüterləridir. Onlar sünü intellektə malik olacaqdır. Bu kompüterlər insanların təbii dilini başa düşəcək, informasiyanı əlyazmalardan və ya çap olunmuş mətnlərdən qəbul edib emal edəcək, istifadəçini onun səsindən tanıyacaqdır. Beşinci nəsil kompüterlərdə verilənlərin emalı əvəzinə biliklərin emalı baş verəcək, yəni sünü intellektə malik kompüterlər sərbəst surətdə yeni biliklər yaratmağa qadir olacaqdır.

Dünyanın ayrı-ayrı ölkələrində (Yaponiyada, ABŞ-da və s.) bu istiqamətdə tədqiqatlar aparılır. Hazırda insanın səsini tanıyan intellektual sistemlər mövcuddur. Artıq **superkompüterlər** yaradılmışdır. Hesablamaların paralel aparılmasına görə bu kompüterlərin sürəti adı kompüterlərin sürətindən çox-çox yüksəkdir; məsələn, Çində quraşdırılmış “Sunway TaihuLight” adlanan superkompüterin 40960 prosessoru (cəmi 10.7 milyon nüvə) paralel işləyir. 605 m^2 sahəni tutur. Operativ yaddaşının həcmi 1.31 petabayt olan bu superkompüterdən, əsasən, "böyük verilənlər" in analizində istifadə olunur.



Sunway TaihuLight superkompüteri (Çin)

C MƏNTİQİ ƏMƏLLƏR

Müasir kompüterlərdə **Core Bul** (1815–1864) tərəfindən yaradılmış məntiq sistemi tətbiq olunur. Kompüterdə verilənlərin emalı zamanı prosessor riyazi və məntiqi əməlləri yerinə yetirir.

Məntiq təfəkkürün qanunları və formaları haqqında elmdir. "Məntiq" termini ərəb dilindən tərcümədə "söyləmə, danışma" anlamını verən "nitq" sözündəndir.

Bul məntiqinin əsas obyekti mülahizədir. **Mülahizə** doğru, yaxud yalan ola bilən hər hansı nəqli cümlədir. Mülahizədə nəsə ya təsdiq, ya da inkar olunur; məsələn: "*a səsi saitdir*" doğru mülahizə, "*Araz çayı Qara dənizə töküür*" isə yalan mülahizədir.

Yalnız iki mümkün məntiqi qiymət vardır: doğru və yalan. Onları çox zaman "True" və "False" ingilis sözləri ilə göstərir və qısaca "T" və "F" kimi yazırlar. Məntiqi qiymətləri ikilik hesabın simvolları – sıfır (0) və birlə (1) də ifadə etmək olar. Bir (1) olaraq doğru, yaxud yalan götürülməsi o qədər də önəmli deyil. Adətən, "doğru" olaraq "1", "yalan" olaraq isə "0" qəbul edilir.

Mülahizələr **məntiqi əməllər** vasitəsilə birləşib **məntiqi ifadələr** əmələ gətirir. Mülahizələr üzərində üç əsas əməl yerinə yetirmək olar:

- *inversiya (məntiqi inkar)*;
- *dizunksiya (məntiqi toplama)*;
- *konyuksiya (məntiqi vurma)*.


Məntiqi inkar. Məntiqi inkar unar (biryerli) əməldir, çünkü onda bir mülahizə iştirak edir, başqa sözlə, onun bir argumenti var. Mülahizələri, adətən, böyük və ya kiçik latin hərfləri ilə işaret edirlər; məsələn: *A, B, C, x, y, z*.

Məntiqi inkar əməlini "DEYİL" ədati (*A DEYİL*), " \neg " simvolu ($\neg A$), yaxud mülahizənin üzərində xətlə (\bar{A}) işaret edirlər. Inkar əməli nəticəsində mülahizənin məntiqi qiyməti əksinə çevrilir, yəni doğru mülahizə yalan, yalan mülahizə isə doğru olur. Bunu aşağıdakı cədvəlin köməyi ilə də göstərmək olar:

Məntiqi inkar əməlinin doğruluq cədvəli	
<i>A</i>	$\neg A$
<i>Doğru</i>	<i>Yalan</i>
<i>Yalan</i>	<i>Doğru</i>

İlkin ifadələrin bütün mümkün qiymətlərindən və əməliyyat nəticəsində alınan qiymətlərdən ibarət cədvələ **doğruluq cədvəli** deyilir.

Məntiqi toplama (dizunksiya). Məntiqi toplama binar əməldir, çünkü onda iki mülahizə iştirak edir, yəni onun iki argumenti var. Bu əməli "VƏ YA" bağlayıcısı, " \vee " simvolu, bəzən isə "+" simvolu ilə işaret edirlər. Məntiqi toplama əməlinin nəticəsi o zaman doğru olur ki, ya *A*, ya *B*, yaxud *A* və *B* eyni zamanda doğrudur. Nəticə o zaman yalan olacaq ki, *A* və *B* eyni zamanda yalan olsun.



Məntiqi toplama əməlinin doğruluq cədvəli		
<i>A</i>	<i>B</i>	<i>A</i> \vee <i>B</i>
Doğru	Doğru	Doğru
Doğru	Yalan	Doğru
Yalan	Doğru	Doğru
Yalan	Yalan	Yalan

Əgər *A* mülahizəsi “*p* cüt ədəddir”, yəni $p = \{2, 4, 6, 8, 10, \dots\}$, *B* mülahizəsi “*p* 3-ə bölünür”, yəni $p = \{3, 6, 9, 12, 15, \dots\}$ olarsa, onda *A* \vee *B* məntiqi əməlinin nəticəsi $p = \{2, 3, 4, 6, 8, 9, 10, \dots\}$, yəni iki çoxluğun birləşməsi olacaq.

Məntiqi vurma (konyuksiya). Məntiqi vurma binar əməldir, çünki onda iki mülahizə iştirak edir. Bu əməli “VƏ” bağlayıcısı, “ \wedge ” və ya “ $\&$ ” simvolu, bəzən isə “.” simvolu ilə işarə edirlər. Məntiqi vurma əməlinin nəticəsi yalnız o zaman doğru olur ki, *A* və *B* eyni zamanda doğru olsun.

Məntiqi vurma əməlinin doğruluq cədvəli		
<i>A</i>	<i>B</i>	<i>A</i> \wedge <i>B</i>
Doğru	Doğru	Doğru
Doğru	Yalan	Yalan
Yalan	Doğru	Yalan
Yalan	Yalan	Yalan

Əgər *A* mülahizəsi “*p* 5-ə bölünür”, yəni $p = \{5, 10, 15, 20, 25, \dots\}$, *B* mülahizəsi “*p* 20-dən kiçikdir”, yəni $p = \{1, 2, 3, 4, 5, \dots, 19\}$ olarsa, onda *A* \wedge *B* məntiqi əməlinin nəticəsi $p = \{5, 10, 15\}$, yəni iki çoxluğun kəsişməsi olacaq.

Məntiqi toplama və məntiqi vurma əməllərinin işaretlərini qarışdırmaq üçün belə bir “fakta” diqqət edin: məntiqi toplama daha “üzüyola”dır (“heç olmasa, nəsə olsun”), məntiqi vurma isə “ciddidir” (“ya hər şey, ya da heç nə”).

MƏNTİQİ TOPLAMA MƏNTİQİ VURMA



Verilmiş *A*, *B* və *C* mülahizələri arasında aşağıdakı eynilik doğrudur:

$$A \wedge (B \vee C) = (A \wedge B) \vee (A \wedge C)$$

Məntiq cəbri ilə adi cəbr arasında paralel mövcuddur, belə ki, \wedge və \vee simvollarının fəaliyyəti adi cəbrdəki \times və $+$ əməllərinə çox bənzəyir:

$$x \times (y + z) = (x \times y) + (x \times z).$$

Belə bənzərlikdən istisnalar da vardır.

Yuxarıda tanış olduğunuz əməllər əsas məntiqi əməllərdir. Başqa məntiqi əməllər də mövcuddur, ancaq onlar əsas hesab olunmur, çünki onları üç əsas əməl vasitəsilə ifadə etmək mümkünəndür. Bunlardan ikisi ilə tanış olaq: *implikasiya* və *ekvivalentlik*.

Məntiqi nəticə (implikasiya). Məntiqi nəticə binar əməldir. Bu əməl " $\text{ƏGƏR } A$, ONDA B " sözləri ilə, yaxud " \rightarrow " simvolu ilə işarə olunur. Implikasiya yalnız o zaman yalan olur ki, A ilkin şərti doğru, B nəticəsi isə yalandır. Qalan hallarda isə o, doğru olur.

Məntiqi nəticə (implikasiya) əməlinin doğruluq cədvəli		
A	B	$A \rightarrow B$
Doğru	Doğru	Doğru
Doğru	Yalan	Yalan
Yalan	Doğru	Doğru
Yalan	Yalan	Doğru

Əgər A mülahizəsi “ x 9-a bölünür”, B mülahizəsi “ x 3-ə bölünür” olarsa, onda $A \rightarrow B$ əməli onu bildirir ki, “əgər ədəd 9-a bölündürsə, onda o, 3-ə də bölünür”.

Ekvivalentlik. Ekvivalentlik məntiqi əməli iki sadə məntiqi ifadənin müqayisəsinin nəticəsini müəyyən edir və " \leftrightarrow " simvolu ilə işarə olunur. A və B eyni zamanda doğru, yaxud eyni zamanda yalan olduqda bu əməlin nəticəsi doğru, əks halda isə yalan olur.

Ekvivalentlik əməlinin doğruluq cədvəli		
A	B	$A \leftrightarrow B$
Doğru	Doğru	Doğru
Doğru	Yalan	Yalan
Yalan	Doğru	Yalan
Yalan	Yalan	Doğru

Əgər A mülahizəsi “ x ədədinin rəqəmlərinin cəmi 3-ə bölünür”, B mülahizəsi “ x 3-ə bölünür” olarsa, onda $A \leftrightarrow B$ əməli onu bildirir ki, “ədəd yalnız və yalnız o zaman 3-ə bölünür ki, onun rəqəmlərinin cəmi 3-ə bölünsün”.

Bir, yaxud bir-biri ilə məntiqi əməllərlə bağlı olan bir neçə sadə (və ya mürəkkəb) məntiqi ifadəyə **mürəkkəb məntiqi ifadə** deyilir; məsələn, əgər A , B və C üç sadə məntiqi ifadədirsə, onlardan təşkil edilmiş mürəkkəb məntiqi ifadə belə ola bilər:

$$\neg(A \vee B \wedge C).$$

Riyazi əməllərdə olduğu kimi, məntiqi əməllər də üstünlük dərəcəsinə görə müəyyən ardıcılıqla yerinə yetirilir. Bu ardıcılıqlı aşağıdakı kimidir:


- | | | | |
|---------------|------------|------------------|---------------------|
| 1. inversiya | (\neg) | 4. implikasiya | (\rightarrow) |
| 2. konyuksiya | (\wedge) | 5. ekvivalentlik | (\leftrightarrow) |
| 3. dizunksiya | (\vee) | | |

Əməllərin yerinə yetirilmə ardıcılığını dəyişdirmək üçün məntiqi ifadələrdə mötərizələrdən istifadə olunur.

Yuxarıda qeyd olunduğu kimi, implikasiya və ekvivalentlik əməllərini üç əsas əməl vasitəsilə ifadə etmək mümkündür. Belə ki, implikasiya ilə inkar və dizunksiya, ekvivalentlik ilə inkar, dizunksiya və konyuksiya arasında aşağıdakı eyniliklər doğrudur:

$$\begin{aligned} A \rightarrow B &= \overline{A} \vee B \\ A \leftrightarrow B &= (\overline{A} \vee B) \wedge (\overline{B} \vee A) \end{aligned}$$

Məntiqi əməllərin çoxluqlar üzərindəki əməllər şəklində ifadəsi



Adı cəbrdə olduğu kimi, məntiq cəbrinin də əsas qanunları vardır. Bu qanunlardan istifadə etməklə məntiqi ifadələr üzərində eynilik çevirmələri aparmaq, eləcə də mürəkkəb məntiqi ifadələri sadələşdirmək olur.

Məntiq cəbrinin əsas qanunları		
Qanun	VƏYA üçün	VƏ üçün
Yerdəyişmə	$x \vee y = y \vee x$	$x \cdot y = y \cdot x$
Qruplaşdırma	$x \vee (y \vee z) = (x \vee y) \vee z$	$x \cdot (y \cdot z) = (x \cdot y) \cdot z$
Paylama	$x \cdot (y \vee z) = x \cdot y \vee x \cdot z$	$x \vee (y \cdot z) = (x \vee y) \cdot (x \vee z)$
De Morgan	$\overline{x \vee y} = \overline{x} \cdot \overline{y}$	$\overline{x \cdot y} = \overline{x} \vee \overline{y}$
Eyni güc	$x \vee x = x$	$x \cdot x = x$
Udma	$x \vee (x \cdot y) = x$	$x \cdot (x \vee y) = x$
Yapışdırma	$(x \cdot y) \vee (\overline{x} \cdot y) = y$	$(x \vee y) \cdot (\overline{x} \vee y) = y$
Tamamlayıcı	$x \vee \overline{x} = 1$	$x \cdot \overline{x} = 0$
Təsirsiz element	$x \vee 0 = x$	$x \cdot 1 = x$
Yoxedici	$x \vee 1 = 1$	$x \cdot 0 = 0$
İlkıqt inkar	$\overline{\overline{x}} = x$	


Nümunə. Uyğun qanunları tətbiq etməklə $A \vee A \vee \overline{A \cdot B} \vee \overline{\overline{A} \vee B}$ ifadəsini sadələşdirək.

$$A \vee \overline{A \cdot B} \vee \overline{\overline{A} \vee B} = A \vee \overline{A} \vee \overline{B} \vee A \cdot \overline{B} = (A \vee \overline{A}) \vee \overline{B} \cdot (1 \vee A) = 1 \vee \overline{B} = 1.$$


D KOMPÜTERİN MƏNTİQİ ƏSASLARI

Kompüterdə ikilik say sistemindən istifadə edildiyini bilirsiniz. İkilik sistemin seçilməsi bu sistemdə cəmi iki rəqəmin olması ilə bağlıdır, çünki bu iki rəqəmi texniki vasitələrin (məsələn: elektrik cərəyanı və ya işıq şüasının) köməyi ilə asanca "kodlaşdırmaq" olur. İkilik say sisteminin 0 rəqəmi cərəyanın (şüanın) keçmədiyini, 1 rəqəmi isə cərəyanın (şüanın) keçdiyini göstərə bilər. Rəqəmlərin bu qayda ilə təqdim olunması zamanı ədədlər üzərindəki əməlləri cərəyanın və ya işığın açılması (yandırılması) və bağlanması (söndürülməsi) uyğun kombinasiyaları vasitəsilə yerinə yetirilir. Ona görə də istənilən elektron hesablama maşını bir-biri ilə birləşdirilmiş elektrik (və ya işıq) açarlarının yiğinını kimi təsəvvür etmək olar.

İki elektrik açarını dövrəyə iki üsulla qoşmanın mümkünüyünü fizika fənnindən bilirsınız.



Birinci variant *ardıcıl birləşmə*, ikinci isə *paralel birləşmə* adlanır. Aydındır ki, birinci halda yalnız hər iki açar qapandıqda dövrədən cərəyan keçir (lampa yanır). İkinci halda isə dövrədən cərəyanın keçməsi (lampanın yanması) üçün, heç olmasa, bir açarın qapalı olması kifayətdir.



Bələ konstruksiyalara **qapı** və ya **ventil (gate)** deyilir. Birinci qapı yalnız və yalnız həm birinci, həm də ikinci açar qapandıqda lampanı yandırğından bu qapı məntiqi vurma (konyuksiya) əməli kimi işləyir. Ona görə də belə qapı **VƏ qapısı**

(AND gate) və ya VƏ sxemi adlanır. İkinci qapı ya birinci, ya da ikinci açar qapandıqda lampanı yandırdığından bu qapıya VƏYA qapısı (OR gate) və ya VƏYA sxemi deyilir.

Daha bir növ qapı ilə tanış olaq: bu qapının girişinə 1 qiyməti verildikdə çıxışında 0 qiyməti və əksinə, girişə 0 verildikdə çıxışda 1 alınır. Bu qapı məntiqi inkar əməli kimi işlədiyindən həmin qapını DEYİL qapısı (NOT gate) və ya DEYİL sxemi adlandırırlar.

Bu üç növ qapı şərti olaraq belə göstərilir:

VƏ qapısı	VƏYA qapısı	DEYİL qapısı


Nəzərə almaq lazımdır ki, bütün qapıların bir çıxışı olsa da, VƏ və VƏYA qapılarının iki dən artıq (adətən, iki dən səkkizdək) giriş ola bilər. Məntiqi əməllər kimi, qapıların da iş prinsipini *doğruluq cədvəlləri* şəklində göstərmək olar; məsələn, VƏ qapısının doğruluq cədvəli belə olacaq:

AND (VƏ) qapısının doğruluq cədvəli		
1-ci giriş	2-ci giriş	Çıxış
0	0	0
0	1	0
1	0	0
1	1	1

VƏ, VƏYA və DEYİL elektron sxemləri kompüterin məntiqi elementləridir. İndi kompüterin başqa məntiqi elementləri – *trigger* və *summator* ilə tanış olaq.


Trigger ikilik kodun bir mərtəbəsini yadda saxlamaq üçün tətbiq olunan elektron sxemdir. Triggerin iki dayanıqlı vəziyyəti olur: onlardan biri ikilik 1-ə, o biri isə ikilik 0-a uyğundur.

Ən geniş yayılmış trigger növü **RS-triggerdir** (burada S və R uyğun olaraq ingiliscə *set* və *reset* sözlərini bildirir). Onu şərti olaraq belə işarə edirlər:



Bu triggerin iki simmetrik giriş (R və S) və iki simmetrik çıxışı var (Q və \bar{Q}). S və R girişlərinin hər birinə qısamüddətli impulslar şəklində ($\boxed{1}$) giriş siqnalları verilə bilər. Girişdə impulsun olmasını 1, olmamasını isə 0 kimi qəbul edək.

Aşağıdakı şəkildə triggerin VƏYA-DEYİL qapıları vasitəsilə gerçəkləşməsi göstərilib.



Triggerin doğruluq cədvəli				
S	R	Q		\bar{Q}
0	0	bitin saxlanması		
0	1	0		1
1	0	1		0
1	1	qadağandır		

Triggerin bu sxemindən və doğruluq cədvəlindən istifadə etməklə R və S giriş-lərinin qiymətlərinin mümkün kombinasiyalarını təhlil edək.

- Əgər triggerin girişinə $S = "1"$, $R = "0"$ verilərsə, yuxarıdakı qapının Q çıxışında "1" alınacaq. Bundan sonra aşağıdakı qapının girişində $R = "0"$, Q və \bar{Q} çıxışları isə uyğun olaraq "1" və "0" olacaq.
- Eynilə S girişinə "0", R girişinə isə məntiqi "1" verildikdə \bar{Q} çıxışında "1", Q çıxışında isə "0" alınacaq.
- Əgər hər iki R və S girişinə məntiqi "0" verilərsə, onda Q və \bar{Q} çıxışlarının vəziyyəti dəyişməyəcək.
- Hər iki R və S girişinə məntiqi "1" verilməsi birqiyəməli olmayan nəticəyə səbəb ola bilər. Ona görə də giriş siqnallarının bu kombinasiyası qadağandır.

Bir trigger ikilik kodun yalnız bir mərtəbəsini yadda saxlaya bildiyindən bir baytı saxlamaq üçün 8 trigger, 1 kilobayıt saxlamaq üçünsə $8 \times 2^{10} = 8192$ sayda trigger lazımdır. Müasir yaddaş mikrosxemlərində milyonlarla trigger olur.

Kompüterin daha bir vacib məntiqi elementi toplayıcıdır. **Toplayıcı (adder)** və ya **summator** ikilik ədədlərin toplanmasını yerinə yetirən məntiqi sxemdir. Toplayıcı, ilk növbədə, kompüterin hesab və məntiq qurğusunun (arithmetic and logic unit, ALU) mərkəzi bəndidir, ancaq ondan kompüterin başqa qurğularında da istifadə olunur. Toplayıcıların iki növü var: *yaritoplayıcı* və *tam toplayıcı*.

Yarıtoplayıcının (half adder) iki girişi və iki çıxışı olur. Girişlərə toplanması lazımlı olan iki bit daxil olur. Çıxışlardan biri cəm, o biri köçürmə biti üçündür. Yarıtoplayıcı köçürmə qiymətini formalasdırısa da, öncəki toplama əməlindən köçürmə bitini götürə bilməz. Köçürmə bitini nəzərə almaqla iki bitin toplanmasını tam toplayıcı yerinə yetirir. Kompüterdə bir yarıtoplayıcıyı və bir, yaxud bir neçə tam toplayıcıyı birləşdirməklə birdəfəyə 4 və ya daha artıq biti cəmləmək olar.

Yarıtoplayıcının verdiyi nəticələr				
1-ci giriş	2-ci giriş	Cəm	Köçürmə	Qiymət
0	0	0	0	$0 + 0 = 0$, köçürmə yoxdur
0	1	1	0	$0 + 1 = 1$, köçürmə yoxdur
1	0	1	0	$1 + 0 = 1$, köçürmə yoxdur
1	1	0	1	$1 + 1 = 0$, köçürmə 1

Tam toplayıcının (full adder) üç girişi var ki, onlara da üç bit daxil olur: onlardan ikisi toplanan, üçüncüsi isə başqa mövqedən köçürmə bitidir. *Toplayıcının* iki çıxışı olur: cəm və köçürmə biti. Tam toplayıcılar yarıtoplayıcılarla (iki girişi olan sxem) birləşdirilsə, kompüterlər birdəfəyə dörd və ya daha artıq biti cəmləyə bilər.

Tam toplayıcının verdiyi nəticələr					
1-ci giriş	2-ci giriş	Giriş köçürməsi	Cəm	Yekun köçürmə	Qiymət
0	0	0	0	0	$0+0+0=0$, köçürmə yoxdur
0	1	0	1	0	$0+1+0=1$, köçürmə yoxdur
1	0	0	1	0	$1+0+0=1$, köçürmə yoxdur
1	1	0	0	1	$1+1+0=0$, köçürmə 1
0	0	1	1	0	$0+0+1=1$, köçürmə yoxdur
0	1	1	1	1	$0+1+1=0$, köçürmə 1
1	0	1	0	1	$1+0+1=0$, köçürmə 1
1	1	1	0	1	$1+1+1=1$, köçürmə 1

VƏ, VƏYA və DEYİL, eləcə də trigger və summator elektron sxemlərinin küməyi ilə kompüterin qurğularının işini təsvir edən istənilən məntiqi funksiyani gerçəkləşdirmək mümkündür.

E MƏNTİQİ MƏSƏLƏLƏRİN HƏLLİ

Coxlu sayıda çeşidli məntiqi məsələlər olsa da, onların həll yolları da az deyil. Ancaq məntiqi məsələlərin həlli üçün aşağıdakı üç üsul daha geniş yayılıb:

- məntiq cəbri vasitəsilə;
- cədvəl;
- mühakimələrin köməyi ilə.

İndi bu üsullardan birincisi – **məntiqi məsələlərin məntiq cəbri vasitəsilə həll üsulu** ilə tanış olaq.

Adətən, aşağıdakı həll sxemindən istifadə olunur:

1. Məsələnin şərti araşdırılır.
2. Məntiqi mülahizələr üçün işarələmə sistemi daxil edilir.
3. Məsələnin şərtindəki bütün mülahizələr arasındaki əlaqələri təsvir edən məntiqi düstur qurulur.
4. Bu məntiqi düsturun doğruluq qiymətləri müəyyən olunur.
5. Düsturun alınmış doğruluq qiymətlərindən verilmiş məntiqi mülahizələrin doğruluq qiymətləri müəyyənləşdirilir və onların da əsasında məsələnin həlli haqqında nəticə çıxarılır.

Məsələ 1. Bir macəra həvəskarı bort kompüteri (on-board computer) ilə təchiz olunmuş yaxtada dövr-aləm səyahətinə çıxdı. Kompüterin çox zaman üç blokunun (**a**, **b**, **c**) sıradan çıxmazı haqqında onu xəbərdar etdilər və əvəz etmək üçün zəruri detalları verdilər. Məhz hansı blokun əvəz ediləcəyini idarəetmə panelindəki siqnal lampalarına görə bilmək olar. Lampalar da üç ədəddir: **x**, **y** və **z**.

Nasaz bəndləri aşkarlamaq üçün təlimat belədir:

1. Əgər kompüterin, heç olmasa, bir bloku nasazdırsa, onda **x**, **y**, **z** lampalarından ən azı biri yanır.
2. Əgər **a** bloku nasazdırsa və **c** bloku sazdırsa, onda **y** lampası yanır.
3. Əgər **c** bloku nasazdırsa və **b** bloku sazdırsa, onda **y** lampası yanır, ancaq **x** lampası yanmir.
4. Əgər **b** bloku nasazdırsa və **c** bloku sazdırsa, onda **x** və **y** lampaları yanır, yaxud **x** lampası yanmir.
5. Əgər **x** lampası yanrsa və bu zaman ya **a** bloku nasazdırsa, ya **a**, **b**, **c** bəndlərinin hər üçü sazdırsa, onda **y** lampası da yanır.



Kompüter yolda sıradan çıxdı və idarəetmə panelində **x** lampası yandı. Təlimati diqqətlə öyrənən səyyah kompüteri təmir edə bildi. Ancaq bu andan başlayaraq səyahətin sonuna dek onu həyəcan tərk etmədi. O, təlimatın nöqsanlı olduğunu və

müəyyən hallarda onun yararsız olduğunu aşkarlamışdı. Səyyah hansı bəndləri dəyişirdi? Təlimatda o hansı boşluqları aşkarladı?

Həlli. Məntiqi mülahizələri aşağıdakı kimi işarələyək:

$a - a$ bloku nasazdır; $x - x$ lampası yanır;

$b - b$ bloku nasazdır; $y - y$ lampası yanır;

$c - c$ bloku nasazdır; $z - z$ lampası yanır.

Onda təlimatın 1–5 qaydalarını aşağıdakı düsturlarla ifadə etmək olar:

$$a \vee b \vee c \rightarrow x \vee y \vee z \quad (1)$$

$$a \cdot \bar{c} \rightarrow y \quad (2)$$

$$c \cdot \bar{b} \rightarrow y \cdot \bar{x} \quad (3)$$

$$b \cdot \bar{c} \rightarrow x \cdot y \vee \bar{x} \quad (4)$$

$$(a \vee \bar{a} \cdot \bar{b} \cdot \bar{c}) \cdot x \rightarrow y \quad (5)$$

Məsələnin şərtinə görə, 1–5 düsturları doğrudur, ona görə də onların konyunksiyası da doğrudur:

$$(a \vee b \vee c \rightarrow x \vee y \vee z) \cdot (a \cdot \bar{c} \rightarrow y) \cdot (c \cdot \bar{b} \rightarrow y \cdot \bar{x}) \cdot (b \cdot \bar{c} \rightarrow x \cdot y \vee \bar{x}) \cdot \\ ((a \vee \bar{a} \cdot \bar{b} \cdot \bar{c}) \cdot x \rightarrow y) = 1$$

Implikasiyanı dizyunksiya və inkar vasitəsilə ifadə etsək ($a \rightarrow b = \bar{a} \vee b$), alarıq:

$$(\bar{a} \cdot \bar{b} \cdot \bar{c} \vee x \vee y \vee z) \cdot (\bar{a} \vee c \vee y) \cdot (\bar{c} \vee b \vee y \cdot \bar{x}) \cdot (\bar{b} \vee c \vee x \cdot y \vee \bar{x}) \cdot$$

$$((a \vee \bar{a}) \cdot (a \vee \bar{b}) \cdot (a \vee \bar{c}) \cdot x \vee y) =$$

$$= (\bar{a} \cdot \bar{b} \cdot \bar{c} \vee x \vee y \vee z) \cdot (\bar{a} \vee c \vee y) \cdot (\bar{c} \vee b \vee y \cdot \bar{x}) \cdot (\bar{b} \vee c \vee x \cdot y \vee \bar{x}) \cdot$$

$$(\bar{a} \cdot b \vee \bar{a} \cdot c \vee \bar{x} \vee y) = 1$$

Bu eynilikdə konkret $x = 1, y = 0, z = 0$ doğruluq qiymətlərini yerinə qoysaq, alarıq:

$$(\bar{a} \vee c) \cdot (\bar{c} \vee b) \cdot (\bar{c} \vee c) \cdot (\bar{a} \cdot b \vee \bar{a} \cdot c) =$$

$$= (\bar{a} \cdot \bar{c} \vee \bar{a} \cdot b \vee c \cdot b) \cdot (\bar{b} \cdot \bar{a} \cdot c \vee c \cdot \bar{a} \cdot b \vee \bar{a} \cdot c) = \bar{a} \cdot b \cdot c = 1$$

Buradan çıxır ki, $a = 0, b = 1, c = 1$.

Beləliklə, məsələnin birinci sualının cavabı belə olacaq: b və c bloklarını dəyişmək lazımdır, a blokunu isə dəyişməyə gərək yoxdur. Məsələnin ikinci sualına isə özünüz cavab verməyə çalışın.



Məsələ 2. "Formula-1" avtomobil yarışmasının azarkeşləri olan üç dost yarışın Azərbaycan "Qran-Prisi"nin gözlənilən nəticələri barədə mübahisə edir.

- Baxarsan, Ricciardo finişə birinci çatmayacaq, – Orxan dedi. Birinci Hamilton olacaq.
 - Yox, qalib Ricciardo olacaq, – Toğrul dilləndi. – Bottas haqqında danışmağına belə dəyməz, o, birinci ola bilməz.
 - Əhməd özündən çıxdı:
 - Hamilton birinci yeri görməyəcək, ən güclü maşın Bottasdadır.
- Yarışın sonunda məlum oldu ki, iki dostun hər bir fərziyyəsi doğru çıxdı, ancaq üçüncü dostun hər iki fərziyyəsi isə doğru olmadı. Yarışın qalibi kim oldu?

Həlli. Məntiqi mülahizələri aşağıdakı kimi işarələyək: R – Ricciardo qalib olacaq; H – Hamilton qalib olacaq; B – Bottas qalib olacaq. Toğrulun "ən güclü maşın isə Bottasdadır" fikrində bu yarışçının tutacağı yer haqqında heç bir mülahizə olmadığından sonrakı mühakimələrdə nəzərə alınmayacaq.

Dostların hər birinin mülahizəsini qeyd edək:

$$\text{Orxan: } \overline{R} \wedge H, \quad \text{Toğrul: } R \wedge \overline{B}, \quad \text{Əhməd: } \overline{H}.$$

İki dostun fərziyyələrinin doğru olduğunu, üçüncüünün isə doğru olmadığını nəzərə alsaq, onda doğru mülahizə aşağıdakı şəkildə olacaq:

$$(\overline{R} \wedge H) \cdot (R \wedge \overline{B}) \cdot \overline{H} \vee (\overline{R} \wedge H) \cdot \overline{(R \wedge \overline{B})} \cdot \overline{H} \vee (\overline{R} \wedge H) \cdot (R \wedge \overline{B}) \cdot \overline{H}$$

İndi məntiq cəbrinin uyğun qanunlarını tətbiq etməklə bu ifadəni sadələşdirək.

$$= (R \vee \overline{H}) \cdot R \cdot \overline{B} \cdot \overline{H} = R \cdot \overline{B} \cdot \overline{H}$$

$R \cdot \overline{B} \cdot \overline{H}$ mülahizəsi yalnız $R = 1$, $B = 0$, $H = 0$ halında doğrudur. Deməli, yarışın qalibi Ricciardo oldu.

Terminlər lüğəti

Azərbaycan	İngilis	Rus	Türk
abak	abacus	абак	abakus
açar	switch	переключатель	anahtar
açar söz	keyword	ключевое слово	anahtar sözcük
açmaq	open	открыть	açmak
adlamaq	skip	пропуск, пропускать	atlamak
ağac	tree	дерево	ağaç
alətlər zolağı	toolbar	панель инструментов	araç çubuğu
alqoritm	algorithm	алгоритм	algoritma
		аппаратное	
aparat təminatı	hardware	обеспечение	donanım
arama, axtarış	search	поиск	arama
ardicilliq	sequence	последовательность	sıra
aşağı kolontitul, səhifə allığı	footer	нижний колонтидул	sayfa allığı
atçı	jumper	перемычка	atlaticı
axtarış sistemi	search engine	поисковая система	arama motoru
ayırıcı	delimiter	разделитель	sınırlayıcı
bağlayıcı	connector	соединитель	bağlaç, bağlayıcı
baş menyu	main menu	главное меню	ana menü
başlıq	caption	заголовок	başlık
bayt	byte	байт	bayt
bənzərsiz	unique	уникальный	tekil, benzersiz
bərabərlik	equality	равенство	eşitlik
birləşdirmək	merge	объединять	birleştirmek
bit	bit	бит	bit, ikil
blok-sxem	flowchart	блок-схема	akış çizgesi
bölüm	partition	раздел	bölüm
budaqlanma	branching	ветвление	dallanma
bufer	buffer	буфер	arabellek
Bul cəbri	Boolean algebra	булевая алгебра	Boole cebiri
bulanıq məntiq, qeyri-səlis məntiq	fuzzy logic	нечеткая логика	bulanık mantık
cavab	reply	ответ	yanıt
cədvəl	table	таблица	tablo
çalışdırmaq	execute	выполнять	çalıştmak
		перекрестный	
çarraz yoxlama	cross-check	контроль	çapraz kontrol
çıqqılıtı	click	щелчок	tiklatma
çixış¹	exit	выход	çıkış
çixış²	output	вывод	çıkış
çoxluq	set	набор	küme
çözümlülük	resolution	разрешение	çözünürlük
darama	scan	сканирование	tarama
daşıyıcı	medium	носитель	ortam
defis	hyphen	дефис	kısa çizgi
dəstək	support	поддержка	destek
dəyişən	variable	переменная	değişken
disket	diskette	дискета	disket
disküsürən	disk drive	дисковод	disk sürücüsü
dönmə	return	возврат	dönme

dövrə	loop	цикл	döngü
drayver	driver	драйвер	sürücü
düymə	button	кнопка	dügme
düzləndirmək	align	выравнивать	hizalamak
ekran	screen	экран	ekran
ekspert sistemi	expert system	экспертная система	uzman sistem
elektron cədvəl	spreadsheet	электронная таблица	elektronik çizelge
elektron poçt	electronic mail	электронная почта	elektronik posta
endirmək	download	загружать, скачивать	indirmek
əməliyyat sistemi	operating system	операционная система	işletim sistemi
əsas	base	основание	taban
əvəzləmə	replace	замена	değiştirme
əyik cizgi	slash	косая черта	eğik çizgi
əyilən disk	floppy disk	гибкий диск	disket
fayl	file	файл	dosya
fərdi kompüter	personal computer	персональный компьютер	kişisel bilgisayar
fırlatma zolağı	scroll bar	полоса прокрутки	kaydırma çubuğu
fon	background	фон	artalan
formatlamaq	format	форматировать	birimlemek
funksiya	function	функция	işlev
gap	chat	чат	söyleşi
genişləndirmə			
lövhəsi	expansion board	плата расширения	genişletme kartı
genişzolaqlı şəbəkə	broadband network	широкополосная сеть	geniş bant ağı
giriş	input	ввод	giriş
giriş-çixış	input/output (I/O)	ввод-вывод	giriş/çıkış
görüntü	image	изображение	görüntü
göstərici	pointer	указатель	gösterge, imleç
hesabat	report	отчет	rapor
hesablamamaq	compute	вычислять	hesaplamak
hiperistinad	hyperlink	гиперссылка	üstbağ
hipermətn	hypertext	гипертекст	üst metin
xana	cell	ячейка	hücre
xəta	error	ошибка	hata
ifadə	expression	выражение	ifade
ikilik rəqəm	binary digit	двойная цифра	ikili sayı
indeks	index	индекс	dizin
informasiya	information	информация	bilgi
istinad	reference	ссылка	ilgi, başvuru
iş masası	desktop	рабочий стол	masaüstü
ışarə	sign	знак	im, işaret
kataloq	directory	каталог	dizin
kəsilmə	interrupt	прерывание	kesme
kasnak	cut	вырезать	kesmek
kitabxana	library	библиотека	kitaplık
klaviatURA	keyboard	клавиатура	klavye
klaviş	key	клавиша	tuş
kod	code	код	kod
kodlaşdırma	coding	кодирование	kodlama
komanda	command	команда	komut
kompilyator	compiler	компилятор	derleyici
kompüter	computer	компьютер	bilgisayar
kompüter elmi	computer science	компьютерная наука	bilgisayar bilimi

kontrastlıq	contrast	контрастность	karşılık, kontrast
kontur	outline	контур	çerçeve, dış çizgi
kursor	cursor	курсор	imleç
kök	root	корень	kök
layihə	project	проект	tasarı, proje
lazerli printer	laser printer	лазерный принтер	lazerli yazıcı
lövhə	board	плата	kart
massiv	array	массив	dizi
maşın kodu	machine code	машинный код	makina kodu
matris	matrix	матрица	dizey, matris
matrisli printer	dot-matrix printer	матричный принтер	iğneli yazıcı
menyu	menu	меню	menü
menyu bəndi	menu item	пункт меню	menü ögesi
menyu zolağı	menu bar	строка меню	menü çubuğu
məntiqi	logical	логический	mantıksal
mərkəzi prosessor	central processing unit	центральный процессор	merkezi işlem birimi
mətn	text	текст	metin
miqyas	scale	масштаб	ölcük
müştəri-qulluqçu	client/server	клиент-сервер	istemci/sunucu
nişan	bullet	маркер	madde imi
nizamlamaq	arrange	упорядочить	düzenlemek
onaltılıq	hexadecimal	шестнадцатиричный	onaltılı
onluq	decimal	десятичный	ondalık
operator	operator	оператор	işleç
ovucıçı	palmtop	карманний компьютер	avuç içi
pəncərə	window	окно	pencere
periferiya	peripheral	периферийный	çevresel, yanbirim
peyk	satellite	спутник	uydu
piksel	pixel	пиксель	piksel
planşet	tablet	планшет	tablet
printer	printer	принтер	yazıcı
		программное обеспечение	yazılım
program təminatı	software	язык	
programlaşdırma	programming	программирования	programlama dili
dili	language	процессор	islemci
prosessor	processor	ярлык	kısayol
qısayol	shortcut	значение	değer
qiymət	value	оценка	değerlendirme
qiymətləndirmə	evaluation	глобальный	genel
qlobal	global	вложение	ek
qoşma	attachment	папка	dizin
qovluq	folder	концентратор, хаб	göbek
qoşsaq	hub	устанавливать	kurmak
quraşdırmaq	install	устройство	aygit
qurğu	device	связь	iletişim
rabitə	communications	редактировать	düzenlemek
redaktə	edit	режим	kip
rejim	mode	цифра	rakam
rəqəm	digit	поле	alan
sahə	field	сохранять	saklamak
saxlamaq	save	отлаживать	hata ayıklamak
sazlamaq	debug	сеть	ağ

şəbəkə keçidi	gateway	шлюз	ağ geçiti
seçdirmək	select	выделение	seçmek
səhifə	page	страница	sayfa
sehrbaz	wizard	эксперт	sihirbaz
səkkizlik	octal	восьмеричный	sekizli
sənəd	document	документ	belge
sensor	sensor	датчик	algılayıcı
şərt	condition	условие	koşul
sərt disk	hard disk	жёсткий диск	sabit disk
siçan	mouse	мышь	fare
siçanın göstəricisi	mouse pointer	указатель мыши	fare imleci
şifraçma	decryption	дешифрация	şifre çözme
şifrləmə	encryption	шифрование	şifreleme
silmək	erase	стирать	silmek
simgə	icon	значок	simge
simvol	character	символ	karakter
şin	bus	шина	yol
sistem bloku	system unit	системный блок	sistem birimi
skaner	scanner	сканер	tarayıcı
sorğu	query	запрос	sorgu
şrift	font	шрифт	yazı tipi
struktur	structure	структура	yapı
		искусственный	
süni intellekt	artificial intelligence	интеллект	yapay zeka
sürüklemək	drag	перетаскивать	sürüklemek
süzgəc	filter	фильтр	süzgeç
şxem	schema	схема	şema
təkmilləşdirmək	upgrade	усовершенствование	yükseltme
tərs əyik cizgi	backslash	обратная косая черта	ters eğik çizgi
tətbiqi proqram	application	приложение	uygulama
tutum	capacity	емкость	siğa
uzantı	extension	расширение	uzanti
uzaq	remote	удаленный	uzak
uzaqlaşdırmaq	delete	удалять	silmek
ünvan	address	адрес	adres
verilənlər	data	данные	veriler
verilənlər bazası	database	база данных	veri tabanı
yaddaş	memory	память	bellek
yapışdırmaq	paste	вставить, вставка	yapıştmak
yazı	record	запись	kayıt, tutanak
yenidən başlatmaq	restart	перезапуск	yeniden başlatmak
yeniləmə	update	обновление	güncelleme
yerdəyişmə	move	перемещение	taşıma
yol	path	путь	yol
yönləndirici	router	маршрутизатор	yönlendirici
yükləmə	load	загрузить	yüklemek

Ədəbiyyat

1. Calallı İ., İnformatika terminlərinin izahlı lügəti – Bakı, "Bakı" nəşriyyatı, 2017
2. Bilgisayar kurs kitabı – Ankara, 2004
3. Xasəgava X., Mirkompyutrov voprosach i otvetach.: V 2-x kn.: per. s yapon. – Moscow, "Mir", 1998
4. Ènциклопедия dla detej. Informatika – Moscow, "Avanta +", 2004
5. Ènциклопедия shkolsnoy informatiki – Moscow, "BINOM. Laboratoriya znanii", 2011
6. Problemy shkolsnogo uchebnika: XX veq: Itogi – Moscow, "Pросвещение", 2004
7. MakFedris P., Kompyutery – Moscow, "NT Press", 2009
8. Tanenbaum È., Uzzeroll D., Kompyuternye seti – SPb, "Piter", 2012
9. Pol Mak-Fedris, Microsoft Windows 7. Polnoe rukovodstvo – Moscow, "Vilyamc", 2012
10. Petzold Ch. Kod. Tainnyj jazyk informatiki – Moscow, "Russkaya Redakciya", 2004
11. Computer Literacy BASICS: A Comprehensive Guide to IC3 – Boston, "Thomson Course Technology", 2005
12. Programming BASICS Using Microsoft Visual Basic, C++, HTML, and Java – Boston, "Thomson Course Technology", 2002

BURAXILIŞ MƏLUMATI

İnformatika – 11

*Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün
İnformatika fənni üzrə dərslik*

Tərtibçi heyət:

Müəlliflər:	Ramin Əli Nazim oğlu Mahmudzadə İsmayıllı Calal oğlu Sadıqov Naidə Rizvan qızı İsayeva
Nəşriyyat redaktoru	Kəmalə Abbasova
Bədii redaktor	Taleh Məlikov
Texniki redaktor	Zeynal İsayev
Dizayner	Pərviz Məmmədov
Rəssam	Elmir Məmmədov
Korrektor	Aqşin Məsimov

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi:
2018 – 177*

© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2018

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 10,4. Fiziki çap vərəqi 13. Səhifə sayı 208.
Kağız formatı $70 \times 100^1/_{16}$. Offset kağızı. Məktəb qarnituru. Offset çapı.
Tiraj 81525. Pulsuz. Bakı – 2018

“Bakı” nəşriyyatı
Bakı, AZ1001, H.Seyidbəyli küç. 30

Pulsuz



Əziz məktəbli !

Bu dərslik sənə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sənə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, sən də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsan ki, növbəti dərs ilində digər məktəbli yoldaşın ondan sənin kimi rahat istifadə edə bilsin.

Sənə təhsildə uğurlar arzulayıraq!